

**10**  
**2010**

# QYLDUZ

ӘДӘБИ  
БӘДİİ  
JURNAL



**Baş redaktor**

Elçin HÜSEYNBƏYLİ

**Baş redaktor müavini**

Qulu AĞSƏS

**Məsul katib**

Oqtay ƏHMƏDOV

**Şöbə redaktorları**

Hicran

Fərqañə

İlqar FƏHMI

**Bədii redaktor**

Ədalət HƏSƏN

**Redaksiya heyəti**

Kamal Abdulla,

Səhər,

İlqar İlkin,

İbrahim İbrahimli,

Elbariz Məmmədli,

Rafiq Hümbət,

Əyyub Qiyas,

Zakir Sadatlı,

Qoca Xalid,

Faiq Balabəyli,

Həyat Şəmi,

Rəsmiyyə Sabir,

Xanəmir,

Əlizadə Nuri,

Natəvan Dəmirçioğlu,

Nisəbəyim,

İrfan Ciftçi (Türkiyə),

Xaqani Qayıblı (Estoniya)



29 Nuranə Nur  
şeirlər

32 Oqtay Qorcu  
Ağa Laçınlı - 70  
şeirlər


40 Əsəbəli Osmanlı  
şeirlər



1 Gəray Göyyurd  
şeirlər

4 Nostalji:  
Qəzənfər Paşayev

7 Əli Şirin Şükürlü  
şeirlər



41 Firuz Kazimoğlu

45 Afaq Vəliyeva  
Günay Türkəm  
şeirlər

46 Aydın Tağıyev  
hekayələr



11 Xeyrəddin Qoca

19 Əlizadə Nuri  
şeirlər

23 Böyükxan Bağırlı  
hekayə

32

## Gəray GÖYYURD

### VƏTƏN DƏRDI

*Sinəmdən asılan daşdı,  
Gözümdən süzülən yaşıdı,  
Bütün dəndlərimdən başdı –  
Vətən dərdi.*

*Şair kimi öydü məni,  
Dolu kimi döydü məni,  
Əyilməzdim, əydi məni  
Vətən dərdi.*

*Qəlbimə batan nizədi,  
Köhnəlməyir, təptəzədi.  
Çiyinimdə bir cənazədi –  
Vətən dərdi.*

*Bir gün bizi cəm edəcək,  
Hər cür zülmü ram edəcək,  
Xalqı bütöv, tam edəcək  
Vətən dərdi.*

*Açacaqdır gözümüzü,  
Deyəcəyik sözümüzü!  
Birləşdirse əgər bizi  
Vətən dərdi.*

### HƏR KƏS BU VƏTƏNI, BU XALQI SEVSƏ

Sevimli müğənnimiz Azərinə

*Şoran torpaqlar da güllük olardı,  
Hər eldə, hər evdə, dirlik olardı.  
Birlik deyilməzdi, birlik olardı,  
Hər kəs bu vətəni, bu xalqı sevsə.*

*Hamının bitsəydi vətən dilində,  
Heç zaman olmazdı Göyçə elindən.*

*Qarabağ qalmazdı yağı əlində,  
Hər kəs bu vətəni, bu xalqı sevsə.*

*Artıb çoxalmazdı zülmüm, zillətim,  
Qaçqın adlanmazdı külüm, külfətim.  
Bölgə-bölgə bölünməzdi millətim,  
Hər kəs bu vətəni, bu xalqı sevsə.*

*Kimsə haqq yolundan sapmazdı yəqin,  
Bu dərd məni gəzib tapmazdı yəqin,  
Haqsızlıq atını çapmazdı yəqin,  
Hər kəs bu vətəni, bu xalqı sevsə.*

*İtib yox olardı hər ağrım, acım,  
Tamam ödənərdi hər ehtiyacım!  
Düşməndə qalmazdı qisasım, bacım,  
Hər kəs bu vətəni, bu xalqı sevsə.*

### ÖZÜMƏ ÇATMAYAN SƏSİM

*Daşa dəyib çilik-çilik dağilar,  
Harayını dərə gizlər, dağ udar.  
Ürəyimi döyəcləyər dağidar  
Özümə çatmayan səsim!*

*Ayrılığa, dərdə-qəmə bürünüb,  
Duiman kimi dağda-daşda sürünb,  
Vətənim tək parça-parça bölünüb,  
Özümə çatmayan səsim.*

*Fəryadından bütün dünya kar oldu,  
Yollarında, izlərimdə tar oldu,  
Döşəyimdə, yorğanımda qor oldu,  
Özümə çatmayan səsim.*

*Bələnmişəm Vətən boyda günaha,  
Ümidimi bağlamışam sabaha,  
Görən bir gün çatacaqmı Allaha  
Özümə çatmayan səsim?!*

## BU GƏLƏN BAHARI KÖKSÜMƏ SIXDIM

*Qar kimi, buz kimi əridim bu yaz,  
Qor kimi, köz kimi əridim bu yaz.  
Xörəkdə duz kimi əridim bu yaz,  
Bu gələn baharı köksümə sixdim.*

*Oba-oba gəzdim yelləri ilə,  
Aşib-daşdım daşan selləri ilə.  
Açıldım çəməndə gülləri ilə,  
Bu gələn baharı köksümə sixdim.*

*Əhdim, ilqarım tək gözlədim onu,  
Bağımdı barım tək gözlədim onu,  
Sevgilim, yarım tək gözlədim onu,  
Bu gələn baharı köksümə sixdim.*

*Sovuşdu bəxtimin qarı, boranı,  
Bənövşə sarındı köhnə yaramı.  
Quşlar ürəyimdə qurdı yuvanı,  
Bu gələn baharı köksümə sixdim.*

*Bu bahar qismətdi, qədərdi, Allah,  
Gərayın nə qəmi, nə dərdi, Allah.  
Qəlbimdə məhəbbət göyərdi, Allah  
Bu gələn baharı köksümə sixdim.*

## AY İŞİĞINDA

*Tanrı kölgəsini üstümə sərdi,  
Məhəbbət qəlbimi gül kimi dərdi.  
Unutdum qayğını, unutdum dərdi,  
Bir bəyaz gecədə, ay işığında.*

*Sevgim təptəzədi, duyğularım tər,  
Keçmədi həyatım, keçmədi hədər.  
Ömür-gün yaşadım – əsrə bərabər  
Bir bəyaz gecədə, ay işığında.*

*Gül açan qönçəydim, çiçəkli koldum,  
Bulaq tək qaynadım, bulud tək doldum.  
Dünyanın ən xoşbəxt insanı oldum,  
Bir bəyaz gecədə, ay işığında.*

*Belə bir gecədə, əzizim, vallah,  
Sevməmək günahdı, günahdı, günah!*

*Yəqin yer üzünü yaradıb Allah  
Bir bəyaz gecədə, ay işığında.*

*Bilməzdim dünyani cənnət biləcəm,  
İlk dəfə qorxdum ki, bir gün ölücəm.  
Gərayam, dünyaya bir də gələcəm,  
Bir bəyaz gecədə, ay işığında.*

## BU TORPAQ

*Cığırı danışır, yolu danışır,  
Ağacı danışır, kolu danışır,  
Çəməni danışır, çölü danışır,  
Çiçəyi danışır, gülü danışır  
Kim deyir cansızdı, laldı bu torpaq?*

*Can alıb, canlanıb şəhid qanından,  
Bar-bəhər bitirər həyəcanından.  
Yolunda keçiblər şirin canından,  
Şirindən şirindi, baldı bu torpaq.*

*Göydə günəş kimi səxavətlidi,  
Hamiya pay verər mərhəmətlidi.  
Dünyada hər şeydən o qiyətlidi,  
Qızıldır, almazdı, ləldi bu torpaq.*

*Yaradan yaradıb mərhəmətdi o,  
Sevgidi, sevdadı, məhəbbətdi o!  
Tanrıdan verilən əmanətdi o,  
Bizə babalardan qaldı bu torpaq.*

*Son ümid, son inam, güman torpaqdı,  
Sevgilim, sevimlim, sonam torpaqdı,  
Daha anam yoxdu, anam torpaqdı,  
Anamı qoynuna aldı bu torpaq.*

## QOVDULAR MƏRDİ

*Şər dedilər,  
Böhtan dedilər,  
Düz sözünə  
yalan dedilər.  
Ömrünü, gününü,  
Ürəyini yedilər.  
Qovdular mərdi.  
Coşdular,  
əsdilər.*

Məlikməmmədin  
kəndirini  
kəsdilər.  
Qovdular mərdi.  
İtirdilər əməyini,  
zəhmətini.  
Bilmədilər  
qədrini,  
qiymətini.  
Qovdular mərdi,  
qovdular,  
qovdular, amma,  
Namərd eləyə bilmədilər.

**PAYIZ GECƏSİ**

Bu gecə payız gecəsi,  
Bu yağış payız yağışı.  
Çöldə qalan xatırələr  
Gəlib könlümə yiğisir.

Bu gecə payız gecəsi,  
Buludlar tək dolan mənəm.  
Bu gecənin əllərində  
Əsir-yesir olan mənəm.

Saralan yamac kimi  
Bətim-bənizim sarı.  
Ürəyimdən üzüdüm  
Yağıb dağların qarı.

Çılpaq qalan ağaç tək  
Töküldü yarpaqlarım.  
Canımda əsdi sazağı  
Kimsəsiz yaylaqların.

Qonaq oldum payızın  
Dərdinə, məlalına.  
Bu gecə payız gecəsi  
Vay şairin halına!

Bu çiçəyin üstünə  
Tufanlar hardan əsdi?  
Kim qırdı bu ümidi?  
Bu kəndiri kim kəsdi?

Neyləmişdi de sənə,  
Bir soruşan olmadı.  
Bu boydana dəryada  
Saman çöpü qalmadı.  
Kim qırdı bu ümidi?

Yazıq a kəndir yiyəsi,  
Yazıq sənə, ip yiyəsi!  
Bu dünyada nəyin qaldı,  
Yazıq ay ümid yiyəsi.

**YUXU**

Yuxuda gördüyüüm gözəl,  
Yuxuda sevdiyim gözəl,  
Haradan gəlmışdin yuxuma,  
Haraya getdin bilmədim?  
Oyandım səni tapmadım.

Əllərin ələ bənzəmir,  
Qanaddımı, lələkdimi?  
Siz tərəfin insanları  
İnsandımı, mələkdimi?

Haraya getdin nə bilim,  
Nə ünvanın, nə adın yox.  
Yerdə yerini bilmirəm,  
Uçmağa da qanadım yox.

O yerləri gözünə yiğ,  
Bir də gəlsən gətir, gülüm.  
Bu ömür də bir yuxudur,  
Oyananda bitir, gülüm.

**KİM QIRDI BU ÜMİDİ**

Dərd-qəmə hasarıydı,  
Tanım, sənə sarıydı  
Kim qırdı bu ümidi?

## “İlk dəfə beşinci sinifdə vurulmuşam”

*O, dünəni bu gün kimi xatırlayır...*

*Ədəbiyyatşunas, publisist, dilçi və tərcüməçi, filologiya elmləri doktoru Qəzenəfər Paşayev Tovuz mahalında dünyaya göz açıb. Bütün varlığında Tanrı və insan sevgisi var. Danışdıqca elə bilirdim şeir dinləyirəm...*

*Kənddən şəhərə gəldi, şəhərə siğmayıb Dəclə-Fərat sahilərinə qayıtdı, aşiq Şakiri dinlədi, Mikayı Azəflili vuruldu, Səməd Vurğun və Rəsul Rza zirvələrinə səyahət etdi, ömür-gün yoldaşı ilə yol-yoldaşı olmaqdan yorulmadı, “uşaq ikən anamı itirmişəm deyəndə səsi titrədi. Ömrünün ən müdrik çağında da uşaq kimi saf, səmimi idi. Nə qədər bayati desəm, yorulmaram” dedi. Həmin an mənə elə gəldi ki, dünyanın ən yaxşı adamları elə bayati bilən adamlardır...*

- O dövrün və bugünkü Bakı – hansı daha ürəyinzcədir?

- Mən Bakıya 1957-ci idə gəlmisəm. O vaxtlar Bakı belə deyildi. Nərimanov prospektindən o yana, demək olar ki, evlər yox idi. Bir az kənarda ev və rəndə insanlar sevinirdilər. Düzü, hamı ev ala bilməzdi. İndi zaman çox dəyişib, sürətlə inkişaf edib. Mən həmişə deyirdim ki, İlahi, nə olaydı, sosialist inqilabı Bakıya 20 il gec gələydi. Onda gör Bakı necə olardı! O arzum indi yerinə yetir. Müqayisə eləmək olmaz. Ancaq insanda bir nostalji hiss olur axı, məndə də o nostalji qalıb. İndi o küçələrdən keçirəm, həmin küçələr deyil. Bəzən ürəyimdə bir həsrət qalır ki, bu niyə belə dəyişdi. Bakıda maşınlar yox idi. İndi hər şey sürətlə inkişaf edir.

- Sizin vaxtinizda kənddən Bakıya gelən cavanları barmaqla saymaq olardı, indi Bakı az qala rayon mərkəzini xatırladır...

- Bakıya insanların axını təbiidir. Biz keçid dövrünü yaşadıq. Qarabağ müharibəsi də bir tərəf-

dən... Bakıya axın ona görə çoxdur ki, burada yaşıış səviyyəsi üstündür. Mən Bakıya kasib ailədən gəlmişdim. Gəncədə Zərdabi adına institutda oxuyurdum. Bəs məni Bakıya nə getirdi? Mehdi Hüseynin “Abşeron” romanı. Elə vurulmuşdum o romana. Bakıya gələndən sonra Mehdi Hüseynin təsvir elədiyi pilləkəni əlimlə tuta-tuta qalxb düşürdüm. Lap Tahir kimi... təki o hissələri yaşayım. Elə arzular indi də insanlarda var. Ona görə də Bakıya axın olur.

- O zamanki ədəbiyyat zamanının surəti ilə ayaqlaşa bilirdimi və yaxud cəsəret sarıdan korluq çəkmirdi ki?

- Ədəbiyyat formalaşmışdı. Düzdür, kənd həyatından çox yazılırdı, ona görə ki, biz aqrar ölkə idik. Bunu danmaq olmaz. İndi ədəbiyyatda bir yeknəsəklik var. Bu, keçid dövrünün ağırlı-acılı bir nəticəsidir, hər şeyə təsir edir. Mədəniyyətə, mənəviyyata, incəsənətə, bir sözlə, hər şeyə. Sosializm realizmi deyirdik. Ona məhəbbət tərənnüm olunmalıydı. Mən “ədəbiyyatda yeknəsəklik var” deyəndə özümü də günahkar hesab edirəm, görünür, az oxuyuram, yaşım imkan vermir, elmlə məşğul oluram. Ayda bir neçə adama opponent olmalıymam, üç yüz səhifəni oxumaliyam. Ancaq oxuduqlarından və eşitidlərimdən belə qənaətə gəlirəm ki, ədəbiyyatda bir formalaşma gedir. Əlbəttə, o dövrde cəsarət də var idi. İndi söz, mətbuat azadlığı var, amma baxır bu azadlıqdan necə istifadə edirlər. Mən çox narahatam belə şeydən. Bizim gənclərimizdə bir laqeydilik əmələ gəlib. İnsan ki var-dövlət barədə düşünür, onda vətənə, xalqa, mədəniyyətə maraq azalır. Bizi bu laqeydilikdən ancaq ədəbiyyat xilas edəcək. Ədəbiyyat kimi insanların şüuruna təsir edən ikinci bir vasitə tanımırıam. Biz ədəbiyyata öyrənə-öyrənə gəlmişik. Deyirlər, məsələn, filankas Tolstoyun şinelindən çıxıb. Səməd Vurğunun gənclərə nə qədər təsiri var. Azərbaycançılığı ortaya ca-

lan görkemli şairimiz Abbas Səhhət olub. "Vətənimdir" şeiri ilə. Sonra gəlir Səməd Vurğunun "Azərbaycan" şeiri. İndi bəzi ağızgöyçəklər deyir ki, ay belə oldu, ay elə oldu. Səməd Vurğunun "Azərbaycan" şeiri cəsarət deyildimi? Rəsul Rza "Sarı dana"ni yazdı. Bu, cəsarət deyildimi? Xalqa bağlılığı Rəsul Rza qoymuşdu ortaya. İndi təbii ki, cəsarət daha böyükdür. Ancaq sözün siqlətimi deyim, təsirimi deyim, ora gəlib çıxa bilmirəm. Bilirəm oxuyanlar məni qınayacaqlar. Bu, mənim ürəkdən gələn sözlərimdir. Düşüncəm belədir. Başqa cür danışsam, səmimi olmaram.

**- Altı il Dəclə-Fərat sahillərində yaşayış Qəzənfər Paşayev bir də o yerlərə dönmək istəyərdimi?**

- O illər mənim gəncliyimlə bağlıdır. Mən 1962-ci ildə o kitab üzərində işləmişəm. Material toplamışam, kitab 1985-ci ildə işq üzü gördü. Az adam bilir ki, mən ildə iki dəfə İraqa gedib gəlirəm. Getməsəm də ürəyim sakitlik tapmaz. İraqı ikinci vətənim hesab edirəm. İraqın səfiri bir tədbirdə etiraf etdi ki, Qəzənfər Paşayev bizim fəxri vətəndaşımızdır.

- Televiziyyada "Ovqat" verilişindəki çıxışlarınıza baxanda mənə elə gəlir ki, gözəl şeir dinləyirəm. Ən çox sevdiyiniz şeir və musiqi?

- Çox təşəkkür edirəm. Mənə bunu çox adam deyir. Yəqin bu Allahdan, təbietdən, valideynlərdən gelmədir. Həç vaxt yalan danışmirəm. Ola bilsin ki, hardasa bir müqəddəs yalan olsun. Kiminsə çörəyini kəsəcəklər, kimisə işdən çıxaraçaqlar, o yalanla onun qarşısını alıram. Mən o vaxt Bakıya gəlib, oxumağa şərait olmadığından kəndə qayıtdım. Radioda Aşıq Şakir oxuyurdu. Şövkət Ələkbərovanın ifasında Səməd Vurğunun "məni dəryada qərq etsə də zaman, Vurğun öldü deməyin" misralarını eşidib elə ağladım ki... Çünkü anasız böyümüştüm. Mən Səməd Vurğun yaradıcılığına onda vuruldum. Yaxşı yadimdadır, ümmümmilli liderimiz Heydər Əliyev bəhar bayramı ilə bağlı Qoşa qala qapısına gəlmışdı. O zaman tilsimli bir səs ətrafi bürüdü. Nazpəri Dostəliyeva Azaflı Mikayılın "Ağarmayın ay saçları, amandır" mahnısını oxuyurdu. Mən onda gördüm ki, şeirlə musiqi vəhdətdə olanda necə təsirli olur. Hələ orda oxunmayan bir bənd var:

Olmazı ki, qəm çekincə güləsən  
Nədən oldu yanıb döndün külə sən.  
Qırx yaşına çatmamışan hələ sən,  
Ağarmayın ay saçları, amandır.

Mən orda aşiq Azaflıya təzədən vuruldum. Hiss elədim ki, böyük Heydər Əliyev də çox məmənunluq-

la dinlyeyirdi. Sonra saz sənətində böyük inkişaf getdi, müsabiqələr keçirildi. Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın təşəbbüsü ilə YUNESKO-da saz sənəti nümayiş etdirildi, müğama böyük qapılar açıldı. Biz gənc olanda tələbələr arasında böyük diskussiya gedirdi. Mən başda olmaqla bir qrup deyirdi ki, ən yaxşı şair Səməd Vurğundur. O biri qrup deyirdi ki, Rəsul Rza yaxşı şairdir. Onda başa düşmürdüm ki, biz Azərbaycanın iki zirvəsindən danişırıq. Bir sırr açacağam, bunu heç kim bilmir. Şair Tofiq Bayram Əmircan mühitində böyüküb. Amma onun bir qəzəli də yoxdur, niyə? Çünkü Tofiq Bayramın atası Ağstafaya işləməyə gedir və oğlunu da özü ilə aparır. O bu mühitdə bir müddət olduğundan qoşmalar yaradıb. Bax budur təsir.

**- Soyadınızı dəyişsəniz, nə götürərdiniz?**

- 1968-ci ildə iraqlı şair Molla Pənah Vaqifin yubileyinə gəlmişdi. Mənə Qəzənfər Paşalı dedi. Mən əlli-almış il Paşayev olum, birdən dəyişim, bu, çox çətindir. İnşaallah, oğlum dəyişər.

**- Kasıbılıqla yazıb-yaratmaq Sizin üçün çətin deyildi ki?**

- Həyat həmişə keşməkeşlidir. Əger belə olmasa, insanlar onun açarını tapar, məhv edərlər. Hərə öz pəncərəsindən baxır və baxdığını görür. Həyatın hər üzü var. Yəqin imkansızlıq məsələsini də nəzərdə tutursunuz. Sabit Rəhmanın kiçik bir otağı varmış, o, çarpayısını tavandan asarmış. Amma yazdığı əsərlərə baxın. İmkansızlıq həyatda mübarizə üçün stimuldur. Hər şey olanda insan dərk edir ki, dünya fani imiş.

**- Özünüzdən narazı olduğunuz vaxtlar olubmu?**

- Cavanlıqda etdiyim bəzi günahlarma görə özümü qınayıram. Yəqin ona görə insanlar müqəddəs yerlərə gedirlər ki, gunahlarını yusunlar. İnsan günah işlədə bilər, onu dərk edəndə peşmançılıq çəkərsə, Yaradan onu bağışlayar.

**- İlk sevgi məktubunu saxlayırsınız mı?**

- Olub belə şəyler, ancaq qalmayıb. İlk sevgim beşinci sinifdə oxuyanda olub, ancaq institutda oxuyanda bir qızı sevirdim. O, zərgər qızı idi, mən də kasib bir oğlan, ona yaxınlaşış söz dedim, məni təhqir elədi. Ondan sonra bu barədə düşünmədim. Sonra xaricdə oldum. Gec evləndim, ancaq mənim bəlkə də öz üzərimdə işləməyimə o hadisə çox təsir etdi. Mən onun acığına böyük adam olacağam – dedim. Beş övladım var, həm ata, həm də baba ki mi çox xoşbəxtəm.

- Uzun bir yola çıxsanız, yol yoldaşı kimi götürəriniz?

- Yola çıxmaq asan deyil. Kərkükde belə bir deym var:

Yoldaş tanı, yola var,  
Yolda min cür bəla var.

Gərək yol yoldaşın ürəyincə ola. İnsandan, bəşəri ideyalardan, poeziyadan danışsın. Həyat yoldaşılıqla yola çıxmaq mənim üçün çox rahat olur.

- İndi də bayati yaranır. Niye çəğdaş bayatılar öz sələfləri kimi folklor nümunəsinə çevriləmir?

- Yayda İsləməlliya - şair Musa Yaqubgilə qonaq getmişdim. O dedi ki, bəzən şeir yazanda bayatıdan utanıram. Bayatı o qədər dərindir. Rəsul Rza 1980-ci ildə ölümünə bir il qalmış silsilə şeirlər yazdı. İndi ordan bir-iki bayatı deyim:

Kərkükün baş qalası,  
Divarı daş qalası.  
Ölü ana yanında,  
Tökür qan-yaş balası.

Bağdaddan karvan gəlir  
Qəmli, pərişan gəlir,  
Kimlər qurban kəsilir,  
Sularım al-qan gəlir.

- İndi nənələr bayatını, analar laylanı yadırğayıb. Amma inanmaq olmur ki, Qəzənfər Paşayevin nəvələri babalarının dilindən bayatı eşitməsinlər...

- Mənim həyat yoldaşımın gözəl səsi var, uşaqları həmişə layla ilə yatırdıb. Layla ilə böyükən uşaq xalqın oğlu, xalqın qızı olur.

- Bəlkə bir neçə bayatı deyəsiz?

- Mən nə qədər bayatı desəm yorulmaram.

Dərdə kərəm,  
Dərdim çox, dərd əkərəm.  
Qoşmuşam qəm yükünü,  
Sürdükçə dərd əkərəm.

Leyli, sən nə Leylisən,  
Kimə saldın meyli sən?  
Sən bəyəndin, sən sevdin  
Hələ də gileyisən.

Bir daş atar,  
Bir kirəc bir daş atar,  
Tərezim əyiləndə,  
Hər gələn bir daş atar.

Bağdad yolu Gəncədi,  
Gülü pəncə-pəncədi.  
Demə sizdən uzağam,  
Məhəbbət ölüncədi.


Əslim Qarabağlıdı,  
Sinəm çarpaz dağlıdı,  
Kəsilib gəlib gedən  
Yoxsa yollar bağlılı?

Mən dəlidən,  
Dost gəlir Məndəlidən.  
Ay Allah, Leyliyə bax,  
Küsübdü mən dəlidən.

- "Ulduz" a sözünüz varmı?

- "Altı il Dəclə-Fərat sahillerində" kitabım haqda mərhum Qasım Qasimzadənin "Ömrün əbədiləşən illəri" məqaləsi ilk dəfə "Ulduz"da dərc olunub. "Ulduz"un daimi oxucusuyam. Bu dərgi istedadlı gənclərin tanınmasına, yeni qüvvələrin gəlməsinə kömək olur. Sağ olun ki, biz nəslə də unutmursunuz. Həmişə beləcə parlaq olmağınızı arzulayıram.

Söhbətləşdi:  
**Fərqanə MEHDİYEVA**



## Əli Şirin ŞÜKÜRLÜ

### A = B = C

(şəir-esse)

#### A

*necə də bir-birinə bənzəyər hər şey: insanlar, ağaclar, quşlar, çiçəklər, şəkillər, güzgülər, qapılar, pəncərələr...*

*stəkandan qurtum-qurtum içilən su qurtum-qurtum azalar.  
insan sudu-üzü aşağı axar, damla-damla tükənər; indiki hali şəklində  
görünsə də keçmiş halidi gələcəyin. dəyişən halıyla süzgəcdi yaranan  
nə varsa bu yer üzündə, zaman qərar tutmaz, gələcək keçib ondan  
süzülər keçmişə,*

*insan ağacı: yarpaq-yarpaq tökürlər, ağac insantək yarpaq-yarpaq ürək  
itirər. insan quşdu-uçmağı sevər, nə qədər uzağa uçsa da yenə ucalıqdan  
yorulmağı var. daima ucalıq qorxusu yaşar, çıxa bilməz yerin cazibə  
qüvvəsindən.*

*nə az, nə çox, cəmi 4-dü insan: dolar boşalar, axar azalar, alışar yanar,  
ovular çat-çat olar. sonda yenə torpağa dönər; ya bərk, ya da maye şəklində.*

*Avstriyada meyitləri yandırmağa başlayıblar - söyləyəndə yaman güldürmüştün  
qohum - qardaşı. hərdən adamın içində özünə cəza vermək tələbi doğur, özünə  
hökm çıxarmaq istəyi olur. bəzən lap yanıb kül olmaq keçir könlündən.  
işdi yandırarsalar meyitimizi, eybi yox, oğul, - 70 kilo azalar cənazəmdən.  
kənd evimizdən qəbirstanlığa təxminən 1 kilometr olar.*

#### B

*insan bir az da qapıdı, açılıb-örtülər. açılıb-örtülən qapılardan evlərin təngnəfəsliyi  
duyular. döyürlər qapılar, elə hey döyürlər. ayrılıqdi, görüşdü, həsrətdi, sevgidi,  
nifrətdi qapı. insan həm də pəncərədi - görünər hər iki tərəfi.  
pəncərə - hüdudsuzluğa çıxışın işarəsi, həyatın dördbucaqlı mənzərəsi. girişdi,  
çıxışdı, şəkildi, güzgündü pəncərə. bir də hüdudsuzluq və bir də məhdudiyyətdi  
pəncərə.*

*hər şey bir-birinə bənzər, hər şey bir-birinin təkrarı, hər şey bir-birinə bərabər həm də: A B-yə, C B-yə bərabərdisə, demək, C A-ya da bərabərdi: A = B = C.*

*ağac həm də quşdu, quş - balıq, balıq- su, su- torpaq, torpaq- insan, insan- idrak, idrak- Allah, Allah- kainat.  
göy üzü- dəniz, ulduzlar- çiçək, çiçəklər-kəpənək, kəpənəklər- uçuş;  
uçuşun nə olduğunu heç nə anlada bilməz kəpənək uçuşu qədər.*

---

*budaqdan asılıb yırğalandıqca uçmaq keçər könlündən, amma unutma:  
budaq qırıla da bilər. yixilmaq uçmağa bənzəsə də ölümü də xatırladar.  
qırılan yeri budağın ayrılıqdı, ağrıdı, acıdı, həsrətdi - anlaya bilsən.*

*iki əli, iki ayağı üstə düşər yixilan adam bəzən - özünü qoruma instinki.  
əyilib iki əli, iki ayağı üstə keçər ayaq üstə keçə bilmədiyi yerdən.  
heyvan bir az da əyilmiş şəklidi insanın.  
pəncərə canlı şəkildi sanki asılıb otaqdan. güzgü şəklin hərəkət hali.*

*qartal duruşu ilə Azəbaycanın xəritədəki şəklinə bənzər Ramil Səfərov.  
bağışla, qardaş, kövrəlməkdən savayı əlimizdən nə gəlir ki, "cənab leytenant"  
mahnısı oxunan zaman - özü də oxuyan Şəmistan ola - bir də səni sevməkdən  
başqa.  
ayrılıqdı, həsrətdi, nisgildi, ağrıdı, acıdı insan.*

## C

*hər şey bir-birinin təkrarı, hər şey bir-birinə bənzər, hər şey bir-birinin içində həm də, bir-birinin altçoxluğu: B A-ya, C B-yə daxildisə, o zaman C A-ya da daxildi - riyazi məntiq.*

*sevgi insanın içində, xəyanət sevginin, ağrı xəyanətin, acı ağrının, həsrət acının.  
əgər kimsə səni sevdiyini söylərsə, bil ki, xəyanət də istisna deyil. Kimsə nifrət edərsə, nə zamansa sevə də bilər.*

*zamanı daha çox zamana şahid köhnə saatlar anladar - fırlasan oxlarını geriyə döndərə bilməzsən yaşananları. yaşılmış sevdasən, zamantək geri dönməzsən; keçmiş zamansan artıq.*

*sevgi ismarıcıları süni yaddaşlarda, neçə baytlıq sevgi uyuyar elektron xatırələrdə;  
yerini verməz saralmış vərəqlərdəki sevgi məktublarının texniki tərəqqi - ülvi hissələrin qənimi.*

*süni intelektin zamanı gəlir; əlvida sevgilərə, əllər yuxarı!*

mübarizə varsa, məglubiyyət də var.  
 qələbə - rəqibi məglub etmək yox, öncə özünə qalib gəlmək məharətidi.  
 mübarizə varsa, məglubiyyət savaşın içində, qələbə məglubiyyətin.

## A = B = C

hər şey bir-birinin içində, hər şey bir-birinin bənzəri, hər şeyin öz  
 tutumu amma. heç nə tutumundan artığını götürməz, insan da.  
 ağaclar, quşlar, otlar, çıçəklər, ulduzlar, səma, sevgi, nifrət, həsrət,...,  
 allah insanın içində tutduğu qədər. dunya allahın içində.

hər şey bir-birinin təkrarı, hər şey tək-tənha amma, hər şey çox həm də:  
 dolub - daşar stəkandaki su kimi, axar zamantək - geri dönməz, azalar  
 insansayağı - asta-asta hopar torpağı;

A-lardan, B-lərdən, C-lərdən birinin bətnində

E L Ə

A-lardan, B-lərdən, C-lərdən birinə dönər.

## dama-dama

masanın üstündə qeydiyyat kitabçası. vərəqləri  
 dama-dama. hərflər rəqəmlər sığmir damalara  
 xəbər verir dünəndən bu gündən sabahdan  
 damalar dördbucaqlı - veriblər çiyin-çiyinə  
 hamısı eyni ölçülü

masanın səthi. masanın üstündə vərəqlər  
 divarlar qapılar pəncərələr... müxtəlif  
 ölçülü olsalar da sığınar bir-birinə  
 dördbucaqlı doğmalar. zahirən bərabər  
 görünər bəzən əşyalar. əslində ölçülər  
 acizdi fərqi hesablamağa

binanın damında hayandan baxsan  
 dördbucaqlı görünən çənin azalar suyu  
 dama-dama. tərk edər evini su özünə  
 yer axtarar. sonra yavaş-yavaş hopar torpağı  
 o dumdur suyun o səfil suyun hopduğu  
 yerlərdə izi bir parça palçıq şəklində  
 qalar. çox keçməz quruyar o da

bağlı qapılar arxasında yaşanan  
 o gizli sevdalar o sırlı sevdalar

nə oldu. o gizli sevdalardan o sırlı  
sevdalardan nə qaldı. azaldı bitdi  
tükəndi damla-damla. bir damcı  
göz yaşı qədər də izi qalmadı

yaranar yaşayar her şey eninə-uzununa  
yaşayar üzü yuxarı yaşayar üzü aşağı  
yaşayar bilmərik haralara daha - idrakin  
gücü çatmaz əksini yaratmağa. azalar  
fəqət azalar damla-damla  
azalar dama-dama  
hardan baxsan bir-birinə doğmalaşan  
qəbirlər dördbucaqlı görünər: dama-dama

\*\*\*

yaşımın üstünə yaş gəlib  
baxdım ki  
ay allah əllərim  
hələ də körpə qalıb

bu əllərlə... şeir yazdım  
bu əllər səni oxşadı  
bu əllər bir az atamın  
bir az da  
anamın əllərinin oxşarı

içində əyri-üyrü xətlər  
içində keçmiş gələcək  
qılıma əllərimə allah  
deyəsən  
bu körpə də öləcək

## Xeyrəddin QOCA

### QƏMİŞ QOYMA

Peşiman oluram ağızımı açıb bir kəlmə söz deyirəm, yaxud əlimə qələm alıb eyiblərdən yazıram, o saat deyirlər "sən qəmiş qoyma".

Yazıram ki, müxalifət qoymur sakit yaşamağa, bir müxalifətçi çıxır qarşıma, deyir "sən qəmiş qoyma".

Deyirəm ki, bəzi vəzifəlilərə heç dana otarmaq da tapşırmaq olmaz, həmin vəzifəlilərin qohumları qabağımı kəsir deyirlər ki, "sən qəmiş qoyma".

Yazıram ki, balaca bir ölkəyə bu qədər partiya lazım deyil, başqanlardan biri mənə zəng vurub salam-kəlamsız deyir "sən qəmiş qoyma, özümüz bilərik".

Deyirəm ki, bu qədər qəzet buraxmazlar, heç camaatın pulu da çatmır bu qəzetləri almağa, qəzetçi-lərdən biri öz qəzetində məni "yixib-sürüyür", ağızına gələni yazar, başlığını da qoyur "Sən qəmiş qoyma".

Yazıram ki, haqsızlıq, ədalətsizlik baş alıb gedir, deyirlər "sən qəmiş qoyma, qoy işimizi görək. Haqsızlıq, ədalətsizlik insan cəmiyyəti yaranandan var".

Soruşuram, ata-babalarınız Mirzə Cəlilə, Sabirə, Əbdürrəhim bəyə o zamanlar çox "qəmiş qoydu-lar", indi onları tərifləyirsiniz, niyə? Cavab verirlər "ata-babalarımız bilər, biz bilərik, sən qəmiş qoyma".

Mən isə deyirəm, yazıram ki, sizləri özbaşına buraxmaq olmaz! Qəmiş də qoyacağam, hələ o tərəfə də keçəcəyəm! Sizin də balalarınız gələcəkdə məndən danışarlar, bəsimdir!

### SƏBR ET

*("Molla Nəsrəddin" jurnalında dərc olunmuş "Nəsihəti-hukəma"ya nəzirə)*

Ey mənim ağıllı, qanacaqlı, oturub-duruşunu bilən, böyük-kiçik tanıyan qardaşım, sən gərək biləsən ki, alımlər deyiblər: "Səbr elmin başıdır", yəni hər hansı bir hadisə baş versə, cürbəcür bədbəxtliklərə düşər olsan, məsələn, evin yansa, ailən-uşağıın məhv olsa, dünya başına fırlansa, gündə bir haqsızlıqla, ədalətsizliklə qarşılaşsan, gərək səbr edəsən.

Dünyada elə işlər olur ki, onlara heç bir çarə tapılmır. Nə edəsən? Özünü öldürəcəksən? Gərək səbr edəsən. Səbr et.

Ey mənim əzizim, hər nə olsa cəhənnəmə, gora olsun, səbr et. Səni söysələr də, döysələr də, dünya-aləm bərbad olsa da, səbr et. Müsəlman ki var, aciz bəndədir, səbr etməkdən başqa çarəsi yoxdur. Səbr et.

Gözümün nuru, qoy demokratiya pərdəsi altında kim nə edir-etsin, cəhənnəmə, gora etsin, sən səbr et.

Qoy müdirlər, rəislər alsinlar-versinlər, özləri bilərlər, cəhənnəmə alsinlar, gora versinlər, sən qarışma. Səbr et. Ondan ötrü ki, biz yaziq bəndələrin əlindən səbr etməkdən başqa bir şey gəlməz.

Kimsə rüşvət alır, qoy alsın, cəhənnəmə alsın, gora alsın. Düşünmə ki, sənə niyə vermirlər? Deməli, o, o yerin adamıdır, sən də bu yerin. Səbr etməkdən başqa çarən qalmır. Səbr et bala, səbr et.

Dadaş, başımıza nə bəla gəlsə, deməli, Allah tərəfindən gelir, sən aciz bəndənin gücü nəyə çatır? Ancaq səbr etməyə! Səbr et.

Vəzifələrin çoxunu başdan boş, cibdən dolu adamlar tutur, sən ki, tuta bilmirsən. Heç tutmalı da deyilsən. Hamı vəzifədə ola bilməz ki! Çarən nəyə çatır? Səbr etməyə. Səbr et.

Yer haqqı, göy haqqı səbr etməkdən başqa çarəmiz yoxdur.

Ticarətçilər, biznesmenlər gündə yetmiş iki min hiylə işlədir, xalqı soyur, talan edirlər. Cəhənnəmə soyurlar, gora talan edirlər. Əlindən nə gəlir? Səbr et.

Adam var ailəsinə bir qəpik qiymır, arvadı, uşaqları cır-cındır içində gəzir, amma toylarda camaatın başına pul səpir, özünü göstərir. Sənə nə var onun ailəsi, uşaqları cır-cındır içində gəzir? Cəhənnəmə gəzir, gora gəzir. Sən səbr et.

Yaşamaq üçün o bunu aldadır, bu onu. O buna kələk gelir, bu ona. Yəni oyunbazlıq edirlər. Bizim kimi dilsiz-ağızsız, qoyun-quzuya bənzəyən bəndələr nə edə bilərlər? Səbr etməkdən başqa çarəmiz varmı? Səbr et qardaşım, səbr et.

Vallah, billah, səbr etməkdən başqa əlimizdən heç nə gəlmir. Qoy kim nə edir-etsin, cəhənnəmə etsin, gora etsin. Sən səbr et qardaşım, səbr et, səbr et...

## GÖZLƏRİM

Uşaqlıqdan gözü qıpışgam, yəni qorxağam. İllər keçib, indi böyüüb yekə kişi olmuşam, amma qorxu canımdan çıxmır ki, çıxmır. Büyürdən biri "pık" eləyən kimi bağrim yanılır. Yəqin maraqlanırsınız, bu nə qorxudur belə mənim canımı tir-tir titrədir?

O vaxt qanmirdim, nə görürdüm, gelib ata-anamın yanında danışirdim, onlar da üstümə qışqırıldılar, az qala iki barmaqlarını gözlərimə soxurdular ki, "gördüyün hər şeyi danışma, yoxsa iki gözünü bir deşikdən çıxardarıq". Odur-budur, hər şeydən qorxuram. Gördüklerimi görməməzliyə vururam.

Məsələn, görürəm ki, təzə-təzə siyasetin əlifbasını öyrənənlər ölkə prezidenti olmaq istəyirlər, özümüz vururam görməməzliyə. Bilirəm ki, prezent olmaq hər kişinin işi deyil. Toyuğun peşəsi yatıb yuxusunda dari görməkdir. Görürəm ki, özünü göstərmək üçün kimdənsə "qəhrəmanlıq nidası" gəlir, taytuşları da ona qoşulub verirlər səs-səsə, ağız deyə-

ni qulaq eşitmır, özümü vururam görməməzliyə. Düşünürəm, hər "qəhrəmanam" deyəndən qəhrəman olmur ki! Görürəm, gözümün qabağında bəzi vəzifəlilər xalqa "ot yondururlar", guya görmürəm, özümü vururam görməməzliyə. Çünkü binayı-qədimdən belə olub, nə qədər müsəlmanlıqlıqdı, yəqin həmişə də belə olacaq. Görürəm ki, əli qələm tutan ağına-bozuna baxmadan ağızına gələni yazır, bir nəfər də yerindən qalxıb demir ki, a bala, ayıbdır! Mən də susuram, özümü vururam görməməzliyə. Deyirəm mənə nə var, kim-kimi söyür, kim-kimi "döyü". Görürəm ki, yaltaqlar, məddahlar ölkəni götürüb başına, dinmirəm, "mən dünya düzəldən deyi-ləm ki" - deyə düşünüb, özümü vururam görməməzliyə.

Başağrısı olmasın, mənim gördüyüüm, görməməzliyə vurdugum hadisələr, şeylər çoxdur, saymaqla qurtaran deyil. Allah belə gözləri mənə verin-cə, kor yaratса yaxşıydı. Vallah-billah, elə kor kimi-yəm. Korun buynuzları olmaz ki!

## REKLAM

Başınız sağ olsun, qalanlara Allah ömür versin, bir nəfər ölü, gedir o dünyaya. Uzaqdan musiqi, çal-çağır səsi eşidilir. Yaxınlaşır, görür burada kefdır. Musiqi bir tərəfdə, huri-qılmanlar bir tərəfdə, yemək-içmək bir tərəfdə. Quşlar cəh-cəh vurur. Gülbülbülü çağırır, bülbül də gülü. Xülasə, adam baxanda hayıl-mayıl olur. Soruşur ki, bura haradır, deyirlər cəhənnəmdir. Ömrünü bizlərə bağışlayıb gedən də fikirləşir ki, bu dünyada çox fırıldaq işlər görüb, onsuz da cənnətə gedə bilməyəcək, elə cəhənnəm də pis deyil. Odur ki, dillənir:

- Məni göndərin cəhənnəmə.

Arxasından bir təpik vurub atırlar cəhənnəmə. Görür paho, burada nə musiqi var, nə huri-qılmanlar, nə yemək-içmək, nə də quşların cəh-cəhi. Baxır ki, bədheybat inkir-minkirlər mizan-tərəzi qurublar, özlərinin də əllərində yekə-yekə toppuzlar kəsdiriblər bunun başının üstünü, haqq-hesab soruşurlar. Yalan danışsa, toppuzlar dəyəcək başına. Qorxa-qorxa heyvərə bir inkür-minkirdən soruşur:

- Bəs bura cəhənnəm deyil?

İnkir-minkir cavab verir:

- Özür ki, var!

Rəhmətlik soruşur ki, bəs haradadır o gördüyüm kef, huri-qılmanlar?..

İnkir-minkir qoymur kişi daha sözünü bitirsin, top-puzu təpəsinə ilişdirib, cavab verir:

- Ay bədbəxt, sənin gördükələrin reklam idı...

## GƏRƏK XEYRİNİ BİLƏSƏN...

Həm bilir, bir işe başlayıb axıra çıxanda oturub götür-qoy edərlər ki, görək bu işin xeyri nə olub, ziyanı nə. Görülən işlərin uzun çəkəni də olur, gündəliyi də. Uzun çəkən işlərdən biri partiya yaradıb demokratiya pərdəsi altında vəzifə tutmaq eşqidir. Gündəlik işlər də ki, cürbəcürdür. Məsələn, mağazada mal satıb gecənin yarısına qədər qazandığın pulları hesablamaq. Və yaxud birindən şikayət yazıb yoxlamanın nəticəsini gözləmək. Ya da birinə badalaq vurub necə yixildığını görmək. Birini vəzifədən salıb ləzzət almaq. Rüşvət alıb yerbəyer eləmək. Onu-bunu gözdən salmaq üçün min cür hiylə-gərlik etmək. Və sair və ilaxır. Saymaqla başa gələn deyil.

Partiya qurub vəzifə eşqi ilə yanıb-yaxılmaq, qeyd etdiyim kimi, "şərəfli" işlərdən biridir. Gərək bu işə girişənlər bərkədən-boşdan çəkinməsinlər. Necə deyərlər, "Çünki oldun dəyirmənci, çağır gəlsin dən Koroğlu".

Əvvəla, gərək sübut edəsən ki, sən dünyanın ən demokratik adamısan. İkincisi, göstərməlisən ki, səndən başqa yer üzündə siyasetçi yoxdur. Üçüncü də ki, qəzetlərdə, televiziyalarda tez-tez görünməlisən, göz qabağında olmaisan. Hələ bunlar nədir ki?! Gərək "ağı qara", "qaranı ağı" kimi qələmə verməyi bacarasan ki, desinlər kişinin başı hər şeydən çıxır. Həm də abır-həya, qorxu-zad bilməməlisən, cəsarətli olduğunu göstərməlisən. Bu qəzetlər ki, var, belə şeyləri buraxmazlar, pis oldu, yaxşı oldu, hər şeyi yerli-yataqlı yazıb aləmə car çəkərlər. Bir də görürsən qabiliyyətsizin, bacarıqsızın birindən o qədər yazırlar ki, həmin adam Baş nazir vəzifəsini iddia edir, düşünür ki, deməli, bunda nəsə var.

Bəlkə yadınıza düşər, əvvəller lotoreya alanların hamısı maşın udmaq fikrinə düşürdülər. Lotoreya

alanlarının bircəciyi fikirləşmirdi ki, velosiped uda biler, soyuducu uda biler, fotoaparat uda biler. Axırda da nə udsalar yaxşıdır? Bircə manat! Sevinirdilər ki, yaxşıdır bir manatı udublar, o da olmaya bilerdi...

Xülasə, partiya qurub siyasetlə "məşğul olanlar"ın beziləri nazirdən-zaddan ola bilməsələr də, axırı millət vəkili olurlar. Necə deyərlər, "o olmasın, bu olsun". Xeyrini ki, görürərlər!

Millət vəkili olmaq isə hələ azdır, gərək məclisdə azdan-çoxdan danişa biləsən. Yeri gələndə kimi isə "yixib-sürüyəsən". Üç düymədən hansını basmaq haqqında düşünəsən. Gərək düyməni basanda xeyrini-şərini fikirləşsən. Bir adam haqqında lazımlı gələndə tərif söyləməyi bacarasan, lazımlı gələndə onu rüsvay edə biləsən. Dünya gör-götür dünyasıdır, səndən əvvəlkilər necə ediblərsə, sən də elə edəsən. "Adamın bir sıfəti olar" ifadəsinə çox da fikir verməyəsən. Belə etsən, tarixdə qalacaqsan. Dəxli yoxdur, tarixdə pis adam kimi qalacaqsan, yoxsa yaxşı adam kimi. Onu buraxmaq olar xalqın öhdəsinə. Əsas odur ki, tarixdə qalasan...

## PROKURORUN SÖHBƏTİ

Rayonların birinə prokuror təyin olunmuşdum. Birinci gün işə çıxmışdım. Təzəcə oturmuşdum ki, qəbul otağından səs eşitdim. Katibəni çağırıb soruştum, "bəlkə qəbuluma gələnlər var?" Katibə bildirdi ki, "bəli, hörmətli prokuror, gəliblər". Dedim, "bir-bir burax, keçsinlər içəri".

Heç demə, onlara da elə bu lazımlı imiş: bir-bir içəri girib, "ürək səhbəti" eləmək istəyirləmiş...

Bir aqsaqqal kişi içəri girib salam-kəlamdan sonra ədəb-ərkanla əyləşdi. Döş cibindən bir zərf çıxarıb qoydu masamın üstünə. Soruştum:

- Kişi, şikayətin nədir?

Nə cavab versə yaxşıdır?

- Allah eləməsin biz şikayət-zad yazaq, hörmətli prokuror!

- Bəs masamın üstünə qoyduğun şikayət məktubu deyil?

- Əshi, yəni düşünürsən mən bu aqsaqqal vaxtında şikayətə gəlmışəm? Şirkət başçısıyam, gəldim sizi görüm, gedim. Zərfdə üç min dollar var. Hər ayın başında yenə bir o qədər gətirəcəyəm.

Hirs vurdu təpəmə, dilləndim:

- Ağsaqqal kişisən, zərfi götür, get. Mən sən deyən prokurorlardan deyiləm!

Kişi çıxdı. Qəbuluma gələnlər bir-bir masamın üstünə zərflər qoydular, mən də onları bir-bir qovdum, getdilər.

Birinci günüm belə keçdi.

İkinci gün yenə təzəcə işə başlamışdım, katibə bildirdi ki, "hörmətli prokuror, dünənki ağsaqqal yenə gəlib". Fikirləşdim, yəqin üzr istəməyə gəlib.

Kişi içəri girər-girməz, köhnə dostlar kimi mənə yaxınlaşdı, bir əli ilə əlimi tutdu, o biri əli ilə döş cibindən bir zərf çıxarıb qoydu masamın üstünə.

Yenə soruşdum "a kişi, bu nədir?" Kişi yazıq-yazıq dilləndi:

- Üstünü düzəlddim, hörmətli prokuror! Altı min dollar elədim.

Elə bil, başımda ildirimlər çaxdı. Kişiye necə qışqırırdımsa, zərfi götürüb, o gedən getdi.

Sonradan mənə bildirdilər ki, bu adamlar hər ayın başında məndən əvvəl işləyən prokurorlara beləcə "baş çəkirlərmiş"... İndi gəl, belə rayonda işlə görüm, necə işləyirsən?!

## "ƏSAS MƏNƏVIYYATDIR..."

Ömrüm boyu kasib yaşadım. Özümü ha ora-bura çırpdımsa, xeyri olmadı. Yanımda puldan-paradan söhbət düşəndə, elə hey dedilər:

- Əshi, pul-para, var-dövlət boş şeydir, əsas mənəviyyatdır. Vallah-billah, mənəvi zənginlik hər şeydən üstündür.

Doğrusu, belə sözləri uşaqlıqda çox eşitdiyimdən bir müddət deyilənlərlə razılışirdim. Amma illər keçdikcə gördüm ki, "zəngin mənəviyyatla" dołanmaq olmur. Yəni "zəngin mənəviyyatla" bazarlıq eləmək olmur, uşaqlara paltar almaq mümkün deyil, ad gününə əlibos getməli olursan, oğlunu, qızını oxuda bilmirsən, onların toyunu görəmmirsən və sair və ilaxır. Bir sözlə, yavaş-yavaş başa düşürdüm ki, "zəngin mənəviyyat" yaxşı şeydir, amma gərək bir az da pulun-paran olsun.

Məni yandıran o idi ki, "zəngin mənəviyyat" yolunu tutmağı məsləhət görənlərin hamısının vəzifəsi, ev-eşiyi, maşını, bağı, nəhayət, xərcləməyə çoxlu

pulları vardı. Mən də yavaş-yavaş başa düşürdüm ki, pulun olması üçün vəzifə tutmaq lazımdır.

Belə-belə ömrümün çoxu getdi. Əlli yaşa çatan-da mənə kiçik bir vəzifə verdilər ki, bala, get, dolan. Yenə də quru maaşa baxmağa başladım. Yan-yö-rəmdəkilərin hamısının hər şeyi oldu, tekce məndən başqa.

Bir gün lap böyük vəzifəlinin biri ilə görüşdüm. Söz dolanışqandan-zaddan düşdü. Dədim, mən də vəzifədəyəm, amma elə əvvəlki kimi yaşayıram. Fərqi ondadır ki, burada məni xidməti maşın gəzdır. Həmin vəzifəli də mənə nə desə yaxşıdır?

- Qardaşoğlu, əlli il belə yaşamışan, bundan sonra da yaşaya bilərsən. Neynirsən pulu-zadı? Əsas mənəviyyatdır!..

Bu sözləri eşidəndə hirsimdən ağlım başımdan çıxdı. Dəli kimi qışqırdım:

- Zalim balası, məni ələ salmışan? Mənəviyyat yaxşı şeydirse, özün yaşa da mənəviyyatnan! Elə acıdan ölmək mənə qalıb?!

## HƏQİQƏT

Bakıda yaşayan əcnəbilərdən biri televiziyya məktub göndərib soruşur ki, "həqiqət" nədir?

Doğru deyiblər ey, bu camaat boş-bekar qalanda bilmir nə işlə məşğul olsun. Kişinin oğlu həqiqət axtarır! Özü də harada? Heç televiziyyada, mətbuatda da həqiqət axtaralar?

Yenə gəlib üzbəsürət qarşısında dayanıb həqiqətin nə olduğunu məndən soruştı, cavab verədim.

Cavab verədim ki, Allaha şükür, sən özün Bakıda yaşayan adamsan. Görmürsən ki, həqiqət axtara-axtara neçə-neçə insan bu dünyadan köçüb, ömrünü də bağışlayıb bizə?

Görmürsən ki, rüşvətxorluq, dəstəbazlıq, qrupbazlıq, partiyabazlıq, yerlibazlıq, yekəbaşlıq, quşbazlıq şəhəri başına götürüb?

Görmürsən ki, vəzifəlilər "Burada mənəm, Bağdadda kor xəlifə" deyib, əllərindən gələni "beş qaba" çəkirlər?

Əcnəbi qardaş, bunlar həqiqətdir.

Əzizim, görmürsən ki, kişilərimizin çoxu ayıb da olsa, öz arvad-uşaqlarını şəxsən, həm də təntənəli

surətdə başqa ölkələrə alver dalınca, qazanc dalınca göndərilər?

Görmüsən ki, vəzifə üstündə qırğın-qiyamətdir? Sən ki, bunları görürsən. Axi, bunlar həqiqətdir.

Görmüsən ki, sənin kimi əcnebiler Bakıya axışdır, burada "biznes" qurublar, bizimkiləri də qəpik-quruşa əllərinin altında işlədirlər? Sən ki, onlara yaxşı bələdsən. Xeyirləri olmasa niyə o boyda ölkələrdən basa-basa bura gəlirlər, hə?

Amma onları da qınamaq olmaz. Prokuror gəlir ki, ver. Vergi müfettişi gəlir ki, ver. Polis gəlir ki, ver. Ver, ver, ver! Ağzı nədir verməsin. İşləyə bilməz axı!

Bax, bunlar həqiqətdir.

Görmüsən ki, çoxları əmək haqqı ilə "dolanır", amma böyük-böyük mülklər alır, bağlar salır, bahalı maşınlarda gəzirlər? Paxılıq eləyənin gözəleri kor olsun! Amma axı, sən bunları görürsən, niyə görməməziyə vurursan? Bunlar həqiqətdir, əcnəbi qardaş, həqiqətdir.

Görmüsən ki, ziyalı təbəqə necə yaşayır, heç ömründə universitet qapısı tanımayanlar necə? Vaxtında məktəblərimizdə bu camaata pul qazanmaq yollarını öyrətsəydi lər nə olardı? Elə hey deyirdilər, kimin maşını var, oğrudur, kimin pulu var, dələduzdur, kimin rahat evi var, başkəsəndir və yaxud rüşvətxordur, əliyəridir, antipoddur. Zalim uşaqları bu sinonim sözləri haradan təpib çıxarırdılar, bilmirəm. Sən şəhərimizə təzə gəlmisən, bəlkə bunları bilməzsən. Amma bunlar həqiqətdir.

Niyə bu günə düşdürüümüzü də bilsən yaxşı olar, əcnəbi qardaş! Çünkü çoxu öz yerini bilmir. Ölçü, meyar deyilən şeylər itib, gedib. Necə ki, dəli ancaq öz ağılnı bəyənir, belələri də deyir "elə mən deyən olmalıdır". O deyir, bu deyir, işləmək, çalışmaq, qurub-yaratmaq yaddan çıxır. Axırda da ölkə qalır pis vəziyyətdə. Bizimkilər keçmişdə də belə olub, indi də belədirler. Bu, bir həqiqətdir.

Sən tanımazsan, bir Molla Nəsrəddin vardi, Allah ona rəhmət eləsin, yazdıqlarının hamısı həqiqət idi. Elə həqiqət axtara-axtara da köçdü dünyadan...

## HƏRƏNİN ÖZ YERİ

Uzunqulaqla it təzəcə dostlaşmışdılar. "Can" de-

yib, "can" eşidirdilər. Aralarından su da keçmirdi. Bir gün it uzunqulağa dedi:

- Gəl, biz də torpağı əkib-becərək, ona-buna möhtac olmayaq.

Uzunqulaq anqırıb razılığını bildirdi, ancaq hə ehtimala qarşı soruşdu:

- Nə əkək, it qardaş?

- Məsələn, buğda.

Uzunqulaq fikrə getdi:

- Onda məhsulun torpağın üstünə çıxan hissəsi mənim olsun, kökü sənin, razisan?

İt hürərək razılığını bildirdi.

Buğdanı əkib-becərdilər, sünbüllə hissəsini uzunqulaq götürdü, kökünü də it. İt başa düşdü ki, uzunqulaq onu aldadıb. Öz-özünə fikirləşdi: "Borclu borclunun sağlığını ister".

O biri il uzunqulaq gəldi ki, it qardaş, gel kartof əkək...

İt dostunun sözünü ağızında qoydu:

- Onda məhsulun torpağın üstünə çıxan hissəsi mənim olsun, altında qalan hissəsi də sənin, razisan?

- Raziyam - deyə uzunqulaq qulaqlarını şəkliyib bic-bic gülümsədi.

Əkdilər, becərdilər. İt yenə aldandığını görüb, əllerini göyə qaldıraraq dedi:

- Ay Allah, məni yaratmışdin, bəs uzunqulağı niyə yaradırdın, hə?! Məni ona möhtac etməsəydi, olmazdı?

Qeybdən bir səs gəldi:

- Sən belə işlərə qarışma, küçük! İtin it yeri var, uzunqulağın da uzunqulaq! Bildin?!

## "KASIB PUL TAPDI..."

Bir neçə il bundan əvvəlin söhbətidir. Olan-olma-zımı toplayıb bir köhnə maşının pulunu yiğmişdim. Özüm də kirayədə qalırdım. Pulu evdə qoyub gedəndə ürəyim düşürdü ki, ya qohum-qonşu götürəcək, ya da oğru-quldur gəlib aparacaq. Pul cəhən-nəmə, arvad-uşaşa zərər toxuna bilər.

Çox fikirləşdim, nə edim, nə etməyim, axırda qərra gəldim ki, aparım rayona, verim anama, bəlkə onun bir etibarlı yeri olsun, qoysun ora, saxlasın. Elə də etdim. Anam pulu görən kimi qışkırdı:

- Ə, bu qədər pulu haradan almışan?  
Dedim ay ana, qorxma, qəpik-qəpik yiğmişam.  
Vəzifəm yoxdur ki, rüşvət alam!

Handan-hana arvadın ürəyi üstünə gəldi, pulu götürüb qoydu çoxdan işlədilməyən köhnə bir sa-movarın içərisinə. Mən də arxayın qayıtdım şəhərə.

Aradan bir-iki ay keçdi, gördüm telefon aramsız zəng çalır. Dəstəyi götürdüm, anam idi. Ürəyim düşdü, dedim sən Öl, pula nəsə olub. Heç demə, düz fikirləşmişəm. Anam həyəcanlı idi:

- Ay bala, durma gəl, pulun çürüyür!

Rayona gedib nə görsem yaxşıdır? Həqiqətən pul şışmışdı, amma hələ cœurüməmişdi. Gülmək mə-ni tutdu, bir atalar məsəli yadına düşdü: "Kasib pul tapdı, qoymağın yer tapmadı".

Sözün qisası, getdim bir köhnə maşın aldım. Fi-kirləşdim ki, daha o boyda maşını oğurlaya bilməz-lər. Maşın da nə maşın? Gündə bir hissəsi xarab olur, düzəltdirirəm. İndi qalmışam borcun-xərcin içində... Zibili sata da bilmirəm, canım qurtarsın. Amma ürəyim sakitdir ki, daha pulum yoxdur...

## GƏRƏK ADAMIN OLSUN

Uşaqlarımızı ali məktəbə düzəldəndə yüz ölçüb, bir biçirik: oxuyub axırı nə olacaq? Lap bu yaxınla-radək dəb idi: orta məktəbi alayarımçıq bitirənlər də hüquq fakültəsinə girmək isteyirdilər. Hamisinin da başında bircə fikir olurdu: Prokuror olmaq! Hüquq fakültəsinə qəbul olunmaq istəyənlərin bircəciyi dü-şünməzdi ki, vəkil olsun, hüquq məsləhətçisi olsun. Heç müstəntiqlik, hakimlik də yada düşməzdi.

Bu fakültədə oxumaq eşqi heç indi də beyinlər-dən çıxmayıb. Görün, iş hara gəlib çatıb ki, millət vəkillərinin də bəziləri hüquq fakültəsində oxuyular...

Hüquq fakultəsinə qəbul olunmaq isə türklər de-miş "kolay", yeni asan iş deyil və heç vaxt da asan olmayıb. Burada gərək ya zırrı adamın olsun, ya da pulun-paran... Kimin ki, adımı, pulu-parası olmur, belələrinin bir az biliyi olur. Onlar da harada oxusa-lar yaxşıdır: Pedaqoji Universitetdə, ya da xırda-xu-ruş texnikumlarda. Axırda da ya ibtidai sınıf müəlli-mi olurlar, ya da bir müəssisədə kiçik mühasib. Nə

olar, qoy kim nə olur-olsun, amma adam olsun. Ən pisi odur ki, əlinə güc-bəla ilə diplom alanların kön-lündən ancaq birinci şəxs olmaq keçir, heç kim ikin-ci, üçüncü dərəcəli vəzifələrə özünü yaraşdırır. Amma birinci şəxs olmaq asan başa gelmir. Elə-be-lə adamı birinci şəxs qoymazlar, axı... Gərək bunun üçün arxanda duranın-zadın olsun. Bir az da çənə-dən möhkəm olasan, orda-burda ağızına gələni da-nışib, özünü hörmətdən salmayasan. Heç fikir vermisinizmi, hansı müavindən soruştursan müdirin ne-cə adamdır, deyir "yaramazın, axmağın biridir". Mü-diri hörmətdən sala-sala vəzifədən də salıb yerinə keçmək istəyir bədbəxt! Beləsinə deyən yoxdur ki, yaramaz, axmaqla necə işləyirsən? Deməli, sən də onun tayisan!

Xülasə, bəziləri ki, müdir, reis, direktor... oldular, daha onların üzlərini görmə. İstədikləri işçini istədik-ləri vaxt işdən atırlar bayırə. Elə bilirlər, külli-ixtiyar sahibidirlər. Arxalarında adamları var axı...

Onlara deyən gərək, səni vəzifəyə qoyublar ki, camaata xidmət edəsən, vəzifəyə qoymayıblar ki, camaat sənə xidmət etsin?

Xülasə "rəhbərlərin" tabeliklərində olanların "başlarında əkdikləri turp" barədə çox danışmaq, çox yazmaq olar, amma qorxuram. Çünkü arxalarının duranlar var...

Mən təzə söz demirəm, amma deyirəm ki, gərək adəmin adəmi olsun. Niyə bu fikrə gəlmışəm, onu da deyim: Bir işi görmək üçün düz bir ay, bəzən bir il onun-bunun qapısını döyməli oluram. İşi görüb qurtarandan sonra böyürdən biri çıxır ki, bəs, mənə desəydim, sənin işini bir dəqiqəyə həll edərdim. Ona görə də gecə-gündüz fikirləşirəm ki, hərənin bir adəmi var, bəs mənim niyə adəm oxdur?!

Ömrüm boyu elə bilməsem ki, savad, bacarıq, qabiliyyət varsa, deməli, müəyyən vəzifə də tuta bilə-rəm. Ömrüm boyu da vəzifəsiz qalmışam. Heç de-mə, savad, bacarıq, qabiliyyət, nə bilim, nələr əsas deyilmiş, gərək vəzifə tutmaq üçün adəmin olsun. Vəzifə də elə şeydir ki, hamı sənə savadlı, bacarıq-lı, qabiliyyətli kimi baxır, hətta səni nəvazişlə "filan-kəs müəllim" deyə çağırırlar.

Sözün qisası, bu zəmanədə adamsız olsun ha, qurtardı-getdi. Ölsən, ondan yaxşıdır!

## YALAN-PALAN

Uşaq vaxtı adamın ağılı kəsmir, nə desələr inanır. Biz də eləydiq, deyilən, yazılın bir şey oldu ha, mütləq inanırdıq. Ümumiyyətlə, bizimkilər yazıya ləpçox inanırlar. Məselən, qəzetlərdə yazırlar ki, filan-kəs pis adamdır, qurtardı! Haqqında yazılın adam peyğəmbər kimi olsa da xeyri yoxdu. Yaxud yaxşı adamı pis qələmə verdilərsə, "kitabı bağlandı".

İndi bizim məqsədimiz qəzətçilərin nəyi necə yazdıqlarından, yaxud da adamların hər yazılına inanıb-inanmamalarının lazımlı-lazımsız olub-olmadığından söhbət açmaq deyil. Söhbətimiz müsəlman üçün yazıya pozu olmaması barədədir.

Uşaq vaxtı kitablarda oxuyurduq ki, insan meymundan əmələ gəlib. Biz də buna inanırdıq. Böyüdüük, orta məktəbi, universiteti bitirdik, amma çox fikirləşdik ki, ayə, görəsən, doğrudan da insan meymundan əmələ gəlib, yoxsa yox? Hərdən güzgünen qabağına keçib özümüzlə meymunda oxşarlıq axtarırdıq. Meymunun da gözleri var, insanın da. Meymunun da əlləri, ayaqları var, insanın da. Meymunun da burnu, qulaqları var, insanın da. Meymunun da bədəni tüklüdür, insanın da. Elə insan var bədəni meymundan tüklüdür. Baxanda adam qorxur. Xülasə, insanda olanlar meymunda da var. Belə şeyləri düşünəndə deyirsən, bəlkə də kişilər düz yazıblar, insan meymundan əmələ gəlib. Amma meymun insana baxanda bir az eybəcərdir. Bu eybəcərliyi görəndə düşünürsən, bəlkə meymun insandan əmələ gəlib?

Sözün qisası, bu həyatda çox yaşadıq, çox ömrü sürdük, amma meymundan insan əmələ gəldiyini, yaxud onun tərsini görmədik. Belə getsə, ömrümüüzün axırına kimi də görməyəcəyik. Bəs bu sırrı necə açaq? İnsan meymundan, yoxsa meymun insandan əmələ gəlib?

Adamın yadına toyuq-yumurta məsələsi düşür... Bunlar hamısı yaradanın işləridir, özü bilər. Görəsən, insanlar niyə yalan-palan yazıb, bir-birini aldadırlar, hə?

## TOY NƏ ÜÇÜNDÜR?

Əziz dostum Qurbanqulu, sənə neçə dəfə demi-

şəm, ağılna gələni danışma! A kişi, danışma də! Mən ölüm, danışma! Sən o balalarının canı, danışma! Sən son zamanlar sözə baxmayan olmusan, camaata ağıl öyrədirsin. Elə bilirsən, camaat öz xeyrini, şərini səndən pis bilir?

O nə hərəkətdir, hörmətli, alicənab, möhtərəm bir kişinin toyunda durub mikrofonu almışan elinə, başlamışan camaata moizə oxumağa ki, bəs, gəlin, toylarımızda araq-çaxır içib keflənməyək, nə bilim, adam kimi musiqiyə qulaq asaqq, qab-qacaq sindirmayaq, qışqırıb-bağırmayaq...

Ay Qurbanqulu, indi nəsihət vaxtidir camaata verirsin? Bəs, toy nə üçündür, hə? Toyda içərlər də, keflənərlər də. Qonaqlar zəhmət çəkib filan qədər pul salırlar, əvəzində o ki var, yeyib-içməlidirlər, yoxsa yox? Yeri gələndə boşqab da sindirəmə olar, qışqırıb-bağırməq da, hələ o tərəfə keçmək də! Toyda kef eləməyə gelərlər də... Qaldı musiqiyə qulaq asmaq məsələsinə, Azərbaycan musiqisi oldu, "moltani" musiqisi oldu, fərqi yoxdur. Təki mikrofon dan səs gəlsin.

Doğrusu, səndən heç gözləməzdim, Qurbanqulu! Yaxşı, içmə, keflənmə, qab-qasıq sindirəmə, oynayıb köynək-köynək tər tökmə, daha o nə toy oldu, hə?

Qurbanqulu, özün bilirsən, toyca cürbəcür adamlar gəlir. Onların içərisində pullu, vəzifəli, ağılli-kamallı adamlar da olur. Belə isə niyə ortalığa düşüb camaatı özünə güldürürsən? Adam var bütün günü özünü ac saxlayır ki, axşam gedib toyda o ki var, yesin-içsin. Sənin qəsdin nədir, istəyirsin toylarımızda qayda-qanun yaradasan? Ay yaratdin ha! Bir toyda ki, vur-çatlaşın, dava-dalaş olmadı, şabaş tökülmədi, daha o nə toy oldu?

Deyirsən ki, müğamatın şirin yerində biri gəlir musiqiçilərin qabağına göy kağızdan bir "yüzlük" atır ki, "ala, bir "Tormoz Hüseyn" çal, oynamaq istəyirəm". İndi deyirsən, çalğıçılar müğamati yarımcıq kəsib "Tormoz Hüseyn" çalmasınlar? Bir başqası "yüzlük" atıb deyəcək ki, "ala bir "Bakılı balasıyam" oxu". Müğənni də başlayacaq ki, "Bakılı balasıyam, Bakıda qalasıyam". Guya bunu Bakıdan qovan var! Adama deyərlər, nə qədər istəyirsin Bakıda qal da bə. Gərək toyxanada belə şeylər də çalıb-oxusunlar, axı! Ağzında "toy" deyirsən, zalim oğlu, zalim! Bəs, çalğıçılar pul qazanmasınlar? İstəyərlər

"Hopstop" çalarlar, isteyərlər "Çal, oynasın Əjdər əmi!" Sən belə şeylərə qarışma, adın-sanın var, ayıbdır!

Sənin sözlərindən biri bu olub ki, toylarda pul yıgilmasın. A kişi, dəli olmusan? Nə ixtiyarın var ki, xalqın adətlərinə qarşı çıxırsan? Toy sahibi bir ətək pul töküb məclis düzəldir ki, camaata havayı yemək-içmək versin? Kişi gərək verdiyini də çıxarsın, hələ qazanc da götürsün. Sənə nə var? Mərdiməzarlıq sənə qalıb?

Qurbanqulu, bir də belə işlər görsən, səninlə dostluğumuz tutmayacaq. A kişi, yerini bil, ağır otur, batman gəl! Gedib toyda-mağarda ağızına gələni danışma!

## XASİYYƏTİ İDİ

Bir gün tülükü çäqqala deyir:

- Çäqqal qardaş, bu nə gün-güzərandır keçiririk? Gəlsənə, elə bir tədbir görək ki, biz də əsl heyvan kimi özür sürək...

Çäqqal xeyli fikirləşəndən sonra dillənir:

- Doğru deyirsən, tülükü lələ! Elə həmişə, əl-ayaqda qalan biz oluruq. Bir yol tapmaq lazımdır... Bəlkə səni heyvanlara başçı seçək, mən də olum müavin?..

Tülükü onun sözünü kəsir:

- Mənim namizədliyim keçməz, çünkü bütün heyvanlar "cikimə" də bələddirlər, "bikimə" də! Elə gəl, başçımız sən ol, mən də sənin sayəndə baş dolan-dırıım özüm üçün!

Çäqqal tərəddüd edir:

- Şirin qabağında mən nə karəyəm ki, böyüklük edim?

- Onun üçün gərək mütləq çäqqalıqdan çıxıb, olasan qəribə heyvan. Məsələn, alabəzək, rəngli bir məxluq... Özü də gərək vaqqıldamağından əl çəkə-sən ki, çäqqal olduğunu bilməsinlər.

Çäqqal təəccübənlər:

- Necə?

Tülükü onu müxtəlif rənglərlə bəzəyib deyir:

- Bax belə! İndi mən gedirəm heyvanların yanına. Sən də bir azdan gələrsən. Qalanı ilə işin olmasın...

- Çäqqal tülükünün dediyi kimi edir. Heyvanlar onu görəndə heyrətlənib soruşurlar:

- Bu nə qəribə heyvandır belə?! Biz heç beləsini görməmişik...

Tülükü kələyinin baş tutduğunu görüb, şələ quyruğunu yellədir, ancaq özünü o yerə qoymur:

- Mənim heyvan dostlarım, yəqin bu qəribə məxluq hamımızdan ağıllı və güclüdür. Gəlin, onu seçək özümüzə başçı...

Heyvanlar birağızdan tülükünün səsinə səs verirlər. Beləliklə, çäqqal başlayır onlara başçılıq etməyə. Gah şiri söyüb rüsvay edir, gah pələngin ixtiyarını pişiyə verir, gah da fili qul kimi işlədib çöpə döndərir. Bir sözlə, əsl çäqqallıq eləyir, o kəsən başın sorğu-sualı olmur. Gündə bir yiğincaq çağırır. Heyvanlara dişinin dibindən çıxanı deyir. Çäqqalın adı gələndə heyvanlar tir-tir əsir, tük salırlar, bircə tülküdən başqa... Tülükü şən, firavan həyat keçirir.

Yazlıq heyvanlar da qorxularından cinqırlarını çıxarmırlar ki, çäqqal onları meşədən qovar...

Günlərin bir günü çäqqal tülükünün qulağına piçildəyir:

- Tülükü lələ, daha dözə bilmirəm, vaqqıldamağım gəlir...

Tülükü ayağını onun ağızına basıb deyir:

- Sss... Kəs səsini! Bizi biabır eləmə!

Çäqqal yalvarır:

- Yox, tülükü lələ, xasiyyətim belədir, gərək vaqqıl-dayam! Yoxsa ürəyim partlayacaq!

Tülükü ürəyində fikirləşir:

- Əshi, cəhənnəmə! Çäqqal çäqqallığından əl çəkən deyil! Onsuz da alındığımı almışam, verdiyimi vermişəm. Boğazını üzüb üst-üstə yiğdiğim toyuq-cüçələrin sayı-hesabı yoxdur, ölüən kimi yesəm bəsimdir.

Odur ki, çäqqala deyir:

- İndi ki, vaqqıldamağın gəlir, get, uzaqda vaqqıl-da, heyvanlar bilməsinlər bu sənsən.

Çäqqal qaça-qaça gedib dağın başına çıxır, o tərəf-bu tərəfə boylanır, bircə heyvan gözünə dəymir. Elə ürəkdən vaqqıldayır ki, səsi bütün meşəyə yayılır. Heyvanlardan bir neçəsi bunu eşidib dağa tərəf qaçanda nə görsələr yaxşıdır? Alabəzək heyvan - bunların başçısı çäqqal imiş!!!

Çäqqalı parça-parça edirlər. Tülükü isə dostuna bir-iki gün yas saxlayıb gedir öz tülkülüğünün dalınca...

## Əlizadə NURI

### Kəndimizin qurumuş bulağı haqqında

*Qurutdu bu bulağı  
vicdanı qurumuşlar,  
adam cildinə girmiş  
bu qarğılar – qamışlar,  
bu tanrı qarğımışlar!  
... qurutdular bu bulağı,  
hər gün nəğmə oxuyardı,  
kiritdilər bu bulağı...  
...*

*Bu kənddə  
hami yatanda  
təkcə bulaq oyaq qalardı  
Öz həzin səsiylə  
layla çalardı bu kəndə  
laylasız qaldı bu kənd.*

*Bu bulaq suyunun  
qonşuluğunda yaşayan  
təkcə suya açardı  
öz yuxusunu.*

*Bir də yuxu görməyəcək  
Qurutdular bu bulağı –  
sevmədi, anam, sevmədi  
bayquş səsi sevənlər  
qu səsini sevmədi  
qulağı ulaq səsinə öyrəşənlər  
su səsini sevmədi...  
...batırıldılar bu bulağın səsini,  
Bu səs bir də göyərərmi, ilahi?!*

*Qurutdular bulağı  
lağım atıb*

*bu bulağın suyunu çəkənləri, -  
bu duyğusuz canları,  
bu kəlbaş kənkanları  
tutacaq, bir gün tutacaq  
elə bu suyun qarğışı,  
tutacaq babamın qarğışı,  
nənəmin qarğışı,  
üzü təkcə bu bulağın suyunda  
yuyunmağa öyrəşmiş  
Sənəmin qarğışı!..*

*...Qurutdular  
bu bulağı  
çəkib qamçı, qurutdular  
damcı-damcı, qurutdular.  
İndi bu bulağın gözündə  
bir damcı yaş da qalmayıb  
özü öz halına aqlaya bilsin...*

*...Görəsən ən gözəl  
kim ağlayar  
bu bulağın qəmini, -  
Kim ağlaya bilərsə,  
götürsün qələmini!..*

### Minalanmış sahə

*Həqiqət – minalanmış  
ərazidir,  
həqiqəti demək  
minalanmış sahəyə  
girmək qədər  
çətindir, oğlum...*

**Şəcərə**

"haralısan?" - deyirsən, -  
 Tənha oğlu təkdənəm.  
 Ulu eşq nəslindənəm,  
 Söz yaranan kökdənəm.  
 Əkizik, - bu qəm ilə –  
 Mən eyni bələkdənəm.  
 Həm dünənəm, həm bu gün,  
 Həm də gələcəkdənəm...

**Yaxşı ki, doğuldum...**

Doğulduğum günə  
 təkcə  
 ona görə sevinirəm ki,  
 həmin gündən  
 sonra  
 anamın ağrıları  
 azaldı...

**Ekvivalent**

Tanrıının bir adı da  
 Söz,  
 Sözün bir adı da  
 Tanrıdır, -  
 Söz haqqı belədir,  
 Tanrı haqqı belədir!

**İntizar**

Ölüm,  
 heç insafdan deyil ha  
 bütün ömrü boyu  
 durub  
 səni gözləmək...

**Sən və günəş**

Hərdən  
 səni xatırlamaq  
 səninlə bir yerdə  
 olmaq qədər  
 xoş gəlir mənə.  
 necə ki,  
 soyuq qış gecəsində  
 günəşin adı çəkiləndə  
 bir az işinir adam...

**Yalan olmasın...**

Yaxşı yadımdadır  
 doğulduğum gün  
 Hami sevinirdi deyəsən,  
 təkcə mən ağlayırdım...  
 Yaxşı yadımdadır  
 bir qış günü,  
 bir quş kimi  
 Uçub gəldim dünyaya...  
 Məndən sonra bahar gələcəkdir,  
 bəlkə elə  
 Mənə görə gələcəkdir bahar –  
 Axi mən Günəş görmək üçün gəlmışdım  
 bu dünyaya...

**Başını dik tutub gəzmək**

Başımı aşağı dikib  
 gəzməyimə baxma,  
 ulduzlu səmanın  
 gözəlliyini  
 səndən yaxşı görürəm.  
 ...Başımı dik tutub  
 gəzirəm  
 mən yerə baxanda da...

**Kim deyər?..**

Hər insanın  
 doğuluşu  
 bir inqilab olmalı...  
 Ancaq necə sirdisə,  
 üsyan üçün doğulanların  
 səsi  
 yavaş-yavaş qırılır.  
 ...Kim deyər,  
 niyə insan

*Qışqıra-qışqıra dünyaya gelir,  
Ancaq piçiltıyla köcür dünyadan?!*

### **Yaz**

*İldirim öpər dağı,  
Qaçar gülün dodağı...  
Ağacların budağın,  
Yarpaq-yarpaq gəzər yaz.*

*Gəlib biz tərəflərə,  
Çiçək düzər rəflərə.  
O qönçə qədəhlərə,  
Hərdən yağış süzər yaz.*

*Bülbül xoş avaz eylər,  
Bir güllə təmas eylər.  
Məndən iltimas eylər, -  
Deyər: "Mənə əsər yaz".*

### **İntihara cəhd**

*Sənin gözlərindən  
atıb özümü  
İntihar edəcəkdir. -  
Göz yaşların  
tutub saxladı məni.*

### **Yağış olmaq istəyirəm**

*Hərdən külək olmaq  
istəyirəm. -  
Bu mənasız  
atəşfəşanlıqdakı  
al-əlvən şarları  
Oyuncaqsız qalan  
kənd uşaqlarına  
aparmaq istəyirəm  
Yağış olmaq istəyirəm hərdən, -  
biləndə ki,  
səhralarda  
məni gözləyənlər var...*

### **Su axdı aramızdan...**

*Yağış girdi araya,-  
Külək ayırdı bizi.  
Ayrılıq neyləyərdi,  
Fələk ayırdı bizi.*

*Bir kədərə bələndik,  
Bölgündük, qəlpələndik.  
Bir ələkdə ələndik,  
Ələk ayırdı bizi...*

*Bir yoluq – haçalanmış,  
Bir sözük – hesablanmış  
İkiyə parçalanmış, -  
Ürək ayırdı bizi.*

*Vurdular haramızdan,  
Eşq axdı yaramızdan...  
Su keçdi aramızdan,  
Çörək ayırdı bizi...*

*Bəxtdən narazı olma,  
Gözüm qarası, olma!  
Tanrıya ası olma, -  
Neynək, ayırdı bizi...*

### **Bu sevgi də içimdəki Vətəndi...**

*Səhər açılsa da,  
oyanan deyiləm,  
Açılsın dodaqların ki...  
Dur Günəş kimi dayan başımın  
üstə,  
Dünya kimi işığına boyanım...  
Min baxış da baxsam, artıq sayma sən, -  
Ay məni ilk baxışından duyanım...  
Bu sevgi də içimdəki Vətəndi,-  
Qoy könlümlə keşiyində dayanım...  
...Sən həm mənim günahımsan  
işə bax,  
Həm də mənim günah bağışlayanım...*

Nə yaxşı, özümə  
uduzdum, allah...

Mən özüm özümlə qumar oynadım, -  
Nə yaxşı özümə uduzdum, allah  
Gözüm ürəyimlə yola getmədi,  
Axırda gözümə uduzdum, Allah...

Sınsan, görəcəksən həlimdi dünya,  
Qüruru olana qənimdi dünya...  
...Bir az da dözsəydim, mənimdi dünya,  
Dözmədim, dözümə uduzdum, allah...

Açıb eşq qutusun, nəzir götürdüm  
Bu şah qəm məni də vəzir götürdü!  
Döyüşdük, - söz məni əsir götürdü,  
Döyüşdük, sözümə uduzdum, allah...

#### "Payız notları"ndan

\*\*\*

O çiçəyə şeir  
Qoşma,  
O çiçəyin camından  
Sixsan şeir tökülər...

\*\*\*

Göy üzünü  
ağac kimi çırpsan  
ulduzlar da düşə yerə  
tut kimi...

\*\*\*

Bilsəydim ki,  
nə vaxtsa haqq  
gələcək,-  
Min il də gözləyərdim...

## Əyalət — Cəlilabad

Böyükxan BAĞIRLI

# TƏLƏ

(hekayə)

*İlanı yumşaq bilib yuvasına əl uzatma  
Atalar sözü*

\*\*\*

"Bir vaxt gələcək bizim kənd camaati ayılıb mənim qədrimi biləcək. Biləcək ki, mən onlar üçün nələr eləmişəm"...

(Bələdiyyə Sövdalı kişinin Voronej şəhərində tanış olduğu keçmiş əsgər yoldaşına yazdığı, amma di gəl ki, macərə tapıb göndərə bilmədiyi (Allah baş qatanın basınqatsın) indi saralıb qat kəsmiş məktubundan).

İki həftəydi ki, bu sakit, üzüyola "Gülbaydaq" camaati vahimə içərisindəydi. İlan xofu kəndi götürdü başına. Gecələr kənd əhli mafı-qayda ilə evində qızını uzadıb rahat yata bilmirdi. Yatanların da çoxusu dualıq olmuşdu. Gözlərini yuman kimi yuxularına ilan-qurbağa gəlirdi.

Məsələ belədir: Kəndə xəber yayılmışdı ki, bəs İranın Germi yaşayış məntəqəsi tərəfindən gecə gözü "Gülbaydağ" a bir sürü ilan gəlib. Düzdür, bu ilanlardan bircəciyini belə kənd camaatından gözər olmayıb. Məsələtün, kəndin o başındakılar deyirlər ki, bu şoğəribləri kəndin aşağı covğasında

olanlar görüblər. Aşağı məhəllədəkilər də eyni min-valla orta tirdəkilərinə istinad edirdilər. Bir məhəllədə deyirdilər ki, kəndə soxulan bu məssəbsizlərin rəngi qaradır. O biri məhəllədə isə söz gəzirdi ki, yox əshi, gözər olub, qırmızıdır. Əlbəttə, əsas məsələ bunlarda deyil. Ondadır ki, bu yolsuzlar çığırlılmamış qonaq kimi soxulublar bu kəndə. Özü də söz burda qalsın, Məşədi Vərağa kişi demişkən bu naxuda heyvanlar kəndə elə belə gəlməyib. Sösüz ki, onları bu kəndə göndərən bir qüvvə var. Adama deməzlər ki, ay filan-filan şüdə, nooldu, bu məssəbsizlər o boyda yol qət eləyib elə sizin kəndə təşrif buyurdular. Ayrı bir kəndə gedə bilməzdilər?! Bu Gülbaydaq camaatının vələdi onda döndü ki, imanlı, təqvalı Məşədi Vərağa kişinin qızıldan qiymətli sözünü yelə verdi. Benava kişi nə deyirdi? Deyirdi: "O benamaz köpəyoğlunu, yəni Amanat doxduru kənddən qovub çıxardın, qoy gedib ayrı bir yerdə özünə iş tapsın. Bu şumsifət bizim kəndə gələni Gülbaydaq camaatının kismi artmır, yay əkinçi, qış dilənçiyik. Kənddə adam var ki, itdən də bir qurud

borcdudu. Benamaz yolsuza üz verəndə elə belə olar da..."

Amma söz gəzir ki, babalı deyənin boynuna, güya Məşədi Vərağa kişinin Amanat doxdurla ədavəti var, namaz məsəlesi boş sözdür. Söz budur ki, gecənin bir aləmimdə Məşədinin cavan arvadı Nisəxanımın gözünə ilan görünüb, halı xarablaşış. Amanat Doxdur tez özünü yetirməsəymış cavan gəlin əldən gedəcəkmiş. Görənlər deyir ki, doxtur iynəni Nisəxanımın qoluna da vura bilerdi, amma benamaz nanəcib gör neyləyib, gəlinin donunu qaldırıb, yuxa yerinə vurub. Hələ bir üstəlik iynənin yerini pambıqla sığallayıb da. Cavan gəlin bir də ayılıb özünü subay, ərgən doxdurun qənşərində görəndə, yalan olmasın, yeddilik lampa kimi alışib yanıb, elin ağızını yiğışdırmaq olmaz, indi bu barədə camaat zurna piləyir. Axı bu şoğərib ilan olmasayı, belə söz-söhbət də ortaya çıxmazdı. Bu məssəbsiz ilanlar kənddə əldən dışxarı elə əmələcatlar törədiblər ki, bəzilərini dilə gətirməli deyil. Allah günahımızdan keçsin, söz var ki, usta Gülmali dayı ilanın qorxusundan gecələr subaşına çıxa bilmir. Tumanını murdarlayır, beləcə də boynuna qüsul gəlir, çox vaxt sübh namazını qəzayə verir.

Yenə də Allah yaxşılardan başından bir tük əskik eləməsin. Nə yaxşı ki, bu dilsiz-ağızsız Gülbaydaq kəndinin dərədə-divanda sözü ötən, yuxarıılarda kəlməsinin başına ip atılan Sövdalı kişi kimi ağır, səngin başbiləni varmış. Bu qriyətin kani ilan sarıdan görün neylədi?!

Bu suala aşağıda ətraflı cavab verəcəyimizi nəzərə alaraq bir-iki kəlmə bələdiyyə Sövdalı dayının şəxsiyyəti barədə hörmətli oxucularımıza məlumat vermək istəyirik. O, əlli beş yaşında, gödərək, şışman qarınlı, az danışan, çox düşünən, həlim, xoş xasiyyət, əl tutan, kara gələn, ailəcanlı bir kişidir, ona dəyib dolaşmasan, səninlə işi olmaz, əger mərci boyda yaxşılığın keçsə ondan, yalan olmasın, öküz ağırlığında əvezini görərsən. Bu kişi tələsib təndirə düşməyi heç vaxt özünə rəva bilməyib. Səliqə-sahmanı sevən, meyvəni yetişəndə yeyən, görəcəyi işi qabaqcadan dilinə gətirib rəqiblərini duyuq salan adamlardan deyil. Onun sancmaqla arası yoxdur. Amma sancdığı adam da hələm-hələm sağılmır və bu zərbənin kim tərəfindən endirildiyini öyrənmək üçün qəbr evinə qədər baş sindirir, zeh yerə qoyur, amma di gel bir şey hasil olmur. Bax elə burada Sövdalı dayının bir sözü yada düşür ki, dədəm balası, ilanı yumşaq bilib yuvasına əl uzadan-

lar günahı özlərində görməlidirlər. Amma neyləyəsən ki, heç kim öz ayranına turş demir. Heç kim paşağını qabağına qoyub bir fikirləşmir ki, balam, bu daş mənə hardan dəydi?! Əgər bir balaca fəhm eləsə, dəyən o daşın rənginə-rufuna, ora-burasına diq-qətlə baxsa, görəcək ki, dədə, yanasan, bu daş elə mənim öz atdığım daşdır! Madam ki, söz bu məqama geldi, qoy deyim: cavanlıq illərində, o illərdə ki, Sövdalı hələ ad çıxardıb başını başlara qoşmamışdı, çomaq qaldırınlara helmini, zərb-dəstini göstərməmişdi - ona belə daşlardan çox dəymışdı. Sövdalı yorğanı nazik adamdı. Qohum-əqrəbəsi da kənddə sayılıb-seçilən zümrədən deyil, qoldan qolaydı. Odu ki, kötük hampa deyilən bir para nanəciblər gözgöreti ona ilisir, qabağına daş diyirlədirdilər. Qorxurdular ki, yer altından yasa gedən bu çoxbilmişin əli birdən böyükler ətəyinə çatsa, kənddə iş başına keçər, sonra bu kinli dəvənin qabağında durmaq olmaz. Zalim balası Sövdalı neyləsin, xalqa dədə-babasından dövlətdən-zaddan miras qaldığı halda, bu benavanın atası öləndə ona zırpi-zırpi düşmənlər qoyub getmişdi. Odu ki, Sövdalını çıçayı çırtlayan vaxtlarda irəli çıxmaga qoymadılar, oxartana başından basırdılar ki, yazılı cərcənək olurdu. Döşünü irəli verib ona qəhəmər duran da tapılmırdı. Nədi-nədi, Sövdalının arxası yuxadı...

Ta indi köhnə rəqiblərinin əllərindən bir iş gelməsə də, hərdən aranı xəlvət eləyib o yaşıda kişinin üstünə it qısqırdırlar, it də ki, üzdən iraq, şüursuz bir heyvandi.

\*\*\*

Keçmə gözəl allahdan! Günlərin bir gündündə Sövdalı kişiyyə tor quranların vələdi döndü, yarım arşını əyildi, o zəhrimardan satıqları yerdəcə yaxalandılar. Kənddə gölə qarğı sancanlar tirəsinin ağız-göyçəkləri orda-burda piçəpiç salıb iyəldirdilər ki, bəs bu ilmə yüz faiz Sövdalıdan keçib. Halbuki, bir olan allaha məlumdur ki, "köyük" hampa deyilən bu vələdüznalar "iş başında" əla keçən dəqiqələrdə Sövdalı kişi molla Qurbanın evindəydi və bu nanəciblərin əlindən zara gəldiyi barədə Qurbanı olduğumuz Həzrət Abbasın adına ərizə yazdırıldı. Molla onun dediklərini əyri-üyru xətlə belə yazırıdı: "Ey uzun qollarından keçən şəhidi Kərbəla, ey besəbir şiri-dilavər, mən Hüseyn əzadalarının cənəbinə iltiması var: göstər zəbə-dəstini ilmüdam Gülbaydağın qanını soran, şirəsini çekən bu qoluzorlu, boynuyo-

gün lotu-potudan..."

Adamın başının üstündə Allah var. Molla Qurbanın yazdığı bu ərizəni Sövdalı kişi öpüb gözünün üstünə qoyandan sonra gedib onu Qoturçaya atmağa tələsməmişdi, "ərizənin iki başı olar" - deyə səbrini basıb bir az gözləmişdi. İstixarə eləmək fikrinə düşmüdü: yəni söz budu ki, ərizə hələ öz sahibinə - qurbanı olduğumuzun əlinə çatmamışdan bir az qabaq doxsanıncı ilin mart ayının beşində, axşamüstü həmin o lotu-potunu əllərindəki zəhrimarla birlikdə qamarlayıb maşına basmışdır. Belə olan təqdirdə hələ yerinə çatmayan ərizənin hansı təsirindən danışmaq olar?! O ki, qaldı kənddə bir o qədər Sövdalı kişinin əl-ayağına dolaşan ola-ola onun vəzifə cəhəddən irəli çıxmışına, bax bu, bir xoş təsadüfun nəticəsidir. El arasında deyildiyi kimi, nənəsi namaz üstəymış. Səksəninci illərin axırlarında raykom katibi bir gün Gülbaydaq kəndindən keçərkən maşını saxlatdırır, yolun kənarında duran kənd adamlarından sıqareti yandırmaq üçün kibrit istəyir. Bu müraciəti eşidən Sövdalı kişinin şosse yolunun kənarındaki dükana girməsi ilə çıxması bir olur, əlüstü kibrit qutusunu katibə uzadıb baş əyir. Katib yola düzəlib sıqareti alışdırmaq istəyərkən gözləri kəlləsindən çıxır. Kibrit qutusunda beş ədəd əlliliyi göründərək könüldən min könülə kəndin baytar həkimi Sövdalının bu ustalığına aşiq olur. O gündən təbu gönüdək Sövdalı kişi Gülbaydağın söz sahibi, qaraçuxasıdır. Hə, burası belə. İndi keçək əsas məsələyə və yuxarıdakı "Bu qırıyetin kanı ilan sarıdan görün neylədi?!" sualının cavabına.

\*\*\*

Bələdiyyə Sövdalı kişi sinəsini qabağa verib camaati intizardan qurtardı. Köhnə klubun qabağında rubay çəkib dedi: "bə mən ölmüşəm ki, mənə dəstək verən Gülbaydaq camaatı beş-on qotur ilanın elində dəstgir olsun, hamilə qadınlar gecələr o məssəbsizlərin zəhminnən uşaqlıq ziyən eləsinlər?! Elə günü sabahdan Nəvahinin ilan tutan ovsunçularını yiğib tökcəyəm bu kəndə. Lənətə gəlmişlərin hamısını dəlmə-deşiklərdən çıxardırıb bir-bir başlarımlı ezdirəcəyəm. Bura indi varlığından əsər-əlamət qalmayan qədim Bəcirəvan döyüb ki, ilan kəndi xarabalığa çevirsin..."

Halal olsun anasının südü belə kişiyyə. Dediyiñə dəyərmiş, dili də varmış, dilçəyi də. Bu gün səhərin gözü açılan kimi iki nəfər ilantutan gəlib çömbəldi

köhnə klubun qabağında. Ciyinlərindəki iri hanayı xurcunları yerə qoyub başladılar məsləhətə, bir də gözlərini açıb gördülər ki, kənd əhli üzük qaşı kimi onları alıb dövrəyə. Kütlə heyret içərisindəydi: "Görəsən, bu iki çəlimsiz oğlan o qədər ilanın öhdəsin-dən necə geləcək?!"

Adamlar hey axışib gəlirdi, müəllimlər uşaqları məktəbdə saxlaya bilməmişdilər. Qoca, cavan, qızgəlin, bir sözlə, kənddə pəpə yeyəndən məmə deyənədək hamı köhnə klubun həyatindəydi. Adamlarda kəndi öz xofuyla üzüb əldən salan lənətə gəlmişlərin axırını görmək həvəsi aşılı-daşırı. Bir-birlərini itələyib qabağa dartınan, böyükəşmiş gözlərini bu iki çəlimsiz oğlandan və onların qabağındakı iri, hanayı xurcunlardan çəkməyən Gülbaydaqlıların bu dəqiqələrdə keçirdikləri hiss-həyəcanı duymaq heç də çətin deyildi. Gözlərdən belə ifadə oxunurdu ki, artıq narahat, üzüntülü günlər arxada qalmışdır. Hamı məssəbsizlər üzərində gözlənilən qələbənin bir addımlığındaydı.

Elə bu ara qəflətən kütlə aralandı. Bələdiyyə Sövdalı kişi yaşına yaraşmayan çəvik bir hərəkətlə irəli şığıdı. Ətrafdə qeyri-adı bir canlanma əmələ gəldi. Sanki, bu meydan tamaşasının əsas personajı səhnəyə daxil olmuşdu. Özünü xilaskar kimi aparmaq ona necə də yaraşırırdı.

Sövdalı kişinin ön cərgədə durmuş Bəndalı adlı əmisi oğlu birdən-birə cuşa gəldi, özünü saxlaya bilməyib dedi:

-Qırıyetinə qurban olum, qardaş!..

Arxadan kimse söz atdı:

-Qırıyetdə dayılarına çəkib!

Bələdiyyə Sövdalı dayı deyilənlərə əhəmiyyət vermədən işgüzar addımlarla qonaqlara yaxınlaşdı, ilantutanlarnan görüşüb aralarındaki bəzi məsələlərə aydınlıq gətirdi. Məsləhətəşmə başa çatan kimi bu söhbəti uzaqdan diqqətlə izləyən kütləni çox gözlətmədi:

-Camaat, -dedi -Hörmətli qonaqlarımız təfəindən xahiş olunur ki, dağlışasınız. Hərə öz evinin ətrafinnda bizi gözləsin. Qonaqlar deyir ki, gəlin elə edəyin ovsun təsirdən düşməsin. Məssəbsizlər qeyb olmasın.

-Məsləhət sizinkidir! -deyə yerlərdən səslər ucalsa da, ayaqlar tərpənmirdi. Kütlə qələbə anlarıni yaşamayaq, arzu-kamını götürmək isteyirdi.

Bələdiyyə Sövdalı kişi ciyinlərini çəkib qonaqlara baxdı:

-Neynəmək olar, -dedi. -Camaati qova bilmə-

rəm, yaxşısı budur başlayaq.

Ovsunçuların böyüyü cibindən tez bir kağız çıxarıb ona gözücü nəzər yetirdi, sonra havanı burnuna çəkib iylədi, təzədən bir də, bir də iylədi. Və qətiyyətlə barmağını qarşidakı daş hasarlı qırmızı kirəmidli evə tərəf uzadıb:

-Ordadı! -dedi.

\*\*\*

Həmin qırmızı kirəmidli evin həyətində qonaqları zəncirlənmiş köpəklər qarşılıdı. Bələdiyyə Sövdalı kişi evin iyiyəsi Məşədi Dumanı harayladı:

-Məşədi, haradasan, hələ bir çölə çıx. Məşədi, hay Məşədi...

Ev iyiyəsi bir ayağı dalda, bir ayağı qabağda qonaqları soyuq qarşılıdı. Ağızucu salamlaşdı.

-Eşidirəm, -deyə könülsüz dilləndi.

-Oynun olsun, ay Məşədi, -deyə bələdiyyə Sövdalı kişi zəncirlənmiş itləri göstərdi, -mənnən beş-bətər yeddi dəyirmando bir kələtə dənin yoxdu, bu qədər köpəyi neynirsən belə?

-Sözüvün canını de. -Məşədi Duman mətləbə keçməsini xahiş etdi.

-Sözümün canı budur ki, -bələdiyyə Sövdalı kişi çəvrilib qonaqları göstərdi. -Bu kişilər -dedi -ilan tutanlardı. Bizim xahişimizlə kendimizə gəliblər. İndi camaatın gözü qabağında havanı iylədilər. Belə məlum oldu ki, sizin evin çardağında o şoğəriblər-dən var. İndi ora çıxmalarıdır.

Məşədi Duman başını bulayıb güldü:

-Bu köpəklərin zəhmindən ilan nədir, heç xırda kərtənkələlər belə bizim həndəvərə ayaq basmağa cürət eləməz.

-Məşədi, bu qonaqlar ki, var, alim kimi adamlar-dır, bu işin biliciləridir.

Hövəsəsini basa bilməyən polis sahə inspektoru məsləyə müdaxilə etdi:

-Gəliblər ki, camaatı fəlakətdən qurtarsınlar. Xəbərin var, bu kənddə sabitlik göye çəkilib. Biz camaatın təhlükəsizliyinə cavabdehik. İlan xofundan xalq gecə evində rahat yata bilmir, sən isə...

-Məşədi Duman, -deyə bələdiyyə Sövdalı kişi gözlərini ağartdı. -Bu nədi, sən ailə-uşağıın canına vic-vicə salan bu yolsuz-imansız vəhşilərin məhv edilməsini bəyəm istəmirsən, aqlın çəşibdi, nədi?!

Sahə inspektoru əsəbi halda ilantutanlara işarə elədi ki, evin çardağına çıxıb öz vəzifələrini yerinə yetirsinlər.

Məşədi Dumanın rəngi-rufu qaçıdı. Bələdiyyə Sövdalını bir tərəfə çəkib yalvardı:

-Sənə qız balalarım qurban olsun, Sövdalı ayaqlarının altında ölüm. Hörmətinə eləyərəm. Qoy bu ilantutanlar bizim evin çardağına çıxmasınlar...

Ərinin özünü bu sayaq aşağılaması Nisabanu arvadın qeyrətinə toxundu.

-Kişi, qoy çıxıb baxsınlar da.

-Ay arvad, birini bilirsən, birini bilmirsən...

-Məşədi Duman, camaat bizə baxır, -deyə bələdiyyə Sövdalı kişi hövsələdən çıxdı. Bu ara ilantutanlar nərdivanla cəld evin çardağına qalxdılar. İllaci kəsilən Məşədi Duman köynəyinin yaxasına el atdı, boğula-boğula:

-Nisabanu, -dedi -dədəmin evi yıxıldı, mənə su...

-Sənə nə olub, Məşədi, -deyə bələdiyyə Sövdalı kişi ürəyi gedən Məşədi Dumanın qolundan yapışdır. -Yəni sən doğrudan da, ilan tutmağın əleyhinəsən?! Rəhmətliyin oğlu bə eşitməmisən ki, deyiblər: ilanı görənə də, görüb öldürməyənə də lənat.

Çox çəkmədi ki, allah köməkləri olmuş ovsunçu qonaqlar tutduqları əfi ilanlarla birlikdə evin çardağından aşağı endilər. Onların hər birinin qoltuğunda iri bir dibçək, bu dibçəklərdə yetişdirilmiş və bir neçə yerdə çərtilmiş xaş-xaş kolu vardi, ilanlar bülbül gülə sarılan kimi xaşxaş dibçəklərinin boynuna dolanmışdı.

Heyrətlə bu mənzərəni seyr edən bələdiyyə Sövdalı kişi vəcdə gəlib yerində dingildədi, Məşədi Nisabanunu səsləyib:

-Qızı, uşaqların xələtini gətir, -dedi.

Dünyadan bixəbər, avam, saya-sadiq Nisabanu arvad fövrən evə girib Ərdəbildən gətiridiyi iki iri kələmi şalla dərhal geri qayıtdı. El adətincə xalatları qonaqların ciyinlərinə atdı. Qonaqlar Nisabanu arvada təzim eləyib bələdiyyə Sövdalı dayıya tərəf döndülər, onun "ilanla xaşxaşın nə sazbazı?" sualını izah edərək dedilər ki, bu şoğəriblər xaşxaş güllünə çox maildir, onun iyini uzaqdan duyurlar və necə olur olsun onun iyinə gəlib sarılırlar bu güllerin boynuna, bu da bir hikmətdir. Təbiətin sirlisi-soraqlı işdəcəklərindəndir.

Həyətin ortasında ələm ağacı kimi qacılıb duran, baş verən bu həngamənin möğzini beynində vərəvurd eləyib bir yerə çıxara bilməyən, sinninin bu çağında düşdürü tordan hələm-hələm canını qurtara bilməyəcəyini anlayan Məşədi Duman qarşından addım-addım ona tərəf gələn mübhəm bir qorxunun vahiməsindən getdikcə hövüllənirdi. Çox

çəkmədi ki, durduğu yerdəcə ağızı əyildi, gözləri bərələ qaldı...

Sahə inspektoru bu evə mərhəmmiş kimi heç kimdən izn almadan çardağa çıxıb xaşxaş dibçəklərinin hamisini yiğişdirib tökdü yerə. Sonra onları səliqə-sahmanla idarə etdiyi "QAZEL"-ə yüklədi, dali-siyca da bir siqaret yandırıb mənali-mənali bələdiyyə Sövdalı kişini süzdü. Sövdalının da elə bil ki, aşığı alçı durmuşdu. Yerində dingilləyirdi. Özünü bekarlılıqdan vaxt öldürməyə yer axtaran və belə bir tamaşa əllərinə göydən düşən Gülbaydaq əhlinə göstərmiş kimi ovsunçuları haraylayıb deyirdi:

-Ədə, ay uşaq, xalxin yuxusunu ərşə çəkən o naxudaları göstərin bu camaata.

Perikmiş əfilər ovsunçu oğlanların əlində yarpaq kimi titrəyir, qırırlaraq dəmbədəm haça dillərini göstərir, canlarını qoymağa yer axtarırlar.

\*\*\*

Kəndin həm "bərk gedən" və həm də qazdan ayıq sakınlərindən olan Narınc oğlu Burcu ovsunçuların onun evinə təref gəldiyini görüb üz-gözünü turşutdu, dodağının altında donquldandı, hövsələsini basa bilməyib, bələdiyyə Sövdalı kişinin üstünə çımxırdı:

-A kişi, ayıbdı, camaati özünüzə güldürməyin. Bu benavalaların da -ovsunçulara işarə elədi -boğazlarına kəmçik atıb sürüyürsən ardınca. Ayıbdır, vallah, sizin yerinizə utanıram. Kəndin sosial problemlərini gündəmdən çıxarıb camaatın başını boş, mənasız əyləncələrlə qatırsınız.

Bələdiyyə Sövdalı kişi uşaq deyildi ki, Narınc oğluna baş qoşub belə bir ümumkənd əhəmiyyətli tədbirin taleyini zərbə altında qoysun. Burcu deyilən bu vələdüzznanın (xalq ona bekara yere Narınc oğlu demir ki?) məqsədi ortaya qarşıqlıq salaraq üstünə gələn alovdan sıçınib çıxməqdı ki, bunu da allaha şükür, şeytana papiş tikən Sövdalı kişi onun gözündən oxuyurdu, o babətdən də bütün bənd-bərəni onun üzünə bağlamışdı.

-Mənim evimin banına ilan necə çıxa bilər, -deyə Narınc oğlu Burcu kükrədi, boynunun şax damları göyərdi. -Baxın, -dedi -hər təref tutulub, aradan bir sıçan belə keçə bilməz. Bizim evdə ilan yoxdu, gedin onu ayrı yerdə axtarın.

Belə məqamlarda tükünü darağa verməyən ağır, səngin bələdiyyə Sövdalı kişi Narınc oğlunu qılıqcacı sözüb ürəyində dedi: "Alçaq, hələ arxan ye-

rə dəyməyib. Odu belə xoruzlanırsan. Bir azdan sənin də balıq kimi yerdə ağaran qarnını görərik..."

-Burada bizim, sizin söhbəti yoxdu! -deyə bələdiyyə Sövdalı kişinin əmisi oğlu "pırıq" Bəndalı küləni aralayıb irəli şığıdı, Narınc oğluna barmaq silkələdi: -Burada Gülbaydaq xalxinın gününü göy əskiyyə duyən ümumi bir düşmən var: Onun da adı ilanıdır. Aduvu da ziyalı qoymusan, özün də qəzet oxuyan adamsan, gecələr bu vəhşilərin zülmündən camaatın nə çəkdiyini bilmirsən?! Təhr eləyib qonşu kəndlərə köçənlərdən xəbərin yoxdur? Odu, sahə inspektoru yanında boynunu burub qalıb. Onun nə günahıvardı ki, kəndi bürüyən bu əfillərin ucbatından bir aylıq zarpulatasını kəsiblər. Ziyalı qabağa düşüb el üçün can yandırar, amma sən... -Sözünü yarımcıq kəsib arxada gürnaş verən kütləyə müraciət elədi: -Söz sizindir, nə deyirsiz?

İki həftə ərzində yuxusuzluqdan gözləri qızarmış, "ilantutdu" həngaməsindən hələ doymamış kütlə nərə çəkib hayqırdı:

-Qoy ovsunçular işini görsün!

-Burcu müəllim, qonaqlara hörmət elə!

-Biz evimizdə rahat yatmaq istəyirik!!!

Narınc oğlu Burcu işin belə yoğnuđunu görüb tütəyin dilini çəkdi. İlantutanlar bir göz qırpmında evin çardağına çıxdılar. Çiyinlərindən asılmış hanayı xurcunlara əl atıb öz işlərini sahmanladılar. Əfilərdən ikisini çıxarıb banın sağ küncündə, gün düşən yerdə sırayla düzülmüş al-əlvən xaşxaş dibçəklərinin boynuna sarıdlar və təntənəli bir şəkildə aşağı düşüb öz ovlarını düşmən üzərində belə bir qəlebənin həsrətində olan arğın-yorğun Gülbaydaqlıllara nümayiş etdirdilər.

Narınc oğlu Burcu içini hal aparmış zahı qadınlar kimi böyümüş gözlərlə xaşxaş kollarının arasında qırılan ilanlara key-key baxır, fikrini cəmləyə bilmirdi. Beynini, bütün varlığını döyəcləyən, ağardan fikir bu idi ki, "kitab bağlandı... gedib o alçağa səs versəydim bəlkə başıma bu oyun gəlməzdi..."

Bu dəqiqələrdə gülümsəyən bələdiyyə Sövdalı kişisinin üzündə canlanan cizgilər Narınc oğlunun sənəsinə, boyun-boğazına çalın-çarpaz dağ çəkirdi.

Bu ara sahə inspektoru ona yaxınlaşıb astadan: -Yerinə əriyim -dedi -

Qulaqları dari dələn bələdiyyə Sövdalı bu sözü eşitdi və haqq üçün, heç xoşuna gəlmədi. "Yixılana balta vurmaq yaxşı iş deyil" sözünü dilinə gətirmək istəyirdi ki, ovsunçu qonaqlardan biri onu kənara çəkib qulağına nəsə piçildədi.

\*\*\*

Bu minvalla ovsunu oğlanlar otuza yaxın evin çardağına çıxaraq çərtilmiş xaş-xaş kollarının arasında gizlənmiş o murdar heyvanları boğazlayıb tökmüşdülər hanayı xurcunlara. Adam oləcək, haqq üçün, bəzi evlərin çardağındakı xaşxaş kollarının arasında o lənətə gəlmışlardan tapılmamışdı. Amma bununla belə o xaşxaş dibçəklərini ta bundan sonra çardaxda saxlamaq olmazdı. Madam ki, o şoğeriblər xaşxaş güllərinə bir belə maildir, gərəkdir dibçəkləri aradan çıxarıb o murdar heyvanların ümidi kəsəsən...

Axşamüstü iş başa çatandan sonra tamaşaşa toplaşan kütlə yavaş-yavaş dağılışdı. Hami məmənndu, adamların üz-gözündən ilan xofu çekilib getmişdi. Gülbaydaqlılar indi qızlarını qızlarının üstünə uzadıb rahat yata bilərdilər. Bu şadýanalıqdan vəcdə gələn yerli şair Alxud Alagöz qələmə sarılıb isti-isti yazmışdı:

Dərd-bələni dəf eləyən -Sövdalı,  
İlanları məhv eləyən -Sövdalı,  
Heç görübsüz səhv eləyə Sövdalı?!  
Verdiyimiz səslər ona halaldi!

Molla Qurban kişi də payını boyata qoymayıb bələdiyyə Sövdalı kişini maşına mindiyi yerdə "yalayib" dedi:

- Yeznə, and olsun o qədimi salam-əleykə, dü-nən gecə yuxuda səni o müqəddəs ziyrətdə görmüşəm. O ləyin şeytanlara elə şövqlə daş atırdın ki, day nə deyim. Sözümün canı budu ki, bu barədə fikirləş.

-Yuxun çin olsun, aqsaqqal, -de-yə bələdiyyə Sövdalı kişi gördüyü yuxuya görə ona minnətdarlıq etdi. - Gördüyün yuxu, -dedi -mənim öz ar-zumdur. İnşaallah, vaxtı gələndə bu işi əmələ gətirərik...

Bu ara yaşı bir qadın özünü bələdiyyə Sövdalı kişinin üstünə atıb onun ayaqlarını qucaqladı:


- Qurban olum, Sövdalı -dedi -sən özgəsi deyilsən, elə öz inəyimizin balasisan, bacı oğlusan, qurtar bizi bu bələdan, çevir bizi o gül balalarının başına. -Qadın bələdiyyə Sövdalının ciyinlərini çəkib gözlərini döydüyü görüb dedi: -O zəhrimar xaşxa-

şı deyirəm də... Polis evimizi ələk-vələk elədi. Kişi-ni də maşına basıb apardılar. O benavanın saqqızını oğurlayan şirkət Mameddir. Xaşxaşın tumunu da, dibçəkləri də camaata paylayan o köpəyoğlundur. Mənim kişim dəsxoşa getdi... Qurban olum, Sövdalı, illac elə...

Bələdiyyə Sövdalı kişi onu arxayınlasdırıb dedi: -Güləzər bacı, sakit ol, özünü üzmə. Kişini orada duza qoymayacaqlar ki? Yəqin ki izahatını alıb sərbəst buraxacaqlar. Bir də ki, vallah, mən o işlərə baxmiram. Mənim narahatlığım bu ilan sarındandı. Şükür allaha, o da camaatın gözü qabağında həll olundu. İndi hamı evində rahat yatacaq.

\*\*\*

Gecədən xeyli keçmiş kəndə vəlvələ düşdü: "Qoyma, qaçı", "Tut, tut, o narkotik əclafi". "Saxla onu, qoyma aradan çıxa!" sədaları, ağlaşma və siqnal səsləri, perikmiş mal-qara böyürtüsü, at kişnərtisi, şəklənmiş itlərin uzun-uzadı zəhlətökən hürüşü kəndi başına götürmüştü. Əlbəttə, bu hay- kūy heç də uzun sürmədi. Yaz gecəsinin bir aləmində kənd sakitləşdi. Bir az bundan əvvəlki qarışq səsləri ilbizlərin nəgməsi, coşub çağlayan bahar sularının şaqquqtısı, nəgməkar quşların xoş avazı əvəz etdi. Amma di gəl Gülbaydağa bəxş edilən bu rahatlığın müqabilində səhərin gözü açılan kimi bələdiyyə Sövdalı kişinin qulağına bəzi yava-yava sözər çatdı. Güya ki, bu ilan söhbəti onun öz uydurmasıdır, quraşdırıldığı tələdir. Allahı arada görməyəndə buları deməyə nə var ki?!



## Nuranə NUR

### HEÇ BÖYÜMƏMİŞƏN

Görüşə gəlmisən keçmişinlə  
əllərində bir qucaq süni ümid çələngi,  
gözlərində cavabını  
tək özün bildiyin suallar,  
dilində  
yalanlarını isbat edən andlar.  
daha nə deyim, gəlmisən  
yenə həmən, o sənsən.  
Hisslerin kirayə paltarın kimi  
Hələ də ruhuna böyük gəlir.  
Heç böyüməmisən.

### NEYLƏYİM

Eşqin dəryasında boğuluram mən,  
Üzmək çox çətindir, axı neyləyim?  
Əriyib gedirəm, yox oluram mən,  
Dözmək çox çətindir, axı neyləyim?

Könlümün öz ahi, öz naləsi var,  
Onu məndən başqa heç kim eşitmır.  
Ağlayan, inləyən bir ney səsi var,  
İçimdə sizlayır, dərdi bilinmir.

Taleyim mənimlə edir zarafat,  
İncidir, ağladır, baxıb hey gülür.  
Verəcək sonunda mənə mükafat,  
Yorulmuş, tükənmış sakit bir ömür.

### AY ADAMLAR

Sözüm çoxdu ürəyimdə  
Hər ötənə necə deyim?  
Gündüzlər sərr saxlamaz ki,  
Gəlsin, yenə gecə deyim.

Ulduzlarla danışıram,  
Ayla dərdimi bölürəm.  
Ay da mənə sirrin verir  
Bölüb yarısın görürəm.

İstəmirəm duysun məni,  
Hər ağızı göyçə binəva.  
Ondan yaxşı qiymət verər  
Sözümə torpaq, su, hava.

İnciməyin, ay adamlar  
Mən sizdən bir az uzağam.  
Allah toxum səpir mənə  
Misra-misra cucerirəm  
Sözü bitirən torpağam.

### DƏRDLİ GECƏ

Gecələr səmadır görüş yerimiz  
Bütün duyğularım sirrli, sehrlili.  
Bilirəm, mən baxan parlaq ulduzu  
Sən də həsrət ilə baxırsan indi.

Gözü xumarlanır xeyallarımın  
Nə bu xəyal yatır, nə mən yatıram.  
Mən sənə həsrətəm, o da Günəşə  
Yenə kədər alıb, qüssə satıram.

*Libası qaradır dərdli gecənin  
Onun da yaraşır qəm çöhrəsinə.  
Mən ona dərbölən, o mənə həmdəm  
Bu dərdi vermərik bir özgəsinə.*

*O da mənim qədər çəkir iztirab  
Gecənin içində səni gəzirəm.  
Gəzirəm, zülmətin dərinliyində  
Xeyalın sapına ümüd düzürəm.*

*Nə sənin, nə mənim, nə də gecənin  
Yoxdur bir günahı, yoxdur nöqsanı.  
Səadət üfüqdür əl çatmaz ona,  
Vüsali itirdim hicran zamanı.*

### BİLMİRƏM

*Ürəyimlə sual-cavab,  
Günboyu söhbət edirəm.  
Özümləyəmmi, səninləyəmmi?  
Bilmirəm.  
Düşündüklərimi deyil,  
məcbur olanı deyirəm.  
Mən beləyəmmi?  
Bilmirəm.  
Bir sən varsan, yanım dasan.  
Mən də sənin yanındayam.  
Qəlbindəyəmmi?  
Bilmirəm.*

### YOL GEDİRİK HƏQİQƏTƏ

*Dünən ölen günün yası bitər-bitməz  
Bir yeni gün də doğuldu.  
Yaxşı ki həyatın bu qanunu var  
Ölənin yerinə biri doğulur.  
Yenicə doğulmuş günün əlində  
Qaranlıq əriyir,  
Zülmət boğulur.*

*Bu günün də öz hökmü,  
Öz yazısı var.*

*Dünən də başqadır,  
Bu gün də başqa.  
Hər gün ürəyimcə olaydı keşkə.  
Bu gün doğulandan ölünlə qədər...*

*Nələr olur, nələr bitir  
Günün bitməsini istəməsək də,  
Zaman bizi itələyir,  
Zaman keçmir üstümüzdən  
Vaxt öldürə-öldürə  
Gün öldürə-öldürə  
Yol gedirik həqiqətə.*

### ŞAİRLƏR

*Asan görünər kənardan  
çoxuna şeir yazmaq.  
Nə var qafiyə uydurub  
Sözü - sözə qoşmağa.  
Nə var söz ilə güləşib,  
üzərindən aşmağa.  
Çox böyük iş olubdur  
Şeir yazır filankəs,  
Nizamidən, Füzulidən sonra  
əbəsdir, əbəs.  
Heç oxuyan varmı sənin  
yazdırın şeirləri?  
Kitabı çıxarmaqçın  
Satdın evdən nələri?  
Qiymət verən yoxsa əgər  
Şeir yazmaq mənasız.  
Axı başqa sənətin var,  
ay qız...  
Bəlkə bu, sənə azdır?  
Mənə hər gün belə deyirlər.  
Özü də işə bax ha,  
"Odlar yurdu" ölkəsinə  
Şair yurdu deyirlər.*

## YAĞIŞ

Tökülür göylərdən dərgahın nuru  
Göydən gələn yolu çizir bayaqdan.  
Sanki yerə axan dirilik suyu,  
Məhəbbət gətirir sırrı bulaqdan.

Göyə baxdıqca mən sevdalanıram  
Çılğın duyğularım uçurur məni.  
Mən xoşbəxt oluram, yağış yağanda  
Göylərin eşqiylə sevirəm səni.

Toxunur üzümə, yanaqlarına  
Elə bil, sevgilim oxşayır məni.  
Sonsuz şükr edirəm, mən öz Tanrıma  
Görürəm, duyuram bu möcüzəni.

Yağır o, sakitcə yağır hissİMƏ,  
Ruhun ehtiyacın duyurmuş demə.  
O, yağır qəlbimə, yeni əkdiyim  
Məhəbbət çıçayım solmasın deyə.

Mən şeiri bitirməmiş  
Bitdi bu yay yağısı.

## KƏDƏRLİ PƏRİ


Elə bil dünyaya gələndən bəri,  
Bir rolum var mənim – “kədərlı pəri”.  
Nəmlı gözlərimdə qoruyub nəmi,  
Yalnız xəyallarda şadlıq edirəm.

Gedirdim yixıldım həyat yolunda,  
Bilmədim nə vardi yolu sonunda.  
Qismətə yazılan əzab odunda,  
Alovşuz, tüstüsüz yandım, bilirəm.

Dünyaya gələndə insan aldanır,  
Ürəyim köksümdə sanki dağlanır.  
Həyat səhnəsində pərdəm bağlanır,  
İndi icazə ver, artıq gedirəm.

## YAY YAĞIŞI

Yayın qızmar çağında  
Günün gün ortasında  
Bir bulud kövrəlmışdı  
Bayaqdan bəri yaman.  
Günəşdən küsüb, bəlli  
Çox yandırıb, yaxmışdı  
Günəş onun qəlbini.  
Neyləsin axı, Günəş?  
Xasiyyəti belədir.  
Keçib hərdən buludun  
Arxasında dururdu.  
Könlünü almaq üçün  
Hərdən bir göz vururdu.  
Birdən-birə nə oldu?  
Nə baş verdi, nə işdi?  
Əhvalımı dəyişdi?  
Bulud ağladı yaman  
Elə sıxıdı gözünü,  
Damlalar tez-tələsik  
Yerə atdı özünü.  
Tez küsüb ağlasa da  
Tez kiridi, nə yaxşı.



Ağa Laçınlı — 70

Oqtay QORÇU

## GÜLƏN ADAM NECƏ ÖLÜR?

**N**e qədər ki, sağam, hər gün eyni sualtı verəcəm: gülən adam necə olur? Bu sirri mənə açan yeganə adamın atam Ağa Laçınlı olacağını bilirom. Məni həmişə çox istəyib, elə indi də istəyir. Əcəldən haqqını alan atam məndən heç nəyi gizlətməyib, nə vaxtsa, günlərin bir günü üzünü gündoğana çevirən və susub eşitmək istəyən oğula ancaq atası dünyanın ən möcüzəli sərrini açıb deyə bilər.

Özümü ətrafimdakılara təqdim eləyəndə, "Mən Oqtayam" deyəndə həmişə də səhvimi belə düzəldərdilər: "Ağa Laçınının oğlu Oqtay".

Hamı ölenlərini yada salır, mən də ölümdən, əbədiyyətdən söz açı bilərəm, ancaq sənin də zəhlən getdiyi şablon standartlardan uzağam, eləcə atamı xatırlayacam...

### 265 sayılı orta məktəbin şagirdi

Hər dəfə yadıma düşəndə, vallah, utanıram. "Atan sənə qurban!" kəlməsini hər saat, hər dəqiqə eşidən şagirdin qalmaqalları. Tez-tez deyirsən, mən yatanda da, oyananda da: - Ata qurban, nətəhərsən?

Necə olduğumu bilirsən, müəllimlərimə sitəm eləmişəm, universitet tələbəsi də oldum, amma özümü dəyişə bilmədim. Mənə dərs demisən, bağışla, Ağa müəllim!

Sənə danışmışam, 265 sayılı orta məktəbin müəllimləri, şagirdləri direktor Qərib Fərəcova (Qəbri nurla dolsun!) elə hey şikayət edirdilər. Bir gün Qərib müəllim məni otağına çağırıdı, içəri girən kimi sol əlimin barmağındakı üzüyü gözü aldı, kinayəli gülüşüylə başımın üstünü kəsdirib soruşdu:

- Oxumaqdan yoruldun, indi də evlənmək istəyirsən? Nişana məni niyə çağırmamışan?

Çəkinə-çəkinə qımışib dedim:

- Qərib müəllim, Allah haqqı, doxsan qəpiklik adı üzükdü, "Rubin"dən almışam.

İri, tüklü əlini uzadıb barmağımdan üzüyü çıxartdı, həmişə əlində gəzdirdiyi lövhə ağacının ucuna salıb qıvrımlı tellərimin gizlətdiyi kəlləmə vura-vura amiranə tərzdə dilləndi:

- Mənim nadinc uşaqlardan xoşum gəlir. Dəmədim ki, mənə arxalanıb müəllimlərə zülm eləyəsən, dalaşasan... Bu gün də "Çu" oynamaya ilismisiz.

Dinmədim, istədiyi qərarı onsuz da verəcək. "Çu" qumar növüdü, xırda dəmir pullarla oynayırlar. Qərib müəllimi inandırmaq çətin olsa da, yenə yalan quraşdırılmalı oldum:

- Düzdü, ordaydım, amma oynamırdım, pulumu uşaqlara verdim. Borc kimi...

- Gözümün içində baxıb birdən kükrədi:

- Qudurmusan?! Borc da verirsən hələ, eləmi?! Pulun belə çoxdu niyə kinoya, "marojna"-ya xərcləmirsən?

Çiynimi qısılı başımı yerə dikəndə yenə üstümə qışqırdı:

- Ağa Laçınlinin tələbəsi olsan... Əgər səndən adam çıxsa... Başını qaldır! Yalandan boyunu bükəmə, çox elə utanan üzün var! Sənini-ləyəm, artist! Ağa müəllimin tələbəsi olasan kaş, bax, onda bilərsən müəllim kimdi, nələr cəkir? Bəlkə onda qanarsan...

Köksünü ötürüb sözünə ara verdi, danışmağa başladı, yenə və sonuncu xəbərdarlığını eşitdim:

- Adam kimi deyilənlərə qulaq as! Dərsdə sakit otur! Dalaşma, çox deyirlər, hamı mürdəşir üzündən bezib, amma məktəbdən qovulmayacaqsan.

Sonra gözləmədiyim hadisə baş verdi, direktor heç vaxt qumar oynayan şagirdin pulunu qaytarırdı və mən yeganə "qumarbaz" idim ki, pulum batmadı.

Siyirtməni çəkib, ordan çıxartdığı qəpikləri ovçuma tökdü:

- Ala, qumardan qalan qazancındı, kinoya, yeməyə xərclə, yekəbaş! Özü də atanı məktəbə çağırılsalar, gətirmə, heç kimə qulaq asma! Mənə de, eşitdin?!

- Əliylə qapını göstərib, üz-gözünü turşutdu.  
- Gözümə görükəm!

Otaqdan çıxdım və bir də "Çu" oynamadım. Amma az keçmədi, yenə aləm qarışdı, dava saldım, Fəxri də, dəhlizdə qızlar baxa-baxa, məni şillələdi. AĞAyana atamın səbri də daşdı həmin gün və Seyran müəllimin pərişan ovqatı, səsi:

- Sən o kişini yüz il qocaltdın, - deyib başını buladı ədəbiyyat müəllimim.

## Bakı Dövlət Universiteti

Filologiya fakültəsinin tələbəsiyəm. Məmməd Əmin Rəsulzadə adına Bakı Dövlət Universitetində təhsil alıram. Dərslərə gedirəm,

amma ürəyim istəyən kitabları oxuyuram, mübahisə eləməkdən yorulmuram, özumdən çox raziyam, elə bilirəm cəmiyyət içində təklənən qəriblər sırasına öz adımı da yazmışam.

Yaratdığım obraz isə deyiləsi deyil. Dostum Anar deyir ki, sən məhlədə görünəndə adamlardada təsəvvür beləydi: "Oqtay tez-tez yoxa çıxır, cinayət aləmiylə bağlı adamdı".

Mən özüm də yavaş-yavaş "Oğrusan? "Zakkonnik"sən?" suallarından yorulmağa başladım. Adamları qınamıram, oğru olmasam da, oğruları tanıyırdım, ancaq vaxt oğrusuydum mən. Universitet tələbəsinin "türemşik" portretini çəkirdi adamlar.

Dərsdən çıxbıb tələbə yoldaşlarımı, Əlabbası, Nicata qoşulub pivə içməyə getmişdim. Xudmani yer tapıb, pivə məclisi qurmuşduq. Yarım saat oturduq, kafedən çıxanda birdən Əlabbas arxaya çevrilib soruşdu:

- Nicat hanı?

Kafeyə qayıtdıq, içəridə onu vurnuxan görüb təəccübləndik. Əlabbas soruşdu:

- Hardasan, alə?

Nicat eynəyini düzəldib çəkinə-çəkinə dilləndi:

- Əli, qapını tapmirdim.

Qəşş eləyib getdik... Metroya üz tutmuşduq ki, yolda qarşımız Ağa müəllim çıxdı. Hələ də gülürdük, bizi belə görüb sorğu-suala tutdu:

- Hardan gələrsiz? Bu nə kef-damaqdı belə? İcmisiz?

Tez onun halını görüb gərginliyi aradan götürmək üçün dilləndim:

- Ata, pivə içib kafedən çıxanda gördük ki, Nicat yoxdu, kafenin içində azmişdi, qapını tapmırmiş.

Atam yüngülə gülümsündü:

- Aparmayın özünüznən də, içmək düşmür ona. Nicat yaxşı oğlandı, atası rəhmətlik də halal, gözəl kişiydi. Bir-birinizdən muğayat olun. Evə gedirən, Oqtay?

Atamla yol yoldaşı olmaq istəmədim. Qulağıma piçildədi:

- Pulun var?

Başımı tərpətdim, müəllimimizdən ayrılib getdik gəzməyə.

## Xatirədəki tay-tuşlar

Kinodu elə bil. Ağ-qara lent. Beyin arxivində olanlar hərəkətə gəlir. Bir şair vardı - Vilayət Rüstəmzadə (Ruhu şad olsun!). Sağlığında çox yanında oldum, onu tanıdığını gündən bu köhnə kişinin xatirələrinə yol yoldaşıyam.

Vilayət əminin xatirələrinin içindəyəm, söz açdığı şəhərləri, adamları tanıyıram. Moskva kadri. Qorki adına Ədəbiyyat İstututunun tələbəsi olan, yaşı hələ otuzu haqlamayan, qara qasılı, şəvə saçlı, ucaboy, cavan şairi də tanıdım. Adam tanıyanam axı... O da mənim kimi danışır, o da menim kimi sevinir, onun biləyindəki xal da mənimdi, eyni zarafatı eləyirik, o da mənim kimi küsür, o da hərdən... Tanıyıram bu AĞAyana duruşlu, LAÇIN(lı) oğləni. Mən hamını, hər şeyi görən kimi tanıyıram, mən, kişnərtisi Ağdamda, Şuşada, Qatar qayada, El yolunda eşidilən, qürbet ölkədə, kraliçanın firanlılığında çatlayan, Qarabağın Zaman atını da qara gözlərindən tanımişam.

Mən Məmməd Əminin, Hacı Zeynalabdinin, Üzeyir bəyin, Cavid əfəndinin, Ziya Bünyadovun, Mehdi Hüseynzadənin, ermənilərlə savaşda, Fərrux dağında şəhid olan Habil Misir oğlunun, gülə-gülə, oğullarının çiyində evindən qalib kimi ayrılan Ağa Laçınlinin əcəli adlayıb üz tutduğu məkanı da tanıyıram. Görüşməsəm də hamısının ünvani mənə bəllidi, elə hey gözləyirəm, amma üç ilə yaxındı atam evə gəlmir. Əlac bir gün "dünyanın ən gözəl ölüsü"nə çevrilib atamın əlindən tutmaqdı və əlimdən tutan atam məni elin kişilərinə, Məmməd Əminə, Hacı Zeynalabdinə, Üzeyir bəyə, Cavid əfəndiyə, Ziya Bünyadova, Mehdi Hüseynzadəyə tanıdanda sevincək laçınlı şairin qulağına piçıldယam: "Ata, hamısını tanıyıram e, Habil də bili..."

...Ağ-qara lent. Elə bil kiminləsə telefonda danışıram, dəstəkdən doğma səs eşidilir, qışqırıram:

- Mənəm, ata! Mənəm, Oqtay! - Gülür, yenə çağırıram. - Eşidirsən, ata?! Zarafat eləmirəm, qulaq as! Gör nə deyirəm...

...Mən arzuma çatacam...

Həkimlərin təsdiqlədiyi ölüm kağızıyla məni aldada bilməzlər, bu dünyada o qədər sənəd

hazırlanır ki...

Doğum tarixinin karşısındakı yeni və son tarix yazılıcağı gün atasının öldüyünü təsdiq edəcək yeganə adam oğlu olmalıdır. Ancaq hara tələsirəm, onsuz da ölümün sırrı bir gün açılmalıdır. Gülən adam necə ölü? Mən atama şahidlik eləməyə hazırlam...

...Onların səsi məni diksindirdi, Vilayət əmiylə atam söhbət eləyirlər. Onların dialoqundan bir parça.

Ağa Laçınlı: - Vilayət, bunnan sənin nə taytuşluğun? Nə danışırsan, nə deyirsən Oqtaya?

Vilayət Rüstəmzadə: - Yaxşı oğlandı, dostuq.

Ağa Laçınlı: - Səni tanıyanın bəri Oqtay məni yaman çox sorğu-suala tutur, belə birtəhər olub ey.. - Atam köhnə dostuna baxır, Vilayət əmisə mənə göz vurub gülür. Yenə atam sual verir. - Vilayət, ona şeirdən danış, öz şeirini oxu...

Vilayət Rüstəmzadə: - Qorxma! Mən ixtisarla danışıram hələ...

Atam, Ağa Laçınlı duruxur və birdən barmağını silkələyə-silkələyə şaqqanaq çəkir, ancaq gecdi, artıq informasiya alınıb. Mən tələbə, şair, Moskvada təhsil alan Ağa Əliyev haqqında çox şey öyrənmişəm. Atam nə eləyibsə, haqq eləyib. Mən də belə yaşayıram.

## "Tağıyev" dəyirməni və "NKVD"

*Yoxsa o düşünür keçən illəri,  
Düşünür etdiyi pis əməlləri.  
O, neçə pöhrəni kökündən vurub,  
O, neçə ağacın qəsdinə durub...*

Bu, atamın "Balta" şeirindəndi. Zaman-zaman sapı özümüzdən olan "balta"ların sovet Azərbaycanında tügən eləyən çağlarında, 1962-ci ildə yazıb bu şeiri. 22 yaşında.

Bir gün "NKVD"nin vaxtile məskən saldığı köhnə binanı mənə göstərib demişdi:

- Burda nə oğulları baltalayıb kafirlər. Nəslimizin başbilənlərinin də axırına burda Mir Cəfərlə ermənilər çıxb. Rəhmətlilik Əhməd əmim danışardı ki, Qazi Zülfüqar sonuncu gün Müşfiqə bu xarabadan Qum adasına aparılıb, güllələnib hər ikisi. - Atam məni tələsdirir. - Gəl

tez gedək burdan, baxılaşdı bina deyil, göz dağıdı.

Və gəzə-gəzə mənə Dədə Ələsgərin "Gılə"-sinin əri, aşığın dostu Qazi Zülfüqardan danışır. Ata babamın qardaşı, 37-ci il repressiyasında güllələnən iki qardaşdan biri, Göyçə mahalının qazısı Zülfüqar.

Şəhərdə "Tağıyev dəyirmanı" kimi tanınan qədim, uçuq tikilinin qarşısında dayanıraq, atam vəcdə gəlir:

- Allah sənə rəhmət eləsin, Hacı! Mən bu dəyirmando fəhlə işləmişəm, 1960-ci illerdə. Buranın bərəkəti möcüzədi, kişinin nəfəsi var axı.

Atamın gözləri parıldayır. Qəribədi, Hacının əlindən alınan, sovet hökumətinin özünükü elədiyi un dəyirmanında kim işləyibsə, hamidən eyni sözü eşimmişəm. Bu dəyirmando illərlə yerini bir-birinə təhvil verən müdirlərin adını heç kim xatırlamır, hamı Hacı Zeynalabdinin fəhləsi kimi danışır, halal çörək yeyənlər, Tağıyevin övladları. Və birdən mənə elə gəlir ki, sağlığında olduğu kimi yenə hər gün faytonuya dəyirmana, işçilərə baş çəkməyə gələn Hacı fəhlələri dönə-dönə kiməsə tapşırır: "Bir kim-səni incitməyin, Allah xatirinə! Kimin nəyə ehtiyacı olsa, söyləyin. Gedirəm, Allah ruzinizi versin!"

Un dəyirmanın sahibi, milyonçu Tağıyev, Azərbaycan vətəndaşı. Hər gün, qayğılarımızın içində olan, tikəsini bizimlə bölüşən Kişi. Hər gün, bu gün də...

## Atamın, mənim "Ümid"im

Nə vaxt ki darıxacağımı bilirəm, bu misraları oxuyuram, bir bəndlilik "Ümid" şeirini deyirəm, ləp çıxan, 1962-ci ildə yazılıb. Oxuyuram:

*Durmuşam buludlar qaynaşan yerdə,  
Döyür alaçalpo üzümə mənim.  
Qişda qurşağıma qar çıxan yerdə  
Yazda gül çıxacaq dizimə mənim...*

Gəl indi, payızda, qışda, yazda, yayda darıx... Atam yazdığını görə demirəm. Vallah şəirdi bu, əzbər bilirəm. Necə darıxasan axı?...

Mənim də bir şeirim var - "Çağır məni". 1972-ci ildə yazılıb. Oxuyuram:

*Bir yayılıb yastılara,  
Deyəydim ki: oxay-oxay!  
Bir cumaydim saf sulara,  
Qolum üstə oğlum Oqtay!*

Anamdan müsahibə istədim, danışmadı. Dedim ki, atam haqqında ölümündən sonra yazılın xatirələrdən xəbərdarsan, bu yaxınlar da kitab da çıxacaq, nəsə söylemək istəmir-sən?

Mən:

- Atam haqqında xatirələrini söyle.

Anam:

- Camaata atandan danışasıyam?  
...Anam danışmadı...

## Laçının işgalinin ildönümü

1918-ci ildən üzü bəri çəkdiyimiz sitəmlər həm yaddaşımızdı, həm də yuxularımız. XXI əsrəti. Qarabağ adlı yaramız hələ qanayıv və Laçının işgalinin on səkkizinci ildönümü. Bu tarixi önce yenə atam xatırlatdı ki, unutmayım. Atamın yuxularının silsiləsində mənim də yuxularım var. Onu tez-tez yuxuda görməsəm də, darıxmıram, nigarançılığım yoxdu, çünkü yuxularım atamın əsərləridi. Mən onun hər gün şeir yazmağını arzulayıram, tez-tez yuxuda görmək istəyirəm atamı. Qara bağlayan vətənin, mühasirədə qalan Qarabağın bir günü yuxuma girdi. Kresloda oturub odlu-alovlu nəsə danışdırı atam, söhbət eləmək istədim, amma qəzəblə sözümüz kəsdi, ara vermədən danışdı...

...Günorta saat üçədək yuxumu yoza bilmədim. Sonra televizoru açıb "Xəbərlər"i eşitmək istədim və diktor xanım elə ilk kəlməsindəcə yuxumu yozdu: "Laçının işgalindən on səkkiz il ötür..."

Bağışla! Bağışla, ata! Unutdurmaq istəyirlər, bağışla!..

Darixma, Ağa kişi, darixma, atam! Gün gələr, dünyanın ən gözəl bənövşə müjdəsini sənə mən bağışlayaram, Laçınlı Ağa, darixma! Darixırsansa, sırrını mənə aç: gülən adam necə ölü?

## Ağa LAÇINLI

### Ümid

*Durmuşam buludlar qaynaşan yerdə,  
Döyür alaçalpo üzümə mənim.  
Qışda qurşağıma qar çıxan yerdə  
Yazda gül çıxacaq dizimə mənim...*

\*\*\*

*İllər dağa dönüb düşdü araya, -  
Ortada çox umu, çox küsü olub.  
Yaxşı ki, axşamlar Aya baxırıq,  
Göylər də barışiq güzgüsü olub.*

*Görəndə gözünə çox baxmamışam,  
Elə bilirsən ki, darixmamışam...  
Axi neyləyim ki, yalqız bir quşam,  
Yuxum da bir anın mürgüsü olub.*

*Yağıma yağışan... gül açsin bağın,  
Bəs nədir özümlə bu çarpışmağın?  
Vallah, val dəyişib sözdən qaçmağın  
Sozalan canımın üzgüsü olub.*

*Səni tanıyan dan girincəm, girinc,  
Nə könlüm toxraqdı, nə qulağım dinc.  
Bu necə sevgidi, bu neca sevinc, -  
Dərddən oxuyanın türküsü olub.*

*Sənin bir baxışın daşı mum eylər,  
Gülsən, buxarlanar gülünc gileylər.  
Halımdan halidi tutqunca göylər,  
Buludlar başımın tüstüsü olub.*

*Çekdiyim ağrını çekməsin heç kim,  
Gör neçə üzü var bu keşməkeşin.*

*Yarıyan eşqimi qoruyan eşqin  
Ömrümün qorxusu-hürkübü olub.*

### Mənim gecələrim

*Mənim gecələrim hər gecə oyaq,  
Mənim gecələrim gözləri açıq.  
Mənim gecələrim özündən dümağ,  
Gündüzə qarışq, Günə bulaşıq.  
Bir tut ağaciyam - tərəcəm masa,  
Silkinib tökürəm bütün xarımı.  
Şeir yazmayanda -  
mən heç olmasa,  
Üstünü örtürəm balalarım*

### Tapşırılmışam

*Güllərə tapşırılmışam - sən gəlincə köcməsin.  
Yellərə tapşırılmışam - yanından da keçməsin.  
Bahara tapşırılmışam - qışda girsin yuxuna.  
Yollara tapşırılmışam -  
aşa-aşa dağlardan  
səni o uzaqlardan  
gətirsinlər yaxına.*

*Göylərə tapşırılmışam - ağ don biçsin gününə.  
Neylərə tapşırılmışam - son qoysun dərd ününə.  
Günəşə tapşırılmışam - oynasın otağında.  
Gülüşə tapşırılmışam - qaynasın dodağında.  
Sellərə tapşırılmışam - körpünü dəbərtməsin.  
İllərə tapşırılmışam -  
neçə ki biz ayriyılq,  
ömrümüzdən ötməsin.*

*Mən səni tapşırılmışam - elə özüm özümə.  
Özüm köçəri quşam,*

*mahnıma tapşırımişam -*

*yaşasın əvəzimə.*

*Mahnıma tapşırımişam -*

*könlünü səhər-axşam*

*Oxşasın əvəzimə.*

*Tapşıraraq hamiya,*

*tapşıraraq hər şeyə*

*adını dönə-dönə, -*

*Bircə kövrək sevgimi*

*tapşırıram mən sənə.*

### Mənəm

*Bir Günəş var, bircənə Ay,*

*İkisinin biri mənəm.*

*Tanrısını tanıyanın*

*Sirdası mən, piri mənəm.*

*Ürəyimdə istək inlər,*

*Nə duyacaq dəli cılınlar.*

*Ad qorudum - deməsinlər*

*Arılığın kiri mənəm.*

*Uğrasam da çox sellərə,*

*Can yandırdım bu ellərə,*

*Güç əkmışəm könüllərə,*

*El qolunun giri mənəm.*

*Yağısiyam yaman devin,*

*Varlığıma sən də sevin.*

*Doğma yurdda duran evin*

*Dirəyi mən, tiri mənəm.*

*Əlim Tanrı yazarıdı,*

*sözüm dərdin azarıdı.*

*İndi yaltaq bazarıdı,*

*Irəlidə iri mənəm.*

*Qapan ölüm, öpən ölüm,*

*Köpək kimi köpən ölüm,*

*Məni yerə təpən ölüm,*

*Ölü sənsən, diri mənəm.*

### Şəhərli ağaç

*Şəhərli ağaçları ağ biçaq soyar,*

*Buşqu da yeriklər uca boyuna.*

*Külək ağ kağızdan kəfən dolayar*

*beli bükülmüşün saplaq boynuna.*

*Dinməzcə quruşar yol qıraqında,*

*Üzünə tüpürər palçıqlı təkər.*

*Barindan üst-başa boyaq yağanda*

*budağı baltalar şilləyib-tökər.*

*Əsən yarpaqdan da qorxu sallaşar,*

*Quşlar sığnacağı quş olar birdən;*

*Yaralı-yaralı mayallaq aşar*

*yaraq ambarının üstündə bitən.*

*Tanklar çinarın da bağrını yarar,*

*Qan damar söyüdün un ağılığına.*

*Gəlmə akasyalar tikan batırar*

*yerli qovaqların yumşaqlığınına.*

*Şəhərli ağaclar bic-bic öskürər,*

*Sağə göz gəzdirər, sola marıtlar;*

*Boylanıb evlərdə gözəllik görər*

*baldırı əhəngli qoca palıdlar.*

*Qışda başqalaşar yazın oyunu,*

*Başlanar kaktusun dibdən eşimi; -*

*Hər gələn bir yerdə bitirər onu*

*bizim buyruq qulu başçılar kimi.*

*Şəhərli ağaclar yaman darixar,*

*Qırın dar buxovu qırılar yenə.*

*Şəhərli ağaclar çəpərdən çıxar,*

*Qaçar öz yerinə, öz meşəsinə...*

### Mənimki

*Bir əkdiyim duzda yandı, birisi buzda,*

*Bir səpdiyim toz artırdı quraq payızda.*

*Bir bitəsim çürüyüdü bu ötən yazda,*

*Necə deyim gələn yaya qaldı mənimki?*

Bax könlümdən axan qana - çiçəyim budu,  
 Bax gözləri can satana - göyçəyim budu.  
 Toyuma da toy tutdular - gerçəyi budu, -  
 Qarşidakı qara vaya qaldı mənimki.

Çox didildim içəridən mən didim-didim,  
 Durum kimə gileylənim, ya hara gedim?  
 Verdiyimi bu dünyadan ala bilmədim,  
 O dünyaya, o dünyaya qaldı mənimki.

### Oldu qurtardı

Qurulu yuvanı dağıdıb sökdük,  
 Ağrı bayramıdı bu kefiköklük.  
 Bir sıyıq sırdaşlıq, dəli dönüklük  
 Məndən "yox" payını aldı qurtardı, -  
 Oldu qurtardı.

Satdı, gözü satdı üzü göyçəyi,  
 Çoxdu bic ürəyin dal girəcəyi.  
 Yazı bəyəndirən bəyaz çiçəyi  
 Payızın boz yeli yoldu qurtardı, -  
 Oldu qurtardı.  
 Ayrıldığ çox dərdi az duya-duya,  
 Hani bir elə su suçları yuya?  
 Tar-qaval gərəkməz qurdüğün toya,  
 Şeytan şırtığını çaldı qurtardı, -  
 Oldu qurtardı.

Küsülü ruhumuz göydə lallaşar,  
 Danişan yuxumuz ha nağıllaşar.  
 Bu acı ahımız çətin ballaşar,  
 Təkliyin boş evi doldu qurtardı, -  
 Oldu qurtardı.

Ta könlüm siğınmaz gözəl gözünə,  
 Ta qaçıb girmərəm köz dənizinə.  
 Bir gün canıyanan döyüb dizinə  
 Deyər bu yazıqlar öldü qurtardı, -  
 Oldu qurtardı.

### Gözlərin

Gölünə qonanı dibinə dartır,  
 Gözəldi bağımı yaran gözlərin.

İtkisi çoxalır, işığı artır  
 İçində şəkilim yanın gözlərin.  
 Təpinmə bu eşqin yol azanına,  
 Utanıb gözündən sixılıram mən.  
 Qara gözlərinin qır qazanına  
 Kiprik körpüsündən yixılıram mən.  
 Bu da bir batanın boğunuq səsi,  
 Gözlərin ömrümü özünə düymüş.  
 Qara kipriyimin sınaq kölgəsi  
 Əlimi aldadan saman çöpüymüş.  
 Qaşın da közümə tük cirpi atır,  
 Yaş tonqal təndirdi yaman gözlərin.  
 İşığı çoxalır, sevəni artır  
 Gönlündə meyidim yanın gözlərin....

### Gəlmışəm o şəhərə

Gəlmışəm o şəhərə,-  
 Yatmış olar acığın.  
 Qırxından qırx il keçib  
 Görüşsüz ayrılığın.  
 Telefonun dəyişib,  
 Ünvanın da gizdənib.  
 O buzlaqda ev şışib,  
 O təpəcik düzdənib.  
 Dəyir "yoxdur" gülləsi  
 "Vardır" uman sorğuma.  
 Qoy sovruq qar püfləsin  
 Canıcı soyuğuma.  
 Ah, bu bəyaz çöl-bayır,  
 Ayın süddü-sülüyü.  
 Çatıldayı, sizlayır  
 Şiv söyüdün sümüyü.  
 Bax beləcə bir anda  
 Birdən gəlib üz-üzə,  
 Sarı işiq altında  
 Dayanırıq göz-gözə.  
 Evin bizə toy qurur,  
 Ay sevgimin yaşıdaşı.  
 Çal biğima od vurur  
 Gileyinin göz yaşı.  
 Evin kiçik bir qutu,  
 Örtülmüşük yorğana.  
 Qoşa qollar tabutu

Layla deyir yorġuna.  
Bir yerdəyik indi biz,  
Koçmüşük kef gününə...  
Bürünmüşük ikimiz  
Bir nəfəs kəfəninə.

### Anam uşaqlaşib

Bükülüb sümüyü uca boylumun,  
Ağrımı azaldrı belimdəki yük.  
Bax bu mən adında qoca oğulun  
Körpəsi özündən böyüdü, böyük.  
Kürlüyü vayımı toya döndərir,  
Ən qorxunc qorxumdu onun lallığı.  
Bu can cızdağıma yağış əndərir  
Heç nədən küsənin hər ciğallığı.  
Quluna çevrilib, oğlu quluna,  
Bir evlik tanrımdı, səcdəm onadı.  
Bənzətmə dağların beçə balına  
Ana nəfəsindən əmdiym dadi.  
Deyir qonağıyam sayılı günün,  
Ağzından qənd düşür, ya qaşiq düşür.  
Ağısı gülüşə oxşar düşkünün  
Gülüşü offeylə dolaşiq düşür.  
Aynaqlıq edirəm dərdini yoram,  
Ayağım oyunlu, dilim aşılı.  
Darıxıb anamsız evə qaçıram,  
Əliuşaqlıyam, əliuşaqlı.  
Görüm göynəməsin - bircəmdi, təkdi,  
Qurulu beşikdi qucağım mənim.  
Yerin göy qızıdı - belə göycəkdi  
Bu doxsan yanında qundağım mənim.  
Belə uşaqlaşib başım böyüyü,  
Uşağı uşaqdı ağsaçlı Ağa.  
Bu yurd kötüyünün hər hayatı-küyü  
Şirinlik gətirir hər şıltaqlığa.  
Uşağı uşağam, həvana həyan,  
Ömrünə qıyanlar üz görür axı.  
Ana sinağından yaxşı çıxmayan  
Ata ruhunu da küsdürür axı.

## Əsəbəli OSMANLI

(Balakən)

\*\*\*

*Ötən anlar gözlərimdə dayandı,  
İllər sanki dolaşmışdı qıçına.  
Könlüm sevda şərbətindən doyandı,  
Udum-udum doldurmuşam içimə.*

*Gözlərinin qarasına vuruldum,  
Bu sevdanın ilk sözüdü gözlərin.  
Ziyasında zaman-zaman duruldum,  
Urəyinin güzgüsüdü gözlərin.*

*Ulduzumsan, yanma məndən uzaqda,  
Üşyüərəm hərarətin çatınca.  
Şən nəğmə tək səslən dildə, dodaqda,  
Pərdələnsin hardasa ay batınca.*

*Mən unutsam öz əhdimi-andımı,  
Şimşek olub gözlərimdə çax, gülüm,  
Dəmci-dəmci soyut mənim yanğımı,  
Çeşmə olub urəyimə ax, gülüm.*

*Leysan kimi tökül mənim üstümə,  
Sularında temizlənim, durulum.  
Günəşimsən başım üstən gülümsə,  
Bir də dönüm, sənə bir də vurulum.*

\*\*\*

*Bu fəhmlı baxışlarda  
Aman yeri görünmədi.  
O rəhmlı baxışlarda  
İman yeri görünmədi.*

*Cahangirlər çapdı atı,  
Çapdı soyu, çapdı zati.  
Sürünmişdə duman qatı,  
Duman yeri görünmədi.*

*Ulu dünya bir ormandı,  
Köhnə pərli dəyirmandı.  
Bu xırmanda nə zamandı  
Saman yeri görünmədi.*

*Durna köçü lələk saldı,  
Ürəyimdə umid qaldı.  
Bəxtimizə qara xaldı  
Uman yeri görünmədi*

*Vətəni var yad daşın da,  
Qartal süzər dağ başında.  
Osmanlının yaddaşında  
Güman yeri görünmədi.*

\*\*\*

*Duman bağlar üstə gəzir,  
Ağaclar boz dona düşüb.  
Gölməçədə yarpaq üzür,  
Sanki gölə sona düşüb.*

*Göylər yenə tutub yası,  
Dağ başında qar çalması.  
Otlar üstə şəh damları  
Yarpaqlara xına düşüb.*

*Gecə uzun, yox səhəri,  
Görünmeyir dağın səri.  
Küləklərin bu sərsəri  
Üşütməsi cana düşüb.*

Firuz KAZIMOĞLU

## VAXTINDA ÇIXAN KİTAB HAQQINDA GECİKMIŞ YAZI

**S**ərlövhəni yazandan sonra onu bir daha təzədən oxudum. Və "gecikmiş yazı" ifadəsi ilə ani olaraq razılaşmadım. Hələ tələbə vaxtı sevimli müəllimimiz Aydin Şirinovun dialektik materializm ətrafindakı mühazirələrində onun zərurətə özünəməxsus şəkildə fəlsəfi yanaşmalarını və bizlərdən bəzilərinin (indi açıq-aydın görünür ki, bizlər nə qədər ciğal imişik!) baxışlarını xatırladım və müqayisə etdim: müəllimimiz həmişə olğunu kimi, haqlı imiş: təsadüflər, demək olar ki, olmur. Onlar zərurətin tərkib hissəsidir. Vəssalam.

Hüseyin Kürdoğlunun, indi haqq dünyasında olan şairimizin də kitabı təsadüfən mənim əlimə düşməyibmiş - mən o kitabı oxumalı və oxuduqlarımın təessürrəti olaraq bu yazını yazmamışdım. Mən bu qənaətə ruhu şad şairimizin "İstiqlalımız" qəzəlini oxuduqdan sonra gəldim. Təkcə Azərbaycan deyil, Şərqi ədəbiyyatında qəzəl janının populyarlığı birmənalıdır. O da birmənalıdır ki, bu janın əsas mövzusu məhəbbətdir (Yenə Aydin Şirinov! O, deyirdi ki, digər xalqın alımları fikirləşirler ki, nə edək ki, insan əməyini bir az da minimuma endirək? Biz isə baş sindiririk ki, filan şeyə nə desək daha abırılı səslənər?!). Düzdür, başqa mövzulara görə də bu janra müraciət edənlər olub, lakin bunlar istisnalarıdır. Hüseyin Kürdoğlunun "İstiqlalımız"ı da bu istisnalardan hesab etmək olar. Şeirdə yüz illərin çarpışmalarından sonra itirilmiş dövlətçiliyinə qovuşan xalqımızın duyğuları necə də gözəl ifadə edilir:

Baş qoyub can qılımişıq, qeyrətdir istiqlalımız,  
Qanımızda kükrəmiş qüdrətdir istiqlalımız.  
Hürriyətsiz milletin tarixə düşməz surəti,  
Şöləvər Od yurduna şöhrətdir istiqlalımız.

...Müştərek bayraq ilə aldanmışq qəflətdə biz,  
Ərşə qalxır bayraqı- dövlətdir istiqlalımız.

İstiqlala aparan yol hamar olmur. Bu, bəşəriyyətin təcrübəsində təsdiq olunan həqiqətdir. Bu yollar mübarizələrdən, həmin mübarizələr zamanı verilən qurbanlardan keçir. Xalqımızın keçdiyi yol da belə oldu. Onun istiqlaliyyət yolundakı ilk mütəşəkkil mücadiləsi ötən əsrin 90-ci ilində baş tutdu. Həmin ilin yanvarında Azərbaycan xalqı erməni millətçiliyinin addım-addım ölkəmizə daxil olmasına, Kremlin bu hadisələrə göz yummasına və o vaxtkı Azərbaycan rəhbərliyinin hadisələr qarşılığında susqunluğuna etiraz edirdi. Bu etiraz mövcud dövlətin siyasi əsaslarını sarsıtmağa yönələn addım, etirazçılar isə nar-koman və cinayətkar ünsürlər kimi təqdim olundu. Məqsəd sonradan məlum olacaq. Məlum olacaq ki, qanlı imperiya sadəcə olaraq bir xalqı cəzalandırmaq üçün hüquqi baza yaradır. Və belə də oludu. 1990-ci il yanvarın 19-dan 20-ə keçən gecə Azərbaycan xalqına qarşı ağır cinayət aktı baş tutdu. Ədəbiyyat adamlarımızın müxtəlif janrlarda bu hadisəyə münasibəti oldu. Onlardan ən mükəmməlini Hüseyin Kürdoğlunun "Yenilməyən bir bayraqa döndünüz" şeirini hesab etmək olar:

...Ölməyəcək yaralanmış bu məslək,  
Məzarınız təpə-təpə al çiçək.  
Doğuldunuz bu torpağın eşqitək,  
Şəhid kimi bu torpağa döndünüz.

Ziyarətə dalğa-dalğa sel gələr,  
Gün olar ki, Təbrizdən də el gələr.  
Yurdumuzdan qaçar qara kölgələr,  
Od yurdunda gur ocağı döndünüz.

Hüseyin Kürdoğlu bu ölümün şerəfini, onun qiyametini, şəhid adının ucalığını daha sonra belə ifade edir:

Tanıdarıq qaniçənin həddini,  
Uçurdarıq mənəmliyin səddini.  
Qoy xalqımız düzəltsin öz qəddini,  
Yenilməyen bir bayrağa döndünüz.

Xatırlatmağı lazımlı bilirem ki, Hüseyin Kürdoğlu ədəbiyyata ötən əsrin 50-ci illərində gəlib. Bu, həmən 50-ci illərdir ki, o, ədəbiyyata gələndə Azərbaycan poeziyasının yeni bir mərhələsi, demək olar ki, artıq formalaşmışdı. Azərbaycan şerinin canlı əfsanəsi sayılı biləcək Səməd Vurğun SSRİ Yazıçılar İttifaqının qurultayında poeziyanın ədəbiyyatda və əlbəttə ki, insanların mənəviyyatında oynadığı və oynaya biləcəyi rol barədə məruzə etmək haqqını qazanmışdı. Onun və onunla bir vaxtda ədəbiyyata gələnlərin taleyi nə isə Azərbaycan şerində yeni bir mərhələ yaratmaq yazılmışdı. Belə bir məqamda Səməd Vurğun məktəbindən bəhrələnərək ədəbiyyatda ÖZÜNÜN, ÖZ DUYĞULARININ poeziyasını yaratmaq, əlbəttə, az adama qismət oldu. Onlardan biri Hüseyin Kürdoğlu idi. Şair bu ruhu ömrünün sonuna dək saxlaya bildi. Bütün bunlara əmin olmaq üçün onun ölümündən sonra tərtib olunaraq "Yurduma qurbanır sözüm" kitabında çap olunan şeirlərini oxumaq kifayətdir. Bu kitabı şairin oxucularına hesabatı da adlandırmaq olar. Burada onun yaşadığı həyat yolu, bu yolu məntiqi sonluğu o qədər açıq-aydın görünür. Bu, Vətən sevgisinin işığında gedən yoldur. "Eyvanıma lələk saldı durnalar" şerində bu yolu məzmunu belə görünür:

Eyvanıma lələk saldı durnalar,  
Vədə verdi, zaman saza köklənir.  
Qismətimə hicran düşüb əzəldən,  
Mənim könlüm xan Araza köklənir.

İl sağaltmaz qan ağlayan ayları,  
Ox yağıdır yamanların yayları.  
Qarabağın, Qaradağın çayları  
Həzinləşib telli saza köklənir.

Bu bəndlər bir şair ömrünün mahiyyətini göstərməklə bərabər, hər bir azərbaycanının yol xəritəsi də sayılı bilər. Hüseyin Kürdoğlu o xəritəni oxucusu ilə birlikdə çizir. Və bizi uzaqlara aparır:

Mən çocuqkən yol tutardı köçümüz,  
Gah qışlağa, gah yaylağa at üstə.

Yurd yerini dəyişərdik neçə yol,  
Düzdən-düzə, dağdan-dağa at üstə.

Çətən-çubuq, çadır-keçə yüklenib,  
Gedir təzə bir otlağa at üstə.

Ele billəm basdırıblar atamı,  
At sürdüyü bu torpağa at üstə.

Hüseyin Kürdoğlu yolunun coğrafiyasını akademik, Hüseyin Kürdoğlu yaradıcılığına dərindən bələd olan hörmətli Bəkir Nəbiyev belə göstərir: "Onun şeirlərindən başlayıb uzanan vətən məhəbbəti cığırları ilə oxucu şairin boy-a-başa çatdığı Laçın, Kelbəcər, Qubadlı yaylaqlarına, Saribaba, Dəlidağ, İslıqli dağlarına çıxır, digər obaları, elləri, şəhər və kəndləri seyr edir, Şirvanın, Muğanın, Milin qora bışırən istisindən keçib Göygölün Maralgölün, Alagöllün mavi sularına baş vurur. Yollar boyu düzülmüş buz bulaqların dirilik suyundan nuş edir, Kürlə Arazın qovuşduğu yerdə təbiətin möcüzəsi önünde heyran qalır, Xəzərin ənginliyindən sinəsi dolu nəfəs alır, Bakıda Qızqalasına, Naxçıvanda Mömünə Xatun türbəsinə tamaşa edir." Şair özü isə, demək olar ki, ömrünün sonlarında yazdığı bir şerində bir daha bu xəritə ilə bizi aparır, ancaq öz adından danışmır - hər bir azərbaycanının yanğını ifadə edir, bir daha keçmək istədiyi yerlərin adını belə sadalayır:

Ay aman, gözümdən, könlümdən yene  
Qarabağ, Qarabağ, Qarabağ keçir.  
Ziyarət, işıqlı, Qırqxız, Mıxtökən,  
Gözəl Gəlinqaya, Dəlidağ keçir.

Ahımız göylərə alovdan direk,  
Yerin məhşərinə neyləsin fələk?  
Həsrət çəräğidir hər qəçqin ürek,  
Hər keçən saatda yüz çiraq keçir.

Kimlər ayaqladı namusu, ari,  
Dustaqdır Koroğlu, Nəbi diyari.  
Zakir haraylayır mərd oğulları,  
Meydانا çıynində yar-yaraq keçir.

Hüseyin Kürdoğlu ustاد şair kimi hissələrini şeiri-mizin bütün imkanları çərçivəsində ifadə edə bilir. Həca vəznində yazılan "Od-oçağım dağılmış" şei-

ri beşliklərdən ibarətdir. O, mənəviyyatsız, namusuz düşmənin Azərbaycana və azərbaycanlılara qarşı vəhşiliklərinin mənzərəsini də mükəmməl yaradır:

Dərd əlindən min dağı var sinəmin,  
Ata yurdum- dağım-daşım dağılmış.  
Beheştən də gözəl idi Laşının,  
Bilirsənmi nə növraqım dağılmış  
Ata yurdum - dağım-daşım dağılmış!

Şair dərdə yazıqlığın, sıhmağın mənbəyi kimi baxmir. Bu dərd belkə də göye qalxmaq üçün hökmən yere dəymək fəlsəfəsinin tərkib hissəsidir? Hüseyin Kürdoğlu Azərbaycan oğluna öz tarixi köklərini, bu köklərin üstündə qalxan qəhrəmanlıq salnamələrini xatırladır. Bu xatırlatmalar "Qisasımı al - deyir" şeirində o qədər real, o qədər doğma görünürlük ki:

İblis necə tələ qurdum bilmirəm  
İşiqlinin, Dəlidəğin oğluna?  
Namərd necə qəsdə durdu bilmirəm,  
Şir yuvası Qarabağın oğluna?

Kimlər bizi ala qoyub köçürtdü,  
Qan içində qıl körpüdən keçirdi?  
Su yerinə kimlər ilğım içirdi  
Həkərinin, Ağbulağın oğluna?

Bunlar cavabsız suallar deyil. Bunlar cavabı sabah verilesi suallar deyil. Bunlar bu gün cavab tələb edən suallardır. O suallarda bir xalqın taleyi dayanır. Həmin taleyi də xalq özü yazmalıdır - öz əlləri ilə. Şair isə istiqamət verir, yol göstərir:

Ulu dağlar döyüş təbli çal - deyir,  
Babaları bir dəm yada sal - deyir.  
Dustaq diyar qisasımı al - deyir  
Ay-ulduzlu bu bayraqın oğluna!

Hüseyin Kürdoğlunun şeirlərinin mayası "Kitabi-Dədə Qorqud"dan, Yunis İmrədən, Aşıq Ələsgər-dən yoğrulub. Bu qənaətə gəlmək üçün onun qosmalarını oxumaq kifayət edir. Bu qosmaları oxuduqdan sonra bir daha əmin olursan ki, qosmalar Oğuz ruhunun ifadəsi olmaqdan başqa, həm də Azərbaycan poeziyasının, Azərbaycan insanların əbədilik yol yoldaşıdır. Hüseyin Kürdoğlu dərdin mizrabını kimi Aşıq Ədaləti görür, ona müraciət edir:

Yaralıyam, qanım kəsmir, Ədalət,  
Yetişəsən, dar ayaqda çalasan.

Bəlkə yaram qaysaq tuta sinəmdə,  
Tale məndən dönən çağda çalasan.

Sal qayasan, köksündə bir şəlalə,  
Kim içmədi bu meydən bir piyalə?!  
Ya tufandır, ya cəngidir, ya nale,  
Dünya boyda bir yiğnaqda çalasan!

Bu müsibət nə uzundur, nə uzun,  
Qovğası çox, bələsi çox Oğuzun.  
Söykənəsən ağ çıyninə Qırqxızın,  
Zəfər günü Qarabağda çalasan.

Gözəldir, deyilmi? Arzunun bu qədər səmimi və axarlı ifadəsinin özü oxucunu heyrətləndirir. Hüseyin Kürdoğlunun bəhrələndiyi şifahi xalq ədəbiyyatımız bütün kalorisi ilə onun yaradıcılığına həpub. Onun bayatlarını oxuyanda bu kalorinin çalarlarına heyrətlənməyə bilmirsən. Bu məqamda Hüseyin müəllim daha çox Sarı Aşığı xatırladır. Bu bənzərliyin kökü isə min illərin əvvəlinə gedir çıxır. Bayati bizim milli sərvətimizdir. Bayati söz sənətinin en mükemmel formasıdır. Hüseyin Kürdoğlu- qiyamətli Azərbaycan şairi bu formada təkcə özünün deyil, bütün ağrı çəkən adamların ağrı ilə doğmalaşmasını necə də gözəl verir:

Ağrı mindi,  
Belimə ağrı mindi.  
Canımdan əl çekmişəm,  
Can olub ağrım indi.  
Və yaxud:  
Dağlardan iri dərdim,  
Yandırar Kürü dərdim  
Malim yox, davarım yox  
Çoxalır sürü dərdim.

Ah, bu dərd! Yox, bu, Füzulinin "Yarəb, bəlayi-əşq ilə qıl aşına məni!" duası deyil. Bu, artıq dərdin içinde olan, həmin dərdi fərdililik müstəvisində çıxaran, o dərdin ünvanı olan dağıldılmış, viran qalmış yurdun, əsir düşən soydaşlarının əzablarını bölüşən, düşmən qarşısında sınmış Kişinin hissələrini ifadə edən Şairin fəryadıdır. Bu dərd haqqında yazmaq da ona görə hava-su kimi vacibdir ki, gələcək nəsil o dərdin ünvanını bilsin, nəticə çıxartsın:

Daş-divara çək məni,  
Baxtıqara çək məni.  
Dərdim dar ağacimdır,  
Gətir, dara çək məni!

"Yurduma qurbanı sözüm" şeirlər kitabını Hü-

seyn Kürdoğlunun, yuxarıda yazdığımız kimi, oxucusu qarşısında hesabatı adlandırmış olar. Ancaq nə pis, nə pis ki, bu hesabatı verən şair bütün hesabatlara məxsus olan proseduru - hesabatdakı çıxışları izləyə bilmədi. Sadəcə olaraq ona görə ki, o, indi aramızda yoxdur. Ancaq o da var ki, insanlıq daha çox ruha inanır. Bu isə o deməkdir ki, cismani ölüm insanın tam mənada ölməsi deyil. Mən də ruha inanıram. Və ona görə də ona canlı insan kimi müraciət edirəm, oxucu kimi şəxsən mənə verdiyi yaşantılara görə ona çox sağ ol- deyirəm.

Hüseyin Kürdoğlunun bu kitabındaki dörtlükler barədə xüsusi yazmamaq olmur. Dörtlükler, məlum olduğu kimi, dünya ədəbiyyatında, o cümlədən Şərqi ədəbiyyatında ustad şairlərin tez-tez müraçət etdikləri formatdır. Bu janrıñ əsas məziyyəti onun sonralar aforizmlərə dönen misraları ilə ölçüür. Bu aforizmlər Hüseyin Kürdoğlunun dörtlüklerində belədir:

Anladım dünyanın həqiqətini,  
Durulmuş görmədim bir niyyətini.  
Gözəllik ilgimi aldadır gözü  
Duymuruq idrakin ülviyətini.

Dünya haqqında onun fikirləri ona görə maraqlıdır ki, burada obyekt mahir bir rəssamin tablosundakı kimi aydın və işıqlıdır. O qədər işıqlıdır ki, orada hər şey ovuc içi kimi görünür. Bu gidi, bu qoca dünyanın dəyərləri dəyişir. O dəyişən dəyərlərin mənbəyini şair zaman məhfumunda görmür. O dəyişən dəyərlər dünyanın köhnələn süzgəcindən keçib bize gəlir, sabaha gedəcək. Həmin süzgəcsə bizi, canlı insanlar- dəyişən dəyərlərin müasirleri. Hüseyin Kürdoğlu bu dəyişmələrdə təkcə özünün deyil, SÖZÜN, SÖZ ADAMININ məsuliyyətini görür və hiss edir. Buna görə də konkret ünvana aparır bizi:

Yolunu görmədim hamar dünyanın,  
Ovcuna göz yaşı damar dünyanın.  
Qələmim iynədir, sətirlərim sap,  
Cırıq köynəyini yamar dünyanın.

O, dörtlüklerində insanlığı tarix boyu narahat edən suallara cavab tapmağa çalışır və çox zaman bu cavablarında haqlıdır. Lakin onu narahat edən, həyacanlandırıran məqamlar da var. Şair daha çox vətəndaş kimi, cəmiyyətin problemlərinin, ağrılarının carçası kimi bütün yaradıcılığı boyu buna görədir ki, diqqət mərkəzində qala bilir. Amma onun ən böyük arzusu ilə ixtiyar yaşı üst-üstə gəlmir: Vətən üçün şəhid olmaq arzusu. Lakin Hüseyin Kürdoğlu


burada da ruhdan düşmür:

Yad bir hava çalmadı mənim bu könül sazım,  
Vətən çeşmələrində axır həzin avazım.  
Qoca vaxtımı düşdü, şəhid ola bilmədim,  
Budur əlimdən gelən: yurduma şeir yazım.

Dədəmiz Qorqud belə deyirdi: gəlimli-gedimli dünya. Son ucu ölümlü dünya! Əcəl gəldi, yer gizlədi, fani dünya kimə qaldı? Bu sual Dədə Qorquddə donub qalmadı. Yunis İmrədən belə bu suala cavab tapmağa çalışıdilar. Halbuki onların çoxu bu cavabı bilirdi. Bilirdilər ki, insan yaratdıqları ilə qalır. Ustad şairimiz də buna görə özündən sonra gələnlərə təskinlik verirdi:

Çox da doluxmasın qəbrim qazanlar,  
Məndən yol öyrənər yoluñ azanlar.  
Qoca Kürdoğluya rəhmət oxuyar,  
Min il bundan belə dördlük yazanlar.

Allah rəhmət eləsin!



AFAQ Vəliyeva

Günay TÜRKƏM

### Saxta

*Son zamanlar ürəyimdə bir təlaş var  
Adı qorxu, soyadıysa təhlükədir.  
Keçmişimlə boş meydanda bir yarış var.  
Günlər keçir, hesab hələ heç-heçədir.*

*Hara getsəm hədəflərim məni izlər,  
Bilirəm ki, yaxındadır əlim çatmir.  
Bir-birinin ardınca boş ötən günlər,  
Yaşamaqçun bir səbəbdür bəs nə çatmir?*


*Sevgi çatmir, sevmək üçün güvən çatmir.  
Dostluq çatmir, dostluqlara inam çatmir.  
Artıq mənim saxta qəlbli insanlarla,  
Savaşmağa bir an belə gücüm çatmir.*

*Dəhşətli bir xəstəlikdir riyakarlıq  
Əlaməti hər bir kəsə yalan satmaq.  
Son zamarlar çox dəbdədir saxtakarlıq,  
Özündə də sözündə də saxta olmaq.*

*Əllərimi uzatsam da gerçəklərə,  
Mən onlarla yuxularda üzləşirəm.  
İnanmağı unutmuşam və bundandır,  
Sevgiləri itirməyə öyrəşirəm.*

### İp

*Peşmanam bu günümə  
Bütün duygularım, hissələrim  
Sənə təslim olurlar,  
Məni yera vururlar.  
Baxa bilmirəm sənə,  
Hər ürkək baxışında  
Gözlərim yaşıla dolur,  
Sənə məcbur oluram.  
Aciyıram özümə,  
Bütün yaşadıqlarım  
Boğazında düyünlənir.  
Hər bir hərəkət, duruşun,  
Özündə bir ip saxlayır,  
Bu iplərdən tutaraq,  
Sənə doğru gəlirəm.  
Kaş bu iplər qırıla,  
Səni məndən ayıra,  
Sovura bir səhraya -  
O səhrada susuz yox,  
Sənsizlikdən öləm mən.  
O dünyadan baxam sənə,  
Doya-doya izləyəm.  
Buludlara yazam  
Sənə olan sevgimi,  
Bəlkə onda görəsən  
Var olan yoxluğumu.*



**Aydın TAĞIYEV**

## Səssiz film

Komanda verildi və cəbhəyə yola düşən könüllülər avtobuslara tərəf yeridilər.

Qadın bir az da kişiyyə sığınıb sanki onu buraxmaq istəmədi:

- Axi, sən qala bilərdin...

Sonra isə köks ötürüb lap astadan piçıldıdadi:

- Gözləyəcəyəm...

Kişi qadını özündən aralayıb qətiyyətlə:

- Hə, o məşhur filmdə deyildiyi kimi, mən də qayıdacağam...

Yer-göy güllələrin, topların səsindən lərzəyə gəlmışdı. Birdən lap yaxınlıqda, üç-dörd addımlığında yerə düşüb partlayan bir mərmi toz-torpaq qarışığı onu da havaya qaldırdı.

Sonra hər şey lap səssiz filmlərdəki kimi oldu. Tozanaq çəkiləndə o, yerin-göyüñ od tutub yandığıni, ayağı yer tutan adamların ora-bura qaçığını gördü. Lakin nədənsə ətraf sükuta qərq olmuşdu. Heç bir səs-səmir gəlmirdi. Lap məhəttəl qalmalı iş idi. Ondan beş-on metr aralı bir əsgərimiz pulemyotu bərk-bərk sinəsinə sıxaraq barmağını tətikdən çəkmirdi, alov saçan güllələr irəli şığıyırıldı. Amma... yenə də nə bir səs, nə bir hənirti...

Bu nə sərr idı, İlahi?! Elə bil səssiz bir davalı filmə baxırdı. Ürəyinə nə damdısə, qəfildən üzünü qapayıb hönkürdü. Gözlərindən sözülən isti yaş qarsıyan yanaqlarını bir az da yandırdı. Söz yox ki, o, ağlayırdı, ancaq öz hönkürtüsünü də eşitməyəndə başa düşdü ki, qulaqları tutulub.

Hər iki qulağının pərdələri yırtılmışdı. Bundan bələ eşitməyəcəkdi, kar olmuşdu.

Xəstəxanadan çıxandan sonra ailə həyatı evlilik-lərinin ilk vaxtlarında olduğu kimi idi. Kişi yenə də qadını əzizləyib oxşayır, elə hey piçıldayırdı: "Səni sevirəm, səni sevirəm..."

Qadının dediklərini isə eşitmirdi, pisi də elə bu idi! Hər dəfə "Səni sevirəm" piçıldayandan sonra kişi nigarançılıq, narahatçılıq içində diqqatlı qadına baxırdı. Qadın qələm götürüb yazdığını kağız qırığını nazla ərinə uzadardı: "Mən də ..." Kişi o kağız qırığını ustufca dodaqlarına aparardı, elə bil qadının özünü öpürdü. Sonra da o, kağız qırığını haradasa gizlədərdi, qadın yerini bilməzdi.

Qadın bir gün yazdığını o kağız qırığını kişiyyə göstərsə də, vermədi.

Kişi adəti üzrə bir səhər yenə də qadına "Səni sevirəm" deyəndə qadın əyləşdikləri divana yaxın servantdakı billur qayığın içindəki köhnə kağız qırığını ərinə uzatdı, sonra da geri aldı. Səksənən kişi kəsik-kəsik gülərək o gün bütün günü susdu.

Qadın ertəsi gün qabların tozunu siləndə billur qayığın içində, o kağız parçasının yanında bir pistolet güləsi gördü. Cəbhədə döyüslərdə qəhrəmanlıq göstərmış zabitə komandanlıq öz tapancasını xatirə kimi hədiyyə etmişdi. Lakin qadın yaxşı bilirdi ki, o tapanca boşdur, gülə darağı yoxdur. Bəs bu güləindi haradan çıxmışdı?

Qadın laqeyid-laqeyid güləni əlində oynadıb sonra da biganəliklə təzədən elə öz yerinə qoydu.

\*\*\*

Telefon zəng çaldı. Qadın cəld dəstəyi qaldırdı.

- "gözləyirəm".
- Gəlirəm.

## Üç hekayə

Dəstəyin o başından piçiltıyla soruştular:

- ...harada görüşəcəyik?
- Elə həmişəki əyləncə mərkəzində.
- Saat neçədə?

Qadın elə bil qanadlanıb uçmaq istəyirdi:

- ...yarımca saata oradayam!

Kişi intizarla bu telefon danışığının nə vaxt bitəcəyini gözləyirdi.

Dəstəyi yerinə qoymuş qadın tez tələsik yazdığını kağızı ərinə uzatdı. Nəzərlərini kağızda gəzdirən kişinin qəddi elə bil əyildi, kağızı taqətsiz halda əlində bərk-bərk bürmələyib sıxdı. Bu dəfə də eyni cümlələr idi. "Rəfiqəmə baş çəkməyə gedirəm. Açıarı götürürəm, gələndə qapını özüm açacağam. Məni gözləmə, yatarsan. Yemək soyuducudadır."

Yenə də telefon zəngi...

Qadın dəstəyi yerinə qoyub kağız qələm götüründə kişi cəld əlindən yapışib saxladı. Qadın həm təəccüb, həm də acıqla ərinə baxdı. Qadın telefonla danışandan bəri kişi əlində hazır tutduğu kağızı ona uzatdı. Qadının özü yazdıqları idi: "Rəfiqəmə baş çəkməyə gedirəm. Açıarı götürürəm, gələndə qapını özüm açacağam. Məni gözləmə, yatarsan. Yemək soyuducudadır".

Bayırda şaxta, soyuq olsa da doğma mənzil kimi isti, rahat otaqda soyunub yarı çılpaq oturmuşdular. Ortadakı stolun üstündə yemək-içmək, içilmiş yarımcıq şüşələr var idi.

Yataq otağına çəkildilər. İçdiyi bahalı şərabın təşirindən qadının rəngi allanmışdı. Təravətli aq yanaqları qırmızı idi. Yad kişi özünü saxlaya bilməyib qadının etli dodaqlarından deyil, bu dəfə yanaqlarından marça-març öpməyə başladı.

Qadın şikayətləndi:

- ...günüm gün deyil! Daha dözə bilmirəm...

Kişi tüklü əlini qadının boyun-boğazına gəzdirə-gəzdirdə saymazyana:

- Əshi, sən nədən şikayətlənirsən ki, - deyə əsnədi, - vay o biçarənin halına!

Sonra uğunub getdi.

Özünü incik göstərən qadın nazlandı:

- Bir karla oturub durmaq sənə asan gəlməsin!

Kişi şaqqanaq çekdi:

- Vallah, bir yana baxanda ərin xoşbəxt adamdır!

- dedi. - Nə tənə-danlaq eşidir, nə də yalan-palan...

nə qədər deyinirsən deyin!.. Nə vecinə...

Qadın başını kişinin ciyinə qoydu.

- Sən zarafata salmışan...

Sonra da yüngülə köksünü ötürdü:

- Üzbəüz oturub sən danışasan, lap üzünə söyüb durasən ki, ay əbleh, axı, sənin orada nə işin var idı, ağızını açıb sualına cavab verə bilməsin... Bu dəhşətdir... - Qadın güldü. - Gözlərini iri-iri açıb eləcə üzünə baxıb duracaq...

Qadın susdu, sonra birdən lap bərkədən qəhqəhə çekdi:

- Səninlə aramızdakı münasibətləri açıb ona da danışmışsam...

Kişi ciddiləşdi:

- Qəddar olma!

Qadına öz oyunu elə bil ləzzət vermişdi:

- Yenə də gözlərini iri-iri açıb mənə elə ürəklə qu-laq asırı ki!..

Kişi ehtiyatla:

- Birdən başa düşər, işləri korlayarsan, - dedi, - el içində rüsvay olaram ki, müharibə əlili olan bir qəhrəmanın həyat yoldaşını yoldan çıxarmışam.

Qadın kişini sakitləşdirdi, açıq-aşkar kinayə ilə:

- Atılan top səsinə diksinəndə, mən deyənləri də eşidər...

Kişi yenə uğundu:

- Oyunun olsun...

Elə bil qadının yadına birdən düşdü:

- Sənə deməmişdim, üstü yazılı bir tapancası var.

Kişi diksindi, qadının sözünü yarımcıq kəsdi:

- Nə dedin? Bu tapança hardan çıxdı?

Qadın halını pozmadı, əringən səslə:

- Hə, tapança da! Part-part! Komandirləri hədiyyə ediblər. Bircə dənə güləssi də var! Əvvəller heç görməmişdim. O gün zəndlə gülleyə baxa-baxa əlində oynadırdı. Elə bil mənə göstərmək istəyirdi.

Qadın susub sözünə ara verdi, içkinin havası keçdiyindən elə bil üzüyən kimi oldu:

- Hə, sonra da aqlına nə gəldisə, servantda elə göz qabağındaqə qoydu...

Qadının üzüdüyüni hiss edən kişi onu özünə tərəf çəkib bərk-bərk qucaqladı. Uzun-uzadı öpüşdürlər.

Sonra qadın yarımcıq qalmış söhbətini təzələdi.

- Hər dəfə gülləni göz qabağında görəndə açığı-nı deyim ki, əvvəl-əvvəl qorxurdum. Fikirləşirdim ki, bəlkə hardansa münasibətlərimizdən duyuq düşüb, indi də mənə işarə-filan edir...

Kişi açıq-aşkar təlaşlanmışdı:

- Tapança qarışq o andırə qalmış gülləni götürüb vizildadaydın da bir yana! Yer tapa bilmirdin?..

Bir qədər fikrə gedib əsəbilklə:

- Güllə! Tapança... Hm... Əvvəl-axır atəş açılma-lıdır, -dedi, -lənət şeytana...

Özünün ağıciyərliyini qadından gizlətmək üçün artistlik edib güya ki, özünü qorxaq kimi göstərdi:

- Allah, Allah!.. Sən özün saxla!...

Qadın kişini birdəfəlik sakitləşdirib:

- Güllənin necə var eləcə öz yerində qaldığını görəndə elə hala düşdü ki, düzü ona yazığım gəldi. Rəngi-rufu sapsarı saraldı, -dedi, -sifəti meyit rəngi almışdı.

Qadının elə bil öz rəhmdilliyyinə acığı tutmuşdu:

- Başa düşdüm ki, demə, gözləyirmiş mən o gül-ləni götürüb gizlədim, -deyə hirsə dilləndi.

Kişi səbirsizlik etdi:

- Bəs axırı nə oldu?

Qadın çiyinlərini çəkib istehza ilə güldü:

- Mən nə bilim, gülləni götürüb yenə də harada-sa gizlədib...

Kişi heç bir təhlükə-filan gözlənilmədiyindən məmnun olub rahatca nəfəs aldı, qədəhlərə içki süzdü.

- Bu nə qan qaraldan söhbətlərdir ki, biz edirik? Vallah, hərdən mən də kor olmaq istəyirəm, gör-dükərimdən cana doymuşam...

Qadın da guya ki, qan qaraldan söhbətdən yaxa qurtarmaq üçün:- Onda mən də lal olsam yaxşıdır - dedi, - axı, siz kişilərin biz qadılardan bir istəyi də elə budur...

Kişinin də kefi duruldu:

- Sən onsuz da bir nəfər üçün lalsan...

Qadın naz-qəmzə etdi:

- Lal olsam, necə deyə bilərəm ki, əzizim, sənsiz yaşaya bilmirəm...

Kişi də borclu qalmadı:

- Mən də sənin xətrinə kor olmaq istəmirəm. Sə-ni bircə gün görməyəndə bağrim çatlayır...

Hər ikisi təzədən qucaqlaşdırılar.

Axır ki, əyin-başlarını qaydaya salıb neçə saatdan bəri yeyib-içib əyləndikləri otaqdan çölə çıxanda qapının ağızında yerə sərilmiş, gicgahında hələ də qan axan bir meyit gördülər. Meyitin yanında əlindən düşmüş tapança var idi. Hadisə yenicə baş verənə oxşayırdı.

Qadın gördüklərinə inanmayıb vahimə ilə geri çəkildi:

- Aman Allah! Bu odur, bu odur...

Kişi çəşqin-çəşqin qadına baxındı. Qadın qorxudanmı, soyuqdanmı əsim-əsim əsirdi:

- Bu nə işdir? Biz ki, kar deyilik, bəs bir addımlı-ğımızdakı bu gullə səsini necə olub ki, eşitmədik, - deyə key-key kişiyyə baxındı.

Kişi söz tapa bilmədi.

## Albomdakı köhnə şəkil

Gen-geniş, isti, rahat kabinetindəki iri yazı mizi-nin üstü qarışq idi. Müxtəlif illərdə çəkdirdiyi şəkil-lər yapışdırılmış albomlar üst-üstə qalaqlanmışdı. Bu albomların demək olar ki, çoxunu xanımı hazırlamışdı. Şəkil çəkdirməklə bir elə arası olmasa da, xeyli albomu var idi.

Albomdakı şəkillərin də az qala hamısı onun şə-hərdəki tələbəlik həyatından üzü bəri çəkilənlər idi.

Evdə hər bir ailə üzvünün öz ayrıca albomu var idi. Ümumi albomda isə ailəvi çəkilən şəkillər saxla-nılırdı.

Tələbəlik illərindən əvvəlki ömrünün on yeddi ili-ni kənddə keçirmişdi. O illərdən yadigar üç-dörd şə-kil ola, ya olmazdı. O şəkillər də yuxarı siniflərdə oxuduğu vaxtlarda çəkilmişdi.

Məktəbdə dərslər kəsilənə yaxın bütün uşaqlar rayon mərkəzində yaşayan fotoqraf Süleyman da-yının yolunu səbirsizliklə gözlərdilər. Həmin gün kənd uşaqları üçün bayrama çevrilərdi, həmin gün kənd uşaqları bayramsayağı geyinib kecinərdi. Hə-min gün kəndin çəməni-düzü də, o çəmənlərdəki-düzlərdəki güllərdən-çiçəklərdən də bayram ətri gə-lərdi...

O illərdən indi ona saralıb-solmuş üç-dörd şəkil xatirə qalıb və indi də o - məşhur şair gecənin bu

sakit vaxtı köhnə albomdakı şəkillərə baxa-baxa onları seçib seçmələyirdi.

Qarşidakı yubileyi ilə bağlı nəşriyyatlardan biri foto-albom hazırlayırdı və o foto-albomda məşhur şairin uşaqlıq, yeniyetməlik, gənclik illeri də təbii ki, öz əksini tapmalı idi.

On yeddi yaşından sonra - instituta daxil olduğu ildən bəri çəkdirdiyi şəkillərin sayı-hesabı yox idi. Elə ilk kursdaca oxuduğu ali məktəbdə keçirilən irili-xirdalı bütün tədbirlərdə sinədən dediyi şeirləri ilə diqqəti cəlb etmiş, sayılıb-seçilən tələbəyə çevrilmişdi.

Yataqxanalarda görüşlərdə olurdu. Belə görüşlərdə foto aparatlı tələbə yoldaşları da iştirak edir, onun müxtəlif pozalarda şəkillərini çekir, sonra da bu şəkilləri özünə verirdilər. Qrup yoldaşı olan şəhərli qız bu işdə xüsusi fəallıq göstərirdi.

Otaq yoldaşı olan ən yaxın dostu bir gün ona:

- Bəxtəvər başına, - dedi, - deyəsən, qız sənə vu-rulub.

O, ciyinlərini çekdi:

- Niyə sən bu mehribanlığı sevgiyə yozursan?

Sonra da həsrətlə köksünü ötürdü:

- Kəndimizdə məni gözləyənəm var...- susub fikrə getdi. Əlini pencəyinin qoltuğuna aparıb şeir dəfə-tərcəsinin arasında gizlətdiyi şəkli çıxartdı. Şəkildə ayaq üstə sırə ilə beş oğlan, beş qız durmuşdu. Şəkildəki oğlanların, qızların hamisinin sir-sifətindən bir utancaqlıq, həya yağırdı. Şəkildə bacardıqları qədər bir-birlərindən aralı durmağa çalışmışdır. O vaxt şəkil çəkdirən zaman fotoqraf Süleyman dayının onların üstünə qışqırıb zarafatyanaya dediyi sözər hələ də qulaqlarında idi: “Əshi, yaxın dursanız, bə-yəm bir-birinizi tutub yeyəcəksiniz? Mehribanlaşın ki, hamınız kadra düşə biləsiniz...”

Hətta Süleyman dayı onları itələyib bir birlərinə yaxınlaşdırmaq istəsə də, bir şey çıxmamışdı.

Təkcə o yox, oğlanlı-qızlı hamısı bir-birlərindən bacardıqca aralı dayanmağa çalışsalar da, amma az qala ürəklərinin döyüntülərini belə eşidirdilər. Bə bundan da həyəcanlanıb haldan-hala düşürdülər.

Yanında dayanan qız indi kənddə onun yolunu gözləyirdi...

Özünü qızın yanında hiss etdi:

- Mənsiz darixırsan?

Utancaq qız bu dəfə cəsarətlə:

- Hələ bir sorusursan da...-dedi.

Dostu həm qıbtə, həm də canıyananlıqla:

- Ağlın olsun, - dedi, - heç bilirsən kimin qızıdır?

Şahlıq quşu özü gəlib sənin başına qonub...

O sa o vaxt qətiyyətlə:

- Mən ki, şah olmaq istəmirəm, - demişdi.

...Hə, belə-belə işlər... Şah olmadı, tanınmış, şöhrətlə bir şair oldu və istedadı öz yerində, əlbəttə, hələ cavan yaşlarındakı məşhurluğunda sözü keçən qayınatasının da xidmətləri oldu. Qəzet-jurnalılar, nəşriyyatlar hörmətli vəzifə sahibinin əziz-xələf kürəkəninin yazdıqlarını həvəslə, məmnunluqla, növbəsiz-filansız çap edirdilər.

... Albomdakı köhnə şəkillərə bir də diqqətlə baxdı. Bəs bu nədir? Eyni bir şəkildən iki dənədir. Bu necə olub, axı, Süleyman dayı hər şəkildən uşaqların sayına görə çıxardı. Bəs bu nə iş idi?..

Şübhə ola bilməzdi, şəkillərin ikisi də elə eyni idi. Bəs onun yanındaki o qaraqaş, qaragöz, uzun hörülü qız kim idi?!

Albomdakı köhnə şəkilə diqqətlə baxdıqca elə bil şəkildəki o qız da canlanırdı. Hə, bu, o idi... Elə bil dünən idi. Şəkildə bir-birlərindən xeyli aralı durmuşdular. Şəkil çəkdirən zaman Süleyman dayının onların üstünə qışqırıb zarafatyanaya dediyi sözər bir-dən-birə qulaqlarında cingildədi: “Əshi, yaxın dursanız, bə-yəm bir-birinizi tutub yeyəcəksiniz? Mehribanlaşın ki, hamınız kadra düşə biləsiniz...”

Onları bir-birlərinə yaxınlaşdırıran Süleyman dayı üç ayaqlı ştativdəki aparatına heç gedib çatmamış yenə də aralansalar da, az qala ürəklərinin döyüntülərini belə eşidirdilər. Və bundan da həyəcanlanıb haldan-hala düşərdilər...

Sonra tələbəlik illeri, şəhər həyatı...

Bəs bu şəklin tayı bu köhnə alboma haradan gəlib çıxmışdı?

Hə, birdən yadına düşdü. Həyat yoldaşı ilə kəndlərinə qonaq getmişdilər. Bir vaxt şagirdi olduğu məktəbdə onunla görüş keçirilirdi. Görüşə o qız da gəlmışdı. Görüşün sonunda təzəcə çapdan çıxdığı kitabını ona uzatdı, o da müəllif kimi avtoqraf yazdı. Şübhə ola bilməzdi ki, bu şəkli də o qız elə o vaxt ona veribmiş...

...Bu şəkli isə xanımı ilə birgə çəkdirib. Toylarının-

dan sonra çekdirdikleri ilk şəkil! Arvadı bərk-bərk ona qışılıb, başını da ciyinə əyib. Ancaq hələ də yaxşı yadindadır ki, xanımı ona nə qədər yaxın durmuşdusa da, o vaxt ürək döyüntüsü-filan eşitməmişdi...

Qəfildən qapı aralandı. Xanımı idi, yenə də qız vaxtlarında olduğu kimi nazlı, ədalı! Köhnə albomla-ra işaret edib :

- Əş!, gecənin bu vaxtı nə tapmışan bu çariqli-pa-paqlı köhnə şəkillərində, - dedi, - gedib yatsana...

Dinmədi. Ərinin susub durduğunu görən xanımı bir az da yaxın gəldi, toylarından az sonra çekdir-dikləri köhnə şəkilə nəzərləri sataşdı.

Qadın hövllənib içini çəkdi:

- Axi bu şəkli çəkdirəndə mən də sənin yanında idim. Bəs indi mənim şəklim hanı?...

Kişi də qadının əlindəki şəklə baxdı. Albomdakı o köhnə şəkildə yanında durmuş xanımının yerində başqa bir qadının əksini gördü...

Tələsik köhnə şəkilə də baxdı və birdən o köhnə şəkildə xırda bir ləkə də gördü. Elə bil şəkin üstünə su damcılamaşdı. Əlini gözlərinə apardı. Gözləri quqquru idi. Bəs bu bir damcı su buraya haradan düşmüşdü? Cansız kağızda qız ağlaya bilməzdi. Bəs bu nə olan iş idi?!

## Püşk

Kəndə bidən-birə elə bir sakitlik, elə bir sükut çökmüşdü ki, kimə desən qətiyyən inanmazdı ki, çox yox, vur-tut iki-üç saat bundan qabaq güllərin, top mərmilərinin, ağır tankların tırtılların səsindən buralarda yer-göy lərzəyə gəlib qulaq tutulurdu.

Göy üzünü qara buludlar bürümüşdü. Yay günü id. Səhər-səhər göy üzü tərtəmiz, mas-mavi idi. Güllərin, mərmilərin qara hiss-pası, od tutub yanın evlərin qara tüstüsü idi ki, qurğuşun kimi ağ bula da cevrilib indi göydə asılmışdı.

Kənddə ins-cins qalmamışdı. Düşmən qəfil hücum edib kəndə girəndə qacan qaçıb canını qutarmış, ayağı yer tuta bilmeyənlər isə düşmən gülləsi-nə tuş gəlib hələk olmuşdular.

Nə bir səs, nə bir hənerti var idi.

Birdən vəhşi bir qəhqəhə bu sükütu pozdu. Düş-

mən zabiti əyilə-əyilə yarı ucuq evdən qaçmaq istə-yənləri görmüşdü. Düşmən əsgərləri bir anda avtomatların onlara tərəf cevirib barmaqlarını tətiklərə sıxmaq istədilər. Zabit bağırdı: "Diri tutun!"

...Üç nəfər idilər. Qoca, orta yaşılı kişi, bir də yeniyetmə bir oğlan! Qoça içini çəkdi: "Güllələsəydi-lər canımız birdəfəlik qurtarardı..."

Orta yaşılı kişi dili ilə dodağını ceynədi, dodağın-dan qan fışqırdı...

Təkcə yeniyetmə oğlanın halı dəyişmədi.

Əsgərlər əsirləri qamarladılar. Qoca ayaqlarını bərk-bərk yerə dirədi. Orta yaşılı kişi də ilk əvvəl mü-qavimət göstərməyə cəhd etdi. Onlar müqavimət göstərmək, öz ölümlərinə sarı qeyri-ixtiyari olsa da, sakit-farağat, kirimişcə getmək istəmirdilər.

Təkcə yeniyetmə oğlan dim-dik durub qabağa yeridi, elə bil ölümə meydan oxumaq istəyirdi.

Əsgərlər qoca ilə orta yaşılı kişini az qala sürüyə-sürüyə zabitin qənşərinə cəkib getirdilər. Fatehler kimi şəstlə əllərini belinə vurub dayanan zabit qoca ilə orta yaşılı kişiyə hec gözünün ucu ilə də baxmayıb, baxışlarını kinlə yeniyetmə oglana zillədi, nə fi-kirləşdişə birdən qətiyyətlə:

- Öz qəhrəman əsgərlərimlə bir neçə saat dincəl-dikdən sonra bu xaraba kəndi tərk edəcəyik- dedi, - əlbəttə, sizi özümzlə aparmaq fikrində deyiləm. İşinizi elə burada bitirəcəyik. Avtomatlarınızın da-raqları doludur. Gülləyə hayfimiz gəlməz. Amma...

Zabit sözünü yarımcıq kəsib onun hər sözünə dinşək kəsilmiş əsirlərə üzünü tutdu:

- Amma...

Zabit yenə də susdu, altdan yuxarı əsirlərə baxa-baxa qəfildən sınaycı nəzərlərlə onları süzdü, qoca ilə orta yaşılı kişidə sağ qalmağa gizli bir ümud hissi oyandığını hiss edib açıq-aşkar bir lovjalıq, məm-nunluq hissi duydu. Lakin yeniyetmə oğlanın daş kimi dayanıb durduğunu görəndə cin atına minsə də, acığını biruzə verməməyə çalışdı.

"Axırına baxarıq!..." - beləcə fikirləşib hirsini ud-du.

- Amma... - zabit axır ki, sözünü tamamladı, - be-lə qərara gəldim ki, igid əsgərlərimin qəhrəmanlıq-larını öz gözləri ilə görən yeganə şahid kimi aranızdan birini öldürməyib salamat buraxı...

Zabit yeniyetmə oglana baxmağa gecikdi, bu

sözlərdən sonra onun nə hala düşdüyünü görə bilmədi. Ona görə də bu dəfə bir qədər əsəbi tonda:

- Ancaq bir şərtim var, - dedi,- kimin sağ qalmaşını aranızda elə özünüz müəyyən etməlisiniz.

Sonra da zabit əda ilə:

- Zabit şərəfimə and icirəm ki, seçiminizlə razılaşacağam, beş dəqiqə də vaxt verirəm... -Bunu deyib zabit əsgərlərə işarə etdi. Və elə özü də əsgərlərdən bir az aralandı.

Üç əsir, bir də ortada ölüm sükutu...

İlk əvvəl qoca özünü əla ala bildi.

- Lənət şeytana! Bəlkə bu əclaf elə doğrudan da sözünün üstündə durdu!..

"Aha, bir ayağı burda, biri gorda olsa da, qoca ölmək istəmir!.." -Orta yaşlı kişi elə bilindi bədənində dəmir qurşunun soyuqluğunu hiss etdi.

Təkcə oğlan yenə də lal-dinməz durmuşdu. Qara buludların təkəm-seyrək çəkilib getdiyi başı üstündəki göylərə baxındı. Elə bil gündeşti axtarırdı.

Orta yaşlı kişi tərəddüdlə:

- Bəlkə... bəlkə oğlan yaşasın, hələ lap uşaqdı, nə görüb ki... - deyə lap astadan dilləndi. Orta yaşlı kişi bu təklifi ilə həm də qocanı utandırmaq istəyirdi: "Dövrənini sürmüsən, hələ də gözün dünyadan doymayıb?! Fikirləşmirsən ki, səndən cavanlar yasaşmaq isteyir..."

Qoca dinmədi. Görəsən aradan nə qədər vaxt

keçib, vaxta neçə dəqiqə qalıb?.-

Qoca bu həyəcanla da:

- "Bəlkə... bəlkə püşk ataq", - dedi.

Orta yaşlı kişinin qəlbində sağ qalmağa gizli bir üməd, həyat eşqi oyandi. Səsi titrəyə-titrəyə:

- Onda gərək oğlan da bu şərtə razi olsun, -dedi.

Qoca sanki özünə bərəət qazandırırmış kimi:

- Qoy hər şey ədalətli olsun, - deyə piçildədi, - bəxt kimin üzünə gülərsə...


Qoca ilə orta yaşlı kişinin dizləri əsdi, alınlarda pucurlanan soyuq təri əlləri ilə silib taqətsiz halda yerə çökdülər.

Əsgərlər komandirlərinə baxdılardı, komandır isə hələ ki, susurdu.

Birdən bu amansız sükutu oğlanın piqqıltısı pozdu, sonra bu saf uşaq piqqıltısı qəh-qəhəyə, aramız gülüşə cevrildi...

Qoca ilə orta yaşlı kişiyə baxa-baxa uğunub gedən zabit başa düşürdü ki, gecikib. Oğlan ondan qabaq qəhqəhə çəkmişdi və atəş səsləri atılında da onun qəhqəhəsi bir müddət eşidildi və zabitə də yer eləyən, onu qorxudan da elə bu idi...

Sonra araya sükut çökdü və bu sükutu düşmən əsgərlərinin getdikçə uzaqlaşan ayaq səsləri pozdu.



## Rizvan NƏSİBOĞLU

### DƏLİ TEMİR

Uşaqlıq dünyamda bir Dəli Temir vardı...

Başında əsgər papağı,  
belində əsgər kəməri.  
Əlində -  
sağ qolunun ortağı,  
sivri çomağı.  
Dodaqları -  
nanə yarpağı kimi  
əsirdi əsim-əsim,  
gözlərində acı bir təbəssüm,  
Yol gedirdi Dəli Temir.

Axşamacan yollardaydı  
bəlkə də tapa bilmirdi;  
axtardığı yol hardaydı.  
Uşaqlar daşa basırdı;  
böyükler tənəli sözə.  
Hərəni bir  
yağlı, söyüsdən asırdı.  
Çomağını silkələyib -  
dözə-dözə,  
qayıdırıcı -  
səbri qədər sonsuz yollardan.  
Göynüyürdü Dəli Temir.

Gözlərinə güllə sixsan;  
göz qırpmazdı,  
bilməz idi ölüm nədi.  
salamın onu "açmasa" -  
sənə tərəf qayıtmazdı.  
Danışındı öz-özünə ... nə deyirdi;  
kim bilirdi...  
hər gün bir az  
ölümünə çəkilirdi.  
İnciyəndə hikkəsindən dodağını -  
çeyniyirdi Dəli Temir

Harda ölüb-itən vardı,  
mərhumun doğması kimi -  
səssiz-səssiz ağlayırdı...

düz qırxa gün - axşam-sabah  
göz yaşını -  
pencəyinin yaxasında saxlayırdı.  
Otururdu -  
çənəsini çomağına dayayırdı -  
Söylənirdi Dəli Temir.

"Biri vardi,  
biri yoxdu..." -  
nağılinə döndü bir gün .  
...Nə öldüsü, nə qaldısı bilinmədi.  
Ağlığınan -  
əllərindən, gözlərindən tutub çəkən  
ağ yollarda görünmədi.  
Bilmədi ki, axır bir gün  
Göylərindi Dəli Temir.

### DANIŞIRAM

Bu nazənin ağaclarınan  
Yarpaq dili danışıram.  
Hər çiçək - bir ətcə quşdu;  
Budaq dili danışıram.

Dünya sırr dolu nəgmədi,  
Ömür - bir ulu nəgmədi.  
Bahar - yuxulu nəgmədi,  
Dodaq dili danışıram.

...Unutdum qəmi, ağrını,  
Lalələr çəkib ağrımı.  
Bağrıma basıb oğlumu,  
Uşaq dili danışıram.

Busəyə bax - buz, yandırır,  
Dərd əridir, söz yandırır,  
Hərəni bir qız yandırır,  
Bulaq dili danışıram.

Yamyaşıl qucaqdı dünya,  
Bahara qonaqdı dünya.  
Qayğısız uşaqdı dünya,  
Torpaq dili danışıram.

## MƏNİ PAYIZA SAXLADIN

Ayırdılar,  
qopardılar səni məndən,  
ürəyimi boğa-boğa,  
taleyimi yixa-yixa,  
Əllərimin içindəncə -  
apardılar səni məndən.

Bəlkə də sən, -  
bu sevdanın  
ta əzəli məstliyisən  
Bu kor qalmış gözlərimin  
önündəcə  
nakam Sevgi Dərsliyisən,

Ürəyimdə özü gedib,  
yeri qalan -  
yara yeri tənhalıgam...  
Bir uçrumda dayanmışam,  
sağım - əzab,  
solum - zülüm.  
Bəndədən də çıxıb əlim,  
Allahdan da...  
Axşamdan da qovulmuşam,  
sabahdan da.

Gözlərimi qoltuğuma alıb getdim,  
xəyal çəşqin,  
huşum itkin.  
Nə aradın, nə yoxladın...  
Bu sevda bir imtahanmış, -  
Məni payiza saxladın.

## YARPAQLARIN ÖLÜMÜ

...Üstü yazılmayan  
sənədlər kimi -  
atılır budaqlardan  
sarı yarpaqlar.  
...Düşür torpaq üstə,  
şəhid oğullar kimi.  
Nə ataları, nə anaları tapılar.  
Ayaqlar altda -  
səs-səsə verib  
torpağa qovuşarlar;  
kimsiz, kimsənəsiz...

Hələ -  
budaqlar soyunanacan  
sonuncu "ölən" yarpağı,  
Yarpaqların "dəfn günü"  
gəlməyəcək.  
Yoxsa...  
ayaqlar altındaki  
"sızılıtlar" kəsilməyəcək.

## MƏNİ YER ÜSTÜNDƏ GÖRƏN OLMADI

Mənim metroda işləməyimi qəbul eləməyən və  
"Sənin nə işin var yerin altında?" şeirini yazan  
şair dostum Zabil Təcnisə.

Məni yer üstündə görən olmadı,  
Üzümə bağlı "açıq" qapılar.  
Qara taleyimin yük qatariyam,  
Mənə üz vermədi dayanacaqlar.

Sağırma sığındı ömrün cilləsi,  
İçimdə hayqıran qəmi boğmuşam.  
Dalımcə gəlmiş "dostun" tənəsi,  
...Yaxşı ki, söz yazıb nur sağırmışam.

Yerin altında da bir dünya... şəhər...  
İşqli küçəsi, yaxını, yadi...  
Yer üstdə könlümü küsdürüb dülər,  
Yer alda sevgiyə çəkilib adım.

Bu gündən sabaha uçmaq vərdişim,  
İllər sevmədiyim sahilə atdı.  
Beş-altı şeirimi redaktor kişi, -  
Bu ildən götürüb o ilə atdı.

"Böyük tənəffüs"dü yeraltı şəhər;  
Axşamlar enirəm, səhər çıxıram.  
Ürəyim açıqdı səhərə qədər,  
Yer üstə qəlbimdə kədər çıxıram.

Yer üstdə çiçək var, gül var, bilirəm,  
Günəş var, səma var, gözəllər, nələr...  
Yer alda könlümü isindirirəm, -  
Məni atəş bilsin sözü sevənlər.

İslam SADIQ

## ŞUMER VƏ TÜRK DİLLƏRİNİN OXŞARLIQLARI

Tarixin qaranlıq səhifələri çox olub. Zaman-zaman onlardan bəziləri işq üzünə çıxarılib.

Yaxşı ki, torpaq müdrikdir, ağıllıdır, səbəlidir. İnsanlardan fərqli olaraq torpaq heç vaxt heç yana tələsmir, paxilliq, qibə, həsəd bilmir. Bütün insanları öz övladı sayır, hamısına eyni gözlə baxır. İnsanlar isə qardaş olduğunu unudublar, bir-birlərinə yağı kəsiliblər.

XIX yüzillikdə sanki Şumer mədəniyyətinin üzə çıxarılmasının vaxtı çatmışdır. Bunu qədim Şumerlərin vətəni olan İkiçayarası torpağı da hiss eləyirdi. Ona görə ara-sıra yazılı kərpic qırıqlarını, gil lövhələri qucağından çıxarıb çölə atırdı ki, insanlar gərsünlər. Torpağın öz qucağından çıxarıb atdıgi yazılı kərpiclər və gil lövhələr avropalıların əllərinə düşdü. Şumer mədəniyyətinin bəxti belə açıldı. İngiltərə, Almaniya, Fransa kimi Avropa dövlətlərinin arxeoloqlarının, alimlərinin İkiçayarasına axını başladı. Şumer mədəniyyəti torpağın altından üzə çıxarıldı. 300 min ədəddən çox mixi yazılı gil lövhə tapıldı.

Gil lövhələrdəki yazılar oxundu. 17 yanvar 1869-cu ildə fransız linqvisti Jül Oppert Fransa numizmatika və arxeologiya cəmiyyətinin yiğincagında çıxış edərək İkiçayarasından tapılmış bir çox gil lövhələrin Şumer dilində yazıldığını söylədi. Oppert o vaxt öz dediklərini aksiom adlandırmışdı. Lakin onun aksiomu elm aləmində birmənalı qarşılanmadı. Alimlər arasında mübahisələr başladı. Şumerlərin adı hallandı. Alimlər iki qrupa bölündülər. Bir

qrup şumerlərin varlığını qətiyyətlə dandı, digər qrup onlarla razılaşmadı. Xüsusilə fransız Jozef Qalevi şumer adlı xalqın mövcudluğu fikri ilə uzun illər barışmadı. O.J.Oppertin şumer dili hesab etdiyi dili fantasmaqoriya adlandırdı. J.Qalevi şumer dilini sami dili hesab edirdi, mixi yazıları da samilərin keşf etdikləri fikrində dönmürdü. J.Qalevinin tərəfdarları olsa da, əllərində arqumentləri olmadığına, daha çox emosiyaya uydularına görə həm sayca, həm sanbalca günbəgün zəifləyirdilər. Onların zəifləməsinə ikinci fikrin tərəfdarlarının çoxalması və əllərin-dəki arqumentlərin etibarlılığı səbəb olurdu. Məşhur rus alimi, M.V.Nikolski ikincilərin arasında öz dənməzliyi ilə seçilirdi. O, təxminən 800 gil lövhəni oxuyub şumerlərin varlığını təsdiqləyən arqumentlər ortaya qoysa da, hələ onunla barışmaq istəməyənlər çox idi.

Fransanın Mosuldaçı konsulu Ernest de Sarzevin 1877-ci ildə Şirpurlu şəhərinin xarabalığını üzə çıxarması, ordan tapılan gil lövhələrin oxunması şumer xalqının və şumer dilinin varlığını söyləyənlərin haqlı olduqlarını təsdiqlədi. Şirpurludan tapılmış gil kitabların böyük əksəriyyəti Şumer dilində yazılmışdı. Beləliklə, Şumer dilinin varlığı haqqında şübhələrə son qoyuldu.

Bundan sonra şumer yazılarında başa düşülməyən bəzi sözləri sami mənşəli hesab edənlər də tapıldı. Hətta şumerlərdən qabaq həmin ərazilərdə samilərin yaşadıqları fiki irəli sürüldü. Şumerlərin

burda avtoxton olmadıqlarını, yerli əhalinin mədəniyyətini mənimsədiklərini iddia etdirilər. Bir çox sözlərin mənşəyi dolaşdırıldı. Rus akademiki B.A.Turayev də ona görə yazdırdı: "beləliklə, iki dildən yox danışmaq olmaz, söhbət iki yazı üsulundan gedir. Həm də artıq qədim şumer yazılarında semitizmlər görünür və belə çıxır ki, mixi yazını kəşf edən xalq başlanğıcda öz ana dilində düşünməmişdir. Bu nəzəriyyənin süniliyi göz qabağındadır". Bilmək lazımdır ki, əksər nəzəriyyələr təkcə avropalı düşüncəsinin yox, Şərqə onun əks qütbündən baxanların təfəkkürünün məhsuludur. Axı bu baxışların hamısı qərəzsiz və xeyirxah deyil.

Şumerlərin kimliyi, onların bugünkü xalqlardan hansı ilə qan qohumu olması, şumer dilinin quruluşu, mövcud dillərlə bağlılığı uzun illər alımlar arasında səngimək bilməyən mübahisələrin mövzusuna çevrildi.

Yuxarıdakı suallara cavab axtaranlardan biri də F.Hummel idi. O, ilk dəfə şumer dilinin aqlütinativliliyini və turan dillərinə aid olduğunu söylədi. Ancaq bu fikir çoxlarının üreyindən olmadı. F.Hummelin "ağzından vurdular". Turan adını çəkməyi F.Hummelə başucalığı göturmədi. Bu mübahisələr də uzun sürdü. Şumer dilini hind - Avropa və sami dillərinə bağlamağa çox çalışıdilar, ancaq gil lövhələrdə bu nu təsdiqləyəcək argumentlər tapılmadı. Hətta iş o yerə çatdı ki, XX yüzilliyin 30-cu illərində gürcü və erməni alımları də bu həvəsə düşdülər. Öz dilləri ilə şumer dili arasında qohumluq axtarmağa başladılar. Ancaq hara əl atdlarsa, nəyə əl atdlarsa, əllərinə düşən argumentlər yalnız şumer dilinin aqlütinativliliyini söyləməyə əsas verdi. Axırda ya susmağa, ya da ən yaxşı halda "Şumer dili izolyasiya olunmuş dildir", "bugünkü dillerin heç biri ilə qohumluğu yoxdur" kimi əsassız fikirlər söyləməyə məcbur oldular.

Fransız alimi Elize Reklyu "İnsan və torpaq" kitabının I cildində yazdırdı: "Arilərin bütün sahələrdə tam üstünlüğünün təsiri altında assiroloqlar özlərinin bu kəşfindən, demək olar ki, heyrətə gəldilər. Onlar heyrət içində gördülər ki, ən qədim mixi yazıların dilində İran və sami dillərinə xas olan elementlər qətiyyən yoxdur. Əksinə, Turan və Ural-Altay dilləri ilə birbaşa qohumluğu var. Bu ilkin yazılı işarələrin ifadə etdiyi dil iltisəqi dillərə aiddir və öz xarakterləri, quruluşu, daxili fleksiyası etibarilə özünə-

məxsus başqa bir dildir. Babilistanın digər müxtəlif sakinlərinin danışdıqları dillərə qətiyyən uyğun gelmir". Burdaca bir şeyi mütləq nəzərə çatdırmaq lazımdır ki, Altay nəzəriyyəsinin müəllifləri əslində bu nu türk dilinin qədimliyinin üstünə pərdə çəkmək məqsədi ilə düşünülmüşlər. Əslində bu nəzəriyyə türk dilinə qarşı irəli sürülmüşdür.

Rus alimi D.Q.Reder bir qədər ehtiyatlı davandası da, şumer dilini yalnız türk dili ilə müqayisə etməyin mümkünüyünü söylemişdir: "Şumerlərin dili ayrıca bir dildir. Onu bizə məlum olan dil ailələrlə bağlamaq hələlik əsaslandırmış və mübahisələrə səbəb olmayan nəticələr verməmişdir. Yalnız onu qəti demək olar ki, şumer dili iltisəqi dillərə aiddir və öz quruluşuna görə daha çox türk dilləri ilə müqayisə edilə bilər".

10 cildlik "Bəşəriyyətin tarixi" kitabının əsas müəlliflərindən biri olan alman alimi Hüqo Vinkler şumer dili, onun türk dili ilə yaxınlığı haqqında yazmışdır: "Gəlib bizə çatmış mətnlərin çoxluğuna baxmayaraq, hələ də şumer dilinin bir çox xüsusiyyətlərini aydınlaşdırı bilmirik. Lakin dünyanın ən qədim mədəni dili olan şumer dilinin ümumi xarakteri haqqında geniş təsəvvür yaradacaq qədər bilgimiz var. Bu dil aqlütinativ dildir, mühüm xüsusiyyətlərinə görə quruluşu türk dillərinə oxşayır və sami dillərinin quruluşundan tamamilə fərqlənir".

H.Vinkler hamidən fərqli olaraq akkad dilini də şumer dilinin bir ləhcəsi adlandırmışdır. Bütün alımlar akkad dilini sami dili hesab etsələr də, H.Vinkler onun əksini söylemişdir.

Polşa alimi Marian Belitski şumerlərin mənşəyi, onların dilinin heç bir dil qrupu ilə qohum olmadığı fikrini söyləsə də, onların sami olmadıqlarını xüsusilə vurgulamışdır: "Bir şey mübahisəsizdir: bu xalq etnik, dil və mədəniyyətcə Şimalı İkiçayarasında onlarla eyni vaxtda, yaxud bir qədər sonralar məskunlaşmış sami tayfalarına yaddır. Şumerlərin mənşəyi haqqında danışarkən bunu unutmaq lazım deyil". V.A.İstrin də şumer dilinin aqlütinativliliyini göstərmişdir: "Şumerlər birheçalı sözlərin çoxluq təşkil etdiyi təcrid olunmuş aqlütinativ tipli dildə danışırdılar".

Məşhur şumeroloqlardan A.Falkensteyn, N.Şmokel və S.N.Kramer də şumer dilinin türk diliనe oxşarlığından danışmışlar. Müəzzzəz İlmiyə Çığ S.N.Kramerin "Tarix Şumerdən başlanır" kitabını

türkçeyə çevirib yayımılayandan sonra onu müəllife göndərmişdir. S.N.Kramer kitabı əlinə alıb 28 iyul 1990-cı ildə Müəzzəz İlmiyə Çığa yazmışdır: "Nə də olsa bu kitab böyük bir olasılıkla türkçə kimi bitişkən bir dil konuşan və Güney Mesopotamiyaya 6-7 min il öncə Orta Asiyadan hər hansı bir yerində köçmüş olan şumer xalqı haqqındadır. Sumerlilərin türklərlə ilgili xalq olduğu fikri Atatürk zamanında keçərliydi. Belə ola biləcəyi həqiqətdən heç də uzaq deyildi".

B.Landsberger də eyni fikri söyləyirdi: "Sumer dili həm dil baxımından, həm də bütün Asiya boyunca dağlıq bölgələrdə konuşulan dil olması baxımından önemlidir. Bu türdən olub bu gün hələ yaşayan dil türk dilidir".

Şumer dilinin türk dilləri ilə qohumluğu haqqında rus alimi İ.M.Dyakonov ikibaşlı bir fikir söyləmişdir. Alim türk və şumer dillərinin qohum dillər olmadığını söyləmək istəsə də, özündən asılı olmayaraq bu qohumluğun mövcudluğunu təsdiqləmişdir. İ.M.Dyakonov yazırıdı: "Bizim biliklərimizin indiki səviyyəsində nə Şumer dilinin qrammatik formatlarına dair materiallar, nə də əsas lügət fondunun sayıldan, qohumluq bildirən terminlərdən və bədən üzvlərinin adlarından ibarət sözləri ilə digər dillərin, o cümlədən qafqaz dillərinin bu qəbildən olan sözləri arasında sistematik uyğunluqlar və analoji materiallar tapılmamışdır". Alim bu fikirləri söylədikdən sonra qohumluq bildirən ada (şum) - ata (TÜRK) və ama (şum) - ana (ANA) sözlərini misal çəksə də, onların türk dilində işləndiyinə göz yummuş, yaxud bunu bilməmişdir. Burda İ.M.Dyakonov yeganə çıxış yolunu həmin sözləri "uşaq sözləri" adlandırmaqda görmüşdür. Eynilə demək lazımdır ki, şumer dilində işlənmiş qarış, barmaq, dırnaq sözlərinin türk dilində bu gün də saxlandığını İ.M.Dyakonov ya bilməmiş, ya da unutmuşdur. Türk tarixinə, dilinə, mədəniyyətinə münasibətdə İ.M.Dyakonovun mövqeyi əvvəldən bəlli idi. O, başqa bir yazısında öz mövqeyini açıq bildirmişdir ki, guya Azərbaycanda əvvəl türk dili işlənməmiş, bu dili sonradan Qafqaza gələn "gəlmələr" gətirmişlər. "Gəlmələr" avtoxton xalqın dilini sıxışdırıb türkləşdirmişlər. Ancaq alim bu "avtoxton" və "gəlmə" xalqların kimliklərini də söyləmir. Burda iz azdırır. Çünkü onun dediyi həm avtoxton, həm də gəlmə xalq türklərdən başqa bir kimsə deyildir. Bu fikirlərin hamısı uzun illər elmdə kök salmış Azərbaycanın guya sonradan türkləşdirilməsi

tezisinin müdafiəsinə yönəlmüşdir və heç bir elmi arqumentlə təsdiq olunmurdur. Məhz bu fikri söyləyən alim heç vaxt şumer və türk dillərinin qohumluğunu qəbul edə bilməzdi. Onun bu barədə fikri əvvəlcədən formalaşmışdı.

Türkiyədə şumer qaynaqlarının öyrənilməsini ürekaçan hesab etmək olmaz. Bu qaynaqları daha çox türk alımları öyrənməyə borclu olduqları halda, ən az onlar öyrənmişlər. Osman Nədim Tuna 165 şumer sözünü türkçə kəlmələrlə tutuşdurmuş, türk dilinin tarixinin ən azı 10 min il öncəyə getdiyini söyləmişdir. Türkmen alimi Bəymurad Girey 295 şumer-türk sözünü qarşılaşdırılmışdır. Əlbəttə, Müəzzəz İlmiyə Çığın, Osman Nədim Tunanın, Ahmet Cavatın bu sahədəki xidmətlərini yüksək dəyərləndirirəm. Ancaq Avropa alımlarının şumerlə bağlı gördüklerinin yanında bunlar gözə dəymir. Azərbaycanda da Şumer mixi yazılarının öyrənilməsi alımlarımızı qorxudan mövzulardan biri olmuşdur. Buna baxmayaraq, türk alimi Ahmet Cavat Şumer və türk dillərinin qohumluğu haqqında Voolleyin fikirlərinə söykənərək demişdir: "Şumer dilinin turan dillərinə bənzədiyi qəbul edilmişdir. Şumerlər haqqında ən yeni və mötəbər əsərin müəllifi Voolley şumerlərin morfoloji quruluşca "əski türkçəyə bənzəyən" bir dildə danışdıqlarını qəbul edir". Şumerlər türkdür, onların türk olduqları məsələsinin çoxlu sübutları var: Bizi bu qənaətə gətirən ən güclü sübut ikidir: 1) dil sübutu; 2) geoloji və arxeoloji sübut.

Şumer dili ilə türk dilinin eyni köklü, qohum dillər olduğunu təsdiqləyən faktlar çoxdur. İndiyə kimi onlardan çox az bir qisminə toxunulmuşdur. Əksər hallarda bir neçə sözün oxşarlığı əsas gətirilmişdir ki, bu da şumer və türk dilləri arasındaki genetik qohumluğu görmək istəməyən alımların ürəyindən olmamışdır. Azərbaycanda da belə alımların tapılması və məsələyə elmi cəhətdən deyil, aqressivcəsinə yanaşmaları çox təəccüb doğurur. Ötən yüzilliin səksəninci illərində Azərbaycanda şumer və türk dillərinin qohumluğunu dilə gətirən "qaranquşlar" göründü. Akademik İqrar Əliyev dərhal bu "qaranquşlar"ın yuvalarını dağıtdı ki, onlar yumurta qoyub bala çıxarmasınlardır. Həmin vaxt Aydın Məmmədovun, Tofiq Hacıyevin ilk yazıları işıq üzü görmüşdür. İqrar Əliyev də o saat qələmi götürüb düşdü onların üstünə və qol-qanadlarını elə sindirdi ki, bir daha uçmaq istəmədi. Məsələn, o, Aydın Məmmədo-

vun məqaləsi haqqında yazdı: "Şumer süjetləri toplularda mühüm yer tutur. Hər topluda şumer-türk qohumluğu haqqında bir məqale çap etdirmiş A.M.Məmmədov mahiyyət etibarilə şumer və türk sözləri arasında oxşarlıqlar axtarmaqla kifayətlənmiş, bəzi hallarda öz mülahizələrini nəzəri baza əsasında başa vurmağa səylər göstərmişdir. Lakin o, hətta müqayisə olunan dillərin strukturunu üzdən də olsa qarşılaşıdırmağa cəhd etməmişdir".

İ.Əliyev də İ.M.Dyakonovun yuxarıdakı fikirləri ni öz adından olduğu kimi təkrarlamışdır ki, A.Məmmədov şumer və türk dillərinin lügət fondunda qohumluq bildirən terminlər, bədən üzvlərinin və sayların adları arasında maddi qohumluq tapmamışdır. İqrar Əliyev şumer və türk sözlərinin hətta cümlədə qoşa yazılmasını istəmirdi. Ona görə Tofiq Hacıyev haqqında da eyni tonda danışındı: "Şumer və türk dillərinin qohumluğu haqqında Tofiq Hacıyevin də bütün mülahizələri elmi prinsiplərə yox, anlaşılmazlıqlara əsaslanır".

Yuxarıda adları çəkilən müəlliflərin əsərləri İqrar Əliyevə tanış olmaya bilməzdi. Azərbaycanın tarixçi akademikinin nəinki dünyada, hətta keçmiş Sovetlər birliliyi daxilində də hər hansı bir elmi fikrə təsir göstərəcək gücü olmamışdır. Ona görə alim öz gücünü Azərbaycanda göstərməyə məcbur idi. Yuxarıdakı cümlələri də təkcə "mən varam" deyib özünü göstərmək üçün yazmamışdı. İqrar Əliyevin elmi konsepsiyasının mayasını belə bir tezis təşkil edirdi ki, "Azərbaycan torpağını qədim türk torpağı adlandırmaq olmaz"; "Türklər bu torpaqlara sonradan gəlmışlər"; "indiki Azərbaycan türkləri sonradan türkleşmişlər"; "onlar Azərbaycanın avtoxton əhalisi deyillər" və s. Türk-şumer qohumluğunun üzə çıxarılması İ.Əliyevin bu tezislərini darmadağın etdiyinə görə, o, həmin fikirlərin Azərbaycanda yayılmasına, genişlənməsinə, qəbul edilməsinə heç cür yol verə bilməzdi. Ona görə də həqiqəti, tarixi gerçəkliyi görmək istəmədən, hamının gözü görə-görə qatığa qara deyərək yazdı: "Vəziyyəti mürəkkəbləşdirən odur ki, son illər bizim respublikamızda diletantlıq edən və elmi gözdən salan böyük bir qrup peyda olub, nə yolla olursa-olsun Azərbaycan vilayətlərində türkdilli elementlərin qədimliyini, hətta avtoxtonluğunu sübut etməyi qarşılara məqsəd qoymuşlar. Onlar məlum faktları təhrif edərək tamamilə qeyri-elmi üsullarla, düşüncəli şəkildə və inadla sa-

vadsız, inadıl oxucularda Azərbaycanın qədimlər-dən türkdilli ölkə olması, hələ qədimlərdə müxtəlif türkdilli tayfa və xalqların bura axışib gəldiyi barədə illüziya yaratmağa çalışırlar".

İ.Əliyevin niyyəti, məqsədi, istəyi, hansı havaya la nefəs aldığı gün kimi aydınlaşdır. Onun türkə nifrəti bütün elmi yaradıcılığının ruhuna, mayasına hopmuşdur. Ona görə də türkün tarixi, mədəniyyəti haqqında gerçəyi, doğrunu yananlar onun gözünün düşməni idilər. İ.Əliyevin sonuncu fikri ilə bağlı onu demək istəyirəm ki, bu gün əlimizdə olan qaynaqların düzgün, qərəzsiz təhlili göstərir ki, türklər Azərbaycana heç vaxt, heç yerdə gəlməmişlər. Onlar burda doğulmuş, artmış, dünyaya burdan yayılmışlar. İlk insanın vətəni Azərbaycan olmuşdur.

Şumer və türk dillərinin qohumluğunu onların hər ikisinin aqlütinativliyindən başqa çoxlu faktlar da təsdiqləyir. Hər iki dildə qohumluq bildirən terminlərdən, bədən üzvlərinin adlarından və s. ibarət eyni sözlər var. Şumer dilində türk dilinə məxsus -lı, -li, -lu, -lü sözdüzəldici şəkilçiləri geniş işlənmişdir. Eyni sözləri -çı, -çi, -çu, -çü və -miş, -miş, -muş -muş şəkilçiləri haqqında da demək olar. Son vaxtlar türk dilində işlənmiş "-gər" şəkilçisinə (zərgər, dülər, misgər, əsgər, ləngər və s.) şumer dilində də rast gəlinmişdir. Şumer tanrılarının və şəxs adlarının əksəriyyəti türk dilində çox asanlıqla mənalandırılır. Mixi yazılı şumer qaynaqlarında çoxlu onomastik türkizmlər mövcuddur. Şumer sözləri türk dilində olduğu kimi, əksər hallarda təkhecalı olur. Dil-də harmoniya (ahəng qanunu) mövcuddur. Əksər sözlər eyni, yaxud qalın və incə saitlərdən əmələ gəlmişdir (Baba, Ata, Ana, Azaq, Utu, Uttu, Araç, Uruq, Aratta, Enki, Enlil, Ninki və s.). Türk dilində olduğu kimi, şumer dilində də cins kateqoriyası yoxdur. Bunun əvəzində canlı və cansız kateqoriyaları olmuşdur. Türk dilində olduğu kimi, şumer dilində də bütün heyvanlar cansız kateqoriyaya aid edilmişdir (rus dilində heyvanlar canlı kateqoriyaya aid-dir). Şumer dilindəki hal şəkilçiləri arasında çox böyük oxşarlıqlar, hətta bəzi hallarda eyniliklər vardır. Cümələ quruluşları arasında da eyni oxşarlığı görmək mümkündür. Şumer dilində cümlələr, demək olar ki, üç komponentdən təşkil olunmuşdur: 1. Mübtəda; 2. Əlaqə yaranan cümlə üzvü 3. Xəbər. Türk dilində də cümlələrin quruluşu bunun eynidir. Şumer və türk dilləri arasındaki oxşarlıqlara dair di-

gər faktlar da mövcuddur. Məsələn, türk dilində “kimi”, “kibi” şəkillərində çox geniş işlənən qoşmaya şumer dilində “gim” şəklində rast gəlinir. Şumer dilində “-ra” şəkilçisi Göytürk yazılarında eynilə “ra” kimi işlənmişdir: dingir-ra-dingirə (Tanrıya). Şumer dilindəki “-ke” şəkilçisi Göytürk yazılı abidələrində də “ke” şəklində yenə yön, səmt, aidlik bildirən hal şəkilçisidir.

Şumer dilindəki “şə” şəkilçisi türk dilində “çe” şəklində olub, eyni funksiyada çıkış edir. Əhməd Bi-can Ərcilasuna görə, bu şəkilçilər “görə”, “olaraq”, “dək” anamları verir: dirig-dirig-şə (tasarırlara görə), ar-şə (un olaraq), ad-şə (dəstək olaraq), tun-şə (sonuna dək) və s. lakin bu ş.kilçi şumer və türk dillərində həm də yön, səmt, aidlik bildirir (a,ə): an-şə (göyə), ki-şə (yerə) və s. şumer dilində olduğu kimi, Orxon-Yenisey yazılarında da, digər türk dillərində də çox zaman sözün yalnız ilk hecası yazılır. Məsələn, “sı” (sındırmaq), “ti/te” (demək, danışmaq), “tur” (durmaq), “ki/gi” (geri) kimi sözlerin hər iki dildə yazılışı eynidir.

Şumer və türk dilləri arasındaki oxşarlıqlara dair digər faktlar da mövcuddur. Məsələn, türk dilində “kimi”, “kimi” şəkillərində çox geniş işlənən qoşmaya şumer dilində “gim” şəklində rast gəlinir. Şumer dilində “ra” şəkilçisi Göytürk yazılarında eynilə “ra” şəklində işlənmişdir: dingir-ra- dingirə. Şumer dilindəki “-ke” şəkilçisi Göytürk yazılarında da “ke” şəklində yenə yön, səmt, aidlik bildirən hal şəkilçisidir.

Şumer dilindəki “-şə” şəkilçisi türk dilindəki “çe” şəklində olub, eyni funksiyada çıkış edir. Ə.B.Ərcilasuna görə, bu şəkilçilər “görə”, “olaraq”, “dək” anamları verir: dirig-dirig-şə (tasarırlara görə), ar-şə (un olaraq), ad-şə- (dəstək olaraq), tun-şə- (sonuna dek) (83,s.37). Lakin bu şəkilçi şumer və türk dillərində həm də yön, səmt, aidlik bildirmişdir (a,ə): an-şə (göyə), ki-şə- (yerə). Şumer dilində olduğu kimi, Orxon-Yenisey yazılarında da, digər türk dillərində də çox zaman sözün yalnız ilk hecası yazılır. Məsələn, “sı” (sındırmaq), “ti/te” (demək), “tur” (durmaq), “ki/gi” (geri) kimi sözlerin hər iki dildə eyni cür yazılışına rast gəlinir.

Şumer dilində mürəkkəb sözler onları əmələ gətirən tərkib hissələrinin mənalarına əsasən tərcümə edilmir. Məsələn, “ur-sag” sözü “ur” (it) və “sag” (baş) tərkiblərindən əmələ gəlib “igid”, “qəhrəman” deməkdir: “sag-ta ur-sag me-en”. Bu sözler Şulqiyə

məxsusdur. O, özünü anadangəlmə igid, qəhrəman sayırı. Ona görə İ.T.Kanevanın “mən daxili keyfiyyətlərimə (ürəyimə) görə qəhrəmanam” tərcüməsi doğru deyil. Cümləni “Mən başdan-binadan (anadangəlmə) qəhrəmanam” kimi tərcümə etmək lazımdır. M.P.Vaqifin “Nə gözəl yaranıb binadan Pəri” misrasındaki “binadan” sözü yuxarıdakı misalda verilmiş “başdan-binadan” ifadəsi ilə tam üst-üstə düşür.

Türk dilində də belə mürəkkəb sözler coxdur: məngənə= mən+gənə, çəngəl= çən+gəl, başmaq= baş+maq.

Dünyanın ən yaxın qohum dillərində bu gün bir səsdən ibarət eyni sözələr tapmaq çətindir. Çünkü dildə belə sözələr az qala yox dərəcəsindədir. Lakin şumer və türk dillərində onlarla bir səsdən ibarət sözələr var: a- al/əl; u-o; u-on (say); e- ev; u- ev; u-yuxu və s. Təxminən altı min il bundan əvvəl şumer dilində işlənmiş bu cür bir səsdən ibarət sözələrin hazırda türk dilində saxlanması hər iki dilin genetik qohumluğunu təsdiqləyən ən tutarlı dil faktlarıdır.

Əvvəllər İkiçayarasında tapılmış piktoqrafik yazıların şumer dilində olduğu şübhə doğurmuşdur. Alımlardan F.Tyuro- Dancen mixi yazının piktoqrafik yazidan törəndiyi və hər ikisinin şumerlərə məxsusluğu ideyasını müdafiə etmiş, bunun üçün hər iki yazida omonimlərin mövcudluğunu ən tutarlı sübut hesab etmişdir. Ona görə də piktoqrafik və mixi yazınlarda omonimlər axtarmış, əvvəlcə bir omonim tapmışlar. Sonra ona üçü də əlavə edilmişdir. A.A.-Vayman buna əsaslanıb deyir ki, “piktoqrafik yazıların dilində şumer dilindəki sözələrlə üst-üstə düşən dörd omonimin tapılması piktoqrafik yazıların da şumer dilində olduğunu sübut etmək üçün kifayətdir” Hazırda şumer və türk dillərində onlarla omonimlər var ki, onların hər iki dildə mövcudluğu şumer və türk dillərinin genetik qohumluğunu, eyni dil olduğunu təsdiqləyən təkzib olunmaz arqumentlərdən biridir. Məsələn, a/al (əl) və a (ail), ağ (ölçmək) və ağ (ağ rəng), ağ (saf, təmiz), ağ (bulaq) və ağ (bulaq, axar), ağ (dərd, qəm) və ağ (dərd, qəm), ağa (böyük, rəhbər) və ağa (böyük, rəhbər), Ağa (şəxs adı) və Ağa (şəxs adı), ba (bərə) və ba (bərə), ba (batmaq) və ba (batmaq), ba (bağışlamaq) və ba (bağışlamaq), ba (bağır, qaraciyər) və ba (bağır), eren-/əren (ər, igid, döyüşçü) və eren (ər, igid, döyüşçü), eren (sidr ağacı) və eren (sidr ağacı), ka (qapı) və

ka (qabı), ka (qara) və ka (qara), ka (qaçıb qurtarmaq) və ka (qaçıb qurtarmaq) və s. A, ka, ba, qa sözlərinin həm şumer, həm də türk dilində bəzən 5-6 mənada işlənməsi 5-6 omonim yaradır ki, bu cür hadisələrə yalnız genetik cəhətdən qohum dillərdə rast gəlinə bilər.

Bütün bunlar şumer və türk dillərinin genetik qohumluğunu təsdiqləyən elə tutarlı faktlardır ki, onları təkzib etmək mümkün deyil.

Şumer və türk dillərinin genetik qohumluğundan danışarkan türk run yazılarına ciddi önəm verilməlidir. Bu iki cəhətdən vacibdir: 1. şumer və türk run yazılarında çox yaxın səsləşmələr var; 2. türk run yazılarının kökləri çox qədimlərə gedib çıxır. A.S.Amoncolov türk run yazılarının genezisindən danışarkan maraqlı bir fikir söyləmişdir ki, "Türk run əlifbası zəngin və müstəqil yaranmış qrafik sistem kimi çıxış edir. Türk run işarələrinin qədim sami, yunan, etrusk, kiçik Asiya hərfəri ilə genetik qohumluğu onunla izah olunur ki, türk run əlifbası uzun bir inkişaf yolu keçmişdir və bütün bunların hamısı illkin bir mənbəyə bağlanır. Bu mənbə e.ə. III-II minilliliklərdəki hər hansı bir loqografik yaxud əlifba yazısı ola bilər".

Hələlik ən qədim yazı kimi şumerlərin kəşf etdikləri mixi yazılar qəbul edilmişdir. Hətta şumerlərlə eyni dövrdə yaşamış anşənlər (elamlılar) da yazını şumerlərindən götürmüslər.

Bu günə qədər tədqiqatlar düzgün səmtə yönəlmədiyindən bir çox suallar cavabsız qalmışdır. Hər şey göz qabağında ola-ola onu görməmək təəccüb doğurur. Şumerlərin İkiçayarasına Azərbaycandan getdiklərini söyləmək üçün neçə illərdi ki, elmdə yetərincə arqumentlər var. Lakin bu fikir hələ indi-indi söylənir və formalşmağa başlayır. Ona görə ki, uzun illər həqiqət başqa səmtdə axtarılmışdır. Axır vaxtlar məşhur şumerşunas S.N.Kramer də şumer-türk genetik bağlılığı haqqında dəyərli fikirlər söylədi. Hətta onun Aratta dövlətini Xəzər dənizinin sahillərində axtarmaq haqqındaki fikri bir-başa şumerlərin İkiçayarasına Azərbaycandan getdikləri düşünməyə əsas verir. Halbuki bizim araşdırımlar artıq bunun doğru olduğunu dair təkzib-dilməz arqumentlər üzə çıxarmışdır. Deməli şumerlər mədəniyyəti də burdan aparmışlar. Onlar İkiçayarasına mədəniyyəti olan xalq kimi getmişlər. Şumerlərin əcdadları yazını daşlara, qayalara qayalara yazıldı-

lar Qobustan, Orxon-Yenisey, Saymalıdaş və s. abidələri bunun canlı nümunələridir. İkiçayarasında daş olmadığına görə onlar gil lövhələri kəşf etmişlər. Əgər onların daş üzərində yazı yazmaq təcrübələri olmasayıdı, gil lövhələr üzərində yazı yazmaq ağıllarına gəlməzdi. Indi, demək olar ki, bütün əlifbaların və yazıların əcdadı Qobustandadır. Cəfakesh alim Əjdər ərzəlinin son illerdə apardığı tədqiqatlar bunu söyleməyə tam əsas verir.

Məşhur dilçi M.Svadeşa kompyüter təhliliylə belə bir nəticəyə gəlmişdir ki, "əgər iki ayrı dildə fonetik və anlam baxımından bənzəyən kəlmələr 100-dən çox olarsa, onların müstəqil olaraq yaradılma ehtimalı milyonda birdir. Eyni qaydada qoşa kəlmələr də 7-dən çox olarsa, o iki dil arasında tarixi bir ilişi var". "H.K.C.Covana görə CVC tipində olmaq şərtiyələ sadəcə üç, C.Greenberqə görə, sadəcə üç-dörd kəlmənin səscə və anlamca üst-üstə düşməsi iki dil arasındaki ilişkinin isbatı üçün yetərlidir". Bizim bu kitabda verdiyimiz sözələr arasında isə onlarla CVC və VCV tipində səscə və anlamca eyni sözələr var: aba (ata), ama (ana), aba (aba), utu (utu), uru (uru), ağa (ağa), ege (ege), eme (eme), iri (iri), una (una,ona), unu (unu,onusu), udi (udi,uyumaq), udu (udu) və s.

Deməli, bu kitabda verilmiş şumer və türk dilərində işlənmiş 600-dən çox sözün eyniliyi, yaxud oxşarlığı doğrudan da dəyərlidir, şumer və türk dillərinin genetik qohumluğunu təsdiqləmək üçün yeterlidir. Yəqin ki, bu faktlar iki dilin qohumluğunu inkar etmək istəyənlərin bütün ümidiini puça çıxara-caq!

Hər hansı iki dilin genetik qohumluğundan danışarkan əksər alımlar həmin dillərdə qohumluq, say və bədən üzvlərinin adlarını bildirən sözələrin eyni olması şərtini ortaya atırlar. Onların sözələrinə görə, iki dilin genetik qohumluğunu təsdiqləmək üçün qohumluq, say və bədən üzvlərinin adlarını bildirən sözələrin eyniliyi birinci şərtidir. Eyni şərtlə şumer və türk dillərinin qohumluğu söhbəti ortaya çıxanda da qarşılaşınaq. Ancaq faktlarla tanışlıq bu şərtlərdə səmimiyyət olmadığını göstərir. Bu şərti irəli sürən həmin alımlar şumer və türk dillərində qohumluq, say və bədən üzvlərini adlarını bildirən eyni terminlər üzə çıxan kimi onlara göz yumurlar. Məsələn, şumer dilində ata, ana, baba, abi (qardaş), ege (bacı), dumu (oğul), dam (arvad)/damad (kürəkən) kimi

qohumluq bildirən eyni sözləri görən kimi onları "uşaq sözləri" adlandırırlar. Çünkü həmin sözlərin hamısı şumer və türk dillərində qohumluq bildirir. Rus alimi İ.M.Dyakonov bütün bu sözləri şumer mətnlərindən oxumuş, onların hamısının türk dilində də eynilə qohumluq bildirən terminlər olduğunu görmüş və hər iki dilin qohumluğundan danışanları susdurmaq üçün onları "uşaq sözləri" adlandırmağı ən asan yol hesab etmişdir. Şumer və türk dillərinin qohumluğunu görmək istəməyən digər alımlar də İ.M.Dyakonova dəstək vermişlər. V.İ.Abayev də "baba" və "ata" sözlərinin türk dilindən alındığını bili-bilə onları "uşaq sözləri" adlandırmışlar ki, heç kim onlara "mənimdi" deməsin. maraqlıdır ki, yalnız Qafqazda ləzgi, udin və miqrellər "baba", gürcülər "papa" sözü işlədirlər. Uşağa dili anası öyrədir, bu, aksiomadır. Ana özü hansı dildə danışırsa, uşağı ilə də o dildə danışır. Burda ikinci dildən söhbət gedə bilməz. Uşaq dili öz-özünə öyrənmir. Belə olmasayı, rus uşağı da "mat" sözündən daha asan tələffüz olunan "ana" yaxud "babuşka" və "deduşka" kimi uşaq dilinə çətin yatan üçhecalı sözlərin əvəzinə çox asan deyilən ikihecalı "baba" və "nənə" sözlərini işlədərdi. Ancaq uşaq öz anasının dilində "nənə" və "baba" sözlərini yox, "babuşka" və "deduşka" sözlərini eşitdiyinə görə onları işlədir. M.Fasmer isə doğru olaraq yazmışdır ki, "rus dilində "baba" və "qoca" anlamlarında əzizləmə bildirən "baba". "babay" sözləri türk dilindən alınmışdır".

Hazırda şumer və türk dillərində qohumluq bildirən xeyli sözü eyniliyi üzə çıxarılmışdır. Həmin sözlərdən bəziləri aşağıdakı cədvəldə göstərib.

Qohumluq	Şumer dilində	Türk dilində
Ana	ama	ana/ama
Ata	ada/ata	ata
əcdad	abba	abba/baba
baba	aba	baba/aba
bacı	ege	ege(r)
qardaş	ab	abi
oğul	dumu	dumu
yeznə	uşşa	yeznə
	dam	damad

Bədən üzvlərinin adlarını bildirən xeyli sözlərin də şumer və türk dillərində eyniliyi artıq bəlliidir. Onlardan əl, ovuc, göz, dirsək, qarış, ayaq, ağız, da-

laq, ürək, bağır (qaraciyər), qursaq, dırnaq və s. göstərmək olar. Bu sözlərin böyük əksəriyyəti heç bir dəyişikliyə uğramadan hazırda türk dilində işlənir. Bəziləri isə azacıq fonetik dəyişikliyə uğramışdır.

Şumer və türk dillərində bir sıra sayılar da eyni cür ifadə edilmişdir. Şumer dilində iki sayı "ikki", üç sayı "eş/uş", on sayı "u" və s. şəkillərində deyilmişdir. Bunlar sayıların eyniliyinə aid yaxşı misallardır. Bəzi sözlər isə say mənasında işlənmiş, lakin adını dəyişmişdir. Məsələn, "iki" sayına şumer dilində "ikki" ilə yanaşı, "min" də deyilmişdir. Bu söz hazırda türk dilində "min" sayını bildirir. "Beş" sayı "i" saitlə yazılmışdır. Şumer dilində ilk saitlərin çox zaman yazılmadığını nəzərə alsaq, onda sözün "bi" olduğunu görə bilerik. "Bi" isə "biş/beş" şəklində hazırda türk dilində işlənir.

Şumer dilində otuza "üçən" deyilmişdir. Bu cür say sistemine Orxan- Yenisey yazılarında rast gelinir. Otuza "üçən", səksənə "səkkiz on" deyilir.

Şumer və türk dillərinin bir oxşar cəhətinə də diqqət yetirməyə dəyər. Şumer sözləri yazılar坎 çox zaman onun əvvəlindəki yaxud sonundakı sahit buraxılır. Məsələn, "vur" sözü "ur", "yer" sözü "er", "qaz" sözü "uz/az" və s. şəkillərində yazılır. Eyni hal saitlərin buraxılmasında da müşahidə edilir. Məsələn, "ata" sözü "ad", "igi" sözü "ig" (göz) şəkilərində yazılır.

Yuxarıda deyilənlərdən göründüyü kimi, şumer və türk dillərində onların genetik qohumluğunu təsdiqləyəcək qədər qohumluq, say və bədən üzvlərinin adlarını bildirən eyni sözlər vardır. Hazırda araşdırılmalar və axtarışlar davam etdirilir. Yəqin ki, şumer və türk dillərində bu qəbildən olan sözlərin sayı günbəgün artacaqdır. Ancaq bizə elə gəlir ki, yuxarıda deyilənlərdən və qohumluq, say və bədən üzvlərinin adlarını bildirən bu qədər sözün eyniliyindən sonra şumer və türk dillərinin genetik qohumluğuna şübhə edənlər fakt qarşısında qalıb öz fikirlərini dəyişəcəklər.

## Sevinc ARZULU

### NEYNƏDİ SƏNİ

*Sən çoxdan dönmüşdün ürək oğruma,  
Indi dözəmmirəm həsərət ağrıma  
Axtarış-arayıb basdı bağırina,  
Yeraltı səltənət neynədi səni.*

*Fələkmə su tökdü eşq ocağına,  
Qısıldın həyatın bir bucağına.  
Verdi yad əllərin yad qucağına,  
O güclü məhəbbət neynədi səni.*

*Biz necə qət etdik döngə-dalanı,  
Havaya sovurduq olub-qalanı.  
De, niyə seçmədin acı yalani,  
O dilsiz həqiqət neynədi səni.*

### KƏM SİLƏCƏK

*Kədər ilə barışacaq,  
Qüssə ilə qarışacaq.  
Dərd dalımcı danişacaq,  
Üzüməsə bəm güləcək.*

*Külək indi verib ara,  
Yanağıma salıb qara.  
Bax quruca silən xara,  
Dost dəsmalı nəm siləcək.*

*Yumruğunu vuran fələk,  
Minbir duzaq quran fələk.  
Başım üstdə duran gələk,  
Göz yaşıımı kəm siləcək.*

### SÜBHƏ KİMİ

*Bircə dəfə görüşmüşük,  
Onda da ki öc düşmüşük.  
De, biz nə vaxt banışmışıq,  
Uzun yol var şübhə kimi.*

*Sevgi həsrət ocağına,  
Qəm sığınıb bucağına.  
Torpağının qucağına,  
Dən əkilər şübhə kimi.*

*Ay bənizi vaxtsız solan,  
Ayrılıqdan gen gəz, dolan.  
Kədərimə həmdəm olan,  
Yağış yağar şübhə kimi.*

### SƏRÇƏ OLUM


*Mən hamidan göyçək olum,  
Günəş rəngli çiçək olum.  
Arada bir sərçə olum,  
Deyim: - "Sazım dinqıl-dinqıl".*

*Yaman tanış mənə yer-göy,  
Istəyirsən qapısın döy.  
Başım üstdə səma gömgöy,  
Dağı-daşı çıraqıl-çıraqıl.*

*Iradəm var dözüm boyda,  
Könlüm yanar közüm boyda.  
Arzularım özüm boyda,  
Ümidlərim cinqıl-cinqıl.*

## ZAMANIN TƏKƏRİ

Zamanın təkərini geriyə fırlatdım,  
Ötən əsrin yetmişinci illərini nurlatdım.  
Keçibdir bir qərinə,  
Həyat özü qəribə.  
Ilk sevgi, ilk kədər, ilk göz yaşı.  
Bacarsan bu ağır yükü sən  
öz zərif ciyində gəl daşı.  
Toqquşanda duyğular,  
Gözdən qaçar bal uyğular.  
Gizli-gizli alışarsan,  
gizli-gizli hiss edərsən,  
Kürəyini dəlib keçən  
baxışları hiss edərsən.  
Sən görərsən həyatına çəkilən o  
ağ-qaralı naxışları,  
Gözləyərsən ömrün boyu əlvan  
çiçək yağışları.  
Tək-tənha qoyub getdiyin,  
Əbədilik tərk etdiyin  
vətənini xatırlarsan,  
Sən o anda ilk baharsan,  
Indi payız.  
Hanı gözəl saçlarıyla öyünən qız.  
Üzü gülən,  
Sözlərindən bal tökülen o sarışın.  
Indi necə mən onunla de, yarışım.  
Tezcə ötüb keçdi illər,  
Ayrılığın seçdi illər.



Həyat ŞƏMİnin təqdimatında

## KƏNAN SOYALP

Azərbaycan oxucusuna yeni bir imza təqdim etməkdə haqlıyam məncə. Əslində, o, uzun illərin imza sahibidir. Amma təvazökarlığından tanıyan azdır onu. Tanıdığımı çox sevindim. Çünkü içində şeirin və poeziyanın bu qədər sırlı-sehrlı anlamlarını yaşıdan bir kimsəni tanımaq və duymağın gözəlliyyini yaşadım. 1972-ci il doğumludur. Özünün yazdığı kimi yaxşı dostdur, aldanmaq, aldatmaq, yalan söyləmək, qınanmaq üçün... gəlmış dünyaya. Olan olmalıdır hər halda deyir. Zaman zaman sinirli ola biləndir, öz təbirincə yazsaq. Hər zaman düşünən, bir məsələni düşünmək o birinin yalnızlığıdır deyən, güzgüyə baxlığında ilk olaraq güzgünü görən, o uzaq adanın xəyalıyla ayaqda duran, təbiətə vurğun, ağlamağı bacarmayan gülənlərdən, gülməyi və güldürməyi sevən, bol kitab oxuyan, nağıllara bağlı kitablar, inananlarının çoxu ağıllı ilə, məntiq ilə işində-güçündə, ağıla dayalı kitabları sevən, inananlarının çoxu işində-güçündə ola-ola nağıllar içinde düşünəndir deyən, şeiri yaşam biçimini kimi qəbul edən və əlindən gəldiyində qaralayan biriyəm deyəndir o. Ö. Asaf, C. Yücel, A. Arif, N. Hikmət, A. İlhan başda olmaqla bir çox şairləri oxuyub örnək alan... piyada gəzməyi çox sevən... Futbol oynayan ve seyr edən, S. Aksunun heyranı olan, qədim türk və klassik musiqini, jazı, bulyuzu, teatrı çox sevən, oyuncuların seyrçisi ola bilməyən, çünkü özü seyrilərin oyunçusudur deyən, rahatsız biridir O - KƏNAN SOYALP... Tanış olun!

### DURDURDUM ZAMANI

*qollarımın uzana biləcəyi  
yaxınlıqdasan,  
uzaqda...*

*sabah qədər uzaqsan...  
mən sənə bu axşam tutuqkən...*

*əqrəbi saxladım,  
yelqovan dəli kimi fırlanarkən...*

*durdurdum zamanı,  
yoxluğum axmir artıq...*

*uzaq,  
qollarımın uzanabiləcəyi  
yaxınlıqda...*

*əqrəb taxıldı,  
qum saatının boğazına...*

### ATLI QARIŞQA

*qəlbimi ağır birisi...  
dəlik-deşik qəlbim,  
qarışqa yuvası...*

*toxunan baxışların tökülr...  
gözlərin,  
qurumuş yarpaq sarısı...*

*qarışqalar yuvanı tərk edirlər...  
bütün bədənimə doğru,  
dördnala...*

*başım dönür...  
atlıqarışqa...*

## TİKANIMIN SƏRÇƏSİ

*qırmızı gül,  
soldu...  
dodaqlarım kimi...*

*yalnızlığımı toxundu,  
qanadan tikanları...*

*saralmış gözlərim,  
payızə vuruldu...*

*bir sərçə gülün tikanlarına qondu,  
gözlərin,  
uçdu...*

## TÖKÜLÜRDÜ RÜZGAR GÜLLƏRİ

*bir səs uzaqlıqda gözləri, üzündən...  
dəlikdir bütün maskalar  
gözlərin olduğu yerdən.*

*qorxusuzluq təlaşındaydı,  
nağıllara inanmayan  
nağıl qəhrəmanı.*

*gecəyə tutulmuş gözləri...  
dolunay,  
gecənin gözbəbəyi.*

*göy üzü kimi qaralmışdı eyvan...  
qaralığın üzərindən işiq,  
çatmışdı eyvana,  
binanı saran sarmaşıq...*

*bir iki paltar,  
qanad çalarkən dənizə doğru,  
iflic bir sancaq  
tutur onları ipdə.*

*üstü örtülməmiş bir minanın  
çılpaq təni,  
sinəsinə nə qədər əl yiğmiş,  
o əllərdə rüzgar gulları...*

*gizli bir nəfəs xərclədi,  
açaraq boğazındaki düyüünü...  
dönmür,  
tökülürdü rüzgar gulları.*

## QATİL ZAMAN

*Yatmağa qorxurdum  
geçələri...*

*Yuxumda  
bir daha səni röyamda  
görməyəcəyimi görürdüm.*

*Və oyanırdım sənsizliyə,  
bütün səsimlə.*

*Zamana açılan savaşdır  
sənsizlik.  
Təkbaşınaykən cəbhədə,  
qolumdakı zaman  
sənin qəlb atışlarınınla  
işləyirdi.*

*Bir qırçının  
huşunu itirməsi kimiydi  
zaman.  
Yixildimi damdan,  
düşəcək aşağıdakı  
yırtıq ağa...  
Öləcək zaman  
atmayacaq qəlbə artıq.*

*Yeni bir zaman doğuldu,  
ölümündən həmən sonra,  
ağı yırtan,  
doğulan zaman.*

## MƏHKUM TƏQVİMLƏRİ

*Bütün şəkillərini aparmışan,  
gedərkən evdən.  
daha tez unudaram düşünmüsən,  
olmazsa bu evdə üzün.*

*Sadəcə təqvim qalıb  
otağımızın divarında,  
indi şəkillərin təqvimimdə  
hər ay dəyişir...*

*Yanvar ayında qardan qadınsan,  
Üşümürsən?  
Bir tək papağın var, bir də şərfin.*

*Mayda çiçək açmışan,*

gəlin kimi.  
Ağaclar...  
Düşmənimdir bütün ağacdələnlər.

Avqustda dəniz olursan  
divarında.

Mən də təqvim palması,  
tərpənmirəm yerimdən.

Səsini duyuram  
oktyabr ayını qopararkən təqvimdən.  
Bu kağız ciriltisi deyil,  
qurumuş yarpaq xısaltısıdır.

Yoxluğunda tanışdım təqvimlə,  
günləri qaraladım,  
ayları cirdim.

Şığmadın heç bir təqvimə,  
çünki bir illikdi.

Məhkum təqvimləri varmış,  
bir illik olmayan  
şəkilsiz...

Kimi  
avtobus oğrusuymuş,  
o mahnilar çalınmasın deyə,  
kasetləri çalmış...  
Təqvimi iki il.

Kimi  
silahlı soyğunçu,  
dolu tapançasıyla  
zərgər soymuş,  
güllənin dəyəri altı il,  
qızıldan qiymətləmiş.

Kimi  
cılınmış,  
doğramış arvad-uşağını.  
Ən böyük cəzanı özü vermiş özünə,  
oldurə bilməmiş özünü də.  
Təqvimi on dörd il,  
öz qanının iyini alır,  
kəsilmədən bir yeri.

Ömürlük həbs edilənlərin  
təqvimləri yox,  
amma mənim var...  
Məhkum kimi sayıram zamanı  
yoxluğunda...

Gözətçinəm...

Şəklin...  
Yox...

### YƏHƏRSİZ ŞEİR

Mənə aid heç bir şeydən,  
qurtulduğumu zənn etdiyim  
bu evdə,  
gedişindən çox sonra fərq etdim  
divardakı tablonun köşəsinə  
taxılmış şəkli.

Eyni tablonun altındaki divanda çəkilmiş...  
uzanmışlıq sənə  
tablodakı firtına rəsminə...  
firtına gözlərimizdə...

şəkli ora taxdığın an  
gəldi gözümün önünə,  
"indi daha gözəl oldu bu tablo"  
demişdin...

barmaqlarına toxundum,  
şəkli ordan çıxardarkən,  
firtinaya doldum...

gözyaşlarımı gömdüm qınına,  
unutdum səni xatırlamağı,  
çixardım tablonu, səsinin divarından,  
səsin hələ asılı...

son qalan şəklini də cırıb,  
firtinaya buraxdım parçalarını,  
uçuşsun barmaqların deyə...

kor oldum özümə,  
əlimi, üzümü kəsdim ucuşan parçalarla,  
mil çəkdirəm gözlərimə,  
həyatımın pambıq ipliyi barmaqlarınla...

## Vahid HACIYEV

### Dağlar

*Yurd salıbdı bu sinəmdə,  
Neçə tikan, ox, ay dağlar.  
Nə qohumdan, nə də yaddan,  
Bir imdad yox, yox, ay dağlar.*

*Yönüüm tutdum "Qəlbi"lərə,  
Ürək döndü qəlpələrə.  
Sən də ciliz təpələrə,  
Bel bağlama çox, ay dağlar.*

*Şümal-şümal üzləri var,  
Sığal-sığal sözləri var.  
Gördüm ki, bəziləri var,  
İçi tamam lax, ay dağlar.*

*Tünd dumandan zirvən bəyaz,  
Qişa dönüb köksündə yaz.  
Yetər artıq, yetər bu yas,  
Bir ağ günə çıx, ay dağlar.*

*Zaman verdi dərdi bizə,  
Ümid edək səbrimizə.  
Deyirəm, hər birimizə,  
Qoy yar olsun haqq, ay dağlar.*

*Nədən qorxasiyam, görəsən nədən -  
Ələyim ələnin, xəlbirim göydə.  
Çətində doğmalar gəzirsə gəndən,  
Niyə umasıyam yaddan, ögeydən?..*

*Hər kəs öz dərdində, öz azarında  
Sixıntı, qayğılar de, kimə lazımk?  
Hər kəz öz xeyrində, öz bazarında,  
Kənardan ağrılar de, kimə lazımk?*

*Özüycün yaşayır, özüycün hərə,  
Bircə kəs bir kəsin qeydinə qalmaz.  
Qəfildən büdrəsən, yixilsan yerə,  
Kimsə dönüb baxmaz, eyninə almaz.*

*Bəşər övladıyiq deyirlər guya  
Babamız Adəmdi, nənəmiz Həvva.  
Ümumi evimiz guya ki dünya  
Ümumi hamının udduğu hava.*

*Bəs niyə azalmır dərdi-sərimiz,  
Fəryaddan dağlara səda, ün düşüb.  
Bəs niyə bəhərin verməz tərimiz,  
Nədən bəxtimizə bir düyüն düşüb?*

*Nədən qorxasiyam kasib, fağırı,  
Qəddarı atından salan dünyada.  
Səbr edək nə olur görək axırı,  
Bu ömrə bir dalan olan dünyada...*

\*\*\*

Təbii fəlakət zamanı 110 aşlı nənəsini xilas edərək  
özü sel-sularda qərq olmuş soydaşımızın ruhuna

*Əhsən sənin qeyrətinə,  
Hünərinə, cürətinə.  
Dastanlar yazılışı  
Şərəfinə, şöhrətinə.  
Adın nəydi, soyadın nə*

Heç varmadım mən fərqinə.  
 Unudulmaz igidliyin,  
 El xatırlar, mən qərinə.  
 Atılmışan sel-sulara  
 Xılıs üçün ixtiyarı.  
 Sənin kimi oğlu olan  
 Bəxtiyarın bəxtiyarı.  
 Çoxu elə "mən-mən" dedi  
 Düşünərək hey özünü.  
 Dildə "millət", "Vətən" dedi  
 Saxlamadı it nəfsini.  
 Adam gülünc günə qalar,  
 Əməldən tez mən gələndə.  
 Hər bir nəsnə gözəl olar  
 Sözlə əməl tən gələndə.  
 "Mən" demədin heç vədə sən,  
 Mərd sözünü kəsə dedin.  
 Çox nadandan zirvədəsən,  
 Bu ölümlə, qısa, - dedin.

Bil ölümə getmədin  
 Bir tək nənən yolunda.  
 El sanır ki, getmişən  
 Ana Vətən yolunda.

### Daha nağıllara inanan yoxdu

Mən düşən görmədim nağıl sehrinə,  
 Daha nağıllara inanan yoxdu.  
 Hamı "vaqif" olub aləm sərrinə,  
 Daha nağıllara inanan yoxdu.

Fənd-felə inanmir indi uşaq da  
 Kəf gələr iblisə, şeytana indi.  
 İndiki zamanda, indiki çəğda  
 Çox uşaq şeytandi, çox uşaq cindi.

Ağ, qara qoç indi "köhnə" bir nağıl,  
 Sehrlı çıraqlar sehrlər açmaz...  
 Yaraya duz basmaz inan bir oğul,  
 Bircə kəs dirigöz səhərlər açmaz.

Məhəl də qoyulmaz Məlikməmmədə,  
 Daşdəmir "ağılsız" şəxsə dönübdü.  
 Tükənib ruhumuz taxta təhnədən,  
 Çərxi-fələyimiz tərsə dönübdü.

Ümid də, inam da qeybə çıxıbdi,  
 Ürəkdə iblislər yer eləyibdi.  
 Ahımız, ufumuz göyə çıxıbdi,  
 Bizə neyləyibdi, Şər eləyibdi.

Şəri qovammadıq biz ağlımızdan,  
 Bir zaman heyrətlə hey başa çəkdik.  
 İbrət alammadıq nağılımızdan,  
 Tamah dışımızi biz daşa çəkdik.

Daha nağıllara inanan yoxdu  
 Təzə "nağıllar" da nəyə yarayır?  
 Əbləhə nə var ki, gödəni toxdu  
 Bizlərə gündə bir "nağıl" sıriyır.

### İşgalda qalan torpaqlarımızı düşünərkən

Fikirli, xəyalli çıxdım çöllərə  
 Dərdimi şumlaşdım bir torpaq kimi.  
 Ümidi toxumtək səpdim cücərsin  
 Baharda mən görüm bir yarpaq kimi.

Bax bu da bir bahar, bax bu da bir yaz,  
 Ümid toxumları heç göyərmədi.  
 Kim bilir nə vaxtdan vurubdu ayaz  
 Münbit torpaqda da heç boy vermədi.

...Usanıb bezmədik "ümid" deməkdən,  
 Gözlərin kökü də saralı qaldı.  
 Deyirlər yaxşıdı ümid, yeməkdən  
 Ömrümüz ümiddən asılı qaldı.

## Nobel mükafatı-2010

### Cənubi Amerika ədəbiyyatının növbəti triumfu

2010-cu il üçün ədəbiyyat üzrə Nobel mükafatçısı perulu yazıçı, artıq öten əsrin altmışinci illerindən ədəbiyyat aləminə daxil olan 74 yaşlı Mario Varqas-Lyosa oldu. Ağsaqqal yazıçı "şəxsiyyətin müqaviməti, qiyamı və məğlubiyyətini təsirli lövhələrlə əks etdirdiyinə və hakimiyyət strukturlarının mahiyyətini dəqiq müəyyən etdiyinə görə" bu ünlü mükafata layiq görülüb.

Mario Varqas-Lyosa son yarım əsr Latin Amerikası ədəbiyyatının aparıcı novator-yazıcılarından hesab olunur. Latin Amerikası ədəbiyyatında onun adı Qabriel Qarsia Markes, Xulio Kortasar, Xorxe Luis Borges kimi klassiklərin adıyla yanaşı durur. Onun "Şəhər və köpəklər" (1963) adlı ilk romanı artıq böyük Peruda böyük hay-küyə səbəb olmuş, yazıçı reallığı həddən artıq qatlaşdırmaqdır, kəskinləşdirməkdə ittihəm olunmuş, hətta kitabın coxsayı nüsxələri ölkənin paytaxtı Limada nümayişkarana şəkildə yandırılmışdır. Əsərdə hadisələr hərbi məktəbdə cərəyan edir və yazıçı bu məktəbdə hökm süren zorakılıq atmosferinin timsalında nəinki Peruda, hətta bütün Latin Amerikası ölkələrində aktual olan bir çox ictimai və psixoloji problemləri işıqlandırmışdır.

Varqas-Lyosanın növbəti "Yaşıl ev" (1968) romannında da əsas mövzu şəxsiyyətin zorakılıqla üzübüüz qalması və cəmiyyətdən kənarlaşdırılmasıdır.

Tanınmış yazıçı bundan sonraki hekayə və romanlarında ("Kilsədə söhbət", "Küçüklər", "Palomino Moleronu kim öldürdü?" və s.) müxtəlif mövzulara müraciət etsə də yenə alt qatda zorakılıq, qəddarlıq, şəxsiyyətin əzilməsi, sindiriləsi problemlərindən yan keçə bilməyib, sanki qeyri-ixtiyari bu məqamlara toxunub.

Mario Varqas-Lyosa 1936-ci ilin 28 martında Perunun Arekipe şəhərində doğulub, əvvəlcə Leonsio Pradao adına hərbi məktəbdə, daha sonra paytaxt Limadakı San-Markos universitetində təhsil alıb.

Yazıçı 1958-ci ildə Madrid universitetinin magistraturasına qəbul olunandan sonra uzun muddətə vətənini tərk edir, əvvəlcə İspaniyada, daha sonra ABŞ-da yaşayır. Vətəninə artıq dünya şöhrəti yazıçı kimi qayıdan Varqas-Lyosa yazıçılıq fəaliyyətini ictimai proseslərlə vahid axında birləşdirməyi təbliğ

edir və öz sözlərinin sübutu kimi 1990-cı ildə Peru prezidentliyinə namizədliyini irəli sürür. Lakin seçkilərdəki məğlubiyyəti dünya ədəbiyyatının çox böyük bir yazıçıdan məhrum olmasına imkan vermir.

Hazırda Varqas-Lyosa İspaniya Kral akademiyasının üzvü, Avropanın və Amerikanın bir neçə akademiyasının fəxri doktoru, "Sarvantes mükafatı" "Asturiya şahzadəsi mükafatı", və ədəbi və ictimai mükafatların sahibidir.

Oxularçın maraqlı olan bir detalı da qeyd etmək istərdik ki, bu ilki Nobel mükafatı laureatının Bakıyla da qiyabi əlaqəsi olub. Belə ki, 1986-ci ildə SSRİ-nin "Mosfilm" kinostudiyasında Mario Varqas-Lyosanın ilk və en məşhur əsəri olan "Şəhər və köpəklər" romanı əsasında ekranlaşdırılan və sonradan yazıcının özünün də çox bəyəndiyi "Yaquar" adlı bədii filmin çəkilişlərinin böyük hissəsi Bakıda, daha dəqiq desək, 132 sayılı orta məktəbin həyatində aparılıb.

Əslən Çiliidən olan, lakin Pinochet çevrilişindən sonra solcu baxışlarına görə təqib olunan və SSRİ-yə qaçan məşhur rejissor Sebastyan Alarkon boyuna götürdüyü bu filmin çəkilişləri üçün natura axtararkən, yəqin ki, gəzdiyi başqa şəhərlərdə öz düşüncəsinə uyğun bina və həyat tapmamış, təsadüfən hardasa 132 sayılı məktəbin həyatının şəklini görmüş və ürəyinə yatmışdı. Məktəb həyatının quşruluşu, memarlıq əslubu, qaralı divarları rejissorra imkan vermişdi ki, müəyyən dekorativ dəyişikliklərin köməyi ilə Bakıdakı 132 sayılı orta məktəbin həyatını Perunun paytaxtındaki hərbi məktəbin həyatınə oxşatsın. O vaxt həmin məktəbin ibtidai sinfində oxuyan bizlər isə yarımlı il ərzində sınıf pəncərələrimizin qarşısında dayanaraq, məktəb həyatımızdə ora-bura qaçısan qəribə geyimli əsgərlərə, əsgərlər arasında düşən dava-dalaşlara və en nəhayət, məktəb həyatımızın lap yuxarı başında ucalmış və heç də Vladimir İliç Lenine məxsus olmuşdur.

Bizə ən qəribə gələni də məhz bu ididi. Çünkü o vaxt biz elə biliirdik ki, dünyanın bütün möhtəşəm heykəlləri məhz Vladimir İliç Leninə məxsus olmalıdır.

## Yuri KUZNETSOV

### Təxribatçı

*Qocaman müəllim qəfildən susub,  
Ağrı-acısını tamam unutdu.  
Fır-fır firladaraq hey qlobusu  
Üzünü sakitcə sinifə tutdu:*

- Hələ yerindədir dağı, dərəsi...  
Uşaqlar, qorxmayın, ürəkli olun.  
Yox! Hələ fırlanır bu Yer kürəsi;  
Oxuyun, dünyaya gərəkli olun.

Müəllim deyəni qanmadı biri,  
Aradan həftələr, aylar ötüşdü.  
Xəlvətə salaraq, sinifə girib  
Qlobusu sindirmaq fikrinə düşdü.

Fərəhdən hey qalxıb-enir sinəsi;  
Oğlan elə bilir dünyani yıxar.  
Hər yerdə tapılar indi beləsi, -  
Beləsi bu saat hər məktəbdə var.

Ay səni, böyüksüz böyüyən uşaq;  
Nə çasdı, nə də ki, gözünü qırpdı.  
Zalimin balası qamarlayaraq  
Qlobusu masanın üstünə çırpdı.

Titrək əllərini yanına saldı,  
Duruxub dayındı dümdüz, yerində;  
Niyə dağılmadı, bəs niyə qaldı -  
Məktəb - öz yerində, Yer - öz yerində.

Adamin qəlbini heyrət bürüyür,  
Adamin hirsindən rəngi boğulur;  
Allah, bu uşaqlar hardan törəyir, -  
Allah, bu uşaqlar necə doğulur?!

\*\*\*

*Yel tək ötür kənd-kəsəkdən, meşədən,  
Daha mənim harayıma kim çatar?  
Pəncərəyə hərdən işiq düşndə  
Bilirsən ki, hardan ötür bu qatar?*

*Eh, bayırda dan söküür, bəlkə dan...  
Gözüm çıxdan öyrəşibdi zülmətə.  
Bu arada kimsə dedi ucadan:  
-Salamat qal! Görüşərik türmədə.*

### Nizaminin kölgəsi

- Ucalıb göylərin yeddi qatına,  
Möhtəşəm heykəli göyləri dəlib.  
Ulu Nizaminin ziyarətinə  
Bütün yer üzündən şairlər gəlib.

*Hami heyrətindən duruxub, çəşib,  
Hami heyrətindən xəyalala dalib.  
Yerdə - Nizaminin qəbrinin daşı,  
Yerdə - Nizaminin kölgəsi qalib.*


*Mən də ziyarətə gələnin biri,  
Onlardan biriyəm elə mən özüm.  
Mənim də heyrətdən tutulub dilim,  
Mənim də heyrətdən qamaşır gözüm.*

*Haçan Nizamini öysə qələmim,  
Çoxları hirslənib, dizinə döyüb.  
Moskva - dalimca deyinib mənim,  
Rusiya elə hey dalimca söyüb.*

*Baxdıqca od tutub alışan yerə,  
Qəlbimə qorxunun ləkəsi düşür.  
Şairlər istidən qaynaşan yerə  
Birdən Nizaminin kölgəsi düşür.*

*Bu boyda kölgəyə dünya yerləşər,  
Cılız kölgəmizdən sarsılıraq biz.  
Nizami qəlbini açır günəşə,  
Onun kölgəsinə qıslılıraq biz.*

*Baxır maddim-maddim boynunu burub,  
Hamı fağırlaşır söz ölkəsində.  
Nizami günəşlə yanaşı durub,  
Hamını gizləyir öz kölgəsində.*



### Qatardan açılmış vaqon

*Daha gözə dəymir yol bələdçisi,  
Nə qədər gəzsək də tapmadıq onu.  
Yuxuya verən tək bu gecə bizi,  
Qatardan açıblar guya vaqonu.*

*Qardaş, bu xəbərə indi gel inan,  
Böyürdən bir qatar ötdü bu dəmdə.  
Budur, güllə kimi şütüdük bu an  
Biz də o qatarın gəldiyi səmtə.*

*Gedirik beləcə irəli, geri,  
Hərdən pəncərədən boylanırıq biz.  
Əşİ, bu gedişin bizə nə xeyri?!  
Yenə yerimizdə dayanırıq biz.*

Çevirdi:  
**Qoca XALID**

Hicran HÜSEYNOVA

## Belə bir peşə vardı...

Tuk-tuk!

- Kimdir orda?
- Mənəm, poçtalyon Peçkin.

Daha xoş xəbərlər müjdəcisi, ciyində iri çanta, üzündə təbəssüm qapıları bir-bir gəzən poçtalyonu, o xoş məramlı peşə sahibini görə bilməzsən buralarda.

O elə bir qonaq idi ki, bütün evlərdə gözləyirdilər. Yəqin çox az adam tapılar ki, hardasa uzaqda qohumu, dost-tanışı yaşamamış olsun. Çox vaxt heç hədiyyə bağlaması demirəm, adı xoş sözlər dolu kiçik bir məktub, bayramlarda, xüsusi günlərdə gəndərilən çiçəklərlə bəzədilmiş açıqca adama sonsuz sevinc bəxş edir. Bəlkə də "indi məktub, açıqca vaxtı deyil" deyə düşünənlər tapılacaq. İndi elmin, texnikanın çox yüksək inkişaf tempi ilə əlaqədar məktuba ehtiyac azalıb, düzdür. Cib telefonunun adı düymələrini basmaqla bir anda ürək sözlərini istədiyin şəxsə çatdırı bilirsən, elə həmin anda da cavab alırsan. Yaxud, kompyuter texnikasının böyük nailiyyyəti olan elektron poctu.

Ancaq bütün bunlar şagird dəftərinin vərəqinə yazılmış, heç bir məqsəd güdməyən səmimi, sözün əsl mənasında "ürək sözləri" olan məktubları əvəz edə bilirmi? Əsla!

Mobil telefonun mesaj xanasına girib nəsə yazmaq istəyirsən. Dayan! Limit! Əvvəla, adı "salam" sözünü də yazsan, 11 kontur itirəcəksən. İkincisi, fikirlərini bacardığın qədər qısa ifadə etməlisən, cünki çox söz çox kontur deməkdir.

Ən əsası - bu məktubları (mesajları) tutaq ki, on il, iyirmi il sonra əlinə götürüb ötənlərə qayida bilməyəcəksən. Ya telefonun mesaj xanası dolub, gələn növbəti məktubları qəbul etməyəcək, ya da bu cansız mexanizm xarab olub, bütün doğma, isti sözləri təmir dükənində qoyub gələcək.

Şəkil göndərmək istəsən, yenə pul. Elektron poctu və ya "e-mail" ünvani. Əlbəttə, bu da puldur. Üstəlik insan sağlamlığı üçün çox təhlükəli olan şüalar. Son illər xəstəlik səviyyəsinə çatan kompyuter asılılığı...

- Kimdir?

- Poçtalyon Peçkin.

İllərin o üzündə qalan köhnə çizgi filminin, velosipedin üstündə, ciyində iri çanta, üzündə qayğısı xoş təbəssüm qapıları döyüb, qəlbləri sevindirən ən əziz qonağı xatırlayırsan. O illər necə qayğısız idi - pulsuz belə, sevinmək olardı.

İndi də arxivlərdə (mənim də arxivimdə) keçən xoş günlərin əksini qoruyub əbədiləşdirən saralmış məktublar, açıqcalar saxlanılır. Təbiətcə romantik deyiləm, seriallara baxmırıam, uydurulmuş hekayələri xoşlamıram, heç keçmişlə yaşamağı da sevmirəm.

Ancaq hərdən ehtiyac hiss edirsən xoş anlara ani də olsa "göz gəzdirməyə".

Mən xatırələrlə yaşayıb mütərəqqi ideyaların, elmi-texniki tərəqqinin əleyhinə olanlardan, tarixin təkərini dayandırmaq, yaxud geriyə fırlatmaq kimi xam xeyallara düşənlərdən də deyiləm. Bu xatırlamalar müqayisə xarakteri daşıdır. Elə-belə, sadəcə xatırladım, xatırladım ki,

belə bir peşə də vardı -  
poçtalyon!

... Tuk-tuk!

- Kimdir orda?

- Mənəm, poçtalyon  
Peçkin...



**Yaşar QASIMBƏYLİ**

*AMEA-nın baş elmi işçisi, filologiya üzrə felsəfə doktoru*

## EPOS VƏ DÖYÜŞ SƏNƏTİ

**A**zərbaycan dastanları xalqımızın ən qiyamətli və misli-bərabəri olmayan mənəvi sərvətidir. Vətənimiz müstəqillik qazanan-dan sonra dırçələn və inkişaf etməyə başlayan milli elm sahələrindən biri də məhz eposşunaslıqdır. Təsadüfi deyil ki, 2000 - ci ildə söz sənətimizin ulu babası Dədə Qorquduñ bizə yadigar qoyub getdiyi müqəddəs milli kitabı - "Dədə Qorqud Kitabı"nın 1300 illiyi dünya miqyasında təntənə ilə qeyd olundu.

Dastan mədəniyyəti bəşəriyyətin yaratdığı ilkin və əvəzedilməz mədəniyyət tiplərindən biridir. Heç bir bədii yaradıcılıq nümunəsi, maddi və mədəniyyət abidəsi onunla müqayisə olunmaz. Zira, dastan elə bir təkrarsız və nadir sənet hadisəsidir ki, özündə nəhəng bir ümman kimi mənsub olduğu sivilizasiyanın mövcud tarixini, bütün ictimai həyat və fəaliyyət sahələrini, maddi-mənəvi yaradıcılığın rəngbərəng və özəl xüsusiyyətlərini, etnopoetik yaddaşın zəruri və gərəkli cəhətlərini yaşatmaq, yaymaq, zənginləşdirmək və gələcək nəsillərə yüksək bədii səviyyədə çatdırmaq keyfiyyətinə malikdir. Elə bu səbəbdən də son iki min il ərzində Azərbaycan torpağına ayaq ayan işğalçılar həmişə bizim zəngin epos mədəniyyətimizi məhv etməyə, canlı epik yad-daşımızı korşaltmağa və unutdurmağa çalışmışlar.

Türk xalqlarının qəhrəmanlıq eposu ilə dərindən tanışlıq onlar haqqında formalaşdırılmış ənənəvi bilgi və təsəvvürleri köklü surətdə dəyişdirmək gücündədir. Əlbəttə, saysız-hesabsız türk tayfalarının heyrətamız igidliklər, cahanşüməl qələbələr bir-birindən qüdrətli dövlətlər və superdövlətlərlə zəngin tarixi heç kimə onları yalnız qılınclı-qalxanlı, ürəksiz və qəlbsiz cəngavərlər kimi təqdim etməyə əsas vermir. Tarixdə türklərin, bir etnos kimi özünəməx-

sus hərəkətlərini və təkrarsız fəaliyyətini yalnız mənəviyyatsız-duyğusuz döyüşkən dəstələr şəklində, ancaq davakar-vuruşan hərbçi kütłə halında elmi təsvir edənlər yazıqcasına yanılırlar. İnsana sevgidən doğulmuş, insaf və mərhəmətlə yoğrulmuş dürlü qəhrəmanlıq dastanlarındakı, yarandığı tarix və zaman cəhətdən, rəngbərəng sujet olayları və bədii məzmununa görə bir-birinə oxşamayan epos nümunələrindəki eyni fəlsəfi ideal və dəyərlər, əkizlər kimi biri digərinə bənzəyən poetik qiymət və təlqinlər türklərin tarixi təbiətini, mahiyyətini təhrif edənlərin xülasələrini sözbəsöz, hərfbəhərf təkzib edir.

Görkəmli türkoloq T.Hacıyevin aşağıdakı fikirləri bu məsələyə münasibətdə XX yüzilin çox doğru və çox az yanaşmalarından biri kimi qiymətlidir: "Dastanlarda təsvir olunan Qalın Oğuz eli (dövleti) ilə bağlı bəzi mübahisəli məqamlar var. "Dədə Qorqud"dan danışan filoloq və tarixçi qorqudşunaslarının təxminən hamısı dastandakı oğuzları köçəri sayır. Bu ideya, ümumiyyətlə, türk mənşəli olmayanların, türklüye qarşı duran dövlətlərin ideoloqlarının hazırladığı didici, yandırıcı damgadır. V.Bartold kimi böyük şərqşünasın-tarixçinin oğuzlara verdiyi təyinata diqqət yetirmək kifayətdir: "Oğuzlar VI əsrə Çindən Qara dənizə qədər bütün tayfları bir köçəri imperiyada birləşdirən böyük bir xalqdır".

V.Bartold kimi ustad bir tarixçi siyaset xatırınə bu sərtlikdə qeyri-elmi və yanlış ifadə işlədir. Köçəri və imperiya, xalq və köçəri anlayışlarını heç bir məntiq birləşdirmir, yalnız siyaset bağlayır. Şovinist siyaset bu sözləri qrammatik cəhətdən elə bağlayıb ki, bunlar antitürk bir kəlam kimi nəsildən-nəslə, əsrən-əsre türkün cəngavərliyi qarşısında uduzan xalqların birindən o birinə əziz xatırə kimi keçə-keçə gəlib. Beləcə, ərəblər, farslar, avropalılar və ruslar bu

yalançı sintaktik vahidi (köçeri türk) qanuni tarixi ayin kimi yaşatmışlar. Türk tarixçiləri də fərqiñə varmadan onları təkrar etmişlər. Ən təəccüblüsü isə budur ki, görkəmli Türkiyə tarixçisi, oğuzşunas və qorquşunas Faruq Sümər də yadların hazırladığı həmin möhür-damğanı türk xalqlarının adına yapışdırır. Hətta "köçeri bir həyat tərzi sürən oğuzlar" deməklə kifayətlənməyən müəllif ifrata yüksəlir. "Dastanlarda qəhrəmanların mənsub olduqları Oğuz elinin vəsfələri bunlardır: a) Tam köçəridirlər..." Məsələ budur ki, həmişə tarixi mərhələlərdə oğuzlar başqa türklərlə müqayisədə mədəni səviyyəcə daha yüksək təqdim olunurlar". Dünya sivilizasiyalarının yaranmasında fəal iştirak edən, ümumdünya mədəniyyətinin bütün təşəkkül və yüksəliş mərhələlərinin təkanverici gücü olan bir superetnosun "köçəri" adlandırılması sağlam təfəkkürə və ağıla uyğun deyil. Çin sərhədlərindən Qara dənizəcən, ondan da uzaqlara-düz Avropanın mərkəzinə qədər uzanan möhtəşəm bir məkanda qüdrəti dövlətlərin əsasını qoyan bir xalqa-dünyaya dövlət və mədəniyyət yaratmaq dərsi verən bir xalqa "köçəri" damğası vurması klassik və çağdaş türkologianın obyektivliyinə kölgə salır: "Məsələn, XI əsrin nəhəng türkşünası Mahmud Kasqarlı Ön Asiyada oğuzların zəngin süni ədəbiyyatı (yeni yazılı ədəbiyyatı) olduğunu söyləyir. Təbii ki, köçəri xalq (ümumiyyətlə, xalq köçəri olmaz, köçəri tayfa olar) yazılı, həm də zəngin ədəbiyyat yarada bilməz. Belə olduğu halda F.Sümərin dastandakı oğuzları (bunların məhz Azərbaycan əhalisi olması barədə danışıldı) "tam köçəri qələmə verməsi yanlışdır. Görkəmli tarixçinin etiqadını öz faktları da rədd edir. Həmin F.Sümər İbn Fadlanə əsaslanaraq varlı oğuzların yüz min qoyunu, yüz min dəvəsi olduğunu söyləyir. Bu boyda təsərrüfatı köçəri həyat tərzində necə saxlamaq, idarə etmək olar? Həmin müəllif deyir: "Oğuz elinin daimi yaşadığı bir yurduvardı. Yəni bu el, yurd dəyişmirdi. O, öz yurdunda tam köçəri bir həyat sürdürmekdədir: toplu halda köçüb-qonur, yəni el halında yaylaqdan qışlağa gedib-gəlir". Bü, əlbəttə, xalqın köçərililiyi deyil. İkinci boyda kafirlər Qazan xanın evini yağmalayıb tovla-tovla şahbaz atlarını, qatar-qatar dəvələrini aparır və öyrənirlər ki, onun Qapılar Dərvəndində daha on min qoyunu var. Bu, təsərrüfatı saxlamağın formasıdır. Sovet dövründə də görürdü ki, fermalar isti yerlərdən mal-qoyunu yaylağa aparıb-gətirirdilər. Göründüyü kimi, köçərililik yabançı-ögəy dövlətlərin damğası olaraq, tutuquşu üsulu ilə təkrarlanır. Türkologianın tarixini və mədəniyyətini öyrəndiyi, adını daşıdığı bir etnosa mənfi münasibəti, ona qənim kəsilməsi təəccüb və təəssüf oyanan bir haldır. Heç kim ispanşunaslıqdan ispandilli

xalqları təhqir edən, germanşunaslıqdan german xalqlarını, romanşunaslıqdan roman tayfalarını, slavyanşunaslıqdan slavyanları, onların tarixi-mədəni keçmişini qəsdən təhrifə məruz qoyan, bilərkədən saxtalaşdırın birçə dənə fakt gətira bilməz. Amma iki yüz illik tarixi olan türkşünaslıq türk xalqlarının mənşəyini, ənənəvi həyat və yaşam tərzini, tarixi coğrafiyasını, dövlətçilik

tarixini, bir superetnos kimi dünyadaki yerini və mövqeyini, ədəbi-mədəni həyatını və mənəviyyatını heç bir elmi utanc, elmi-tarixi məsuliyyət hiss etmədən saxtalaşdırın, yalan təlqin edən yüzlərlə, minlərlə misallar, "dəlil-sübüt"lərlə dolub daşır.

Başqa bir istedadlı və görkəmli türkoloqumuz N.Cəfərov sanki ustاد T.Hacıyevin elmi müləhizələrini davam etdirərək yazmışdır: "Dünyaya xalqlar, insanlar arasında nizam, harmoniya (kosmos!) yaratmaq üçün gəldiklərinə həmişə üzəkdən inanan türklər dünyani öz iradələrinə tabe etməyə çalışmaqdan daha çox, zamanın sosial-siyasi xarakterini müyyənləşdirməyə, qlobal proseslərin arxasında deyil, öündə getməyə cəhd etmişlər. Türkəri qaniçən, hərbçi, desport kimi tanıtmaq istəyən tarixçilər indiye qədər bir dənə də olsa əhəmiyyəti fakt, sübut göstərə bilməmiş, əvəzində isə ancaq böhtançı adını əvvəlcədən özləri üçün təmin etmişlər... Türkər əsrlər, hətta min illər boyu dünyadan müxtəlif xalqları ile sülh şəraitində yaşamış, qurduqları nəhəng imperiyalarda bütün millətlərə yer vermiş, dünyadan vaxtaşırı pozulan harmoniyasını bərpa etmək üçün böyük ideologiyalar yaratmışlar. Türkər heç bir xalqın tarixi ilə müqayisəyə gəlməyən möhtəşəm tarixlərdə dünya mədəniyyətinə heç bir xalqda müşahidə olunmayan bir səviyyədə maraq göstərmİŞlər. Yalnız bir faktı xatırlamaq kifayətdir ki, dünyadan əsas dinlərinin, demək olar ki, hamısı - buddizm, iudaizm, xristianlıq, islam və s. müəyyən tarixi dövrlərdə türkər tərəfindən qəbul edilmişdir. Və türkərin tarixləri boyu dünyaya bu cür açıq olmalarının, dünya ilə bu jür fəal (və təmənnasız) münasibətlərinin nəticəsidir ki, zaman-zaman dünya miqyaslı mütəfəkkirlər, sənətkarlar, icimai-siyasi xadimlər, dövlət adamları yetirə bilmİŞlər".

Avropa tarixşunaslığı və türkşunaslığında ulu əcədadlarımızın ucsuz-bucaqsız Avrasiya məkanlarındakı silinməz tarixi izlərini, içtimai-siyasi və mədəni-bədii fəaliyyətinin ifadəsini araşdırın istedadlı və zəhmətkeş alim Seyran Əliyevin analitik xülasələri yuxarıda vurğulanan müləhizələri qüvvətləndirir: "Yuxarıda nəzər saldığımız və müxtəlif qaynaqlara söykənən digər tarixi faktlar göstərir ki, türk və alman tayfaları eyni zaman və məkan daxilində gah bir-birləri ilə müharibələr aparmış, gah da ümumi

düşmənə, Roma imperiyasına qarşı aparılan döyüslərdə müttəfiq olmuşlar. Faktlar onu da göstər ki, türk tayfaları Avropaya gələnə qədər artıq formalaşmış, mühəribə aparmaq mədəniyyətinə malik olmuşlar. Deməli, belə yetkin mədəniyyətə malik olan xalq avropalıların dediyi kimi “vəhi köçəri tayfalar” deyil, digər sahələrdə də mədəni baxımdan formalaşmış bir xalq olmalı idilər”. Daha sonra alim Maraqlı və əsaslı mədəni-tarixi, tipoloji paralelləri misal götərib, fikrini davam etdirərək yazar: “Aparılan amansız mühəribələrdə qazandıqları zəfərlər həmin dövrərdən əvvəl və sonra onların qələbələrini tərənnüm edən və real kökləri olan nağılların, əfsanələrin, o cümlədən “Dədə Qorqud” dastanlarının əsas mövzusuna çevrilmişdir.

Beləliklə, türklər yalnız mühəribələr keçirməyib və avropalılara vuruşmaq mədəniyyətini öyrətməyiblər, həm də “Nibelunq haqqında nəgmələr” və digər eposların qidalanlığı Attilla haqqında qoşduqları dastanları, nağılları Avropaya gətiriblər və avropalılara dastan qoşmaq mədəniyyəti öyrediblər”.

Türklərin ictimai-iqtisadi həyatı, yaşadıqları və yaratdıqları möhtəşəm tarix haqqında cılız və miskin fikirlər, qeyri-elmi və yalan təsəvvürlər onların bədii yaradıcılığına münasibətdə də özünü bürüze vermişdir. Xüsusən türk qəhrəmanlıq eposuna yanaşmada bu, aydın şəkildə nəzərə çarpır; dastanlarımıza qeyri-dəqiq, üzdən münasibət və Avropa xalqlarının epik təcrübəsindən çıxış edərək onları dəyərləndirmə tendensiyası bu gün də folklorşunaslıqda hökmran mövqə tutmaqdadır. Türkologyanın, xüsusən eposşunaslığın türk dastanlarını avropalıların epik mədəniyyətinə əsaslanaraq, daha dəqiq söyləsək, Avropa epos təcrübəsindən qaynaqlanan nəzəriyyələrlə təhlil və izah etməsi bizim eposumuzun yanlış təlqininə yol açmışdır.

Bu cür elmi məntiqin tipik nümunəsi, həyatı həqiqətlərə uyğun gəlməyən yozum və təhlillərdən biri kimi qəhrəmanlıq kompleksinin anlanması və qıymətləndirilməsini misal göstərə bilərik. Çox sayılı tədqiqatlardan məlum olur ki, eksər Avropa və Asiya xalqlarının eposunda olduğu kimi, türk xalqlarının epik yaradılılığında da qəhrəmanlıq kompleksinin eyni üsulla bədii inikas olunduğu qənaətindədir-lər. Yəni epik qəhrəmana xas olan əsas mənəvi dəyər və sifətlər - igidlik, cəsarət, qorxmazlıq, mərdlik, alicənablıq, mübarizlik, döyükənlik kimi zəruri xüsusiyyətlər yalnız cənglər, vuruşmalar, dava və mühəribələr, qan tökmək və baş kəsməklər vasitəsi ilə ifadə olunduğunu düşünürələr. Çünkü Avrasiya xalqlarının epik nümunələri, epos təcrübəsi belə düşünməyə və xülasə çıxarmağa tam əsas verir. Amma bu nöqtədə, eynən bu məsələdə dünya xalqlarının

və türklərin epos mədəniyyətində, onların epik ənənələri arasında ciddi ayrılıqların, böyük fərqlərin olmadığını düşünərkən tədqiqatçılar yanlışlığa yol verirlər. Məsələn, tanınmış ingilis türkoloqu Mirabilin fikirlərinin məzmunu dediklərimizə misal ola bilər. Ümumən P.Mirabil “Dədə Qorqud kitabı” və orta əsr Avropa eposlarında işlənmiş ümumi motivlər” məqaləsində qeyd etdiyimiz məsələlərə xeyli aydınlıq gətirmişdir: “Mirabil feodalizmi bu dastanların ictimai çərçivəsi hesab edir. Bu cəmiyyətdə yaşayan müxtəlif təbəqələr bir-biri ilə möhkəm bağlarla bağlıdır. Cəngavərlər gah öz xanları, kralları uğrunda vuruşaraq həlak olur (“Dədə Qorqud”da Beyrək, “Roland haqqında nəgmələr”də Roland), gah da ona qarşı çıxırlar (“Dədə Qorqud”da Aruz, “Sid”də Sidin kürəkənləri). Bu cəmiyyət mühəribələr üzərində dayanan bir quruluşdur.

Adları çəkilən dastanların əsas səhifələri bu mühəribələrdən söz açır. İstənilən yersiz bir söz və yanlış bir hərəkət mühəribəyə səbəb olur. Bu mühəribələr öz mövbəsində dastanların əsas mövzusuna çevirilir”. Məhz bu cür təlqin və hökmlər dastanlarımızın təbiətini düzgün ifadə etmir.

Məşhur ingilis türkşünası Mirabilin baxışlarına həməhəng yanaşma görkəmli folklorşunas alım P.A.Qrintserin “Qədim hind eposu” kitabında geniş şərh olunur; təcrübəli tədqiqatçı mühəribə və döyüşləri eposun əsas atributu, apariji xüsusiyyəti kimi təqdim edir. Müraciət etdiyi, misal götirdiyi nümunələr də, demək olar ki, onun fikirlərini təsdiq edir, tamamilayır. Avrasiya eposunun ən tipik nümunələrinin mündəricə və məzmununa əsaslanan tədqiqatçı qədim yunan, roman-german, ispan və slavyan eposunda söylədiklərinin qabarıq əks etdiyini diqqətimizə çatdırır. “İliada”da Troya uğrunda döyüşü, “Roland haqqında nəgmələr”də Karlin qoşunlarının saratsınlrlə savaşını, “Sid haqqında nəgmə”-də ispanların ərəblərlə, cənubi slavyan eposunda serblərin türklərlə, “İqor polku haqqında dastan”da rusların qıpçaqlarla döyüşlərini P.A.Qrintser xüsusi vurğulayıb. Bu qəbildən olan misalların sayını artırmaq da olar. Və təbii ki, görkəmli alimin fundamental bir monoqrafiya həsr etdiyi qədim hind eposunun nümunələri də onun elmi mülahizə və iddialarının parlaq ifadəsidir. Müəllifin qeyd etdiyi kimi, qanlı savaş və mücadilələrlə zəngin olan “Ramayana”nın da kulminasiyasını Böyük bir döyük təşkil edir. Möhtəşəm eposun ən böyük altıncı kitabı elə mündərijəsinə müvafiq olaraq adlandırılmışdır: “Döyük kitabı”. Əlli min misraya yaxın iri həcmli bir əsərin əsas hissəsi savaş səhnələri təsvirində ibarətdir. “Ramayana”dan daha əzəmətli, iki yüz min misradan və 18 kitabdan ibarət olan “Maxabxarata”nın 6

mərkəzi kitabı başdan-başa döyüş səhnələrindən, döyüşçülər və cənəvərlər haqqında hekayələrdən formalaşmışdır.

Dünya xalqlarının eposu ilə bizim türk dastanları arasındaki münasibət bu baxımından yanaşdıqdə düşündürүүčü təsir bağışlayır. Məsələ burasındadır ki, türk eposunda qanlı savaş səhnələrinin, cəng və vuruşmaların ifadəsi son dərəcə məhduddur. "Alpa-mış" dastanlarında (özbek, qazax, qaraqalpaq versiyaları nəzərdə tutulur) qəfil düşmən hücumu nəticəsində baş verən cəmi bir-iki ciddi döyüsdən söhbət gedir. "Dədə Qorqud kitabı"nda isə qəhrəmanların bir neçə silahlı davası və döyüşü barəsində qısa informasiyalar mövcuddur. Həmin silahlı qarşıdurma və qanlı vuruşmalar yaxınların, doğmaların xilas olunması zamanı baş verir. Əsasən ata öz oğlunu və ya ailəsini, oğul atanı, qardaş qardaşı, ümumən, qəhrəman öz ailəsini, el-obasını, yurdunu xain və namərd düşməndən, yağı əsirliyindən qurtarı. Bu epik mübarizə və mücadilələrin inikasında, əsasən, iki cəhət diqqəti cəlb edir; birincidən onlar həmişə müdafiə və cavab xarakteri daşıyır, ikincidə isə bu dava və döyüşlərin ifadəsi çox qısa və lakinəkdir.

"Maxabxarata" və "Ramayana" eposlarındakı döyüş və müharibələrin kəmiyyətinin, ümumi həcmi-nin istənilən türk dastanı ilə, məsələn, "Dədə Qorqud kitabı"ndakı bilavasitə döyüşə həsr olunmuş epik mətn parçaları ilə sadəcə müqayisəsi istər-istəməz heyrət doğurur. "Qazan bəy oğlu Uruz bəyin tutsaq olduğu boy..."dakı və ümumən, "Kitab"dakı ən geniş və uzun döyüş səhnələrindən biri aşağıdakı şəkildədir: "Qazan bəy gördü ki, kafər qatı yağıldı. Atından endi, ari (sudan) abdəst aldı. Ağ alnın yerə qodı, iki rükət namaz qıldı. Adı görklü Məhəmmədi yada gətirdi. Qara dönlük kafərə göz qarartdı. Hayqırkı, at saldı. Qarşu vardi, qılıc urdu. Gumbır-gumbır tavillar çalındı. Burması altın tuc borular çalındı. Ol gün cilasun bəy ərənlər döñə-döñə savaşdı. Ol gün qara polat uz qılıclar çalındı. Ol gün qarğı dillü qaim oxlar atıldı. Ala uran sür cidalar süsəldi. Ol gün naməndlər, müxənnətlər sapa yer gözətdi. Ol gün baqa-baqa Qazan oğlu Uruzun eşqi gəldi.

Aydır: "Bərə gəlün, qırq yoldaşım! Sizə qurban olsun mənim başım! Görərmisiniz ağam Qazan baş kəsdi, qan dökdi. "Oğlan-uşaq yemək yeməkçə gəlməz (bənə)" dedi. Babam bu kafərləri əsirgəmiş kib, məni sevən yigitlərim, nə turarsız. Kafərin bir ucuna dəpəlim!" - dedi. Qaraqucın oynadı Uruz, kafərin sağına at dəpdi. Sağlı-sollı kafəri xub tağıtdı. Sanasan kim, tar yolda tolu düşdi. Ya qara qazın içində şahin girdi. Kafərin ucunu basdı tağıtdı. Azgün

dinlü kafər bunaldı, oxa girdi. Qoulan kimsə oğlanın bədəvi atın oxlatdilar. At yixıldı. Kafərlər Uruzun üzərinə çouxdu. Uruzun qırq yigiti atdan endi. Ala qalqan bağını qısa düğdilər. Qılıc sıyırıldılar. Uruzun üzərinə çoq savaşdılar. Qalaba qorxudar, dərin olsa, baturar. Yayanın umudi olmaz.

Sağın-solun Uruzun çevirdilər. Qırq yigidin şəhid etdilər. Oğlanın üzərinə düşdilər, tutdilar. Qarusundan ağ əllərin bağladılar. Qılıc orğan ağ boynına təqdiłər. Yüzi üzərinə saluban sürdilər. Ağ ətindən qan çıqınca dögdilər. "Baba" deyü ağlatdilar, "ana" deyü bozlatdilar. Əli bağlı, boynı bağlı yüzü üzərinə salıbdılar, yürüyü verdilər. Uruz tutsaq oldı".

Misal gətirdiyimiz parçadan döyüş səhnəsi haqqında müəyyən təsəvvür hasil etmək mümkündür. Diqqəti ilk önce çəkən odur ki, otuz beş-qırx misra -cümədən yalnız beş-altısı bilavasitə müharibə prosesini eks etdirir. Mətnin başqa hissələri isə müharibə və mücadilə anları ilə dolayı ilə bağlanan informasiya daşıyıcılarıdır. Məsələn, ozan dava və vuruşma situasiyalarından çox qəhrəmanların müxtəlif halət və vəziyyətlərini, iştirakçıların təəssüratlarını söyləməyə üstünlük verir ki, bu da təsadüfi deyil.

Təqdim etdiyimiz döyüş mənzərəsində ikinci mü-hüm və düşündürүүčü cəhət isə müharibə iştirakçılarının tərkibi, daha doğrusu, vuruşan tərəflərin xarakteri, hərbi məşğulliyət dərəcəsi ilə bağlıdır. Məsələ bundadır ki, bu döyüsdə iştirak edənlərin bir hissəsi - bir tərəf qeyri-peşəkarıdır. Təbii ki, düşmənin professionallığına söz yoxdur. Amma bu dava Qazan xanın romantik təbiətli, yeniyetmə oğlu Uruzun ömründə ilk döyüşüdür. Bu güne, bu ana qədər o nəinki dava və vuruşmalarda olmayıb. Hətta ovda da əməlli-başlı iştirak etməyib. Qanlı-qadəl döyüşə çevrilən bu ovun Uruzun həyatında birinci ov olduğunu Qazan xanın öz sözlərində təkidlənir: "Mən bu oğlani alayın, ava gedəyin. Yedi günlə azuqla çıqayıñ. Ox atduğum yerləri, qılıc çalub baş kəsdüğüm yerləri göstəreyim. Kafər sərhəddinə Jızıqlara, Ağ-lağana, Gökçə tağa aluban çıqayıñ. Sonra oğlana gərək olur, a bəglər! - dedi". Həqiqətən Uruz indiyə kimi düşmənlə üz-üzə gəlməyib, nəinki yağı, heç ceyran-cüyür başı da kəsməyib. Oğuz elində bir hü-nər göstərib ad-san qazanmayıb, baş kəsib, qan tökməyib. Uruz kimi onun qırx ığid yoldaşı da dava-döyüş görməyən, təcrübəsiz cavanlardır. Məhz bu səbəbdən amansız düşmən Uruzu və qırx yoldaşını mühasireyə alıb, asanlıqla məglub edir. Bərkə-boşa düşməmiş, ölüm və qan görməmiş qırx cavan, yeniyetmə oğlan hiyləgər yağının qurbanı olur. Uruz isə yaralanır, əsir düşür. Əslində yuxarıda nəzərdən keçirdiyimiz parçanı tam müharibə səhnəsi kimi də

qiymətləndirmək olmaz. Çünkü öz dövlətinin sərhədləri daxilində, ömründə ilk dəfə oğlunu ova aparan, yanında cəmi üç yüz igidi olan Qazan xan yəib-içdiyi, şənləndiyi, hətta yatdığı bir vəziyyətdə düşmən hücumuna məruz qalır. On altı minlik qaradonlu kafər qoşunu heç nədən xəbərsiz, sülh və dincilik ovqatlı, qeyri-hərbî insanlar üzərinə hücum edir: "Qazan oğlunu alıb qara taqlar üzərinə ava çıqdı. Av avladı, quş quşladı. Sığın-keyik yıldı. Gök alan görgülü çəmənə çadır tikdi. Bir qaç gün bəglər eyle yedi-içdi.

Məgər Başı açıq Tatyan qələsindən, Ağsəqa qələsindən kafərin casusuvardı. Bunları görüb təkura gəldi. Aydır: "Hay nə oturarsan, itünü ulatmıyın, çətüşini molatmıyın! Alpanlar başı Qazan oğlancuq ilə sərəxəs olub yaturlar" - dedi.

On altı bin qara tonlu kafər ata bindi. Qazanın üzərinə alğar yetdi... On altı bin ip üzəngili, keçə börkli, azğun dinli, quzğun dilli kafər çıqa gəldi. Qazan Qonur atın çəkdirdi, bütün bindi". Xaincəsinə, qəfil edilmiş düşmən hücumu, həm kəmiyyətcə, həm də keyfiyyətcə qeyri-bərabər döyüş Oğuz elinə faciə və iztirablar gətirir. Elə buna görə də araşdırduğumuz mətn müharibə səhnəsinin inikası deyil, ağır müsibət, günahsız adamların qırğını təsiri bağışlayır. Beləliklə, "Dədə Qorqud kitabı"nda gördüyüümüz, müşahidə etdiyimiz qarşıdurma və döyüslər bir tərəfdən səbəb və nəticələrinə, o biri tərəfdən isə öz xarakterinə görə Avropa və Asiya xalqlarının epos nümunələrində eks edən müharibələrdən ciddi fərqlənir. Yəni "Dədə Qorqud kitabı" və "Roland haqqında nəgmələr"də, "Alpamış" və "Maxabxarata"da rast gəlinən döyüş səhnələri bir-birinə çox az bənzəyən etno-poetik hadisələr, mənzərələrdərdir...

Bu bənzərsizliyi, məsələn, avrasiya eposunun tipik nümunələri ilə "Dədə Qorqud" dastanlarının müqayisəsində meydana çıxan poetik uyğunsuzluqları konkret olaraq izah etmək çətindir. Fikrimizcə, "Maxabxarata" və ya "Ramayana"da döyüş səhnələrinin çoxluğunu, müharibə olaylarının geniş eks etməsini və "Dədə Qorqud" dastanlarında isə son dərəcə məhdud miqyaslarda təzahür etdiyini, epizodik təsir bağışladığını onların həcmindəki fərqlərlə də əsaslandırmak olmaz. Düzdür, 18 kitabdan, iki yüz min misradan ibarət bir eposla cəmi bir neçə səhifəlik bir dastanın ifadə və inikas imkanları, istənilən məsələnin əhatə dairəsi müqayisə olunmazdır. Amma məsələ burasındadır ki, bir neçə səhifəlik "Dədə Qorqud" dastanlarında da, bir neçə milyon misralıq "Manas" eposunda da ozanın müharibəyə münasibəti eynidir. Başqa sözlə, savaş səhnələrinin ümumi mətnə faiz nisbəti dəyişməzdır. Araşdırımlar gösterir ki, irili-xirdalı bütün türk dastanları bu qədim

və sabit poetik ənənəyə, demək olar ki, sadıq qalmışlar. Dünyanın təkrarsız bədii möcüzələrindən sayılan, qırx kitabdan ibarət özbək "Goroğlu"su da, məşhur və möhtəşəm "Qırx noğay bahadırı dastanı" da, insan bədii təxəyyülünün ən böyük və ən qüdrətli nümunəsi olan "Manas" dastanı da bu ümum-türk epik ənənəsinə "Dədə Qorqud kitabı" qədər təbe və həməhəngdir.

Türk qəhrəmanlıq eposunda savaş və vuruşma proseslərinin, dava-dalaş təfərruatlarının təsvirlərindəki lakonizm necə izah olunmalıdır? Nəyə görə türk ozanı Hind-Çin və ya yapon, roman-german və ya slavyan söyləyicisi kimi döyüş səhnələrini uzunuzadı bəyan etməyə maraq göstərmir? Hər bir konkret və müəyyən savaş situasiyasının ifadəsinidə, türk dastanlarında bir qayda olaraq, epik qəhrəmanın tərifindən və öyülməsindən bəhs edən mətnin sırf döyüşü eks etdirən təsvirdən dəfələrlə böyük olmasının səbəbi nədir? Əlbəttə, bütün bu poetik fakt və reallıqlar təsadüfi olmayıb, epik və etnik-bədii kültürərin təbiətindən, mahiyyətindən doğan bariz görüntülərdir... bu yönəki və səpgidəki mülahizələri xeyli davam etdirmək mümkündür. Ancaq bu cür ümumi, bir qədər qeyri-dəqiq izahların heç biri yuxarıdakı sualların cavabı ola bilməz. Yəni ulu və möhtəşəm türk epos mədəniyyətini eyni zamanda və eyni müstəvidə həm Avropa, həm də Asiya qəhrəmanlıq eposundan fərqləndirən sabit və ortaç epik ənənənin zəminində nələr dayanır? Min illərdən bəri ümumtürk epik ənənəsinin özünəməxsusluğunu şərtləndirən ölümdən və qandan qaçma motivinin genezisini, sərrini açmaq üçün çağdaş eposşunaslıq məsələyə hansı mövqedən yanaşmalıdır? Yəqin ki, bu və başqa fundamental sualların cavablarını yalnız ümumtürk epik təcrübələrinin, türk dastan düşüncələri və mədəniyyətlərinin müqayisəli öyrənilməsi yolu ilə əldə etmək mümkündür. Avrasiya eposunu və türk xalqlarının qəhrəmanlıq dastanlarını bir-birinə yaxınlaşdırın, onları bir-birindən uzaqlaşdırın etnopoetik dünyagörüşü və bədii inikas sistemlərini bu yolla dərindən elmi təhlil etmək, aydınlaşdırmaq real görünür. Beləliklə, yuxarıdakı elmi müqayisə və mülahizələrdən də aydın olur ki, Azərbaycan və Avrasiya dastanlarının bədii mündəricə və kompozisiyasındaki, xüsusən epik personajların məşguliyyəti, hərbi işlə əlaqə və bağlılıqları, cəngavərlik və döyüş sənətinə münasibətləri arasındaki fərqlər əslində müxtəlif epik sistemlərin, ayrı-ayrı etnopoetik əxlaq və dünyagörüşlərinin fərqləri deməkdir.

Məmməd MƏMMƏDLİ

## AXIRINCI YOL

povest

1

Evdə idi. Güzgünün qarşısında oturub özünə baxırdı. Üzdən, gözlərinin ətrafında artıq qırışlar əmələ gəlməyə başlamışdı. Gözəlliyyindən əsər-əlamət belə qalmamışdı. Bu dəqiqlərdə bütün həyatı gözlərinin qarşısından keçirdi. Hər şey yadında idi. Kaş ki baş verənlər olmayıyordı. Bir anda oolanları unudub xoşbəxt olmaq istədi. Ancaq bu mümkün deyildi. İndi ətrafında heç kimi yox idi. Nə dostları qalmışdı, nə də onu sevən insanlar.

Həmişə inanmışdı ki, tale Allahın insana verdiyi bir yazıdır. İnsan doğulanda qarşısında ucsuz-buc-aqsız yollar açılır və o, bunlardan birini seçir. Bu yolların hər biri sanki bir ömür yoludur və insanların gələcək taleyinin güzgüsüdür. Yollar qısa da olur, uzun da. Biri insana var-dövlət getirir, digəri isə yoxsulluq. Biri insanı xoşbəxtliyə aparır, o birisi isə bədbəxtliyə yuvarlayır.

Bütün bunları düşündükçə özünün nə dərəcədə bədbəxt olduğunu anladı və bu zaman günahkar axtarmağa başladı. Kimyidi günahkar? Özü, yoxsa taleyi? Əgər o bilsəydi ki, qarşısında onu hansı bədbəxtliklər gözləyir, heç vaxt o yolu getməzdi, heç vaxt. Əgər təzədən doğulsayıdı, həyatını yenidən yaşasaydı buraxdığı səhvəri düzəldərdi və onu uçuruma aparan yolla getməzdi. Ancaq bilirdi ki, həyatda belə olmur.

2

Müstəntiq: Onları nəyə görə öldürmüsən?

Qatil: Mən onları öldürməmişəm. Onlar özləri bu-nu ediblər.

Müstəntiq: Ancaq sən onları məcbur eləməsəy-din onlarunu etməzdi.

Qatil: Mən onlarla oyun oynayırdım.

Müstəntiq: Nə oyun?

Qatil: Rus ruletkası, -azca fikirləşdikdən sonra:- Sən Maral ovçusu filmində baxmışsan? Baş rolda Robert De Niro oynayır. Mən o filmə azı on dəfə baxmışam. On birinci dəfə də baxmağa etiraz etmə-rəm. Çox gözəl və həyatı bir filmdi. Ümumiyyətlə, filmdə baş verənlər mənçə həyatda da baş verir. Bunu sənən artıq sübut eləmişəm. Mən kinoya vurğ-un olmasaydım Şəkeri və o iki nefəri öldürməzdəm.

Müstəntiq: Deməli Lamiyanın valideynlərini də sən öldürmüsən?

Qatil: Əlbəttə mən öldürmişəm, bəs kim öldürüb.

Müstəntiq: Sən onlarla da bu oyunu oynayırdın?

Qatil: Kişiyə oynamamaq istədim, ancaq mənim təklifim onun xoşuna gəlmədi. Sözə baxsaydı bəlkə də sağ qalardı. O, məni məcbur elədi ki, onu gəbərdim. Ancaq qadınla başqa cür oldu. Mən onu bıçaq-la elə yerindəcə vurdum, elə-belə. Arxadan zərbə vurmaq xoşuma gəlməsə də mən o həyasızı öldürdüm. - Yenə də bir qədər fikirləşdikdən sonra:- Öldürdüm ki, oyunuza mane olmasın.

Müstəntiq: Bəs kişini necə öldürdün?

Qatil: Cibimdən iki revolver çıxartdım. Birinin barabanını boşaldaraq ora bir gülə qoyub, ona sarı uzatdım. O, əvvəlcə revolveri götürmək istəmirdi, ancaq mən təkid etdikdən sonra götürdü.

Müstəntiq: Sonra nə oldu?

Qatil: Sonra biz oyunuza başladıq. O, revolveri dirədi başına və tətiyi çəkdi. Birinci dəfə atəş açılmadı. Mən revolveri ondan alıb, barabani fırlat-

dıqdan sonra ona verəndə o məni vurdu. Güllə ayağımdan dəydi. Yaxşı ki, ayağımdan dəydi. Yoxsa mən onu öldürə bilməyəcəkdim.

Müstəntiq: Sonra nə baş verdi?

Qatil: Ateş açdım, kişi öldü.

Onun dedikləri müstəntiqin fikirləri ilə üst-üstə düşürdü. İndi əmin oldu ki, bıçağın qulpundakı əl izləri və yerdəki qan ləkəsi bu şəxsə mənsub idi.

Müstəntiq: Sənin məsələn aydındır. Deməyə başqa sözün yoxdur ki?

Qatil: Sonda onu deyə bilərəm ki, sudan tapdığınız o polis ölməzdən qabaq mənə yalvarrırdı ki, onu buraxım. Ancaq onun da aqibəti o birilər kimi oldu.

Müstəntiq: Sənə söz verirəm ki, - o ayağa qalxdı, - sən həbsxanada çürüyəcəksən.

Məhkəmədə ona iyirmi il iş kəsdilər. Ancaq iki il-dən sonra onu həbsxanada asılmış vəziyyətdə tapdırılar. Deyilənə görə uzun müddətə azadlıqdan məhrum olduğuna dözməyib özünə qəsd etmişdir...

3

Lamiyə yorucu seksdən sonra çarpayıda uzanaraq kötüyü pamadaya batmış siqaretin külünü yerə tökürdü. Dərin fikrə getmişdi. Keçmişini xatırlayırdı. Bu dəqiqələrdə növbəti müştəri gəlməliydi. Müştəri, çünkü o, bu sənətə başlayandan kişilərə artıq başqa gözlə baxmağa başlamışdı. Kişi ona demək olar ki, fasılısız baş çəkirdi, dalbadal. O, belə gözəl olmasaydı yəqin ki, müştərilər arasındaki interval daha uzun olardı. Hətta qızın yuva yoldaşları ona paxılıq edirdilər, pul qazanmaqdan ötrü istənilən məbləğə razılaşırdılar. Lamiyə kimiləri isə çətin ələ düşür. Hə... o mükəmməl qadın idi... Bu dəfə Lamiyə çox yorulmuşdu, hardasa təxminən qırx nəfəri yola vermişdi. Ayaqlarının arası sürtülmədən bərk ağrıydı. Yan otaqdan Roza xalanın səsi qəldi. Deyəsen Lamiyəni çağırırdı. Qız tez paltarını geyinib otaqdan çıxdı. Roza xala onu görcək yanına çağırırdı.

- Ala bu pul sənin, - deyib, iri miqdarda pulu ona uzatdı.

Canından, bütün hərəkətlərindən yorğunluq töklən Lamiyə pulu götürüb saymadan çantasına qoydu və "Axırıncı yol" barını tərk etdi. Hava qaralmağa başlasa da uzaqlarda günəşin qızartısı hələ tam çəkilməmişdi. Gün ələ gəlib keçirdi ki, Lamiyənin bundan xəbəri olmurdı.

Havada payızın nəfəsi duyulurdu. Ağacların salalıb-solmuş yarpaqları yerə töklürdü. Ətraf sanki qəhvəyi rəngə boyanmışdı. Dumanlı, bir az da çiçkinli hava bu harmoniyani tamamlayırdı. Hava o qədər tutqun idi ki, bir neçə addımdan o yana göz-

gözü görmurdü. Belə vaxtlarda yol qəzaları baş verdiyindən avtomobilər də sürəti azaltmışdır. Küçədə gediş-geliş azalmışdı. Lamiyənin yaşadığı yer elə də uzaq olmadıqdan evə adətən piyada qayıdırıldı. Asta-asta yolla gedirdi. Yolun qıraqında orta yaşılı bir qadın soyuqdan üzüyürmüş kimi büzüşmiş halda skamyada oturmuşdu. Lamiyə ona diqqətle baxırdı. Birdən arxa tərəfdən kimse qadına yaxınlaşıb bir anda sumkasını əlindən dartaraq dumanlıqda gözdən itdi. Arvad nə qədər qışqırıb hay-küy salsa da, heç kim ona fikir vermirdi. Gördüyündə qorxuya düşən Lamiyə sürətini bir az artırırdı. İndi o, iti addımlarla gedirdi, evə tez çatmaq istəyirdi.

Qız artıq evə çatmışdı. Qapını açıb otağa girən ki-mi telefon zəng çaldı. Lamiyə dəstəyi götürdü. Xəttin o biri ucunda Şəkər idi, onun rəfiqəsi. Şəkər istəyirdi ki, gəlib gecəni onunla birgə qalsın. İkisi də Axırıncı yol barında işləsələr də Lamiyə bu gün ondan tez çıxmışdı. Əslində evləri də bir-birindən uzaqda deyildi. Şəkər başqa qızlarla qalırdı. Ancaq bu gün istəyirdi ki, Lamiyənin yanında gecələsin.

Lamiyə ayaqqabılarnı və uzun qəhvəyi rəngli pləşini çıxarıb stulun başına ataraq televizorun qarşısında əyləşdi. Axşam xəberlərini verirdilər. Aha, deyəsən kiminsə qətlindən danışıldır. Dənizdə bir polisin meyidi tapılmışdı. Ekspertizanın rəyinə görə sudan təpişan polisi qatil güllə ilə beyin nahiyyəsindən vurmuşdur. Maraqlıdır ki, silahın tətiyində təpişan əl izləri qətlə yetirilən polisə mənsub idi. Ateş revolverdən açılmışdır. Ekspertizanın bir versiyasına görə də polis özünə qəsd etmişdir. Meyid iki gündən çox suda qaldığından tanınmaz hala düşmüştü.

Lamiyə qalxıb mətbəxə keçərək yemək hazırlamağa başladı. Bir azdan qapının zəngi çalındı. Bu, Şəkər idi. Qız içəri keçər-keçməz başladı:

- Onlarla mübahisə eləmişəm. Üzlərini görmək istəmirəm.

- Kimnən mübahisə eləmişən? - Lamiyə soruşdu.

- Qaldığım qızlarla. Özümə ayrı ev tutacağam. Bu gecə səninlə qalmaq istəyirəm.

- Keç içəri bir az yemək yeyək. Məndə yaxşı bir film var, sonra da ona baxarıq.

- O nə filmdi elə? - Şəkər soruşdu.

- Sən Kventin Tarantinonun Ceki Braun filminə baxmışsan?

- Əlbəttə. Məmnuniyyətlə yenə baxardım.

- Yaxşı, gəl otur çörəyimizi yeyək.

Lamiyə mətbəxdə süfrə açmışdı. Onlar həvəsle süfrə başına keçdilər. Şəkər ayağa qalxıb özünə çay süzdü.

- Yeməkdən qabaq mütləq çay içməliyəm.

- Ay səni, çörək almaq yadımdan çıxıb.

Güldüler.

- Şəkər, sən darixma, çayını içince mən gəlirəm. Lamiyə cəld plaşını geyinib evdən çıxdı. İti yerilə yaxınlıqdakı ərzaq dükənəna üz tutdu. Ancaq gec olduğundan ora bağlı idi. Fikirləşdi ki, gedib başqa yerdən alsin. Dörd tin qabaqda, daha doğrusu məhəllənin başında bir dükən sutkanın iyirmi dörd saatını işləyirdi. Ora mütləq açıq olmalı idi...

Şəkər mətbəxdə idi. Yeməyə əl vurmadan Lamiyəni gözləyirdi. Bu zaman qapı döyüldü. Çay içə-icə qapiya yaxınlaşdı. Lamiyənin qayıtdığını zənn edərək soruştan qapını açan Şəkər yerində quruyub qaldı. Qarşısındakını görəndə canına titrəmə düşdü. Əlindəki stəkan yerə düşüb parça-parça oldu. Bu, Lamiyə deyildi. Üzü bağlı, orta boylu bir kişi idi. Sol əlində nazik uzun bir bıçaq tutmuşdu. O, salamsız-kəlamsız özünü içəri dürtdü. Sağ əliylə qızı itələdi və o, müvazinətini itirib yerə yıldı.

- Qorxma, mən səni öldürməyəcəyəm. Adın nədi? - O, qızın adını yaxşı bilirdi. Sadəcə olaraq hər dəfə cinayət etməyə hazırlaşanda qurbanlarına bu suali verirdi. Buna bir növ adət etmişdi.

- Şəkər - titrək səslə cavab verdi.

- Şirin. Səni rəfiqələrin belə çağırır, düzdürmü? Ancaq mən sənə Şəkər deyə müraciət edəcəm. Bir sualıma cavab ver. - O, danışığına bir qədər ara verəndən sonra davam etdi. Sən kinoya baxmağı xoşlaysısan? Şəxsən mən kinonun dəlisiyəm. Kventin Tarantinonun Quduz itlər filmində Maykl Medisonun polisin qulağını kəsəndə mən özümü onun yerində hiss edirəm. O filme baxanda məndə bir adamın qulağını bax bu bıçaqla -əlindəki bıçağı ona göstərir - kəsmək arzusu yaranır. Ancaq mən sənin qulağını kəsmək istəmirəm. Sənə daha yaxşı bir surpriz hazırlamışam.

Şəkər istədi özünü müdafiə etmək üçün bir söz desin, ancaq bacarmadı. Qorxudan qızın dili tutulmuşdu. Hətta fikirleşə də bilmirdi. Hiss etdi ki, hər şeyin sonu gəlib çatdı.

- Sən yəqin ki Mayk Çiminonun Maral ovçusu filmə baxmışsan. O filmdə baş rolu Robert De Niro oynayır. Sözün açığı, bu heç də vacib deyil. Vacibi odur ki, o filmdə nə baş verir. Vətənpərvər iki dost Amerikanın azadlığı uğrunda Vyvetnama gedirlər. Hadisələr 1968-ci ildə baş verir. Sən yəqin başa düşdün mən nə demək istəyirəm. Onlar Vyvetnama müharibəyə gedirlər. Ancaq orda əsir düşürlər. Vyethnam əsgərləri də onları rus ruletkası oynamaya məcbur edir. Bilirsən bu nə deməkdir?

Şəkər ona qulaq assa da, nədən danışdığını anlamirdi. Bircə yadında rus ruletkası sözləri qaldı.

- Sən məni yəqin ki, düz başa düşdün. - Quldur davam etdi.- O əclaflar əsirlərə özlərini öldürməyi

əmr edirdilər. Və bu yolla da qumar oynayırdılar.

Uzun monoloqdan sonra o, əlindəki bıçağı qırğın qoyub cibindən iki revolver çıxartdı. Birinin barabanını boşaldıb orda yalnız bir güllə saxladı və barabanı fırladıb revolveri hazır vəziyyətə getirdikdən sonra onu qızı uzatdı. Şəkər quldurun bunu nə üçün etdiyini başa düşdü. İstəyirdi ki, qız özünü vursun. O, revolveri götürmədi. Bu zaman qatil əlindəki revolverlə qızı nişan aldı və onu götürməyi əmr etdi. Artıq ölcəcini yəqin edən Şəkər müti qul kimi onun dediklərini etdi. Nə olar, olar, deyə tətiyi çəkdi. Revolverdən atəş açılmadı. Bu dəfə qızın bəxti getirdi. Qatil revolveri onun əlindən alıb barabanı bir də fırlatıldıqdan sonra yenə ona uzatdı. Şəkər bu dəfə də tətiyi çəkdi, ancaq yenə də atəş açılmadı. Qatil sonnunu dəfə onu fırladıb silahı qızı uzatdı və dedi ki, bu dəfə bəxti getirsə, onu buraxacaq. Əli əsə-əsə revolveri götürdü və gicgahını nişan alıb dayandı, tətiyi çəkmədi.

- Atəş aç! -Qatil qışkırdı.

Şəkər tır-tır esirdi.

- Atəş aç! - O yenə də qışkırdı.

Şəkər tətiyi çəkdi. Bu dəfə atəş səsi eşidildi. Qatil üzündəki maskanı çıxartdı. Onun üzündə iyrenci bir təbəssüm vardi. Tutduğu əməlinə görə sevinirdi. Birdən arxadan qışkıraq səsi eşitdi. Geri dönenə Lamiyəni gördü.

- Bu sənsən? -Lamiyə onu görən kimi tanıdı.

Qatil onun üstüne cummaq istəyəndə Lamiyə özünü itirmədi. Cəld küçəyə atıldı və qışqır-qışqır çörək aldığı dükana doğru qaçmağa başladı. Qatil başa düşəndə ki, onu tuta bilməyəcək tez aradan çıxdı.

#### 4

Pepito kafedə, pəncərəyə yaxın yerdə oturub Vüsəli gözləyirdi. Kafedə insan əlindən tərpənmək mümkün deyildi. Hava soyuq və küləkli olduğundan camaat özünü isti yerə vermişdi. Bir azdan Vüsəl gəlib çıxır. Pepito onu görçək:

- Bura mənim xoşuma gəlir. Hərdən vaxt olanda uşaqların yiğisiriq - deyib, arxayıń baxışlarla onu süzür.

- Hə, pis deyil. Mən gecikmədim ki?

- Yox, ləp vaxtında gəldin.

- Nə içirsən? - Vüsəl təklif etdi.

Pepito stola dirsəkləndi, bununla özünü bir növ ona yaxın etdi.

- Özün bilirsən. Məndən soruşanda spirtli içki içirsən, deyirəm, yox. Sənə pivə spirtli içkidi? Düzdü, onun tərkibində spirt var, ancaq çox azdır. Mən buna spirtli içki deməzdim. Belə fikirləşirəm ki,

gərək həyatda hər şeyin dadına baxasan. Hətta narkotikanın da. Amma həddivi aşmayasan. Sədəcə, bəziləri bu limiti gözləmir. Mən onları iradəsizlər adlandıram.

- Sən insanları kateqoriyalara bölürsən? - Vüsəl maraqlandı.

- Mən bölmürəm, onlar artıq bölünübələr, - fikirləşdikdən sonra - təbiət tərəfindən. Düzdür, mən heç bir narkotikadan istifadə etməsəm də, özümü iradəli insan sayıram. Əgər iradəli olmasaydım özümə hörmət də etməzdim. O zaman mən heç nəydim. Başa düşürsən? Həyatda üç yol var. Birinci, ikinci və axırıcı yol. Ən pisi də sonuncusudu. Gərək axırıcı yola düşməyəsən.

- Yaxşı, onda sən özün hansı yolla gedirsən?

- Mən ikinci yoldayam. Çünkü birinci yolla getmək çox çətindir, eyni zamanda şərəfli. Buna baxmayaq birinciye can atıram. Hər kəs ora can atır, hər kəs o yolla getmək istəyir.

Vüsəl dostunun monoloquna qulaq asa-asə gözüyle ofisiantı axtarır ki, pivə sıfariş etsin. Sonra sakit, laqeyid bir səslə söhbətin istiqamətini dəyişir.

- Eşitdiyimə görə Lamiyə Sumqayıtda qalır.

Pepito masanın üstündəki uinston qutusundan bir siqaret götürüb yandırdı:

- Bunu sənə kim dedi?

- İnstytutda o qız haqqında yaman şayılər gəzir. Görəsən düz deyirlər?

- Düz deyirlər. Mən özüm bunun şahidi olmuşam. Unut o qızı. Onun yolu məlumdu.

- Məncə qadınların hamısı belədi - o, dərindən ah çəkdi.

- Belədi, ancaq - bir az fikirləşdikdən sonra, - eyni zamanda belə deyil. Bu bir şərti kompleksdir. Təbiət tərəfindən onların beynində proqramlaşdırılıb. Şərtidir, ona görə ki, düşdükləri situasiya onlara təsir edir. Yəni onlar daxildə fahişə olsalar belə, bu yolu seçməyə də bilərlər, namuslu qadın obrazında qalarlar.

- Mmm, bilmirəm, nə deyim, - bir az duruxdu. Baxışlarını kafedəkilərin üzündə gəzdirdi. Elə bu zaman ofisiantı görür və əlinin işarəsi ilə onlara yaxınlaşmasını bildirir. Ofisant bütün işlərini qoyub dərhal onlara yaxınlaşdı. Pepito isə öz sualını verməyə bilməzdi:

- Mənim sənə bir sualım var, - deyərək üzünüofi-santa tərəf tutdu. - Sənəcə qadınların hamısı fahişədir?

Ofisiant qız təəccübələ, bir qədər də əsəbi səslə:

- Yox, onu kim deyir elə? - Sual deyəsən onun xoşuna gəlmədi.

- Mənim dostum belə düşünür, -o Vüsəla işarə etdi. - Məncə bu sözdə bir həqiqət var, -yenə bir an-

lıq fikirləşdikdən sonra:- Bizə pivə gətir, -ardınca əlavə etdi, - zəhmət olmasa.

Ofisiant uzaqlaşan kimi Pepito əllərini masanın üstünə qoyaraq arxaya söykəndi. Özündən razı bir tərzdə gözlərini Vüsəla zillədi.

- Sən onun üzündəki ifadəni gördün?

- Yaxşı ki, qayıdış sənə başqa bir söz demədi.

- Ancaq mən sənə bir şeyi demədim.

- Nəyi? - Vüsəl maraqlandı.

- Həyatda "istisna qanunu" deyilən bir şey də var. Bu nəzəriyyəyə əsaslanıb deyə bilərəm ki, istisna olunan qadınlar fahişə deyil.

- Onu kim deyir elə?

- Bu Arestotelin nəzəriyyəsidir. Və mən bu nəzəriyyəyə inanıram.

- Mən görürəm sən çox ağılli adamsan.

- Sən yəqin sevgiyə inanırsan - deyə Pepito qəribə bir maraqla Vüsəlin gözlərinə baxdı. Sanki sualın ən düzgün cavabını ordan oxumaq istəyirdi.

- Mmm... sevgi əslində xəstəlikdir. Məncə buna hər iki tərəf tutulanda gözəl olur. Əks halda o, pis xəstəlikdir. Belə olan halda sağlam qalmaq daha yaxşıdır.

- Məncə sən haqlısan. - Araya sakitlik çökdü. - Görəsən Lamiyə niyə bu yola düşüb? Deyirlər onun valideynləri rəhmətə gedib.

- Hə, mən de eşitmışəm, - o bir az tutuldu. - Pive harda qaldı, - deyib ucadan qışkırdı.

Bayaqdan ağılli, səbrli danışçılarıyla çox sakit görünən dostunun birdən-birə özündən çıxmazı Vüsəla qəribə göründü.

## 5

Səhər saat altını göstərirdi. Günəş tamam görünməsə də, binaların arxasından öz xırda zərəciklərini etrafə səpələmişdi. Sumqayıt yavaş-yaş oyanmağa başlayırdı. Səhərin bu vaxtı küçələrdə kimsə görünmürdü, ancaq adamlar tək-tək avtobus dayanacaqlarına tərəf axıṣırdılar. Parklarda, ağacların altında kimisi itini gəzdirir, kimisi də əsəsən, dəniz qırğında yaşayanlar idmanla məşğul olurdular. Bu dəqiqələrdən zövq alan süpürgəçilər küçələri təmizləyirdilər. Səhərin bu çağında hava-ndə oksigen iyİ galirdi.

Lamiyə işsiz olduğundan rəfiqəsi Şəkər ona yardım edirdi. Hər bazar günləri kinoya gedirdilər. Seansdan sonra isə Şəkər ona halal saydığı qazancıdan bir həftə dolanmaq üçün pul verirdi. Hər dəfə pulu ona verəndə Lamiyə qaytaracağına söz verirdi, ancaq sözünün üstündə durmurdu, daha doğrusu dura bilmirdi. Çünkü o, kimsəsiz idi. Bu dünyada ona dayaq olan rəfiqəsi və qəlbində yaşatdığı vali-

deynlərinin ruhu idi. Həyat onu elə bil künçə dirəmişdi, hər şeyini əlindən almışdı, indi də namusunu.

Lamiye yoluñ qırığıyla asta-asta gedirdi. Dünən-ki gecənin gərginliyi hələ canından çıxmamışdı. Ləng yerindən və üzünün yorğun ifadəsindən hiss olunurdu ki, gecəni yatmamışdı. Evə gedirdi. İstədi yolüstü özüne bazarlıq etsin. Bunun üçün də o, yاخınlıqdakı bazara üz tutdu. Bilirdi ki, Fatma xala onun bazarlıq payını ayırib, gəlişini gözləyir. Lamiyə səhərlər hamidan tez dururdu, daha dəqiq desək onu görənlər belə fikirləşirdilər. Əslində isə gecələn vaxtını rəfiqəsiylə və digərlərlə keçirdiyindən səhərə qədər isdə olurdu, eger belə demək olarsa...

- Salam Fatma xala, nətərsən. Mənim bazarlığım hazırkı?

Onu görən satıcı oturduğu verdən dikəldi.

- Sənin bazarlığın hazır döyül. Mən elə bilirdim qəlməvəcəksən. Bir də ki, tərəzi xarab olmuşdu.

Fatma xala qızın nə alacağını əzbər bilirdi. Hər gün olmasa da, həftənin beş gününü eyni şeyi alırdı. Hərdən elə olurdu ki, Lamiyə arvada borclu qalırdı, alıqlarının pulunu səhərisi gün, yaxud da iki gündən sonra çatdırırkı. Fatma xala da hərdən tərəzinin xarab olduğunu bəhanə gətirirdi. Ancaq onları bir-birini yaxşı başa düşürdü.

- Yaxşı, mənə bir kilo kartof, yarım kilo badımcan, iki acı bibər, holland pendiri, bir dənə iri portağal və bes yüz gram cörək ver.

- Ne?

- Sən bilirsən İspaniyada çörəyi çeki ilə satırlar?
- Lamiyə arvadın üzündə anlaşılmaz ifadəni gördüyü üçün dedi.

- Yox

- Onlar çörək alanda demirlər, mənə bir çörək ver. Mütləq çəkini bildirirlər. Çünkü sendvic, yaxud da başqa bir şey hazırlayanda əvvəlcədən nə qədər çörək lazımlaşacağını bilirlər. Sən orda iki yüz əlli qramlıq, yarım və bir kiloluq çörək istəyə bilərsən. Yaxud da sənə lazımlaşın qədər çörək doğrayıb və rə bilərlər. Mənə elə gəlir ki, belə daha yaxşıdır. Çünkü hər kəs yediyi qədər alsa, səhərlər quru çöraq yeməz.

Fatma xala qızın dediklərini bir salafan torbayaya  
yığıb ona uzatdı. Lamiyə onları götürdü, pulu ver-  
məzdən qabaq portağalın təzə olub-olmadığını so-  
ruşdu və arvadla sağollaşaraq çıxıb getdi. Evə çə-  
tanda qapıda bir az ləngidi. Əli dolu idi. Birtəhən  
sumkasından açarı çıxarıb qapını açdı. Əlindəkiləri  
elə giracəkdə yerə qoyub içəri keçdi. Masanın  
üstündən iki gün qabaq içdiyi piva butulkalarını  
götürüb zibil qabına ataraq soyuq duş qəbul etmək  
üçün hamam otagına keçdi. Bir az tərləmişdi. Hiss  
etdi ki, bədəninə yurdunuğu ətirdən başqa kisi ivi qə-

lir. Başladı özünü iyiləməyə. Seksdən sonra özünü iyiləmək ona xüsusi ləzzət verirdi. Suyu açıb duşun, altına girdi. Su bədəninə dəydikcə canı rahatlaşırıdı. Tez yuyunub hamamdan çıxdı. Qurulanmadan özünü çarpayıa atdı. Yaş halda uzanıb dincəlməkdən xoşlanırdı. Yorğun olduğundan tez də yuxuya qetdi.

Son vaxtlar Lamiyə özünü pula satırdı. Bununla belə fahişə olmasına razılışmındı. Əslində fahişə-liyə olan meylini özündə hələ uşaqqən aşkar etmişdi. Sadəcə olaraq cəmiyyətin bu işə pis baxdığından özünü elə aparırkı ki, o fahişə deyil və heç vaxt bu yoluñ yolçusu olmayıacaq. Ancaq nə qədər olmasa da, o, artıq bu işlə məşğul olurdu. Deyirdi ki, bu müvəqqəti bir qazanc yoludur və yaxşı iş tapan kimi bu qədim peşədən el çəkəcək, mütləq el çəkəcək. Lakin get-gedə onu tanıyanlar çıxalırdı və bu da başqları ilə onun arasında gözə görünməz bir sədd çəkirdi. Ola bilsin özüne əziyyət vermək istəmirdi. Gördüyü iş kafelərdə bütün günü müşterilərə xidmət edərək ayaq üstə dayanmaqdan dahan asandır. O, bunları yaxşı biliirdi və hər şeyin, bütün həyatının üstündən xətt çəkmışdı. Nədənsə gələcəyini həmişə dumanlı görürdü. Ancaq bu dəfə dumana yavaş-yavaş çəkilirdi.

Lamiyə çilpaq uzanmışdı. Dərin yuxuda idi. Üzündəki məmnun ifadədən bilmək olardı ki, yaxşı yuxu görür. Bu zaman evin qapısı döyülür. Qapının arxasındaki adam zəngin xarab olduğunu başa düşdükdən sonra qapını daha da bərk döyməyə başlayır. Bu səs Lamiyənin yuxusunu qarışdırır. Ona elə gəlir ki, anası pəncərəni döyür. Yuxudan alaya-rimçiq oyananda səsin qonşudan gəldiyini zənn edir. Sonradan başa düşür ki, bu onun qapısıdır. Gəlirəm, - deyib xalatını geyinə-geyinə dəhlizə yاخناسaraq sorusmadan qapını açır.

- Zəhləm gedir məni yuxudan oyadanda. Keçicəri - devib Sakarı evə davat edir.

- Gələn dəfə qapının üstündə yazarsan ki, "yatıram, mənə mane olmayın". Bir də ki, yatmaq vaxtı deyil. İndilərdə mənə zəng vuracaqlar. Dünənkilər bu dəfə yaxşı fiesta edəcəklərinə söz veriblər. Sən isə xüsusi davət ediblər.

- Olmaz o fiestadan. Səhərə qədər çaxır içirsin. Sonra da iki gün özüümə qala bilmirəm.

- Lamiyə, - Şəkər üzündəki qeyri ciddiliyi yiğışdırıldı,- zarafat eləmərirəm. Sən mənimlə gedəcəksən, özü də nə qədər desən verəcəklər.

- Men fahişə olmaq istəmirəm. - Lamiyə həmin anda dediyi sözlərə özü də inanmadı

Hər ikisi bir qədər susdular. Bu qısamüddətli pənçadan sonra Lamya sorusdu:

- Nå vaxt?

Lamiyə və Şəkər özlərini dünyanın ən yaxın rəfiqləri sayırdılar. Şəkər həmişə ona kömək edirdi. Lamiyə də, məğrur olmağına baxmayaraq, rəfiqəsi olduğu üçün ondan pul götürürdü. Borclu olanda özünü narahat hiss edirdi. Bunun üçün də onunla razılaşırıdı.

- Mən elə bilirdim ki, sən məni tək qoymayacaqsan.

Qaranlıq idi. Qızlar taksidən düşüb hələ bir qədər piyada getməli oldular. Lamiyə yol boyu Şəkəri öz suallarıyla dəngələmişdi. Bura haradı belə? Biz hərə gedirik? Məni hara aparırsan? Deyəsən, Şəkər ünvanı bir az unutmuşdu, daha doğrusu səhv salmışdı. Bütün günahları da sürücünün üstünə atırdı.

- Buna bax, yerindən duran taksi sürür!

Şəhərin lap ucqarında, əl-ayaq çəkilən yerində idilər. Ətrafda bina görünmürdü. Dəbdəbəli villalar insanda kənd təəssüratı yaradırdı. Həyətlərdən it hürüşmələri eşidildi. Küçələrdə işq olmadığından adamı lap vahime basırdı.

- Şəkər, bəlkə qayıdaq?

- Hə, yadına düşdü. Buraynan düz gedib sola dönəcəyik.

Şəkər əvvəller bura bir neçə dəfə gəlmışdı. Budəfə qaranlığa düşdüklərindən çəşmişdi, hara gedəcəyini bilmirdi. Nəhayət, dörd tərəfi hündür hasarla əhatə olunmuş evin darvazası ağızında dayandılar. Bir qədər gözlədilər. Şəkər əlini uzadıb qapının zəngini basanda:

- Sən əminsən ki bu evdi? - Lamiyə soruşdu.

Bu zaman kimsə evdən çıxıb həyətin giriş qapısına tərəf addımladı.

- Yüz faiz, mən onu yerişindən tanıyıram. Ancaq bəri başdan sənə bir məsləhət verim. Bu insan tərixdən danişmağı çox sevir. Ona sual vermə. Versən yarım saat danişacaq.

Qapı açıldı. Açılan kimi Lamiyə özünü yiğışdırı.

- Şirin, gel çıx də, harda qalmışan. Biz artıq şampanı açmışıq. - O, Şəkəri Şirin deyə çağırırdı. - Mən düşündüm, daha gəlməyəcəksən.

- Sən onu mənsiz içirsən? - O nazla soruşdu - Düz yarım saatdı evini axtarıram. Bura lap kəndə oxşuyur.

- Xətrimə dəyirsiz xanım. Şəhərdə ancaq aşağı təbəqənin insanları yaşayır. Buralar isə elita üçündür. Bəs yanındakı mamaşa kimdi? Bəlkə bizi tanış edəsən?

- Tanış ol, Lamiyə, mənim ən yaxın rəfiqəm.

- Mənim adım isə... - o, bir az fikrə getdi, - məni tarixçi çağırın. - Özünü təqdim edəndən sonra qonaqları evə dəvət etdi və onlar ensiz cığırla, əsgər manqası kimi kef məclisinə doğru addımladılar. Lamiyə ümumiyyətlə, getdiyi yeri yadda saxlaya bil-

mirdi. Birçə o yadında qaldı ki, həyətin sol tərəfində, zəif işığın altında ağ rəngli at qabağındakı otu göşəyirdi.

Evə keçdilər. Hündür və geniş olan qonaq otağı klassik üslubda bəzədilmişdi. Qədimi mebellər, qədim cilçırqaq, masanın üstündəki antikvar qab-qacqalar və aşağı səsde qoyulan Sebastian Baxın müsiqisiylə divardan asılmış Fransisko Qoyanın "Çil-paq maxa" əsəri içəridəki ab-havanın ahəngini təmamlayırdı. Birçə divarın küncündəki modern üslubunda olan televizor bu vəhdəti pozurdu. Ancaq buna baxmayaraq insan özünü burada tamam unudur, sanki renesans dövrünə qayıdındı.

Tarixçi qızlara otaqları göstərməyə başladı. Ev o qədər böyük idi ki, bütün otaqlara baxmaq düz iyirmi dəqiqə çəkdi. Lamiyənin diqqətini çəkən bir də o oldu ki, evdə həddən artıq rəsm əsərləri vardi. Klassik əsərlər divarları harmonik formada bəzəyirdi. Bu, ev sahibinin yüksək zövqündən xəbər verirdi...

Qonaqlar artıq süfrə başında idilər.

- Eviniz mənim çox xoşuma gəldi. - Lamiyə heyranlığını gizlədə bilmədi.

- Çox sağ olun, Lamiyə xanım. Hiss etdim ki, rəsmlər sizin daha çox xoşunuza gəldi. İcazənizle, onlar haqqında müxtəsər məlumat verim. İkinci mərtəbədə soldan asılan Torero əsərini mən İspaniyadan gətirmişəm. Düzdür, əsərin yaşı çox olmasa da orijinaldır.

- Bəs bu çilpaq qız da orijinaldı? - Şəkər soruşdu.

- Xeyr, bu əsərin əslİ Prado muzeyindədir. Adı isə ispan dilindən tərcümə etsək, elə siz deyən kimi alınır, "Maxa desnuda", yəni çilpaq qız. Çox təəssüf, bu əsər satışda olsayıdı mən onu heç düşünmədən alardım...

Tarixçinin digər üç qonağı öz aralarında söhbət edirdilər. Elə danışındılar ki, sanki onlardan başqa evdə heç kim yox idi. Onlardan ikisi, Zaur və Hamlet səsyazma studiyasında işləyirdilər. Vüsələ isə bu studiyaya rəhbərlik edirdi. Buna baxmayaraq onlar çox yaxın idilər. Hərdən studiyada iş qurtaran dan sonra qapıları bağlayıb mazaqlaşırıdlar. Tarixçiyə isə, bir həftə olardı ki, saxsı qablar sərgisində tanış olmuşdular. Bu, təsadüfi bir tanışlıq olmuşdu. Əslində onlar bir-birlərini o qədər də yaxşı tanımir dilar. Şəkər isə onu yaxşı tanıyrıdı. Bilirdi ki, cox danışındır. Ona görə də suallarında ehtiyatlı idi.

- Siz nə işlə məşğul olursunuz? - Lamiyə soruşdu.

Mən tarixçiyməm. Yəni tarix fakültəsini bitirmişəm. Buna görə də yaxınlarım, dostlarım məni tarixçi çağırır. Ümumiyyətlə hamı məni bele tanırı. - Onun uca səslə söhbətə başlaması studiya işçilərinin də diqqətini cəlb etdi və onlar istər-istəməz söhbətləri-

ni yarımcıq qoymalı oldular. - Mən tarix fakültəsini bitirmişəm. Hələ uşaqlıqdan bu sənətə meylim var idi. 1999-cu il sentyabrın dördü arzuma çatdım.

- Sentyabrın dördü niyə? - Şəkər soruşdu.
- Bu tarixdə mən universitetə daxil olmuşam.

Tarixi deyəndə heç vaxt səhv etmirdi. Sənətinin əsl vurğunu idi.

- Məni Misir tarixi həmişə maraqlandırıb. Misirdə ki o ehramların insan tərəfindən yaradılmasına şəx-sən mən inanmiram. Məncə onların sırrı başqalarının dadır. Düşünürəm ki, onları insanlar yox, başqa ulduzlardan gəlmələr ucaldıblar. Zənnimcə bu ehramların sırrı açılsa onunla bağlı bütün tarix kitabları yenidən yazılımlı olacaq.

- Məni isə Roma imperiyası maraqlandırır. Siz bu haqda nə bilirsiz?- Az keçmədi ki, Lamiyə verdiyi suala özü də peşman oldu.

- Hə, Romanın da möhtəşəm dövrləri olub. Ən qəribə və maraqlı fiqurlardan biri Kaliluqa adlanan imperatordur...

- Əgər sırr deyilsə, belə gözəl, yaraşıqlı atı haradan gətirmisiniz? - Lamiyə söhbətin geniş bir çevrəyə istiqamət aldığıni bildiyindən mövzunu tamam dəyişməkdən ötrü başı ilə həyətə sarı işarə etdi:

- Atlardan xoşum gelir. Onu mənə bağışlayıblar. Mən onunla hərdən dəniz qıraqında gəzintiyə çıxıram. Kaliluqa çox qəribə insan olub -o, əvvəlki söhbətə qayıtdı. - O, imperator olduğu dövrə demək olar ki, bütün Romani çökdürmüştür. Taxtına oturan gündən qadınları məcbur etmişdi ki, fahişəliklə məşğul olsunlar. Sonradan isə buna görə onlardan vergi tutmağa başlamışdı. Əhalini sakitləşdirməkdən ötrü tez-tez bayram şənlikləri təşkil edirdi. Əs-lində isə ölkədə vəziyyət acınacaqlı idi. Büdcədə daha pul qalmamışdı. Bütün pullar lazımsız şeylərə xərclənirdi. Öz atının vurğunu olan Kaliluqa, onun üçün xüsusi axur tikdirmişdi və atına qulluq edən insanlara külli miqdarda pullar xərcleyirdi. - Qonaqlar ona maraqla qulaq asırdılar. - Bir gün Kaliluqa se-nati başına yiğib onlara arvadlarını özləriylə getirməyi tapşırırdı. Sonra isə əmr etdi ki soyunsunlar. Bundan sonra onlar bir-birlərinin arvadlarıyla cinsi əlaqədə olmağa başladılar. Kimin hünərivardı ki, "yox" desin. Etiraz edən dərhal gladiotorlarla döyüşə göndərilirdi. Ordan isə hələ heç bir romalı sağı qayitmayıb. Yeri gəlmışkən, onun sevimli atı da orgialarda iştirak edirdi.

- Bəs sonra nə oldu? - Qonaqlardan kimsə soruştı.

- Sonra pis oldu - tarixçi davam etdi.- Başqa ölkələr verdiyi borclarını tələb etməyə başlayanda pulu verə bilməyən imperator Romadakı bütün qadın-lara bədənlərini düşmənlərə satmaq əmrini verdi.

O, bu yolla aldığı borclardan yaxa qurtarmağı düşündürdü. -Bunu deyib, tarixçi Lamiyənin əlindən tutdu və qədim Romanın imperator sarayında olan səhnəcik burada da təkrarlandı.

## 6

Son bir ildə Lamiyə dörd iş yeri dəyişmişdi. Bütün bunlara səbəb onun tez özündən çıxması və yaxud da maaşın vaxtında verilməməsi idi. Ancaq hər dəfə işi belə asanlıqla tapmasının sırrı isə onun həddindən artıq cazibədar olmasıydı. Həyat onunla bu qədər sərt davransa da xarici görkəminə toxun-mamışdı.

- Mən sənə dedim ki, bu gün maaş verə bilməyəcəm, müştəri azdır. Sabah, uzaq başı birisi gün verərəm.

- Sən bunu keçən həftə demişdin. Bu gün kifayət qədər müştəri olub. Səhər tezdənnən ayaq üstəyəm.

- Uzatma. Sənə dedim ki, bu gün verə bilməyəcəm. Get işlə.

Lamiyə hırsıñib mətbəxə keçdi və cibindən bir sıqareti qutusu çıxartdı. Yanındakı aşbazdan alışqan alaraq sıqareti yandırıb əsəbi-əsəbi tüstülətməyə başladı. Beş dəqiqə keçmədi ki, birini də yandırdı.

Lamiyənin sıqarete vərdişi də son vaxtlarda yaranmışdı. Əvvəl nikotinə elə bir marağ olmasa da, sonradan digər çəkənlərdən heç də geri qalmırdı. Gün ərzində bir, yaxud da bir qutu yarım sıqareti çəkirdi. Nə isə...

Bu restoran müdirlərinin hamısı belədir. Yüksək maaşla işçiləri cəlb edir, sonra da az maaşla eşşək kimi işlədir, insan yerinə qoymurlar. Lamiyənin bu dəfəki müdürü də istisna olmadı.

- Lamiyə, tez ol, cəld tərpən, doqquzuncu masaya xidmət eləmək lazımdı, - mətbəx işçilərindən biri qızı tələsdirdi.

Lamiyə əlindəki sıqareti yarımcıq söndürdü, kötüyünü isə cibinə basaraq deyilən masaya yaxınlaşdı.

- Xoş qəlmisiniz, nə sifariş edirsiniz? - Qız üzündəki zəhrimarı yığışdırıldı.

Müştəri yemək sifariş etmək üçün menyuya baxdı, bir az fikirləşdi, sonda paytaxt salatı və bir pay lülə istədi. Bunları sifariş etməzdən qabaq yeməyin keyfiyyəti ilə maraqlandı.

On dəqiqə keçmədi ki paytaxt salatı ilə lülə müştərinin qarşısında düzüldü. Lamiyə onları səli-qəli bir tərzdə masanın üzərinə yerləşdirdi. Salatı isə xüsusi bir nəzakətlə çəkdi müştərinin qarşısına ki, birinci ondan başlasın. Yeməyə təzəcə başla-mışdı ki, müştərinin qışqırtısı yan-yörədəkilərin tə-

əccübünə səbəb oldu. Səs-küyə müdir də gəldi.

- Nolub burda? - Müdir soruşdu.

- Bu nədi belə, - müştəri ağızında ilışib qalmış siqaret kötüyünü çıxarıb az qala müdirin gözünə soxaraq, - sizin o, oğraş yemək bisirənlərivid siqareti çəkib kötüyünü lazımi yerə soxmurlar.

Tamaşa ətrafdakıların marağına səbəb oldu.

Müdir mətbəxdə nə qədər işçi vardısa hamisini bir yerə yiğdi. İşçilər başlarını aşağı salıb farağat əsgərlər kimi düzüldülər müdirin qarşısında. Qorxularından məsum görkəm almışdilar. Müdir üzünü onlara tutdu və qəzəbli şəkildə:

- Sizdən soruşuram, hansı itin balası siqareti atıb yemeyin içincə?

Həmi bundan xəbəri olmadığını andaman etdi. Bu işdən xəbəri olmadıqlarını dedilər. Ancaq kimsə kötüyün ora nə cür düşdüyüni xəbərlədi.

- Lamiyə! - Müdir qışqırdı.

Lamiyə artıq orda yox idi.

Hava qaralmağa doğru gedirdi. Lamiyə avtobusdan düşdü və yaşıdagı binaya doğru addimladı. Ancaq yarı yolda dayandı, istədi bir az şəhərin yarı-qaranlıq küçələriylə dolaşın, bir az havasını dəyişsin.

Hava artıq qaralmışdı. Küçə işıqlarının hamisi yanmasa da yol kifayət qədər işiqli idi. Küçədə adam az olduğundan gəzinti qızı ləzzət verirdi. Qarşıda, qaranlıqdan bir nəfər çıxıb onunla üz-üzə gəldi.

- Şəkər, bu sənsən? tanımadım səni. Ay qız, necə də dəyişilmişən...

Lamiyə köhne rəfiqəsini xatırlamaya bilməzdi. Əvvəllər onlar dərsə bir gedərdilər, dərd-sərlərini bölüşərdilər, bir-birlərindən sırr saxlamazdilar. Çox sadıq rəfiqələr idilər. Ancaq elə olur ki, ən sadıq dostlar da nə vaxtsa ayrırlar. Daha doğrusu ayrı düşür, müəyyən səbəblər üzündən əlaqəni kəsməli olurlar...

- Salam Lamiyə, nətərsən? Amma sən heç dəyişilməmisən aaa, -Şəkər onun böyründən çımdıklaşdı.

- Yaxşı, qıraqdan baxırlar. Amma xasiyyətin elə həmindid. Bura bax, sən burda neynirsən? Sumqayıta köçmüsüz?

- Gedək bir yerdə oturaq danışaram.

Yaxınlıqdakı kafeyə girib pəncərəyə yaxın yerdə əyləşdilər. Şəkər iki pivə sifariş etdi.

- Mən valideynlərimlə yaşamıram. - Şəkər söhbətə birinci başladı.

- Ne üçün?

- Uzun söhbətdi... məni evdən qovublar.

Deyirlər qadın bələkdə fahişə doğulur. Ancaq elə də olur ki, sonradan pis yola düşür. Yəni müxtəlif

səbəblər üzündən bu yola düşür. Valideynlərin övladlarına tərbiyənin düzgün verməməsindən, yaxud da özləri bu cür olduqları üçün gecələr yol qıraqında dayananların sayı azalmaq bilmir. Fahişəliklə, əsasən, pulun azlığından məşğul olurlar. Ancaq Şəkər anadan fahişə doğulmuşdu. Onu həyatda sevən valideynləri və pulu olsa da o, yenə də bu işlə məşğul olurdu. Və gördüyü işi ayıb saymırı. Hesab edirdi ki, hər bir pis əməldə yaxşılıq var. Hesab edirdi ki o, insanlara sevinc getirir. Hələ məktəb vaxtlarında dərslərdən qaçıb vaxtını oğlanlarla keçirirdi. Yuxarı siniflərdə isə məktəb müəllimlərindən biri onu marexuana çəkdiyi yerdə tutmuşdu. Sonralar Sumqayıtda tez-tez bir nəfərlə görüşürdü. Özünü pula satmağa başlayandan sonra isə, bundan xəbər tutmayacaq. Nə qədər olmasa bura başqa şəhərdi, - dərindən ah çəkdi. - Görünür, Bakıyla Sumqayıt bir-birlərinə çox yaxındır.

Sifariş etdikləri pivə geldi. Şəkər qarşısındaki pivəni birnəfəsə içdi. Lamiyə isə əksinə, keyləşmiş vəziyyətdə ona baxırdı, yəni pivəyə. Nəsə, içmək istəmir. Qısamüddətli səssizlikdən sonra Lamiye soruşdu:

- Yaxşı, bəs indi harda qalırsan, Bakıda yoxsa, burda?

- Burda. Yaxınlıqda bir ev kirayə etmişik, digər mənim kimilərlə. Üç nəfər qalırıq. Qızlar məni Şirin çağırır.

- Şirin niyə? Şirin kişi adı ki.

- Nə bilim əşi, bilmirəm. Məni belə çağırıllar, - deyib, pivəni çəkdi başına. Ofisiantı çağırıb sifarişini təkrarladı. - Noxud da getir, -arxasında səsləndi.

- Mən elə bildirdim, səni Lolita çağırıllar.

Gülüşdülər. Lamiyə pivəsini yavaş-yavaş içməyə başlamışdı ki, ofisant noxudu getirdi.

- Sizdə ayaqyolu var? - Şəkər soruşdu.

- Düz gedin, sonra dönün sola, - ofisiant dedi.

Şəkər onun dediyi kimi də etdi. Düz gedib döndü sola. Orda iki qapı var idi. Birisinin üstündə kişi, o birisində isə qadın yazılmışdı. Şəkər kişi sözü yazılıq qapını açdı.

Şəkərin əks cinslə arası saz idi. Qadın məclislərində acığı gəlirdi. Yəqin elə buna görə də qız rəfiqəsi yox idi. Lamiyədən başqa heç kimlə yaxınlıq etmirdi. Öz sənət yoldaşlarını isə kolleqa adlandırırdı.

İçəridə bir kişi şalvarının düyməsini açıb ayaq üstə təbii ehtiyacını ödəyirdi. Qızı görən kimi özünü

itirdi. Geri çekiləndə yüngülçə üstünü batırdı.

- Xanım qız, siz yəqin qapını səf salmışsan... - kişinin dili dolaşdı.

- Qapını səf salmamışam, mən oğlanam - deyib işini gördü.

Kişi ləp mat-məəttəl qalmışdı. Bir qədər qiza baxdı, keyləşmiş vəziyyətdə özünü çölə atdı.

Lamiyə pivədən yavaş-yavaş içərək qarşı tərəfdə oturan bir qoca kişiye baxırdı. Fikirləşirdi: "görəsən, bunun ev-eşiyi yoxdur?" Qoca da yaman qocayıdı. Çox içirdi, özü də tez-tez. Elə bil nəyisə qeyd edirdi. Çox məzəli görünürdü. Lamiyə-də diqqətini yayındırmadan qocanın içdiyi bakalları sayırdı. Artıq altıncı bakalı boşaldırdı. Nədənsə içdiyi pivə qocaya heç təsir etmirdi. Yeddinci bakalı əlinə alanda Şəkər gelib çıxdı:

- Sən orda komiks oxuyurdun? - Lamiyə soruşdu.

Qız rəfiqəsinin sualına cavab vermədi. Elə yerində təzəcə oturmuşdu ki, üzbüüz masadakı qoca onun da diqqətini çekdi.

- Bu qoca kimdi belə? Gör necə içir. Elə bil arvadı ona içğini qadağan eliyib.

- Sən gedəndən altısını boşaldıb. Bayaqdan oturub sayıram.

- Yaxşı Lamiyə, dur gedək, artıq gecdi.

- İstəyirsən gedək bizə, mən tək qalıram. - Lamiyə təkidyana təklif etdi.

- Gedək deyirsən, gedək. Onsuz da evdəki putaların üzlərini görməkdən bezmişəm.

- Axır vaxtlar yaman söyüş söyen olmusan ha...

Şəkər pivənin pulunu ödədi və onlar kafeni tərk etdilər.

Gec olduğundan küçələrdə adam demək olar ki, yox idi. Ancaq binalardakı mənzillərin işqları hələ də yanındı. Yaxınlıqdakı həyət evlərindən it hürşəmələri eşidilirdi. Hərdən onların səsini yoldan keçən maşınların viylitisi batırdı. Eve çatmağa az qalmışdı. Ancaq başları söhbətə elə qarışmışdı ki, yol onlara daha qısa göründü. Yolun qıraqında, skamyada bir sərəxə oturub, daha doğrusu yarı uzanılı vəziyyətdə əlində içi boş butulkanın ora-burasına baxırdı. Dilxor görünürdü. Qızlar onun yanından ötəndə arxalarınca ədəbsiz bir söyüş işlətdi. Şəkər rəfiqəsinin qolundan tutdu və onlar süreti artdırlar. Ancaq sərəxə elə hey danışındı. Bilmək olmurdu o, öz-özüylə danışır, yoxsa qızların dalışıyca. Get-gedə onun səsi eşidilməz olurdu. Qızlar bir qədər də gedib qarşidakı yolu keçərək girdilər həyətə. Lamiyə sumkasından açarı çıxarıb evin qapısını açdı. Keç içəri, deyib otağa birinci özü girdi.

- Lamiyə, ev pis deyil. Nə vaxtdan tək qalırsan?

- Artıq bir ildi. Otur, indi mən sənə öz əhvalatımı

danişim.

İndi Lamiyə hamidan, hətta ən yaxın rəfiqəsin-dən belə saxladığı sırrı açıb danışmağa başladı. Qızın başına gələnlər Şəkərə təsir etmişdi, Lamiyənin vəziyyətinə acıydı.

- Bəs nənəni niyə öldü?

- Bilmirəm. Mən onu çarpayıda uzanılı vəziyyət-də gördüm. Nənəm çox qoca idi.

- Yaxşı, keçmiş xatırlamağa dəyməz. İrəli bax-maq lazımdı, ancaq irəli. Gecdi, bəlkə yataq?

- Hə, nəsə bu gün yaman yorulmuşam.

Keçdilər yataq otağına.

- Sabah neynirsən? - Lamiyə soruşdu.

- İki kliyent var, onlarla görüşməliyəm.

- Sən onlardan nə qədər alırsan, əgər sərr deyilsə.

- Baxır də... onların cibinə görə işləyirəm. Bəziləri kimi konkret qiymət qoymuram. Adam gərək in-sanlığını itirməsin. Bura bax, istəyirsən səni onların biriylə tanış edim.

- Yox, sən nə danışırsan!

- Mən demirəm ki, sən onlardan pul götür. Elə belə, maraqla xətrinə.

- Yox! Mən elə şey edə bilmərəm. Bir də ki... mən hələ indiyə qədər kişiylə olmamışam.

- Bax də, mən təklifimi elədim. Söndür işığı yataq.

Səhərisi gün heç yana çıxmışdır. Axşama qədər evdə oldular. Gah poker oynayırıldır, gah da bir-birlərinə lətifə danışırıllar. Bir sözlə, vaxtları pis keçmirdi.

- Lamiyə, sən bilirsən lətifələr uydurma deyil? Hər biri real əhvalatdır. Sadəcə olaraq biz onları məzəli formada danışırıq. Əgər onlar uydurma ol-sayırlar, biz onlara lətifə deməzdik.

- Bəs nə diyərdik?

- Əfsanə.

Lətifə danışlığı Şəkər çox xoşlayırdı. Bu dəfə də o, ən çox sevdiyini Lamiyəyə danışmağa başla-di.

- Ata və oğul, ikisi də həkim olur. Onlar çox kasib yaşayırlırlar. Bir gün oğul sevinə-sevinə atasına deyir: Ata, mən sənin on ildə sağalda bilmədiyin xəstəni, bir həftəyə sağıldım. Atası cavabında deyir: Ay oğul, mən o xəstəylə on ildi ki, ailəmizi dolandırırdım...

Şəkərin telefonu hər dəqiqə zəng çalırdı.

- Sən dünən ciddi deyirdin? - Lamiyə soruşdu.

- Neyi?

- Dünən deyəndə ki məni bir nəfərlə görüşdürüb ilərsən, zarafat edirdin? - Lamiyə sualını bir də təkrarladı.

- Yox, nədi ki? Bax elə indicə o, mənə zəng vur-

muşdu. Bu gün onlara gedirəm. İstəyirsən gəl gedək mənimlə.

Lamiyə əvvəlcə tərəddüd etdi, sonradan bir az fikirləşib razılaşdı.

- Nə olar, gedək deyirsən, gedək.

Görüş yeri Səlimlə Samurayın evində oldu.

- Şirin, keç içəri, - qapını Samuray açdı.

Ev səs-küylü idi. Sıqaret çəkə-çəkə Cimi Hendriksə qulaq asırdılar. Otağı güclə işıqlandıran altmış vətləq lampa, evdəki sıqaret tüstüsünü daha da qatıldırları. Lamiyənin sıxıldığını görən Şəkər söhbətə birinci başladı.

- Həəə, necəsiz uşaqlar? İşıqlarınız niyə belə zəifdi?

Onlardan səs çıxmadı. Cavab verməyə halları yox idi. Evdə o qədər sıqaret çekmişdilər ki, göz-gözü görmürdü. Elə bil tüstü otaqdakı oksigeni qovub, yerində hegemonluq edirdi. Bir sözlə, otaq çox havasız idi. Belə yerdə ən azı on dəqiqə oturanın mütləq beyni dumanlanardı. Əslində onlar sıqaret çekmirdilər, daha doğrusu tütünü nəşəyle qatışdırırlar. Və onların küt nəzərlərlə qızlara baxması hər ikisini qorxudantəhər edirdi, ən çox da Lamiyəni. Ancaq müəyyən vaxtdan sonra istər-istəməz sən də onlar kimi olursan, kütləşirsən. Buna baxmayaraq Şəkər özünü evdəki kimi hiss edirdi, çünkü o, belə görüşlərdə çox olmuşdu və hazırlı vəziyyət ona tanış idi.

- Bu qədər sıqaret çekərlər, aqın o pəncərəni. Nəfəs almaq olmur, -Şəkərin gözləri acıçırdı. -İkiniz də anormala oxşuyursuz.

Yenə cavab vermədilər.

- Demədim aç o zibili, yoxsa durub gedəcəm.

- Yaxşı, yaxşı, açıram. - Samuray birtəhər, səkkiz yaza-yaza durub pəncərəni açdı və yenə də əvvəlki yerinə qayıtdı.

- Çekirsən? - Şəkərə bir sıqaret uzatdı.

- İstəmirməm. Sənin bu dostun niyə bayaqdan məsum kimi oturub bir söz danışır? Bəlkə bizi tanış edəsən, muçaço.

- Nə?

- Heç, deyirəm sən yaman çox çekirsən. - Şəkər zarafatından burda da qalmırdı.

Aradan yarım saat keçdi və onlar artıq zarafatlaşır, deyib-gülürdülər.

- Yaxşı, deyirəm keçək əsas məsələyə -Samuray söhbəti yarımcıq kəsdi. - Lamiyə mənim yaman çox xoşuma gəlir.

Şəkər vəziyyətdən istifadə edib Lamiyələ onu cütləşdirməyə çalışdı. Gözüylə Samurayın dostuna işarə etdi və onlar mətbəxə keçdilər.

- Hə, sənin adın necə oldu? - Şəkər soruşdu.

- Səlim.

Aradan beş dəqiqə kecmədi ki, otaqdan qışkırtı səsi eşidildi. Bu səs, Lamiyənin səsi idi.

7

Lamiyə bir müddət Sumqayıtda, nənəsinin yanında qaldı. Kasıbçılıq qapını döymədən, icazəsiz içəri girmiş, onlarla qol-boyun yaşayırırdı. Qızın nənəsi bu qədər vaxtda onun Bakıya nə üçün qayıtmamasını bircə dəfə də olsun soruşmamışdı. Nənəsinə heç nə açıb danışmasalar da, o hər şeyi başa düşmüştü. Ana-atadan yetim qalmış qızı yiye durmaq nənəsinin boynuna düşmüştü. İndi nəvəsinin təkcə dayağı o idi.

Deyirlər yaxın qonşu uzaq qohumdan daha yaxşıdır. Bax, atalar bunu yaxşı deyib. Qızın qohum saridan bəxti heç getirməmişdi. Xalası İranda yaşayırırdı, dayısı isə Bakıda. Heç onlar da qızla maraqlanmışdır. Həyat Lamiyəyə acı üzünü göstərməmişdi. Bəlkə elə buna görə qızın həyata olan münasibəti dəyişmişdi. İndi yaşadığı həyat ona "ikiüzlü adam" kimi görünürdü. Ancaq Lamiyə təhsilini atmaq istəmirdi. Yol pulu tapan kimi Bakıya, universitetə dönürdü. Bilirdi ki, axır-əvvəl qovulacaq, ancaq ümidiyi itirmirdi. İşləmək barədə düşünürdü. İyirmi bir yaşı tələbə, təqaüd alan nənəsinə yük olmaq istəmirdi. Əsl müstəqil həyata başlamağın vaxtı idi.

Lamiyə səhər obaşdan durdu. Axşamdan qalan bir parça quru çörəyi yavan yeyib özünə çay süzdü. Çayı çox şirin elədi. On qasıq şəkər tozu ilə qarışdırıldı ki, gün ərzində acmasın. Dərsdən sonra iş axtarmağı planlaşdırılmışdı. Qırmızı, şirin mayeni içən kimi dərhal evdən çıxdı. Küçəni keçib üzbeüz dayanağa gəldi. On beş dəqiqə gözlədikdən sonra Bakıya gedən avtobuslardan birinə mindi. İçəride adam az idi. Ancaq bir göz qırıpında insanlar mehribanlaşaraq paytaxta üz tutdular. Lamiyə arxada oturmuşdu. Avtobus düz iyirmi beş dəqiqədən sonra 20 yanvar stansiyasına çatdı. Adamlar düşməkdən ötrü elə tələsirdilər ki, elə bil onları tutub saxlayacaqdılar. Lamiyə də onlara qoşuldı. Ancaq sürücü nədənsə onu görmədi. Qız fürsətdən istifadə edib tez oradan aralandı. Etdiyi əməlinə görə çox utandı. Əvvəllər belə şey heç vaxt etməmişdi. Ancaq neyləsin, pula qənaət etmək lazımdır.

Səhər saat on olardı. Dərsin başlanmasına kifayət qədər vaxt vardi. Lamiyə bu vaxtdan istifadə etmək fikrindəydi. Bu gün işlə bağlı bir neçə firmaya müraciət etməyi düşünürdü. Axtarışını elə ordan, 20 yanvar metrosu ətrafindan başladı. Gözü Bella gözəllik salonuna sataşdı. Həmişə saç ustası olmaq istəmişdi. Bunun üçün də buradan yan keçmədi. Fikirləşdi ki, bir cəhd etsin. İçəri keçib gəlişinin məq-

sədini açıqladı. Onu sorğu-sualə tutdular. Biləndə ki, bu işdə təcrübəsi yoxdu, elə qapıdaca onu mədəni surətdə rədd etdilər. İlk uğursuzluğundan heç də ruhdan düşmədi. Atalar "ücdən" deyib, kəlməsinin öz-özlüyündə üç dəfə tekrar edərək axtarışına davam etdi. Ancaq müraciət etdiyi növbəti iki firma-da da ona təxminən eyni cavabı verdilər.

Dərsin başlanmasına az qaldığından Lamiyə universitetə getdi. Bu dəfə bir şey alınmasa da, dərsi buraxmaq istəmirdi. Qərara gəldi ki, axtarışını səhərisi gün davam etdirsin.

Universitetin qarşısında həmişə olduğu kimi tələbə əlindən tərpənmək mümkün deyildi. Lamiyə öz mərtəbələrinə qalxdı. Dərs keçdiyi auditoriyaya yaxınlaşdı. Bu zaman qrup uşaqlarını gördü. Şəkər də onların arasında idi. Baş-başa verib ne isə müzakirə edirdilər. Şəkər onu görən kimi yanına çağırıldı:

- Lamiyə, gəl bura. Harda itib-batmışan?  
- Salam, necəsiz. Axır vaxtlar başım bir az qarışbdı. Yenə nəyin söhbətini edirsiz belə?

Qrup uşaqları yay sessiyasını verdikdən sonra ilin gərginliyini canlarından çıxartmaq üçün yiğisib Qubaya getməyi planlaşdırırlar. Lamiyə özünü onların arasında narahat hiss edirdi. Bilirdi ki, gedə bilməyəcək. Ümumiyyətlə, neçə aydır tələbə yoldaşlarından ayrı düşüb. Qarşılaşılığı problemlər son vaxtlar ona tələbə heyatını yaşamağa imkan vermirdi. İndi dostları ona yad görünürdü. Özünü tənha sayırdı. Bir azdan zəng çalındı. Onlar söhbətləşə-söhbətləşə mühazirə otağına keçdilər. Lamiyə də onlara qoşuldu.

Universitetdə əksər fakültələrdə dərsler kəsilmişdi. Tələbələr bura yalnız imtahan günlərində gəlirdilər. Onların üzündə həyəcanqarışlıq xoş bir təəssürat vardi. Belə istilərdə heç kimin oxumağa həvəsi qalmamışdı. İndi hamı istirahət etmək barəsində düşünürdü. Təkce Lamiyənin qanı qara idi. Qızə elə gəlirdi ki, onun üçün hər şey pisliyə doğru gedir və o, bu dünyada ən bədbəxt insandır.

Lamiyə qrup yoldaşlarıyla birgə dördüncü mərtəbədə imtahan suallarının paylanması gözləyirdi. Müəllim auditoriyaya daxil oldu. Əlində bir topa kağız parçası tutmuşdu. Arxada oturan Lamiyəni çağırıdı və sualların paylanmasında ona kömək etməsini xahiş etdi. Həvəssiz yerindən qalxan Lamiyə vərəqləri götürüb onları paylamağa başladı.

Bir saatdan sonra hamı testin cavablarını müəlli-mə təhvil verdi. Yalnız Lamiyənin cavab kartı yazılımamış qalmışdı. Növbəti kəsir onun təhsilini davam etdirə bilməsini təhlükə altında qoydu. Aylarla təhsildə aralanması özünün acı təsirini göstərməyə başlamışdı. Qrup yoldaşları hay-küylə birinci mərtəbədəki yeməkhanaya düşdülər. Lamiyə də özünü

lazımsız, tənha hiss etməsin deyə onlara qoşuldu. Orada yenə səfər söhbəti ortaya gəldi. Növbəti həftə Qubaya gedəcəkləri günü dəqiqləşdirərək cümləni münasib gün seçdilər. Lamiyə vaxtı olmadığıni bəhanə gətirərək onlarla gedə bilməyəcəyini təəssüflə bildirdi və tələm-tələsik sağıllaşıb onlardan aralındı.

- Lamiyə, hara gedirsən? - Şəkər arxasında səsləndi.

- Mən sənə zəng vuraram, -deyib, iti addımlarla onlardan uzaqlaşdı.

Bu zaman hiss etdi ki, bərk acıb. Pulu lap az qalmışdı. İstədi yeməyə bir şey alsın,ancaq sonradan düşündü ki, işlə bağlı elan qəzeti almalıdır. Yaxınlıq-dakı köşkdən qəzeti alıb yollandı Sumqayıta.

Avtobus çox asta gedirdi. Yol boyu dayanıb sərinin yiğirdi. Elə bil santimetrləri sayırdı. Adamdan kimsə, - "kartof aparmırsan, sür gedək", - deyə qışqırkı. Bir tərəfdən isti iyul ayı, digər tərəfdən də sürücünün belə ləngliyi sərnişinləri hövsələdən çıxarırdı. Bircə Lamiyə bunların fərqində deyildi. Qızın gözü yol çəkirdi. Valideynləri düşmüşdü yadına. Anasının nəvazişləri, uşaq vaxtı sevimli gəlinciyilə yuxuya getməsi gözlərinin qarşısında canlandı. Nağılı da hər ikisinə danışardı. Yuxuqabağı Lamiyə anasından nağıl eşitməyi çox sevirdi...

Lamiyə artıq evdə idi. Öz otağına çəkilmışdı, öz dünyasına qapanmışdı. Nənəsi onu nə qədər yeməyə çağırısa da yorğun olduğunu bəhanə gətirirdi. Yatmaq, dərin yuxuya gedib, ətrafında zəncirvari halqa yaranan problemlərdən qurtulmaq istəyirdi. Ancaq alınmırdı. Fikirlər onun beynində xaotik formada, sözə baxmadan keçirdi. Təxminən bir saatdan sonra yuxuya getdi. Belə vaxtda qız çox məsum görünürdü. Tam rahat idi. Hətta heç yuxu da görmürdü. Bədənindəki bütün günün gərginliyi yavaş-yavaş sovrulub canından çıxırdı. Bədən sanki yenidən güc toplayırdı. Beləcə, düz dörd saat şirin yuxunun içində dinclik tapdı.

Artıq hava qaralmışdı. Lamiyə gözlerini açdı və yerinin içinde bir qədər hərəkətsiz qaldıqdan sonra ayağa qalxdı. Ağır-ağır tərpənirdi. Otaqdan çıxdı və o tərəf-bu tərəfə göz gəzdirdi. Ona elə gəldi ki, nənəsi evdə yoxdur. Hiss etdi ki, bərk acıb. Mətbəxə keçəndə nənəsini orda oturmuş gördü.

- Nənə, burda niyə oturmusan? - Qızın yuxusu hələ dağılmamışdı.

- Sənin üçün iki soyutma kartof bişirmişəm.

Lamiyə yeməyini götürüb oturdu nənəsinin yanında.

- Duzu hara qoymusan? - qız gözü ilə orani-burani axtardı.

- Duz az qalıb. Sabaha saxlamışam, -bir qədər

sonra- Bu gün getdim təqaüd pulunu almağa, dedilər sabah verəcəklər.

- Bu sözü sənə dünən də demişdilər.
  - Bu sözü mənə hər ay deyirlər, mənim balam.
- Lamiyə həvəssiz-həvəssiz kartofları yeyib adəti üzrə özünə şışşirin çay hazırladı.
- Həəə... Şəkər də yavaş-yavaş qurtarır, - nənə gileyləndi.
  - Eybi yox nənə can, bu yaxınlarda allah qoysa işləməyə başlayacam.

Qız nənəsinə ürək-dirək verməyə çalışsa da, dediyi sözlərə o qədər də inanmirdi. Lamiyə nənəsinin yanaqlarından öpüb öz otağına keçdi. Aldığı Birja qəzetini götürüb elanları nəzərdən keçirməyə başladı. Əsasən xidmətçi qadınlar tələb olunurdu. Lamiyə bu işi özünə yaraşdırmasa da indiki vəziyyətində nə iş olursa-olsun razılaşardı. Gözü bir elana sataşdı. Burada yazılmışdı: "Özünüzə yüksək gəlirli, perspektivli iş axtarırsınızsa karyeranızı Makdonaltla qurun."

- Mmm... Makdonalt. - Lamiyə fikrə getdi.

Qələm götürüb elanı işarələdi ki, bir topa elanlar arasında onu asanca tapsın. İşığı söndürdü və gözlerini yumdu. Bir neçə dəqiqədən sonra artıq dərin yuxuda idi.

Gecənin bir vaxtı Lamiyə oyandı. Son vaxtlar, əsasən də isti günlərdə susuzluq hiss etdiyindən gecələr oyanırdı. Qalxdı və keçdi mətbəxə. Qrafindən özünə su süzdü. İki stekan içdiykdən sonra qayıtdı otağına və yadı, düz səhərə kimi.

Bu səhər qızı nənesi oyatdı.

- Lamiyə, dur, dərsə gecikirsən.

Qızdan səs çıxmadı. Nənə bir də onu səslədi.

- Mən dərsə getmirəm nənə, tətildəyəm. Qoy bir az yatırm.

Yarı oyanmış vəziyyətdə qızın yadına düşdü ki, dünən axşam baxdığı elana görə Bakıya getməlidir. Artıq beş dəqiqədən sonra Lamiyə mətbəxdə özünə şirin çay hazırlayırdı. Yenə də çayını bal kimi eləmişdi.

- Çayı bu qədər şirin eləmə bala. Şəkər xəstəliyinə tutulsan. -Nənə bu sözü deməkdən artıq yorulmuşdu.

- Şəkər məni tox saxlayır, nənəcan.

Çayını içib evdən çıxdı. İti addimlارla avtobus dayanacağına yaxınlaşdı. Çox gözləməli olmadı. Çünkü avtobus dayanıb sərnişinləri yiğirdi. Keçib arxada yerini rahatlayan kimi avtobus yerindən tərəndi. Bu dəfə Lamiyə nikbin görünürdü. İnsan nikbin olanda tutduğu niyyətə mütləq çatır. Lamiyə bunu bildirdi. Yol boyu qız irəli baxındı. Yolda maşınlar çox seyrək görünürdü. Elə bil şəhərin camaati ucqar rayonlara getmişdi, ya da nəfəs kəsən istinin

əlindən evdən bayır çıxmırlıdalar. Yol boyu oğlan uşaqları bişmiş qarğıdalı satıldır. Bir azdan Lamiyə artıq Bakıda idi. 20 yanvar metrosunda düşdü və Sahil stansiyasından çıxbı elanda göstərilən ünvana doğru yol aldı.

Nəhayət, axtardığı yeri tapdı. İri həriflərə yazılan Makdonalt sözünü oxudu. Ürəyində bir neçə dəfə təkrarlayaraq içəri girdi. Orda o qədər insan vardı ki, oturmağa belə yer yox idi. Bir qadın öz itini yanında oturdub onunla birgə nahar edirdi.

Lamiyə xidmətçi qızlardan birinə yaxınlaşıb gəlinşinin məqsədini söylədi. Xidmətçi ona müdirin otağını göstərdi. Lamiyə qapını döyüb içəri keçdi. Müdir öz kreslosunda oturub qarşısındaki kağızları araşdırırdı. On beş dəqiqə keçmədi ki, Lamiyə otaqdan üzündə məmənun bir ifadə ilə çıxdı. Beləliklə o, Makdonalt ailəsinin üzvünə çevrildi...

- Lamiyə, bayaqdan səni gözlüyürem, hardaydin? - Nənə elə bildi ki, qızın başına bir iş gəlib.

- Nənə can, iş axtarırdım.

- Nə iş, ay bala? - O, maraqla soruşdu.

- Heç, bir yer var, orda xidmətçi axtarırlar. - Bir qədər ara verəndən sonra sevincək xəbər verdi-Nənəcan, məni işe götürdülər.

Qız bunu deyib nənəsinin boynuna sarılıraq üzündə öpdükən sonra keçdi mətbəxə. Yeməyə bir şey axtardı. Soyuducuda axşamdan qalan iki soyutma kartof gördü. Elə soyuq halda tez-bazar yeyib keçdi öz otağına. Çarpayıda uzanıb təzəcə tapıldığı işi barədə şirin xəyallara daldı.

Lamiyə işinə ciddi yanaşırıdı. Hər səhər yuxudan səkkizin yarısı qalxır, səhər yeməyini yeyir və düz saat səkkizdə evdən çıxırı. Doqquz tamamda o artıq işdə olurdu.

Qız artıq avtobuz sürücülərini aldatmış, üç il bundan qabaq valideynlərinin ona aldığı, rəngi bozarmış paltarları geyinmir, səhərlər çayı on qasıq şəkər tozuyla qarışdırırdı. Maddi durumundakı dəyişiklik onun rasionuna da təsir etmişdi.

Lamiyənin Baloğlan adlı kök bir müdürü vardı. Həmişə qırmızı qalstukda gəzirdi. Amma Lamiyənin onunla arası heç də yaxşı deyildi. Çünkü onu işe götürməzdən əvvəl qız onun niyyətini başa düşmüştü. Birinci dəfə onu görəndə istədi onunla yaxınlıq etsin, amma edə bilmədi. Bu dəfə isə:

- Lamiyə, keç mənim otağımı səliqəyə sal, -deyib qalstukunun düyüünü bərkitdi.

Qız otağa təzəcə keçmişdi ki, müdir arxasında içəri soxuldu. Qəflətən qızın sol qolundan yapışib özünə sıxdı.

- Burax məni, - qız astadan qışkırdı.

O, qızın belə sərt müqavimetinə məhəl qoymadan təzədən ona girdi. Bu zaman Lamiyə müdər-

dən yaxa qurtarsın deyə əlindəki çirkli əskini onun üzünə çırpdı. Özünü təhqir edilmiş sayan müdir qızı buraxdı və nə edəcəyini bilmirmiş kimi qırmızı qalstukunu düzəltməyə başladı. Lamiyə isə fürsətdən istifadə edib tez otaqdan çıxdı. Müdir hələ otaqda idi. Cib dəsmalını çıxarıb üzünü silə-silə qızın da-lınca nalayıq söyüşlər işledti...

Günəş yavaş-yavaş binaların arxasına keçirdi. Saat doqquz tamamda Lamiyə üstündə Makdonalta xoş gəlmisiniz, sözləri yazılın köynəyini çıxarıb evə getməyə hazırlaşdı. Çıxdı. Yolda fikrini dəyişdi və istədi ki milli parka gedib, bir az dənizi seyr etsin, rahatlıq tapsın.

Parkda adam əlindən tərpənmək olmurdu. Boş oturacaq tapmaq mümkün deyildi. Əksəriyyətini cütlükler zəbt etmişdi. Vüsəl yadına düşdü. Son dəfəki telefon səhbətləri hər ikisini incik salmışdı. Xoş duyğuların içində alovlanalar da bir-birlərini axtardılar.

Bir qədər hava aldıqdan sonra Lamiyə evə döndü.

Sentyabr ayı idı. Dərsler başlanmışdı. Lamiyə həzırlaşın evdən çıxaraq dayanacağa tələsdi. Xoşbəxtlikdən çox gözləmədi, dal-dala düzəlmüş avtobuslar dolan kimi tərpənidilər. Lamiyə qaçıb özünü lengərləyən avtobusa çatdırıldı.

Dərslerin başlanması, bağlardan əl-ayağın çəkilməsi şəhərdə yenidən tünlük yaratmışdı. Görünür, bu səbəbdən də yollarda maşınların hərəkəti çoxalmışdı.

Saat 8:45-i göstərirdi. Lamiyə həmişə olduğu kimi Elmlər Akademiyası metro stansiyasından çıxb universitetə doğru yollandı. Əvvəllər metro stansiyasının çıxışında rəfiqəsi Şəkeri gözləyərdi, ancaq bu dəfə belə etmədi. Görünür, çoxdandır ki, onunla əlaqə saxlamırdı. Nə qədər yaxın olsalar da problemlərini açıb ona danışmındı. Ola bilsin çıxış yolu ondan aralanmaqdə göründü.

Dərsler açılmışdı, amma yeni kursa başlamaq üçün Lamiyənin maddi imkanı yox idi. Elə bir adam da tanımadı ki, ona kömək əlini uzatsın. İndi qardaş qardaşa da yardım eləmir, o ki qalsın başqası. Zəmanə belədir. Buna baxmayaraq qız heç ruhdan düşmürdü. Gələcəyə ümidi baxırdı. Ancaq hansı gələcəyə? Həyatda elə insanlar var ki, həyat onlara çox haqsızlıqlar edir. Ancaq Lamiyə özünü belə insanlara aid etmək istəmirdi.

Bir azdan dərs saatları başa çatdı. Səhərdən heç kimə qaynayıb-qarışmayan zavallı qız tələbə yoldaşlarıyla sağıllaşın universitetdən çıxdı. Bu, tələbə həyatının son günü oldu.

Təzə işində də müdir ona imkan vermirdi. Qızın olan girişmələrini artıq gizlətmirdi. Bir dəfə hamının

içində qızın orasından vurub içməyə bir şey gətirməsini tapşırmışdı. İşçilər müdirin baz olduğunu bilsələr də onun bu hərəkəti hamını təəccübəldirmişdi. Hətta orada işləyən kişilər də onun bu davranışından narazı qalmışdır. Elə fikirləşmək olar ki, müdirin Lamiyəylə bu cür davranışını gizin buna şərait yaratmasına görə baş verir. Ancaq qətiyyən belə deyil. O, Lamiyəylə nə qədər yüngül davranışırısa, qız da bir o qədər ona sərt cavablar verirdi. Sadəcə olaraq bu insan baz idi, əsl baz. Əbəs yerə dostları onu Bazoğlan çağırmırdılar ki!

Bazoğlanın qızla yaxın olmaq cəhdləri gündən artrırdı.

Dekabr ayının iyirmi doqquzu idi. Yeni il ərəfəsinde hamı evə tez getmək istəyirdi. Lamiyənin də bu gün işləməyə heç həvəsi yox idi. Bircə iş qurtarsayı, bircə evə gedərdim, - deyə düşünürdü. Müdir əksər işçilərini evə buraxmışdı. Restoran son müştərilərini yola verib bağlanacaqdı. Nəhayət, sonuncu müştəri, daha doğrusu bir valideyn iki uşağıyla isti şokaladlarını içib getdiler. Lamiyəden başqa iki xidmətçi də vardı. Onlar da hazırlaşın çıxdılar. Müdir Lamiyəni tək görüb ona yaxınlaşdı.

- Bəlkə gedək bizə? Bayramı birlikdə keçirərik. - Bazoğlan dışlarını ağartdı.

Qızın qolundan yapışb zorla onu öpdü.

- Burax məni, mundar.
- Qişqırma, eşidən olar. Sən nə şüvən qızsan!
- Əclaf, - deyib Bazoğlanın sol yanağından var gücü ilə bir şillə vurdur.

- Rədd ol burdan, bir də buralara gəlmə! Fahışə!
- Müdir də onu cavabsız qoymadı.

Lamiyə üzərində Makdonalta xoş gəlmisiniz yazılı köynəyi çıxarıb yerə ataraq restoranı tərk etdi.

İşdən qanıqara qayıdan Lamiyə evə girən kimi yataq otağına keçdi. Yaman yorulmuşdu, dincəlmək istəyirdi. Nənəsi çarpayıda uzanmışdı. Qız ona heç bir söz demədən otaqdan çıxdı və qapını arxasında örtüd ki, səs ona mane olmasın. Televizoru yandırdı, yeməyə bir şey hazırlamaq üçün mətbəxə keçdi. Bir az kolbasa, çörək və kələm götürüb televizorun qarşısında əyləşdi. Pedro Almodovarın Kika filmini gösterirdilər. Əcaib bir paltar geyinən Viktoriya Abrili görünen kimi tanıdı və yadına düşdü ki, bu filmə nə vaxtsa baxıb. Doğrudan da çox iyrənc filmidi. Bir dəfə baxmaq kifayət edir. İkinci dəfə artıq baxmaq istəmirsən.

Artıq gec idi. Divarda qapının üstündən asılmış saatın əqrəbləri 12:00-ı göstərirdi. Lamiyə filmin sonunu gözləməyib televizoru söndürdü və keçdi yataq otağına ki, nənəsinin yanındakı çoxdan örtüyü açılmayan çarpayıda yatsın.

Otaq o qədər də böyük deyildi. Bir paltar şkafı

vardı ve iki çarpayı. Onlar paralel formada otağın sağ ve sol kollarına yaxın qoyulmuştu.

Yatmadan qabaq nənəsinin üzündə öpdü. Ancaq onun hərəkətsiz, donuq vəziyyəti qızı şübhələndirdi.

- Nənə, ay nənə, yatmışan? - Lamiyə nənəsinin yüngülce tərpətdi.

Qarı cavab vermədi. Qız diqqətlə qarının üzünə baxdı. Tərpənməz vəziyyətdə olan nənənin deyəsən nəfəsi də gəlmirdi.

- Nənə?! Qız başladı qoca arvadı silkəlməyə.

Başa düşdü ki, nənəsi keçinib. Keyləşmiş vəziyyətdə yavaş-yavaş geriyə çekildi və yanındakı çarpayıa çökdü. Bir saat keçdi, amma Lamiyədən səs-səmir çıxmadi. O, yaşlı gözlərini nəfəsi kəsilmiş, ömrünü ona bağışlamış nənəsinə zilləmişdi.

8

Bürkü adamı boğurdu. Bakı camaati qorabişirən avqust ayında bayır-bucaqda az-az gözə dəyərdilər. Bağ evlərinə köçən kim, sərin yerlərdə dincələnlər kim. Lamiyə də tətili Sumqayıta, nənəsinin yanında keçirməyə gedəcəkdi. Evdə anasına ev işlərində kömək elədikdən sonra paltarlarını yiğisdirirdi. İri yol çantası ağızınacan pal-paltarla dolu idi. Orada nə desən vardi. Levis markalı cins, müxtəlif cür köynək, iki ayaqqabı, bir şəpşəp, diş məcunu firçasıyla birləşdə, uşaqlıqdan ən çox sevdiyi gəlinçik. Çantanın ağızını bağlayanda yadına düşdü ki, çıxmərlik paltarı yaddan çıxıb.

- Mamulya, mənim qırmızı rəngli çıxmərlik paltarımı görməmisən? -Lamiyə anasını səslədi.

- Yox, - anası eyvandan qısa cavab verdi.

Nəhayət, evi ələk-vələk eliyəndən sonra qız istədiyini tapdı və anasını tələsdirdi.

- Nə olub, hara tələsirsən? Qoy atan gəlsin gedərik, - ana qızını səbirsizlikdə günahlandırdı.

Qızın atası idarələrin birində mühasib vəzifəsində çalışırdı. İşində böyük bir səhvə yol vermişdi. Balaca bir səhəlenkarlığı ucbatından firma külli miqdarda pul itirmişdi. Bu səbəbdən də, sakitcə dayanıb özündən çıxmış müdərin anqırtısına qulaq asıldı. Bir söz deyə bilmirdi, çünkü müdir bu dəfə haqlı idi. Qanı yaman qaralmışdı, elə hər ikisinin. İki saatdan çox çekən əsəbi, gərgin söhbətdən sonra maşına minib evə qayıtdı.

Lamiyə mətbəxdə anasına kömək edirdi. Qapının zəngi çalananda qız qaçaraq cəftəni qaldırdı.

- Salam ata, hardasan, bayaqdən səni gözləyirik.

- Oğraş! - İşdə tökə bilmədiyi hırsını evdə boşaltdı.

- O kimdi? - Lamiyə zarafatıyanə soruşdu.

- Nə isə, yiğişin gedək.

Bakı Sumqayıt yolunda idilər. Hava artıq qaralıdı. Lamiyə adəti üzrə başını maşının pəncərəsinə söykəyib yola baxırdı və hər dəfə Sumqayıta gedəndə demək olar ki eyni mənzərəylə üzləşirdi. Yenə də yoluñ qıraqında fahişələr o tərəf-bu tərəfə gəzisidilər. Sumqayıt yoluna qonan bu kəpənəklər evsiz-eşiksiz, yaxud da yolda azib qalmış insanları xatırladırdı. Bu zaman Lamiyə düşündü: "Göresən onlar həyatda xösbəkdirler?" Birdən hansısa bir müdruk insanın sözləri yadına düşdü: "Xösbəxtlik insanın keçirdiyi vəziyyətdir." Doğurdan da bu belədir. Xösbəxtlik daimi ola bilməz. Hər bir insan, sənətindən, yaşıdan, həyatda qarşılaşdığı çətinliklərdən asılı olmayaraq bu hissələri keçirir. Yeri gəlmışkən, hər bir insan xösbəxt olmağa layiqdir, hətta fahişə də.

Nəhayət, mənzil başına çatdılar. Lamiyənin nənəsi həyat evində yaşayırırdı. Həmişə deyirdi ki, bina evləri insan ömrünü azaldır. Nənə həmişə onları həyətdə qarşılıyırırdı. Ancaq bu dəfə xəstə olduğundan, həyətə çıxacaq halı qalmamışdı. Lamiyə nənəsinin yanına qaçıb, onu qucaqladı. İndi ona qulluq etməyin əsl vaxtıydı. Tez mətbəxə keçib limonlu çay hazırladı. O, nənəsini çox istəyirdi. Hər dəfə gələndə nənəsini zəhmət çəkməyə qoymurdu. Qız canfəşanlıqla nənəsinin bütün işlərini görürdü. Onun yatağa düşməsi nəvəsinə pis gəlirdi. Belə baxanda nənəsinin elə bir ciddi xəstəliyi yox idi. Sadəcə olaraq yaş öz sözünü deməyə başlamışdı. Hərəkəti azalmış, tənbəllik onu basmışdı. Qollarının, ayaqlarının ağrısından şikayətlənirdi.

Axşamtərəfi qızın valideynləri eve döndülər. Lamiyə isə uzun müddətə gəlməşdi, tətilini burada keçirəcəkdi. Qız çantasını açıb evdən gətirdiyi paltarlarını bir-bir nənəsinə göstərməyə başladı. Uşaq ki-mi birini soyunub o birisini geyinirdi. Elə bil nənəsinin kefini açmaq, başını qatmaq istəyirdi. Bir azzan başları söhbətə qarışdı. Lamiyə nənəsinə hər şədən, qonşularдан, oxuduğu kitablardan, yoldaşlarından söhbətlər eliyirdi. Nənəsi də nəvəsinə həvəslə qulaq asır, hərdən də ona öyünd-nəsihət edirdi. Artıq çox gec idi. Yan-yörədəki evlərin işıqları sönmüşdü.

Səhər hələ tam açılmamışdı. Həyətdəki xoruzlar tüklərini qabardaraq banlamağa hazırlanmışdılar ki, telefon səsi onları qabaqladı. Lamiyə əvvəlcə bu səsə əhəmiyyət vermədi, o biri böyübü üstə çevrildi, ancaq telefonun bu qədər davamlı zəng çalması qızın yuxusunu tamam dağıtdı. Yerindən qalxıb telefonu tərəf getdi. Dəstəyi götürməzdən qabaq divardakı saata baxdı. Saat beş tamamı gösterirdi. "Göresən səhərin bu vaxtı kim olar?" - Lamiyə bu fikir-

lərlə dəstəyi qaldırdı. Xəttin o biri ucundan bir kişi səsi eşidildi. Özünü polis kapitanı kimi təqdim edən səs Lamiyənin valideynlərinin adlarını çəkdi. "Siz onları tanıyırsınız mı?", - soruşduqdan sonra ləngimədən evə gəlməsini xahiş etdi. Lamiyə nə baş verdiyini soruşsa da səs ona heç bir açıqlama vermədi. Elə bir ciddi şey olmadığını deyib, dəstəyi asdı. Lamiyə çox narahat qaldı. Tez geyinib, nənəsini oyatmadan evdən çıxdı. Tələsik özünü yaxınlıqdakı dayanacağa çatdırıldı və Bakıya gedən avtobuslardan birinə mindi. Yüz metr getmişdi ki, sürücübən avtobusu saxlamağı xahiş etdi. Düşdükdən sonra tez əliylə bir taksi saxlatdı, əyləşdi və təcili Bakıya sürməsini deyərək onu tələsdirdi.

Eve çatdıqda Lamiyənin keçirdiyi həyacan birə-bəş artdı. Mənzilin qarşısında xeyli adam toplaşmışdı. Evə keçmək istəyirdi, ancaq qapının qarşısında dayanan polis onu saxladı. Nəhayət, qız bu evdə yaşadığını dedikdən sonra polis kənara çəkilib ona yol verdi.

- Nə olub burda?! - Lamiyə qışqırıldı.

Dörd ilduzlu bir paqon qızı kənara çəkib hər şeyi olduğu kimi, daha doğrusu hadisə yerində gördüklərini ona danışdı. Lamiyə onu səsindən tanıdı. Bu, telefonla ona zəng edən həmin polis kapitanı idi.

- Axi kimə lazımdı onları öldürmək? - Qız göz yashaları axıydırdı. Bir qədər sonra Lamiyə özünü elə alaraq sakitləşdi. Polis kapitanından hadisəni bir daha təfərrüati ilə danışmasını istədi. Kapitan əvvəl dediklərini bir daha təkrarladı. Ancaq bu dəfə daha ətraflı.

- Dünən gecə on iki radələrində sənin valideynlərin evə qayıdırılar. Atan qapını açmaq istəyəndə, onu artıq açıq görür. Onlardan qabaq kimsə evə soxulmuşdu. İçəri keçəndə qapının arxasında gizlenən bir nəfər qadının, yəni anavın belindən bıçaqla güclü zərbə endirir. Atan səs eşidib arxaya baxanda üzü maskalı bir adam görür. Qatil cibindən iki revolver çıxarıır. Danışmadan birini atana uzadır. Sonra onu, bilmirəm deyəsən rus ruletkası oynamaya məcbur edir. Ancaq deyəsən atan onu vura bilmədir. Yerdə qatilin qan ləkələrini aşkar etmişik. Bir də bıçağın qulpunda onun əl izləri var. Ancaq hələ ki, qatilin şəxsiyyəti bizə məlum deyil. Qonşuların dediyinə görə paralel şəkildə iki atəş səsi eşidilmişdi. Yəqin güllənin biri ona dəymışdır. Hadisə belə olub...

Hər ikisi susdular. Bir azdan kapitan yenə davam etdi.

- Qonşular səs-küyü eşidən kimi polisə zəng vurublar. Bütün bunları mənə anan danışdı. Biz onu xəstəxanaya aparanda hələ sağ idi, amma... O çox-

lu qan itirmişdi.

Lamiyə təzədən hönkür-hönkür ağlamağa başladı. Bəs indi necə olacaq, -deyə qız qışqırıldı.

- Ağlama, onsuz da hamımız nə vaxtsa öləcəyik, - o qızə təskinlik vermək istədi. Ancaq bu sözlər nəsə bir az yerine düşmədi.

Artıq ekspert qrupu öz işini bitirmək üzrə idi. Evdə elə bahalı bir şey itməmişdi. Görünür, cinayəti törədən şəxsin, polislərin diliyle desək, evi yiğisdirmağa vaxtı olmayıb və yaxud məqsədi başqa imiş. Protokol tərtib edildi. Sonradan polislərən biri cinayət törədilən otaqda fotokamerayla bir neçə şəkil çəkdikdən sonra işlərini bitmiş sayıb getdilər.

Lamiyə otaqda tək qaldı. Tək, tənha. Şokdan hələ ayılmamışdı. Suallar beynindən ildirim sürətli ötürdü: Görəsən, biz Sumqayıta getməsəydik belə olacaqdı? Anamla-atam evə tez qayıtsayırlar onlar sağ qalardı? Bəlkə Sumqayıtda qalsayırlar bu hadisə baş verməzdı?

Bu zaman qapının zəngi çalındı. Qızın ürəyi az qala dayanmışdı. Kim olar görəsən? Həmin anda qorxusu çəkildi. Lamiyə qapını soruşmadan açdı. O artıq heç nədən qorxmurdur. Olan olmuşdu. İtirməyə daha heç nəyi qalmamışdı. Sizə kim lazımdı, deyə tanımadığı adamdan soruşdu.

- Salam, mən müxbirəm. Baş verən hadisədən bir material hazırlamaq istəyirəm.

- Rədd ol burdan! - Lamiyə qışqırıldı.

Yerində çəşib qalmış müxbir bilmədi ki, nə cavab versin. Doğrudan da heç müxbirin yeridi? Bu ləp toydan sonra nağaraya bənzəyir. Bu ağır dəqiqələrdə Lamiyənin yadına bir zaman baxdığı "Kika" filmi düşdü. Müsahibə almaqdan ötrü hər şeyə gedən müxbir qız sonda özü cinayətin qurbanı olmuşdu. Bu müxbir tayfası doğrudan da belədir. Material əldə etməkdən ötrü nəyə desən gedəndilər. Lamiyə də gələcəkdə bu peşənin sahibi olacaqdı. Birdən-birə onun qəlbində bu sənətə nifrət hissi baş qaldırdı.

Yeddi gün qız evdən bayıra çıxmadi. Acıdan ölməsin, deyə binanın yanındaki dükandan ərzaq almaga düşündü. Bu anlarda Lamiyə bütün qayğılarını, gələcəyi ilə bağlı işlərini unutmuşdu. Heç nə etmək istəmirdi. Dostlarıyla görüşmürdü, telefon zənglərinə cavab vermirdi. Universitetdə dərsləri heç yadına da düşmürdü. Keçirdiyi qapalı həyat onu yaman üzürdü. O, valideynlərinin xıffətini çəkirdi. Onlarsız yaşamaq çətin idi, çox çətin, ləp cəhənnəm əzabıydı. Amma həyat davam edirdi. Zaman da bütün yaralara məlhem idi. Hər şey hələ qabaqdır, deyib Lamiyə özüne təskinlik verirdi. Üz vermiş kədərlə, qəlbinin dərdiyilə baş-başaydı Lamiyə.

Bir səhər yuxudan erkən oyandı. Pəncərəni açıb

həyətə boylandı. Səhərin xoş havası üzünü, boyun-boğazını oxşadıqca qəlbini çıxdan unutduğun bir rahatlıq dolurdu. Səhər yeməyini yeyib dərsə yoldaşlığına girdi. Orada tələbə gözə az dəyirdi. O tərəf-bu tərəfa baxaraq qrup yoldaşlarını axtardı, ancaq heç kimi görmədi. Hə, dərs başlamışdı. Həmişə tələbə səsindən ağız deyəni qulaq eşitməyən mərtəbələri qalxmağa başladı. Dərs keçdikləri auditoriyanı taparaq qarşısında dayandı. Dərindən nəfəsini dərib, qapını döymədən açdı. Səs müəllim çevrildi. Bütün nəzərlər də qızı diğildi.

- Dərsləri buraxmağın az deyil, hələ gecikirsən də, -müəllim qızı məzəmmət etdi.

Lamiyə qüssəli, küskün halda keçib axırıcı sıradə özünə yer tapdı. Qız uzun ayrıldıqdan sonra yoldaşlarının arasında özünü narahat hiss edirdi. Ön sıraların birində oturan Şəkər əl hərəkətləriyle nə baş verdiyini Lamiyədən soruşdu. Cavabında isə onun başını sağa-sola yellədiyini gördü. Auditoriyada yalnız müəllimin səsi eşidildi. Tələbələr isə özlərinə lazım olan qeydləri edirdilər. Onlar çox aktivlik göstərirdilər. Lamiyə də onlara qoşulmağa çalışırdı. Görünür onun dərsləri buraxması və daxilində keçirdiyi sıxıntı digərləri kimi çalışmağa imkan vermirdi. Ancaq bütün bunlara baxmayaraq o möhkəm olmağa çalışırdı.

Təxminən bir saatdan sonra zəng çalındı. Bundan istifadə edən Şəkər ondan nə üçün bu qədər dərs buraxdığını soruşdu. Lamiyə yenə də zəiflik göstərmədi. Sumqayıtda, nənəsinin yanında qaldığını dedi.

- Mənsə sənə zəng vururam, telefona cavab verən yoxdu. Bəs evdəkiler hardaydı? - Şəkər ondan əl çəkmədi.

- Sumqayıtda. Bir həftədir ki, biz orda qalırıq. Sən mənimlə kitabxanaya gedə bilərsən? - Lamiyə söhbətin istiqamətini dəyişdi.

- Həftə sonu gedərik. Bu gün işim var.

Günü təyin edib universitetin həyətindəki kafeyə düşdülər. Onlar orada bolluca söhbətləşdilər.

Axşam saat doqquz oldu. Lamiyə evdə tək-tənha televizorun qarşısında, divanda uzanmışdı. Heç nəyə marağı yox idi. Fikirləşdi ki, nənəsinə zəng vursun. Onun baş verənlərdən xəbəri yox idi. Ürəyi xəstə olduğu üçün ondan bu ağır xəbəri gizlətmədilər. Biliirdilər ki, o, oğlunu çox istəyirdi. Oğlunun qara xəberinə ürəyi dözməzdii. Özünü əla alıb nənəsinə zəng çaldı. Nənəsinin səsi zəif gəlirdi. Bir qədər hal-əhvaldan sonra Lamiyə dəstəyi asdı. Asan kimi telefon zəng çaldı. Bu Vüsal idi. Bir həftə ayrıldıqdan sonra qızla dialoq qurmaq istəyirdi. Amma Lamiyə onu çox intizada saxlamadı. Oğlanın

rədd cavab alması qızı da məyus etdi.

9

- Lamiyə, bir az tez ol, universitetə gecikirsən - ana qızınızı tələsdirdi.

Lamiyə Bakı Dövlət Universitetinin jurnalistik fakültəsinin birinci kursunda oxuyurdu, on səkkiz yaşı vardı. Gözəl, yaraşıqlı bir qız idi. Həyatının bəxtəvər günlərini yaşayırıdı. Ürəyində gələcəklə bağlı şirin arzuları vardı. Ona elə gəldirdi ki, bütün ömrü boyu belə xösbəxt, qayğısız yaşayacaq...

- Mən getdim, - anasıyla sahəllaşıb evdən çıxdı.

Metrodan çıxanda rəfiqəsiylə rastlaşdı və bir yerdə universitetə getdilər. Yolda həmişəki kimi söhbət ixtisas müəllimlərindən düşdü. Onun ədalarını, hərəkətlərini yada salıb gülüşdülər, dalışıya o ki var danışdırılar. Qarşidan gələn semestr imtahanları yaxınlaşdırıldından qızlar həm də həyəcanlı idilər. Universitetin həyətində daxil olanda: - "amma Vüsal səndən gözünü heç çəkmir ha, bütün günü burda bitib səni gözləyir", - Şəkər onun böyründən çımdıklärədi.

Lamiyə nazlana-nazlana yoluna davam etdi.

Binanın həyətində tələbə əlindən tərpənmək mümkün deyildi. Birinci növbə ikinciye qarışmışdı. Kimisi kitab oxuyur, kimisi də elə-belə dayanıb tənəffüsün istirahət dəqiqələrindən zövq alırdı. Bir dəstə oğlan bir künçə çəkilərək sıqaret çəkirdi. Vüsal da onların arasında idi. Ara vermədən gözlərinin düz içən baxırdı, sanki öz yarısını tanımışdı. Bu qızda nəsə vardı. Onun bircə gəlişi oğlanın qəlbini əsdirirdi. YəgİN elə bu, sevgi idi. O, həmişə gözlenilmədən gəlir və səni ağlına gətirmədiyin insandan asılı edir.

Zəng səsi eşidildi. Binanın qarşısındaki izdiham yavaş-yavaş seyrəlməyə başladı. Lamiyə auditoriyaya daxil olanda tələbələr artıq yerbəyər olmuşdular və müəllimin mühəzirəsinə qulaq asırdılar. Əslində onlar bunu etmirdilər. Çünkü üzlərindəki ifadədən sezmək heç də çətin deyildi. Müəllim də bunu başa düşürdü, sadəcə üzə vurmurdu. O da digər müəllimlər kimi dərsini tez yola verməyə çalışırdı.

Bu anda müəllim Lamiyəni gördü və başı ilə keçib oturmasına işaret etdi. O, geniş otaqda tələbələrin arasında özünə yer tapıb əyləşdi. Yan-yörəsinə baxdı. Auditoriya bütünlükə dolmuşdu. Əlli nəfərlik auditoriya qarışqa yuvasına bənzəyirdi. Görünür, dekan bu dəfə tələbələrin ipini yiğə bilmişdi. Dərs doğrudan da darixdirci idi. Jurnalistikani digər elm-lərlə əlaqələndirməyə çalışan müəllim ağızna gələni danişirdi. Hiss olunurdu ki mühəzirəçi vaxtı öldürməyə çalışırdı. Tez-tez mövzudan kənara çı-

xirdi. Lamiyə müəllimin baxışlarına tuş gəlməsin deyə, dəftərlə qələm çıxarıb özünü yazantəhər göstərdi. Qız başını qaldıranda baxışları qarşısın ona zillənmiş bir cüt göze sataşdı. Sən demə Vüsal da onunla bir fakültədə oxuyurdu. Sən bir işə bax, neçə aydır dərsə gelir, amma ona bircə dəfə də fikir verməmişdi. Lamiyə başını ora-bura çevirəndə onların baxışları yenə də qarşılaşdı.

Bir azdan tənəffüs başlandı. Bircə anda elə bil qarışqa yuvasına çöp saldılar. Auditoriyada elə basabas düşdü ki, elə bil kimi isə tutub saxlayacaqdılar. Heç kəs burda qalmaq istəmirdi. Sanki dərsə girdiklərinə peşiman olmuşdular tələbələr. Ancaq neyləsinlər, qaibdənsə dərsdə yuxulamaq daha sərfəliydi. Uşaqlar bir-birinə dolaşa-dolaşa azadlığı can atıldılar.

Hava qaralmağa doğru gedirdi. Lamiyə universitetin çıxışında rəfiqəsini axtardı, ancaq tapmadı. Qərara geldi ki metroya tək getsin. Universitetin həyətindən çıxmışdı ki, Vüsalı gördü. Bildi ki, onu gözləyir. Görünür, nə vaxtdandır yolunun üstünə çıxır, ancaq indiyə qədər ona yaxınlaşmağa cürət etməmişdi. Lamiyə aradakı utancaqlığı götürməkdən ötrü Vüsalın düz yanından ötdü və bir neçə addımlıqda dayandı. Çevrilib oğlanın düz gözlerinin içini baxdı, sanki ona yaxınlaşmasını istəyirdi. Çaşqınlıq içinde qalan oğlan bir anlıq özünü itirdi, ancaq bunu bürüzə vermədi. Yaxınlaşdı və:

- Bəs sənin rəfiqən hardadı? - Münasibətlərində rəsmiyət olmasın deyə, Vüsal ona sənlə müraciət etdi.

- O, bu gün məni qəsdən tək qoyub, - Lamiyə zərafatıyan cavab verdi.

- Mən özüm də metroya gedirəm, istəyirsən bir yerdə gedək.

- Sən hardan bilirsən ki, mən metroya gedirəm?
- Bütün universitet ora gedir. Başqa yol yoxdu ki.
- Hə, doğurdan da...
- Bilirəm, Sumqayıtda yaşayırsan.
- Hardan bildin? - Lamiyə təəccübə oglana baxdı.

- Dəfələrlə səni evinizə ötürmüşəm, hiss etməmisən.

Qızın ürəyi əsdi, isti bir həyəcan varlığını büründü. Bu nə qədər xoş idi.

- Daha özümü gizlədə bilmədim. Lamiyə, səndən xoşum gəlir.

Lamiyə utanmağını şirin bir həb kimi udub, oğlana gülümsündü.

- Mənim də səndən xoşum gəlir.

Söhbətləşə-söhbətləşə metroya girdilər. 28 may stansiyasında Lamiyə burdan belə özü gedəcəyini bildirdi. Ayrıldılar.

Axşam saat on bir olardı. Lamiyə şam yeməyini gec yeməyə vərdi. Masa arxasına keçib yeməyə təzəcə başlamışdı ki, telefon zəng çaldı. Dəstəyi anası götürdü.

- Gəl Lamiyə, səni istiyillər. - Divanda uzanan ananın qulağı qızında idi.

Lamiyə toyuq budunu əlindən qoymayaraq telefona yaxınlaşdı. Yeməyini yarımcıq qoymağı sevmirdi, ancaq bununla belə cazibədarlığını itirməmək üçün yediyi normanı gözləyirdi. Dəstəyi götürdü.

- Salam Şəkər, nətərsən?

- ...

- Oğlan? Nə olub ki?

- ...

- Hə, mən Vüsalın idim. O məni ötürdü. Bəs sən hardaydın?

- ...

- Yaxşı, mən indi danışa bilmirəm, - astadan dedi. - Sabah görüşəndə sənə hər şeyi danışaram, sağ ol.

Lamiyə dəstəyi qoyan kimi anası başladı:

- Lamiyə, o nə oğlandı belə?

- Heç, institut yoldaşımızdır, - deyib qız anasını otaqda tək qoydu.

Şəhərisi gün yenə də adəti üzrə qızlar metronun çıxışında görüşüb universitetə yollandılar. Yol boyu axşamdan yarımcıq qalmış söhbətə qayıtdılar. Lamiyə Vüsalla görüşünü təfərrüatınan danışdı. Qız bu görüşdən çox məmənun idi. Çünkü münasibətləri qarşılıqlı idi. Sonra Şəkər Azərbaycan kinoteatrında nümayiş olunan Pedro Almodovarın Kika filminə baxmaq istədiyi dedi. Lamiyə isə Pedro adlı rejsor tanımırdı və onun heç bir filmə baxmamışdı. Buna baxmayaraq kinonu sevdiyi üçün onunla getməyə razı olduğunu bildirdi. Film hələ bir həftə nümayiş olunacaqdı. Odur ki, qızlar cümə günündə kinoteatra getməyi qərarlaşdırıldılar.

Həftə tez gelib keçdi. Artıq rəfiqələr kassanın qarşısında dayanıb öz növbələrini gözləyirdilər. Bir-dən Şəkər qarşısında, əlində bilet tutan oğlanı tanıdı və sakitcə qızın qulağına nəsə piçildədi.

Hə, Vüsal da burada idi. Onu Sumqayıtda yaşayın dostu Pepito dərtib gətirmişdi. Vüsalın Pedrodan acığı gəldiyini dostuna nə qədər desə də Pepitonu fikrindən döndərə bilmədi. Mix kimi dayanıb, filmə baxmasa çox şey itirəcəyini deyirdi. Söhbət əsnasında Vüsal arxaya dönəndə Lamiyəni gördü, necə sevindisə Pepitoya bildirdi ki, bu gündən o, Pedro Almodovarın bütün filmlərinə baxacaq, xüsusilə də Kikaya. Bu sözü deyib növbədə dayanmış qızlara yaxınlaşdı.

- Salam Lamiyə, necəsən? Sən də deyəsən Pepito kimi yeddinci sənətin fanatisan.

- Pepito kimdi? - Lamiyə soruşdu.
- Pepito mənim dostumdur, - deyib oğlunu yanına çağıraraq qızlarla tanış etdi.

Pepito elə çatan kimi görüşməyə macal tapma-  
mış əl hərəkətləriylə emosional şəkildə ispan filmlə-  
rindən, ispan aktyorlarından, rejissorlarından danış-  
mağa başladı. Sanki kino haqqında bilgilərini elə  
kassanın qarşısındaca nümayiş etdirmək fikrindəy-  
di. O, söhbətləriylə qızları yaman əyləndirirdi.

Pepito çox danişdi, sonda fikrini tamamlamaq is-  
tedi:

- Deyillər Pedro Almodovar çox mənəviyyatsız  
bir insandır. Mən şəxsən buna inanmiram.

Bu zaman kassir biletlərin qurtardığını elan etdi.  
Qızlar çox məyus oldular. Pepitonun Pedro Almo-  
dovarı belə tərifləməsindən sonra heyfsilənməyib  
neyləyəsən.

- Bəs indi necə olsun? - Lamiyə təəssüfləndi.
- Pepito, ağılma bir fikir gəlib, - deyə Vüsəl dostu-  
nun qolundan yapışib onu qırğışa çəkdi.- Gəl bu bi-  
letləri verək onlara qoy baxsınlar. -Vüsəl onun kino  
xəstəsi olduğunu yaxşı bilsə də cəhd etdi.

-Başına at təpib? Baxsınlar nədi? Mən Pedro Al-  
modovarı onlara dəyişmərəm.

Qısa, ancaq şiddetli mübahisədən sonra nəhay-  
ət, Vüsəl onu razı sala bildi. Adətən Pepitonu fikrindən  
döndərmək müşkül olur, lakin bu dəfə onu film-  
dən belə asanlıqla qırmağa Vüsəl özü də inanmadı.  
Qızların yanına döndülər və biletləri onlara uzatdı-  
lar. Əvvəlcə qızlar razı olmasalar da, sonda Şəkər  
öz təklifini bildirdi.

- Bəlkə Lamiyələ Vüsəl baxsınlar biz isə gedək?  
- deyib sözünü Pepitoya ünvanladı.

- Problem yoxdur, deyib, Pepito razılaşdı. Bir qə-  
dər söhbət etdikdən sonra filmdən məhrum olmuş-  
lar çıxb getdilər. Vüsəl isə qızla seans zalına keçdi.  
Onların yeri zalin son sıralarında idi. Burada adətən  
sevgiliilər əyləşirdi. Ancaq Vüsəl qızla yaxınlaşmaq  
 üçün yaranmış imkandan istifadə etməyi  
 düşünmürdü. Filmin başlanmasına bir neçə dəqiqə  
 qalmışdı. Vaxtı öldürməkdən ötrü ordan-burdan  
 söhbət etdilər. Nəhayət, film başladı. İkisi də alüdə-  
liklə baxırdılar. Hadisələr çox maraqlıydı.

Doğrudan da təsirli bir film idi. Adicə, qızın zor-  
lanması səhnəsi düz iyirmi dəqiqə çəkdi. Burada  
ideya zorlanmada, yaxud da cinayətkarlılıqda deyildi.  
Filmin mənası bəzi müxbirlərin müsahibə almaq-  
dan ötrü həttə cinayət törətməyə, insan həyatına  
son qoymağa hazır olduqlarından bəhs edirdi.

Təxminən bir saatdan artıq çəkən film qurtardı.  
Murdar, iyrənc səhnələrdən təsirlənən tamaşaçılar  
zali tərk etməyə başladılar. Kinoteatrın çıxışında  
Vüsəl Lamiyəni kofe içməyə dəvət etdi. Qız onun

bu təklifini qəbul etdi. Bu zaman onların nəzərini ki-  
no afişalarının altında oturmuş evsiz-eşiksiz bir kişi  
cəlb etdi. O, əlindəki kolbasa-çörəyi yeyir, arabir də  
Koka-koladan qurtulladırdı. Lamiyə yaxınlaşdır ona  
pul vermək istədi. O isə təşəkkür edib pulu rədd et-  
di. Onların kinoteatrından çıxdığını gören qoca başla-  
di nə başladı:

- Deyillər Pedro Almodovar çox mənəviyyatsız  
bir insandır. Şəxsən mən belə fikirləşmirəm. Düzdü,  
onun filmlərinə baxanda hansısa bir mənəviyyatdan  
danişmaq gülünc olardı, necə ki, Takones lexanos,  
Mal Edukasion, La ley Del Deseo. Bu filmlərdə olan  
mənəviyyatsızlıq kifayət qədərdi. "Kika" filmində isə  
bu o qədərdi ki, day ondan o tərəfə olmur. Düzdü  
sonrakı filmlərdə o, bu kriteriyani azaltsa da, Able  
Kon eya, Todo Sobre mi madre filmlərində olduğu  
kimi yenə də dediyim bu cəhəti görmək olar. "Vol-  
ver" filmində oynayan Penelope Kruzun bioloji qızı  
eyni zamanda onun doğmaca bacısıdır. Təsəvvür  
edirsiz bu nə deməkdir? Buna baxmayaraq onun  
çəkdiyi filmlərin hamısı belə deyil. "Karne Tremula"  
filmində isə mənəviyyatsızlıqdan heç əsər-əlamət  
belə yoxdur. Düzdür, erotik səhnələr var, ancaq bu  
təmiz məhəbbətdir. Mənəcə o, istedadlı rejissordur.

Kişi danişığına ara verən kimi Vüsəl ona "nuş ol-  
sun" deyib, Lamiyənin qolundan dardı.

Bir qədər aralanmışdır ki, - təəssüf ki, bizdə ki-  
nomaniya sözünü heç kim işlətmir, - evsiz-eşiksiz  
arkadan qışkırdı.

Vüsəl cavab verməsə də çönüb arxaya baxdı və  
onlar yollarına davam etdilər.

- Sən bilirsən o, bizdən niyə pul götürmədi? -  
Vüsəl ritorik sual verdi.- Çünkü diləncilərdən fərqli  
olaraq belələri ikiyüzlü olmurlar. Mənə elə gəlir ki on-  
lar başqalarından pul götürməyi özlərinə siğışdırı-  
mlər. Dilənciyə nə var ki, İşləmək istəmir, pul di-  
lənmək isə qazanmağın ən asan yoludur.

Yaxınlıqdakı kafedə oturub kofe sıfariş etdilər.  
Yenə bayaqqı qocadan danişdlar. Vüsəl Pepitonun  
özünəməxsus tipliyindən epizodlar danişaraq La-  
miyəni xeyli güldürdü.

- Deyirəm, Pepitonun da aqibəti deyəsən belə  
olacaq. - Vüsəl dostundan başlığı söhbətə yekun  
vurdu.

- Kikadansa o evsiz, mənim daha çox xoşuma  
gəldi - Lamiyə zarafatından qalmadı.

Günəş evlərin arxasına çəkilib çoxdan gözdən it-  
mişdi. Lamiyə maşının arxa oturacağında başını  
pəncərəyə söykəmişdi. O, hər həftə olduğu kimi bu  
gün də valideynləriylə Sumqayıtda yaşayan nənəsi-

nə baş çəkməyə gedirdi. İndi də ordan qayıdırıldılar. Yol boyu şütüyən maşınların işqları sol tərəfdə oturan balaca qızçığazın gözlərini qamaşdırırıldı. Elə bil xəyalə dalmışdı. Qabaqda oturan valideynləri öz aralarında məişət qayğılarından danışındılar. Ancaq qız öz aləmində olduğundan onların danışqlarına əhəmiyyət vermirdi. Maşın ötüb keçdikcə Lamiyə yol qırığında dayanan qısa yubkali qızlara baxırdı. Avqust ayı olduğundan bu dəfə onlar həmişə göründüyündən çox idilər. Bakı-Sumqayıt yolunu bəzəyən bu "quşlar" gecənin zülmətindən kaftalar kimi peydə olurdular. Birdən Lamiyə sükan arxasında oturan atasından soruşdu.

- Ata bu arvatdar kimdilər?
- Sən onu anandan soruş, - atası zarafatca dedi.
- Anası bu sözlərə əhəmiyyət vermədi. Ərinin xəsiyyətinə bələd olduğundan cırnamadı. Ancaq iradından da qalmadı.
- Bəsdi də, uşağın yanında belə sözər danışma.
- Ata hələ arvadını qıcıqlandırmaq üçün söhbəti uzatmağa çalışdı.
- Onlar transvistitdilər.

Yolun qırığında dayananlar fahişə olsalar da, aralarında qadın paltarı geyinmiş kişilərə də rast gəlmək olardı. Düzdür, onları bir-birlərindən ayırməq asan deyildi. Ancaq məlum məsələ idi ki, orda transvistitlər də yiğisirdi.

- Transistit nədi? Lamiyə gülə-gülə atasından soruşdu.
- Bilirsən qızım, bəzi kişilər arvad paltarı geyinməyi xoşlayır, - atası cavab verdi.
- Lamiyənin bu sözlərə gülməyi tutdu.
- Qızım, atana fikir vermə zarafat eliyir. O, içəndə həmişə belə olur. - Ana qızını özüne tərəf çəkib saçlarını tumarlamayağa başladı.

Lamiyə elə hey yola baxırdı. Orda dayananların hamısı hər gün pərvanə kimi axşamın düşməsini gözləyirdilər. Kimin aqlına gələr ki, gecə saat on ikidə Bakı-Sumqayıt yolunda bu qədər canlanma olsun. Canlanma nə canlanma, əməlli-başlı alver gedirdi. Hər bir fahişənin yanında bir maşın dayanmışdı. Elə bil ki, yol polisi onları yol hərəkəti qaydalarını pozduqları üçün qırğa çəkməyə göstəriş vermişdi. Əslində isə polisin bütün bunlardan yaxşı xəberi vardi. Gördüyü mənzərə beş yaşılı qızçığaz üçün maraqlı bir əyləncə idi.

Lamiyə sarışın, şıltaq bir qız idi. Anasının sözünə heç baxmirdı. Ondan sorusanda ən çox kimi istəyirsən, atamı, deyə cavab verərdi. Atası onunla çox yumşaq davranışındı. Qızının arzularını ürəyində qoymurdu. Yəqin elə buna görə Lamiyə atasına belə bağlıydı.

Birdən maşın dayandı. Qabaqda yol qəzası baş

vermişdi. Hansısa pejo, markası bilinməyən maşını qucaqlamışdı. Xösbəxtlikdən ölü-ötən olmamışdı. Ancaq hər ikisi yaxşıca əzilmişdi. Yoldan keçən maşınlar sürətlərini azaldaraq növbə ilə baş verən mənzərəyə baxırdılar, sonradan isə öz yollarına davam edirdilər.

- Son bir ayda bu neçənci qəzadır ki, rastlaşırıq, - ana narahatlıqla deyindi.

Bu yol doğrudan da təhlükəli idi. Çünkü yenice salınmış yolun bir hissəsi su borusunu təmir etdirmək məqsədiylə qazılmışdı və heç bir yol işarəsi qoyulmamışdı. Gecə vaxtı çılpaq asvaltlə şütyüyə maşınlar isə qarşidakı təhlükədən bixeber olduqlarından bu cür yol qəzələrinə düşürdülər. Belə bir qəza onların da başına gelə bilərdi. Ancaq Lamiyənin atası səriştəli sürücü olduğundan yolların hər bir qarışına bələd idi.

Artıq Bakıya çatmışdılar. Evə yaxınlaşırıldılar. Ana gördü ki, balaca Lamiyə yatıb və ad gündən nənəsinin ona bağışladığı, çox zaman özüylə gəzdirdiyi gəlinciyi isə ayaq altına düşmüşdü. Gəlinciyi götürüb başladı sığallamağa, sanki uşaqlığını yadına salırdı. Fikirliydi. Bir neçə dəqiqə əvvəl baş vermiş yol qəzası yadına düşdü.

Maşın dayandı. Artıq evə çatmışdılar.

Növbəti həftə yenə nənəyə baş çəkməli idilər. Ancaq bu həftə belə olmadı. Lamiyənin nənəsi xəstələndiyi üçün nəzərdə tutulduğu vaxtdan qabaq getməli oldular. Axşamtərəfi Sumqayıta yola düşdülər. Lamiyə yenə xoşladığı yerdə, maşının arxa oturacağında başını pəncərəyə söykəyib yola baxırdı. Bu dəfə yolda bir fahişə gözə dəymirdi. Görünür, hələ tez idi, hava tezəcə qaralmağa doğru gedirdi. Birdən Lamiyə atasından soruşdu.

- Ata, bəs transistitdər hanı?

Valideynləri susub, matdim-matdim baxışdır. Qızın gözlənilmədən verdiyi sual daha çox ananı təəccübləndirdi və qızçığazın gələcək həyatından nigarən saldı. O, bunu heç gözləmirdi. Ana düşüncələr içində yola baxdı. Görəsən o, nə üçün bu suali verdi? Bu adı uşaq marağı idi, yoxsa...

## Redaksiyamıza göndərilən kitablar

**Rəşad Məcid.** "10 sentyabr". Bakı, "Mütərcim" - 2010

Oxulara təqdim etdiyimiz bu kitab Səlim Babullaoğlunun diliylə deşək, 2-ci "10 sentyabr"dır. R.Məcidin eyni adlı hekayəsi təxminən 9 il əvvəl çap olunmuş, ədəbi aləmdə əks-səda doğurmuşdu. Bu nəşrin də maraqla qarşılanacağı təbiidir. Çünkü burda "10 sentyabr" hekayəsinin orijinali ilə birlikdə 10 tərcümə variantı da yer alıb: ingilis, macar, rumın, rus, türk, litva, özbək, polyak, ukrayna, gürcü.

Kitabı ərsəyə gətirən "Dünya ədəbiyyatı" jurnalının bu təşəbbüsü ədəbi nümunələrimizin ölkədən kənardan tanınması, təbliği yolunda növbəti addımdır.

**Rafiq Həsən.** "Sevgi qapısı". "Qanun"-2010


Rafiq Həsənin şeirlər toplusu qaridan, yağışdan keçib dünyadan bəzən, dostdan, qardaşdan, yordan yarımayan, bununla belə Allaha iman gətirən, bu ümidiyle yaşayıb təsəlli tapan kəsin oxularla ürək söhbətidir. Oxular yorulmayacaq

bu söhbətdən, çünkü müəllifin şeirləri, Musa Yaqubun dediyi kimi, "darıqxan" olsa da səmimidir.

**Fəridə Əliyarbəyli.** "Sular bulananda". Gəncə-2009

Fəridə Əliyarbəyli imzası illərin o üzündən boylanır bugünüümüzə. "Sular bulananda" kitabı avtobioqrafik əsər, müəllifin özür salnaməsi də adlandırmaq olar. Ancaq tək Fəridə xanımın deyil, eyni zamanda o illərin - yarımlı əsr əvvəlin ab-havası da əks olunub burda. O vaxt xalq şairi S.Vurğunun, M.Rahimin, M.Ibrahimovun müəllifin istedadına verdikləri qiymət şairin həyat yolunu müəyyən etdi. Və "ömrə də vəfa etdi", Fəridə xanım yenə kağız-qələmlədir.


Rizvan Nəsiboğlu şeirlər	52
İslam Sadiq	54
Sevinc Arzulu şeirlər	61



Kənan Soyalp şeirlər	63
Həyat Şəminin təqdimatı	
Vahid Hacıyev şeirlər	66
Nobel mükafatı - 2010	68



Yuri Kuznetsov şeirlər çevirəni Qoca Xalid	69
Hicran Hüseynova	71



Yaşar Qasımbəyli	72
Məmməd Məmmədli povest	77
Redaksiyamıza göndərilən kitablar	96

**Təsisçilər:**

Azərbaycan Yazıçılar Birliyi  
və «Ulduz» jurnalının  
kollektivi

Redaksiyanın ünvani:  
Az-1000, Bakı,  
Xaqani küçəsi, 25

e-mail: [ulduz@ayb.az](mailto:ulduz@ayb.az)  
[fahmi75@rambler.ru](mailto:fahmi75@rambler.ru)

**Telefon: 498-72-43**

Çapa imzalanıb: 21.10.2010  
«Ulduz» jurnalı  
redaksiyasında  
yığılıb səhifələnib.  
«Apostrof» Çap evinin  
mətbəəsində nəşr edilib.  
Mətbəənin ünvani:  
Az-1000, Bakı  
M.İbrahimov küç.43  
84/108 1/16 kağız vərəqi.  
10,2 uçot-nəşr vərəqi.  
Sifariş № 120  
Tiraj 500

**1967-ci ildən çıxır  
Şəhadətnamə № 238  
Əlyazmalar  
qəbul olunmur**